

**ROBERT LYUÍS STÍVENSON**

**DƏFİNƏLƏR  
ADASI**

**“ÖNDƏR NƏŞRİYYAT”  
BAKİ-2004**

*Bu kitab "Robert Lyuis Stivenson. Dəfinələr adası"  
(Bakı, Gənclik, 1974) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.*

Tərcümə edəni: **Əleviyyə Babayeva**

Ön sözün müəllifi: **Bəkir Nəbiyev**


**823.8 - dc 21  
AZE**

**Robert Lyuis Stivenson. Dəfinələr adası.** Bakı, "Öndər nəşriyyat",  
2004, 216 səh.

İngilis yazıçısı Robert Lyuis Stivenson macəra ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınır. Müəllifin digər əsərlərində olduğu kimi "Dəfinələr adası" romanında da tamahkarlıq, varlanmaq ehtirası pişənilir, insana inam, yüksək mənəvi keyfiyyətlər onlara qarşı qoyulur.

**ISBN 9952-416-22-8**

© "ÖNDƏR NƏŞRİYYAT", 2004



## İŞİQLA ZÜLMƏTİN DÖYÜŞÜ

Latin əlifbasına keçid təkcə bir yazı sisteminin digeri ilə əvezlənməsi deyil, həm də bütün ədəb-mədəni həyatımızda, təhsilimizdə... fundamental dəyişikliklərin, yeni qayğı və diqqət sahəlerinin yaranması deməkdir. Yetişən yeni nəsillərin kirill əlifbasına bələd olmaması böyük bir boşluğun yaranmasına səbəb olardı; axı, texminən 70 il ərzində çapdan çıxmış elmi-nəzəri və bədii əsərlər, dərslik, vəsait və programları yeni əlifbanın tələblərinə uyğun olaraq yenidən “diriltmeye” ehtiyac yaranmışdır.

Bu baxımdan 2004-cü ilin əvvəlində verilmiş prezident fərmanı misilsiz əhəmiyyət daşıyır – respublikamızda böyük bir çap prosesinə start verilmişdir, əvvəlki nəsillərin oxuyub həzz aldığı və təqdir etdiyi bütün əsərlər mərhələ-mərhələ yenidən Azerbaycanın oxucu auditoriyasına qaytarılır.

İlkin çap edilecek kitablar arasında “Dəfinələr adası” əsərinin de yer alması tövəcübü deyil. Bu əsər macəra ədəbiyyatının şədəvrlarından biri kimi bütün dünya oxucularının dərin məhəbbətini qazanmış, abediyaşar əsərlər sırasında öz layiqli yerini tutmuşdur.

Bəli, yüz ildən artıqdır ki, “Dəfinələr adası” romanı bütün dünyada macəra romanlarının ən qiymətli nümunələrindən biri kimi yaşayır, döne-döne müxtəlif dillərə tərcümə edilərək yayılır. Onun müəllifi Robert Lyuis Stivenson (1850-1894) XIX əsrin ikinci yarısında yaşamış tərəqqipərvər ingilis yazıçısı və ədəbiyyat tənqidçisidir. Stivenson əsrin son rübündə xüsusilə canlanan ingilis romantizminin, daha dəqiq desək, onun neoromantizm mərhəlesinin əsas nümayəndəsi və nəzəriyyəci kimi məhsurdur. Stivensonun gözəl romanlarının başlıca təsvir obyekti dənizlər, okeanlar, uzaq və naməlum adalar, əsas qəhrəmanları isə yeniyetmələr və gənclərdir. Ədib bu qəhrəmanları həyatın bir-birindən sərt döñümləri ilə qarşılaşdırır; ağır sınaqlardan almışçıq çıxan sağlam, ağıllı, nəcib, xeyirkah cavanların şərəfini uca tutur, bu yolla da oxucularına yüksək insani duyğular, humanizm, mərdlik, ədalətlilik kimi əxlaqi keyfiyyətlər aşayıır.

“Dəfinələr adası” yalnız gözlənilməz macəralı hadisələrlə zəngin olduğu üçün təqdir edilmir. Bu hadisələrin təsvirindəki təbiilik, ardıcılıq, insan suretlərinin yaradılmasında psixoloji dərinlik və inandırıcılıq romanı dünya ədəbiyyatının en mötəber əsərləri sırasına çıxarmışdır.

Zemanəsinin müxtəlif biliklərinə ehtirasla yiyeleñmiş Stivensonun əsərlərində öyrədici material çoxdur. Yaziçinin bir etirafından məlum olur ki, ilk gəncliyində o özü ilə hemişə kitab-deftər gəzdirilmiş; imkan düşən kimi kitabı oxuyar, öyrəndiklərinin məğzini dəftərinə yazar, onları unutmamaq üçün təmrinlər edərmış. Oxumaq, öyrənmək, biliyini artırmaq bir sənətkar kimi əsərlərindəki hadisə və əhvalatları, yerli koloriti, təbiət mənzərələrini, insan psixologiyasını təbii və inandırıcı vasitələrlə təsvir etməkdə ona yaxından kömək etmişdir. Stivensonun öz şəxsi qənaətinə görə, yazıçı təqdim etdiyi mühiti, hadisə və insanları özünün beş barmağı kimi bilməlidir. “Dəfinələr adası” bu tələbə yüksək səviyyədə cavab verir. Görünür, elə bu keyfiyyətlərinə görədir ki, biz romanda təsvir olunan əsas qəhrəmanlara inanır və reğbat bəsləyirik.

Denizçiliyi, uzaq və romantik sefərlərin mahiyyətini əlinin içi kimi bilən, bu yolda qarşıya çıxan hər cür gözlənilməz maneəni dəf etməyə üsullar axtarır tapan, nizam-intizami gəmi xidmətində birinci şərt sayan və ona çox ciddi surətdə əməl etməyi tabeliyində olanların hamisindən qətiyyətə tələb edən kapitan Smollet, quldurların qəzəbini keçdiyi üç il Dəfinələr adasında tənha həyat sürtmüş cəsur denizçi Ben Hann, kimliyindən aslı olmayaraq, ehtiyac duyan hər kəsə təcili tibbi yardım göstərməklə öz insani borcunu yerinə yetirən doktor Livsi və başqaları məhz bu cür surətlərdir.

Həmişə axtaran, həmişə narahat, həmişə də hərəkətdə, düşüncələr və duyğular axarında olan bir yeniyetmənin canlı, bodii surəti kimi Cim Hokins xüsusiylə inandırıcı və təsirlidir. Zərif təbiətli, namuslu və qeyrətli balaca Cim boyu uca, küreyi enli, cibi dolu, lakin başı boş, yoxsul mənəviyyathı, iradəsiz kişiləre nifrat edir.

Cim quldur Silverin öz həmfikirləri ilə xəlvətcə danışıqlarını eşidib dostlarına xəber verməklə gəminin bütün komandasını labüb ölümündən xilas edir. Lakin onun qəhrəmanlığı özünü təhlükəyə ataraq çəllökədə gizlenib dinlədiklərini kapitana söyləməklə məhdudlaşdırır. Qułdur Villi Bonsla münasibətlərində, “İspanyola”nın lövber kəndirini kesəndə, gəminin göyərtəsində qułdur Hendsle tekbetək vuruşda

qalıb galende, nəhayət, düşmən düşərgəsində evvelcə esir, sonra isə girov vəziyyətində saxlananda o, gözlerimiz öündə bəzən həttə öz yaşı ilə az uyuşan bir qəhreman kimi ucalır. Öldürdүү quldurun siması uzun müddət gözleri öündən getmeyib onun yeniyetmə qəlbini döndənə həyecana gətirendə biz Cimə daha çox inanır və halına acıymış.

Cimin və onun dostlarının saf, təmiz mənəviyyatına qarşı Stiven-son dəniz quldurlarının eybəcər həyat macərasını qoyur. Dənizdə qarətçiliklə meşğul olan bu əliqanlı dəstənin üzvləri arasında Silver ən dehşətlisidir. Lakin adıb onu heç də birtərəfli təqdim etmir.

Silver amansız yırtıcı olmaqla yanaşı, hem də hiyləger, düşdürü vəziyyəti tez və düzgün qiymətləndirməyi bacaran çevik bir adamdır. Onun hər dəfə vəziyyəti xarablaşdıqca, tabeliyində olanların gözündən düşdükcə başını itirməməsi, işin içindən necə çıxdığına həsr edilmiş səhifələri həyacansız oxumaq olmur.

“Dəfinələr adası” Cimin və dostlarının quldurlar dəstəsi üzərində tam qələbəsi ilə bitir. Böyük ümumiləşdirmə qüvvəsinə malik olan bu final müəllif qənaətinin, idealının təsdiqi kimi çox yaxşı düşünülmüşdür: haqq, ədalət, işiq daşıyıcısı olan nəcib insanlar birləşəndə zəlm, şər, zülmət, bədxahlıq və mənəvi eybəcərliyi kökündən yox etməyə qadır olurlar.

Əminəm ki, Robert Luis Stivensonun “Dəfinələr adası” romanı bundan sonrakı neçə-neçə nəsillərin yeniyetmə və gənclərinin stolüstü kitabı olacaqdır.

Bəkir Nəbiyev



## I fəsil

### QOCA DƏNİZ CANAVARI “ADMİRAL BENBOU” MEHMANXANASINDA

Skvayr<sup>1</sup> Treloni, həkim Livsi və başqa centlmenlər məndən xahiş etdilər ki, Dəfinələr adası baredə bütün bildiklərimi qəlema alım. Onların istəyi budur ki, adanın coğrafi mövqeyindən başqa, bütün tarixini təfsilatı ilə, heç nəyi gizlətmədən əvvəldən axıra kimi söyləyim. Hazırkı vaxtda adanın yerini göstərmək hələ mümkün deyil, çünki dəfinə adadadır, biz onu çıxarıb gətirməmişik. Beləliklə, hazırkı 17... ildə men qələmi əlimə alıb xəyalən o zamana – atamın “Admiral Benbou”<sup>2</sup> adlı mehmanxana saxladığı vaxta qayıdırıam. Bu mehmanxanaya üzü günəşdən qaralmış, yanağında qılınc çapığı olan qoca bir dənizçi köcmüşdü.

O, ağır addımlarla bizim qapıya yanaşdı, dənizçi sandığını ardınca el arabasında getirirdilər. Bütün bunlar elə yadimdadır ki, sanki dünən olub. Bu, ucaboy, qüvvətli, yekəpər, qara bir kişi idi. Qatran kimi qara hörüyü köhne göy kaftanının yaxalığı üstündə dik durmuşdu. Əllərinin qabarlı derisində çapıqlar nəzərə çarpırdı, dirnəqləri qara və qırıqdı, yanağındaki qılınc çapığı isə qartmaqlı, gümüşü rəngə çalırdı. Burası da yadimdadır ki, yad adam fışqırıq çala-çala bizim limanı nəzərdən keçirərək yoğun səslə birdən qədim dənizçi mahnisini oxumağa başladı. Bu mahni sonralar da dilindən düşməzdi.

<sup>1</sup> Ingiltərəde zadəganlara məxsus titul

<sup>2</sup> XVII əsrin axırlarında yaşamış ingilis admiralı

Bir ölü sandığına on beşi getdi qurban  
Ho-ho-ho, bir şüşə de rom!

Qocalara mexsus titrək, cır səsi dolamaçarx kimi cirildayırdı.  
Əl ağacı qanşpuqa<sup>1</sup> oxşayırdı. O bu ağacla qapımızı döydü.  
Atam kandara çıxınca kişi nəzakət gözləmədən bir stokan rom  
tələb etdi.

Ona rom gətirdilər. İçkidən yaxşı baş açan adamlar kimi tə-  
ləsmədən, qurtum-qurtum, ləzzətlə içməyə başladı. İçə-icə də  
gah qayaları, gah da mehmanxana lövhəsini nəzərdən keçirirdi.  
Nəhayət dilləndi:

— Yaxşı limandır. Meyxana tikmək üçün pis yer deyil. Burda  
adam çoxdurmu, dost?

Atam cavab verdi ki, xeyr, təəssüf ki, çox deyil.

Dənizçi dedi:

— Nə olar... bura mənə el verir. Hey, dost! — O, arabacını səs-  
lədi. — Bu tərəfə sür, özün də mənə kömək elə, sandığı düşürüm.  
Bir müddət burda qalacam, — sözünə davam etdi. — Sadə adamam.  
Rom, donuz əti, bir də qayğanaq, bundan başqa mənə heç nə  
lazım deyil. Vəssalam! Hə, bir də o burun lazımdır. Ordan də-  
nizlə keçən gəmilər görünür... Məni necə çağırı bilərsiniz?  
Neynek, eləcə kapitan deyin... Hə, ürəyinizdən keçəni bilirom.  
Alın! — deyib kandara üçmü, ya dördmü qızıl pul atdı. Sonra da  
yüksek rütbəli adam toriqilə atama baxıb qaba tərzdə dedi:

— Qurtaranda gəlib istəyo bilərsiniz.

Pal-paltarı nimdaş, danışıçı qaba olsa da, əslində adı matrosa  
oxşamırdı. Daha çox şurmana, ya da kapitana benzəyirdi. Sanki  
otrafda adamların ona tabe olmasına alışmışdı. Hiss edirdin ki,  
yumuşuna korluq verən deyil. Əl arabasını sürən kişi onun dü-  
nenki poçt arabası ilə səhər "Kral Georq mehmanxanası"na gəl-  
diyini ve orada dəniz kənarında yerləşən mehmanxanalar barədə  
adamları sorğu-sualı tutduğunu söylədi. Bizim mehmanxanamız  
haqda, görünür, yaxşı fikirlər eşitdiyindən və onun yol üstdə

<sup>1</sup> Qanşpuq – gemilerdə ağırılıq qaldırmaq üçün ling

olduğunu öyrənəndən sonra kapitan "Admiral Benbou"da qal-  
maq qərarına gəlmişdi. Bu qədər! Kirayənişin haqqında öyrənə  
bildiklərimiz bu idi.

O, qaradınməz adamdı. Bütün günü dəniz kənarı ilə gəzər, ya  
da mis müşahidə borusu ilə qayaların başına qalxardı. Axşamlar  
ümumi otaqda lap künədə, oda yaxın oturar, romazca su qata-  
raq içərdi. Onunla səhbətə girişənə cavab verməzdi. Beləsini  
yalnız sərt baxışı ilə süzər, burnunda finxirardı, dumana düşmüş  
gəmi kimi sürəkli fit verərdi. Tezliklə biz də, qonaqlarımız da  
onu rahat buraxdıq, deyib-dolaşmadıq. Hər gün gəzintidən qayı-  
danda soruşardı ki, bizim yolla dənizçi-filan gəlib-keçməyib;  
əvvəller fikirləşərdik ki, özü kimisini axtarır. Lakin axırda başa  
düşdük ki, o, belələrindən uzaq olmaq istəyir. Dənizkənarı kəse  
yolla Bristolə keçib gedən her hansı bir dənizçi "Admiral  
Benbou"da görünəndə kapitan əvvəl onu qapı pərdələri arxasından  
müşahidə edər, bundan sonra qonaq otağına keçərdi. Belə  
adamların yanında o, siçan kimi sakit oturardı.

Mən isə işin nə yerdə olduğunu biliirdim. Çünkü kapitan ürə-  
yinin təşvişini mənə açmışdı. Bir dəfə o, məni bir kənara çekdi  
və dedi ki, sənə hər ayın birinci günü dörd pens gümüş pul ve-  
rərəm bu şərtlə ki, gözdə-qulaqda olasan, bu ətrafdə tayqış də-  
nizçi görən kimi tez gəlib mənə xəber verəsən. Ayın ilk günləri  
və olunan maaşı isteyəndə o burnunda fisıldayıb sərt nezərlərle  
məni süzərdi. Ancaq səhbətdən beç bir həftə keçməzdi, ürəyin-  
də götür-qoy edəndən sonra pulumu gətirər və əmr edərdi ki,  
"tayqış dənizçi"ni dörd gözlə axtarım.

Tayqış dənizçi məni hətta yuxuda belə təqib edərdi. Qasırlı  
gəcələrlə külək evimizin dörd küncünü titrədəndə, boy-boy  
qalxan dalğalar limanda qayalara çırpılıb uğuldayanda o min cil-  
vədə, min cür şeytan sıfətində yuxuma girərdi. Ayağı da gah di-  
zine, gah ombasına qədər kəsik olardı. Bəzən o, dəhşətli bir div  
şəklində gözlərim öündə canlanardı. Bu divin də tek-vahid  
ayağı bedənin ortasına yapışmış olardı. O, tek-vahid ayağı ilə  
çəpərlərin və arxaların üzərində atlaraq məni qabağına qatıb



qovardı. Hər ay aldığım dörd pens mənə çox baha başa gələrdi. Mən də zəhlətökən yuxularla ona əvəz verərdim.

Tayqış dənizçi mənə çox dəhşətli görünse də, kapitandan bir elə qorxmazdım, hər halda camaatın ondan çekindiyindən az çəkinərdim. Bəzi axşamlar suqarışiq o qədər rom içərdi ki, başı çiyində durmazdı. Belə halda aşxanada daha çox oturar və ətrafdakıları saya salmadan öz qədim, vəhşi, sərt dəniz mahnlarını oxuyardı. Arabir adamları öz stolu ətrafına çağırıar və şerab ste-kanları tələb edərdi. Dəvet olunanlar qorxudan tir-tir əsərdilər. O isə camaati ya dəniz macəraları barədəki hekayətləri dinləməyə, ya da onun nəğmələrində vagirlilik etməyə məcbur edərdi. Bu zaman evimizin divarları "ho-ho-ho və bir şüə rom" səsin-dən lərzəye gələrdi. Ona görə ki, onun çılgın qəzəbindən qor-xanlar bir-birini ötməyə, səsi geldikcə daha ucadan oxumağa çalışardılar ki, təki kapitan onlardan razı qalsın, çünki bu saatlar o, son derecə qəzoblı olardı, gah yumruğunu stola çırparaq tələb edərdi ki, kimsə cinqirini çekməsin; ətrafdakılardan biri sözünü kesəndə, ya sual verəndə kükrəyərdi, ya da, əksinə, sual verilməyəndə yenə özündən çıxardı, çünki bu ona dəlalət edirdi ki, söylədiklərini diqqətlə dinləmirlər. Heç kimi də aşxanadan çölo buraxmazdı, ancaq şərabın tosirində mürgü döyərək, valay vura-vura yatağa sarı gedəndə camaat dağlışa bilərdi.

Ən dəhşətliyi də söylədiyi əhvalatlardı. Dar ağacları, taxta üzərində addımlamaq, qasırqalar, Dray Torduqas<sup>1</sup> adası, İspan dənizindəki<sup>2</sup> quldur yuvaları və quldur igidlilikləri barədəki hekayətləri tük ürpədirdi.

Söylədiyi hekayətlərdən belə çıxırdı ki, ömrünü dənizlərdə gəzib-dolaşan en qəddar caniler arasında keçirib, hər sözünün axırında da ağızından tökülmən söyüslər kəndimizin sadə adamlarını söylədiyi cinayətlərdən az qorxutmazdı.

Atam hey tekrar edərdi ki, mehmanxananı bağlamaq lazımlı gələcək: kapitan bütün müştöriləri bizdən uzaqlaşdırır. Belə

<sup>1</sup> Dray Torduqas – Florida yaxınlığında ada

<sup>2</sup> İspan dənizi – Qaraib dənizinin cənub-şərqi hissəsinin köhnə adı

təhqirlərə kim dözər, kim istər ki, axşam evə dönerkən yolu qorxudan əsə-əsə getsin. Lakin mənə elə gəlir ki, əksinə, kapitan bizə xeyir gətirirdi. Doğrudur, müştərilər ondan çəkinirdilər, ancaq heç bir gün keçmirdi ki, kapitan onları yenidən cəlb edirdi. Sakit, ucqar kənd həyatına o nə isə xoş bir həyəcan gətirmişdi. Cavanlar arasında ona hətta pərəstiş edənlər də tapılırdı. Onlar deyirdiler ki, kapitana valehdirlər: "Əsl dəniz canavarıdır, dənizin duzu onun iliklərinə işləyib".

Onların sözündən belə çıxırdı ki, məhz bizim kapitan kimi adamlar İngiltərəni dəniz valisi etmişdir.

O biri tərəfdən bu adam həqiqətən bizə zərər verirdi. Həftələr həftələri, aylar ayları təqib edirdi; onun ilk gəlişdə verdiyi pul çoxdan qurtarmışdı, təzə xərclik isə vermirdi, atamın da hüneri yox idi ki, ondan pul istəyə. Xərclik barədə söz salan kimi kapitan qəzəblə fisildamağa başlayırdı; bunu hətta fisilti adlandırmaq da olmazdı, bu nərliyi idti; o elə baxırdı ki, atam davam gətirməyib tez otaqdan çölə sıçrayırdı. Belə teşəbbüsəldən sonra əllerini naçar ovduğunu öz gözümlə görmüşdüm. Bu qorxuhürkünün atamın acıñacaqlı vaxtsız ölümünü xeyli sürətləndirdiyinə şübhə etmirəm.

Bizdə olduğu müddətdə kapitan əynindəki paltarları bir dəfə də olsa dəyişməmişdi. Ancaq çərçividən bir neçə cüt corab almışdı. Şlyapasının bir yani sallanırdı; küləkli havada bu, çox böyük narahatlılıq töretsə də, kapitan ona toxunmurdu. Burası da yaxşı yadimdadır ki, kaftanı köhnəlikdən lap süzülürdü; yuxarıda, öz otağında kaftanı hey gözəyərdi, nəhayət kaftan lap şolpə olmuşdu.

Heç vaxt heç yana məktub yazmazdı, heç yerdən də məktub almazdı. Heç vaxt kiminləsə səhbət etməzdı. Yalnız həddən artıq sərxoş olanda danışardı. Bir də, bizdən heç kim, heç vaxt onun öz sandığını açdığını görməmişdi.

Tək bircə dəfə kapitana etiraz etməyə cürət etmişdilər. Bu, bədbəxt atamın ölümündən bir neçə gün əvvəl baş vermişdi.

Bir axşam həkim Livsi xəstənin yanına gəlmışdı. O, xəstəni müayinə edəndən sonra anamın təklif etdiyi naharı tələm-tə-

lesik yedi və çubuq çəkmək üçün ümumi otağa endi, atının götürülməsini gözləməyə başladı. Köhne "Benbou"da tövle olmadığından at kənddə qalmışdı.

Ümumi otağa onu mən ötürdüm. Şıq geyimli, başında dümag parik olan, nəcib tərbiyə görmüş bu qaragöz, zərif həkimin bizim aşxanaya gələn yönəlsiz kənd camaatından bu qədər fərqli olması məni heyran etdi. O, xüsusən bizim bostan uyuğundan – natemiz, qaraqabaq, yekəpər dəniz quldurundan kəskin seçilirdi. Üst-başı roma bulaşmış kapitan dirsəklərini stola söykəyərək oturmuşdu.

Birdən o çığır-açığır öz həmişəki nəgməsini oxumağa başladı.

Bir ölü sandığına on beşi getdi qurban,  
Ho-ho-ho, bir şüše də rom!  
İç, iç, onsuz da axır səni yıxacaq şeytan,  
Ho-ho-ho, bir şüše do rom!

İlk vaxtlar elə bilordim ki, onun oxuduğu nəgmədəki "ölünün sandığı" yuxarıda, kapitanın otağındaki sandığın özüdür.

Bu sandıq tayqış denizçi ilə birlikdə tez-tez mənim dəhşəti yuxularıma girərdi. Lakin zaman keçdikcə bu nəgməyə elə adət etmişdik ki, daha o, diqqətimizi cəlb etmirdi.

Bu axşam mahni həkim Livsi üçün təzə bir şeydi. Hiss etdim ki, ona heç də xoş təsir bağışlamır. Qoca bağban Teylorla yel xəstəliyinin yeni müalicə üsulu barədə səhbəti tezələməzdən əvvəl o, qəzəblə kapitana baxdı. Elə bu vaxt mahnının təsirindən coşmuş kapitan yumruğunu stola çırpdı. Bununla demək istəyirdi ki, ses-səmir kəsilsin, kimse cinqirini çıxarması.

Bir anda hamı susdu. Yalnız həkim Livsi öz xoş səhbətini uca səslə davam etdirir, hər sözdən sonra da çubuğuna bir qullab vururdu. Kapitan qəzəblə ona baxırdı, sonra yumruğunu yenə stola çırpdı, sonra daha kəskin nəzərlərə baxdı və birdən var gücü ilə çığırırdı. Sözlərini də ədəbsiz söyüşlərlə bəzədi:

– Hey, orda, göyərtədə duranlar, səsinizi kəsin!

Həkim soruşdu:

— Ser, siz mənimləsiniz? — deyə həkim soruşdu.

Kapitan məhz onunla olduğunu söylədi və təzədən bir söyüş söydü.

— Ser, elə isə sizə tək birçə şey deyə bilerəm, əger sərxaşluqdan əl çəkməsəniz, tezliklə dünyani ən rəzil oclafların birindən azad etmiş olacaqsınız.

Kapitan hırsından ağılnı itirdi, yerindən sıçrayıb qatlama dənizçi bıçağına əl atdı və həkimi hədələməyə başladı ki, onu bu saat divara dayayacaq.

Həkim isə heç yerindən qırmızıdanmadı da, üzünü çöndərmədən, ciyni üzərindən eynilə bayaqqı səsilə, hamı eştsin deyə, belkə bir azca ucadan davam etdi. Sakit və qəti səslə bildirdi:

— O bıçağı bu saat cibinizə qoymasınız, namusuma and içi-rəm ki, bizim səyyar məhkəmənin birinci sessiyasından sonra dar ağacından yellənəcəksiniz.

Onların gözləri arasında əlbəyaxa döyüş başladı. Lakin kapitan tezliklə geri çəkildi. Bıçağını gizlətdi və döyülmüş köpək kimi mırıldaya-mırıldaya özünü stula yixdı.

— Ser, indi sizi xəbərdar edirəm. Mənim dairəmdə belə bir hərifin olduğunu biləndən sonra üzərinizdə gecəli-gündüzlü ən ciddi nəzəret qoyacam, — həkim davam etdi. — Mən təkcə həkim deyiləm, həm də hakiməm. Əger qulağıma sizdən lap kiçik bir şikayət belə çatsa, tutalım, kimesə qaba bir söz desəniz... lap elə indiki kimi, ən ciddi tədbirə əl atacam, elə edəcəm ki, sizi bu yerlərdən sürgün etsinlər. Sizə ayrı sözüm yoxdur.

Az sonra həkim Livsinin atını gətirdilər. Minib çapdı. Kapitan isə bütün axşamı sakit və dinc qaldı. Bir xeyli vaxt da elə beləcə, bu vəziyyətdə oturdu.

## II fəsil

### QARA KÖPƏK GƏLİR-GEDİR

Tezliklə qəribə bir hadisə baş verdi ki, bunun da nəticəsində, nəhayət, kapitanın əlindən canımız qurtardı. Ancaq onun özündən xilas olsaq da, irelidə görəcəyiniz kimi, zəhlətökən işlərindən xilas ola bilmədik.

Cöldə soyuq qışdı, uzun çatılılı, şaxtalı, qasırğalı bir qış. Bize əvvəlcədən məlumdu ki, yazıq atam baharı görməyəcək. Vəziyyəti gündən-günə ağırlaşırıldı. Mehmanxananın bütün işləri məni anamın boynuna düşmüdü. Başımız qarışq olsugundan xoşagəlməz kirayənişinə çox az qayğı göstərirdik.

Şaxtalı bir yanvar günü idi, şübh yenice açılırdı. Qirovdan limanın başı ağarmışdı. Xirdaca dalgalar nəvazişlə sahil daşlarını yalayırdı. Günəş qalxmağa hələ imkan tapmamışdı, ancaq öz şüalarını artıq, təpələrin zirvəsinə və dənizin sahildən uzaq sinəsinə uzatmışdı. Kapitan həmişəkindən tez qalxmış və dənizə yollanmışdı. Yeridikcə köhnə kaftanının gen etekləri altında xəncəri atılıb-düşürdü. Mis müşahidə borusunu qoltuğunun altına vurmuşdu, şlyapasını peyserinə itələmişdi. Ağızından çıxan buxar tüstü kimi havada burula-burula yuxarı qalxırdı. Bütün bunlar yaxşı yadımdadır. O, qəzəblə finxiraraq böyük qayanın arxasında gözdən itdi. Yəqin, həkim Livsi ilə toqquşmasını hələ də unuda bilməmişdi.

Anam yuxarıda atamın yanında idi. Mən isə kapitan qayıdırıb gələnə kimi süfrəni rahlamalıydım. Birdən qapı açıldı və otağa bu vaxta kimi üzünü görmədiyim bir adam girdi.

Onun rəngi solğundu, sıfeti bozarmışdı. Sol əlinin iki barmağı yoxdu. Belindən xəncər asılsa da davakar adama oxşamırdı. Mən həmişə, istər tayqıçlı, istərsə də iki qıçı dənizçilərə göz qoyurdum, ancaq burası yadımdadır ki, həmin adam meni nə isə təşvişə saldı. Dənizçiye az oxşasa da, hiss etdim ki, mütləq dənizçi olmalıdır.

Soruşdum ki, sizə nə lazımdır, o, rom tələb etdi. Onun sifarişini yerinə yetirmək üçün otaqdan çıxmış isteyirdim ki, qonaq stol başında oturdu və məni təzədən yanına çağırıldı. Əlimdə salfet yerimdəcə durдум. O dedi:

— Oğul, bura gəl, yaxın gəl.

Mən ona yaxınlaşdım.

— Bu süfrəni mənim yoldaşım, şurman Billi<sup>1</sup> üçünümü hazırlamışan? — deyə o, gülümsünə-gülümsünə soruşdu.

Cavab verdim ki, şurman Billi-filan tanımırıam, süfrəni de kapitan adlandırdığımız kirayənişlərimizdən biri üçün hazırlamışam.

— Çox gözəl, — dedi, — elə mənim dostum şurman Billiyə də kapitan demək olar. Bunun mətləbə dəxli yoxdur. Onun yanında çapıq var, özü də, xüsusən içəndə ətrafindakılara qarşı çox nəzakətli olur. Mənim şurman Billim belə oğlandır. Sizin kapitanın da yanağında çapıq var. Özü də sağ yanağında. Deməli, hər şey öz qaydasındadır. Hə, bilmək istəyirəm ki, mənim dostum Billi buradam, bu evdəmi olur?

Mən kapitanın gəzməyə çıxdığımı bildirdim.

— Oğul, o hara, hansı səmtə getdi?

Mən kapitanın hər gün getdiyi yeri, həmin qayanı nişan verdim ve dedim ki, yəqin, indilərdə qaydır.

— İndilərdə, yəni nə vaxt? Bir saatdan sonra? İki saatdan sonra?

O mənə bir neçə sual da verəndən sonra əlavə etdi:

— Hə. Mənim gəlmiş dostum Billiyə, içdiyi rom qədər lezzət verecək.

Lakin bu sözleri dile getirəndə onun üzünün rəngi çox boğulmuşdu. Buna görə də başa düşdüm ki, bu adamlı görüş kapitanı o qədər də sevindirməyəcək. O saat da özüm-özümə dedim ki, bunun mənə dəxli yoxdur. Bundan əlavə, belə bir vəziyyətdə tədbir görmək də çox çətindi. Yad adam çöl qapısının ağızını kəsdirmişdi, gözü də eşikdə idi. Elə bil pişikdi, siçanı güdürdü.

<sup>1</sup> Billi — Ülyam deməkdir

Həyətə çıxməq isteyirdim ki, o saat məni hayladı. Gec tərəpendim, solğun sıfeti hirsindən qıç oldu və cələ bir söyüş söydü ki, mən qorxudan geriyə sıçradım. O mənimlə əvvəlki kimi gah yaltaqcasına, gah da istehza ilə danışmağa başladı, əlini ciynime vurdı, dedi ki, mən yaxşı oğlanam, özüm də hələ ilk nəzərdən üreyinə yatmışam.

— Mənim bir oğlum var, siz iki damcı su kimi bir-birinize oxşayırsınız, — dedi. — O mənim ata qəlbimin iftixarıdır. Oğlan uşağı hər şeydən əvvəl sözə qulaq asmalıdır, bu — əsasdır. Bəli, oğlum, böyükün sözünə qulaq asmalıdır. Əger sən Billi ilə birlikdə dənizə çıxmış olsaydın, bunu qulağında saxlardın, mən də bir sözü iki dəfə deməyə məcbur olmazdım. Billi heç vaxt bir əmri iki dəfə təkrar etməzdə, onunla səfərə çıxanlar da elə... Bax, odur, mənim şurmanım Billi də, qoltuğunda müşahidə borusu gəlir, Allah, sən özün kömək elə! Biz də, gəl, oğul, təzədən zala geçək, qapının dalında gizlənək, Billini sevindirək, qoy bu ona bir sürpriz olsun! Allah, sən özün kömək elə!

Bu sözlərlə o məni qabağına qatıb ümumi otağa apardı, arxasında gizlədiib künçə sıxişdirdi. Taybatay açıq qapının dalında görünməz olduq. Bildiyiniz kimi özümü pis hiss edirdim və bir az da qorxurdum, yad admanın özünü də qorxduğumu başa düşəndən sonra bu hiss məni daha da üstələdi. O, xəncərinə əl atıb, onu azca dəstəyindən yuxarı çəkdi; tez-tez udqunurdu, ələ bil boğazında ilişib qalmış tikəni udmaq isteyirdi.

Nəhayət, kapitan otağa girib qapını çırpdı və ətrafa göz gedirmədən, birbaş seher yeməyi hazırlanmış stola sarı getdi.

Yad adam dilləndi:

— Billi! — O, bacardıqca ötkəm və mərdanə danışmağa çalışırı.

Kapitan geri döndü və düz bizimlə üz-üzə gəldi. Elə bil bir anda sıfeti avazıdı, hətta burnu göyərdi. O, qarşısında kabus və ya şeytanın özünü, hətta bundan da betə bir şey, — əger beləsi varsa, — görmüş adəmi xatırladırı. Bir anda elə qocaldı və elə büzüdü ki, doğrusu, boyuma alram ki, ona yazığım geldi.

Yad adam soruşdu:

– Billi, yoxsa moni tanımirsan? Yəni öz köhnə yoldaşımı tanımirsan, Billi? – deyə yad adam soruşdu.

Kapitan ağızını açdı, sanki nəfəsi çatmırıldı. Nohayət, dedi:

– Ay səni, Qara Köpək! – deyo yad adam fərəhlonmış kimi cavab verdi.

– Özüdür ki var! – Qara Köpək köhnə gəmi dostunu, "Admiral Benbou" mehmanxanasında yaşayan öz Billisini görməyə gəlmışdır. Eh, Billi, Billi! İki caynağımı itirəndən bəri, gör nə qədər sular axmış, ay keçib, il dolanmış! – O, sıkəst əlini yuxarı qaldırib çıçırdı.

Kapitan dedi:

– Yaxşı! Sən məni izləyib tapdin, budur, qarşındayam. İndi de görüm məndən nə istəyirsən?

– Billi, hə, səni yaxşı tanıyıram, – deyə Qara Köpək cavab verdi. – Billi, sən haqlısan. Bu gözəl oğlan da çox ürəyimə yatıb, qoy o da mənə bir stekan rom getirsin. Biz də istəsən, səninlə köhnə dostlar kimi oturub, düz-düzünə, səmimi söhbət edək. Nece bilirsən?

Mən bir şüše rom gətirib goldim, onlar artıq, kapitan üçün hazırladığım stolun başında üz-üzə oturmuşdular.

Qara Köpək qapıya təref, yanpörtü oturmuşdu, bir gözü öz köhnə dostunda, o biri gözü isə qapıda idi.

O əmr etdi ki, çıxıb godim, qapını da açıq qoyum.

– Oğul, açıq qoy ki, daha aclar yerindən baxa bilməyəsən, – deyə, o izah etdi.

Onları ikilikdə qoyub çıxdım, piştaxta dalına keçdim.

Nə qədər çalışsam da, uzun müddət, heç bir şey eşiə bilmədim, anlaşılmaz səslər eşidirdim. Ancaq yavaş-yavaş daha uca-danışmağa başladılar və nəhayət, tək-tək sözlər, əsasən söyüslər qulağıma çatdı, bu, kapitanın səsi idi.

Bir dəfə də kapitan çıçırdı ki: – Yox, yox, yox, yox! Bu haqda yetər! Eşidirsən?

Sonra yenə ucadan dedi:

– Məsələ dar ağacına gedib çıxsə, onda qoy hamını birlikdə assınlar!

Sonra birdən söyüş yağırdılar, stolla skamyə gurultu ilə yero aşdı, polad tiyelər cingildədi, kimse ağrıdan çıçırdı, bir dəqiqə keçməmiş Qara Köpəyi qapıya sarı götürülən gördüm. Kapitan onun arxasında cumdu. Hər ikisinin xəncəri qızından çıxmışdı. Qara Köpəyin sol çıynindən qan axırdı. Qapının ağızında kapitan xəncərini qaldırdı, qaçan adama bir də, ən ağır zərbo endirmək istədi, tiyə bizim "Admiral Benbou"nun yekə lövhəsinə ilişməsəydi, yəqin ki, yaralının başı paralanacaqdı. Lövhənin aşağı tərəfində, çərçivədə indiyə kimi bu zərbənin izi görünür.

Döyüş bununla bitdi.

Qara Köpək yola sıçradı, yaralı olsa da çox tez qaçırdı, heç yarın dəqiqə keçmədi ki, təpənin dalında gözdən itdi. Kapitan isə ağlimi itirmiş kimi dayanıb qapının böyründəki lövhəyə baxırdı. Bundan sonra əlini bir neçə dəfə gözlərinə çekdi və qayıdib içəri girdi.

– Cim, mənə rom ver! – deyə çıçırdı.

Bu sözləri deyərkən bir balaca sondələdi və yixilmamaq üçün əlini divara söykədi.

Mən çıçırdım:

– Siz yaralanmışsınız?

– Rom, – deyə təkrar etdi, – mon buradan çıxıb getməliyəm. Rom! Rom ver.

Mən rom dalınca qaçdım, ancaq həyəcanımdan stokanı salıb sindirdim və çəlləyin kranını buladım. Səliqə-sahman yaradana, başqa bir stekana rom tökəno kimi yubandım, elə bu vaxt zalda nəyinsə, ağır bir şeyin gurultu ilə yere yixildığını eşitdim. Tez cumdum və gördüm ki, kapitan tirtap döşəməyə sərilib. Döyüşdən və çığır-bağırdan qorxmuş anam da aşağı cumdu. Biz kapitanın başını qaldırdıq. O, hündürdən, çox da çətinliklə nəfəs alırdı. Gözləri örtülü idi, üzü qıqpırmızı qızarmışdı.

– Aman Allah, – deyə anam çıçırdı. – Biabır olduq! İşin bədliyindən yaziq atan da xəstə yatır.

Heç bilmirdik ki, kapitana necə kömək edək, özlüyümüzzdə yəqin etmişdik ki, o, yad adamlı vuruşanda ölümcul yaralanmışdır. Mən rom gətirdim və onun boğazına tökməyə çalışdım.

Lakin ağzımı aça bilmədim, dişləri bir-birinə kılıdlanmışdı.  
Bu vaxt qapı açıldı və xoşbəxtlikdən həkim Livsi içəri girdi.  
O mənim xəstə atamı yoluxmağa gəlmışdı.

Biz qışqırğıq:

– Həkim, kömək ədin. Nə edək? Görən harasından yaralanıb?

Həkim dedi:

– Yaralanıb? Boş sözdür. Mən və ya siz yaralanmışıqsə, o da eləcə yaralanıb. Bu, içki tutmasıdır. Nə etmək olar! Mən ona xəbərdarlıq etmişdim. Missis Hokins, siz ərinizin yanına, yuxarı çıxın. Əgər mümkünşa ona heç bir şey deməyin. Mən də bu yaramaz hərifi özüne gətirim. Cim, bura bir ləyən götür.

Mən ləyəni gətirəndə həkim onun paltarının qolunu çırmayıb, iri, əzələli qolunu açmışdı. Onun qolunda bir neçə döymə şəkil vardı. Ciynində: “Uğur olsun”, “Yaxşı yol” və “Billi Bonsun arzusu yerinə yetsin” sözləri aydın oxunurdu.

Ciyninə yaxın yerdə əndamına dar ağacından asılmış adam şəkli həkk olunmuşdu. Zənnimizcə, şəkil çox ustalıqla çəkilmişdi.

Həkim barmağı ilə şəkər toxunaraq dedi:

– Burada lap peyğəmberlik ediblər. Hə, indi də, cənab Billi Bons, əgər sən həqiqətən Billi Bonssansa, görək sənin qanın nə rəngdədir... Cim, – o mənə müraciət etdi: – sən qandan qorxmursan ki?

– Yox cənab, qorxmuram.

– Lap əla! Onda ləyəni tut.

O, lanseti götürüb şah damarı çərtdi. Bir xeyli qan axandan sonra kapitan gözlərini açdı və toran baxışları ilə bizi nəzərdən keçirdi. Həkimi tanıyan kimi qaşları çatıldı. Sonra məni gördü, deyəsən bir azca sakitləşdi. Birdən qızardı, qalxmaq istədi, çığrdı:

– Qara Köpek necə oldu?

Həkim dedi:

– Sizin kürəyinizdə oturmuş o köpəkdən başqa, burada ayrı köpək-zad yoxdur. Yenə çox içmisiniz, bu da içki tutmasıdır, mən axı, sizə qabaqcadan xəbər vermişdim. Ancaq bilin ki, istəməsəm də sizi ölümündən xilas etdim. Hə, cənab Bons...

— Mən, Bons deyiləm, – Kapitan onun sözünü kəsdi.

— Nə eybi! Mənim Bons adında bir dəniz qulduru tanışım var, bu adı sizə asan olduğu üçün verirəm. İndi deyəcəklərimi yadınızda yaxşı saxlayın: bir stəkan rom içsəniz, bu, şübhəsiz, sizi öldürməz, ancaq birindən sonra ikincisini, üçüncüsünü də ötürmək fikrinə düşseniz, and olsun mənim bu parikimə ki, lap yaxın zamanda gəbərəcəksiniz. Aydındır mı? İncildə deyildiyi kimi, hara lazımsa oraya gedəcəksiniz. İndi yerdən qalxmağa çalışın, yatağımıza kimi size kömək edə bilərəm.

Kapitanı böyük çətinliklə yuxarı mərtəbəyə çıxardıb yatağa saldım. O, taqətsiz halda yastığın üstə düşdü. Demək olar ki, hushunu itirdi.

Həkim dedi:

– Yadınızda saxlayın, sizə bunu sonra vicdan ezabı çəkməmək üçün deyirəm: “rom” və “ölüm” – sizin üçün bunların mənası bİrdir.

O, qolumdan yapışış otaqdan çıxdı, xəstə atamın yanına getdi.

Ardıñızda qapı örtülen kimi dedi:

– Boş şeydir, o qədər qan aldım ki, kapitan indi uzun müddət sakit dolanasıdır. Bir həftəyə kimi yataqda olar. Bunun həm özüne, həm də sizə xeyri var. Ancaq ikinci tutmadan salamat çıxa bilməyəcək.

### III fəsil

## QARA NIŞAN

Günortaya yaxın kapitana ürek sərinləden içki və dərman apardım. Bayaq onu qoyub getdiyimiz vəziyyətdə uzanmışdı, ancaq başını bir azca yuxarı qovzamışdı. Mənə elə gəldi ki, çox zəifləmişdir, həm də həyəcanlıdır. O:

– Cim, – dedi, – burada səndən ləyaqətli adam yoxdur. Özün də bilirsən ki, sənə qarşı həmişə yaxşı münasibət bəsləmişəm.

Hər ay da dördcə pens gümüş pul vermişəm. Dostum, indi görüsən ki, halim fənadır, xəstəyəm, hamı da məni atıb gedib. Əlbəttə, Cim, sən mənə bir qab rom gətirəcəksən, belə deyilmə?

— Axi, həkim...

O, zoif səslə, lakin qəzəblə həkimi söyməyə başladı: — Bütün həkimlər, başıboş, çölsicanlıdır, — dedi. — Sizin yerli həkiminiz də elə onların tayıdır, axı onun dənizçilərdən nə başı çıxır? Mən qır tiyanı kimi qaynayan elə isti ölkələrdə olmuşam ki, orada adamlar sarı qızdırımadan tut kimi qırılır, zəlzələlər də torpağı dəniz dalğası kimi çalxalayır. Sizin həkiminizin o yerlərdən heç xəberi yoxdur. Orada mən ancaq romla keçinmişəm. Hə! Rom mənə et, su, qadın və dost evez olub. Əgər indi mən rom içməsem, qasırganın sahilə atlığı biçarə köhnə gəmiyə döñecəyəm. Onda mənim qanım, Cim, sənin və o çölsicanının — həkimin boynunda qalacaq.

Bunu deyib o yenə söyməyə başladı.

— Cim, bir bax, gör əllerim necə osır, — deyə o, yanıqlı seslə davam etdi. — Men əsməni saxlaya bilmirəm. Bu gün dilimə bir damla rom dəyməyi. Səni inandırıram ki, bu həkim axmağın biridir. Əgər rom içməsem, Cim, gözümə dəhşətli şeylər görüncək. Allaha and olsun ki, məni artıq qara basır. Orada, o küncdə, arxamda qoca Flinti gördüm. Onu elə aydın gördürüm ki, lap elə sağlığında olduğu kimi gözlerimin qabağında dayanmışdı. Elə ki, gözümə dəhşətli şeylər görünür, lap vəhşi heyvana çevrilirəm, axı, mən həyatın sərt üzünü görmüşəm. Sizin həkiminiz özü dedi ki, bir stəkan rom mənə zərər verməz. Cim, bir qab rom bir qızıl gineya<sup>1</sup> verirəm.

O getdikcə daha da qızışır, inadla rom teləb edirdi, mən isə qorxurdum ki, onun səsi atamın qulağına gedib çata bilər. O günü atamın vəziyyəti çox ağırdı, ona tam sakitlik lazımdı. Bir də həkimin dediyi — bir stəkan romun zərəri yoxdur, sözləri məni ürəkləndirirdi.

<sup>1</sup> Gineya — ingilis puludur, toxminən bir qızıl onluğa yaxındır. Adını Afrika sahilində olan Qvincyadan almışdır, evvaller oradan sikke basmaq üçün qızıl gətirilərdi.

— Mən dedim:

— Sizin pulunuz mənə lazım deyil. — Doğrusu, onun rüşvet teklifi etməsi nəfsimi təhqir etdi. — Yaxşısı budur, atama borcunuza verin. Sizə bir stəkan rom gətirərəm, ancaq bilin ki, bu sonuncu stəkan olacaq.

Bir stəkan rom gətirdim, o, stəkanı acgözlükle əlimdən aldı və son damlasına kimi içdi.

— Hə, bu yaxşı oldu! — dedi. — O saat gözümə işiq gəldi. Dostum, bəs həkim demədi ki, bu çarpayıda nə qədər düşüb qalmalıyam?

— Ən azı bir həftə.

— Ay, sənin evin yixılsın, — deyib o, yerində sıçradı, — bir həftə ha! Əgər bir həftə burada uzanıb qalsam, onlar üstümə qara nişanı göndərməyə imkan taparlar. Bu adamlar mənim yerimi artıq iyləyib tapmışlar. Bu israfçılar, bu tənboller özlərinkini qoruyub saxlaya bilmədilər, indi də özgə malına göz dikiblər. Əsl dənizçi belə şey eder? Bax, elə biri mən: pul qədri bilmisəm, heç vaxt bədixerclik etməmişəm, qazandıqlarımı da israf edib itirmək istəmirəm. Onları yenə azdıracağam. Bu yerlərdən uzaqlaşacaq, onları yenə axmaq yerində qoyub oynadacağam.

Bu sözlərlə o, yavaş-yavaş qalxmağa başladı, çıynimdən elə yapışdı ki, az qaldı ağırdan bağırıb. Qılçaları ağır kötük kimi döşəmə üzerine endi. Onun hərarətli nitqi ilə zəif səsi bir-birinə tuş gəlmirdi.

Çarpayıya oturandan sonra uzun müddət dinib-danışa bilmədi, nəhayət, dedi:

— Bu həkim məni lap üzdü, qulaqlarım cingildəyir. Kömək elə uzanıb...

Mən əlimi uzadana kimi, o, yatağa yıxıldı və bir müddət dinməzəcə uzandı. Nəhayət, dedi:

— Cim, sən bu gün o dənizçini gördünmü?

Mən soruşdum:

— Qara Köpəyimi?

— Hə, Qara Köpəyi. O, çox pis adamdır, ancaq onu bura gənərənlər, ondan da pisdir. Qulaq as: əgər buradan uzaqlaşmaq

mənə müyəssər olmasa və qara nişanı dalımcı göndərsələr, bil ki, onlar mənim sandığımı ələ keçirmək istoyırlar. Buna görə də gəl sən atı min çap... Sən ki, bunu bacarırsan, ələ deyilmə? – Gol min, yel ol əs ... istəsən lap o lənətə gəlmış həkimin, siçanın yanına çap... İndi mənimcün fərqi yoxdur ... ona de ki, bütün matrosları göyortoysa çağırınsın, – hamını, iclaşçıları və hakimləri, – mənim qonaqlarımı "Admiral Benbou" nun içindəcə tutdursun, qoca Flintin bütün dəstəsini, kim sağ qalıbsa hamını, sonuncu nəfərə kimi axırına çıxsın. Mən birinci şturman idim, bəli, qoca Flintin birinci şturmanı və o yerin harada olduğunu təkcə mən bilirdim. O, Savannada ölüm yatağında olduğu vaxt – neçə ki, bu gün men uzanmışam – onda, özü mənə hər şeyi açdı. İndi görürsən? Ancaq onlar mənim üstümə qara nişanı, Qara Köpeyi və ya tayqış dənizçini göndərməyincə sen heç bir şey etmə. Cim, ancaq sən hər şeyden çox o tayqışdan özünü gözle.

– Bəs o qara nişan dediyin kimdir? – deyə soruştum.

– Bu çağırış vərəqi kimi bir seydir, dostum. Elə ki, onu göndərdilər, onda sənə xəbər verərəm. Ancaq əzizim, Cim, sən gözdo-qulaqda ol. Söz verirom bütün var-yoxumu səninlə tən bölüşəcəyəm.

Sonra o sərsəmləməyə başladı, səsi də getdikcə zəifləyirdi. Mən dərman verdim, o, dərmanı uşaq kimi qəbul etdi.

– Dənizçilər arasında məndən çox dərmana ehtiyacı olan adam yoxdur.

Bir azdan kapitan dərin yuxuya getdi, mən də onu tek qoyub çıxdım.

Əgər hər şey öz əvvəlki qaydasında getseydi, deyə bilmərəm, onda mən necə hərəkət edərdim. Ehtimal ki, bildiklərimi həkimə aċardım, çünkü qorxurdum ki, kapitan ürəyini mənə açlığına peşman olsun və sirri örtüb basdırmaq üçün öldürsün. Lakin vəziyyət dəyişdi. Axşam mənim yazıq atam qəfletən keçindi və biz hər şeyi unutduq. Dərd məni üstələdi, qonşuların get-gəli, dəfn mərasiminin təşkili, mehmanxanadakı iş-güt başımı elə qatmışdı ki, kapitan barədə düşünməyə və ondan qorxağa bir an belə vaxtım yoxdu.

Ertəsi gün səhər o, adəti üzrə aşağı endi. Həmişəki vaxtda səhər yemeyinə başladı, ancaq çox iştahsız yeyirdi. Özbaşına qaldığından, zənnimcə, həmişəkindən çox içmişdi. İçdikcə də ələ qəzəbə finxırır və fisildiyirdi ki, bir adam cəsarət edib deyo bilmirdi ki, bəsdir, az iç. Axşam, dəfn mərasimi ərəfəsində adəti üzrə sərxoşdu. Matəmə batmış evimizdə onun azığın, vəhşi nəğməsini nifrətlə dinləyirdik. Hələ çox zeif olsa da biz ondan yaman qorxurduq. Onu susdura biləcək vahid adam həkimdi ki, o da çox uzaqda idi: onu bir neçə mil bizi dəniz aralıda xəstə yanına çağırılmışdılar. Atamın vəfatından sonra bir dəfə də olsa bizim evin etrafında görünməmişdi.

Mən dedim ki, kapitan hələ çox zeifdi. Doğrusunu desəm, o neinki qıvraqlaşmırıldı, hətta gündən-güno daha da üzüldü. Pillələri çətinliklə çıxıb-düşür, səndəleyə-səndəleyə, zalı keçib piştaxtaya yanaşırdı. Hərdən dəniz havasını almaq üçün başını qapıdan çölə çıxarırdı, bu zaman əllərilə divardan yapışındı. Dik daga dırmaşan adam kimi qırıq-qırıq, çətin nəfəs alırdı.

Mənimlə heç danışmırıldı, deyəsən, bir neçə gün əvvəl sərrini açıb dediyini də unutmuşdu. Ancaq indi zəifliyinə baxmayaraq daha dalaşqan və daha əsəbi olmuşdu. Sərxoş olan kimi xəncərini çıxarıb qarşısında stolun üstünə qoyur, müştərilərə baxmadan öz fikirlərinə və sərsem düşüncələrinə dairdi.

Bir dəfə hətta fiştırıqla aşiqanə bir kənd mahnısı calmağa başladı ki, bu da bizi yaman heyrətə saldı. Görünür, həmin mahnının hələ dənizə çıxmazdan əvvəl, gəncliyində oxuyurmuş.

Ertəsi gün, atamın dəfnindən sonra saat üç radətərində çöl qapısında, kandarda durmuşdum. Tutqun, dumanlı və şaxtalı bir gündü. Qüssə ilə atamı düşünürdüm...

Birdən bir nəfər admanın yolla yavaş-yavaş gəldiyi gözünmə sataşdı. Yəqin ki, kordu, çünkü el ağacını yerde gəzdire-gəzdire irəliləyirdi. Üzündən asılmış yaşıł sıpor gözlərini və burnunu görünməz etmişdi. Qocalıqdan və xəstəlikdən beli bükülmüş bu adam başdan-ayağa köhnə, cir-cindir, başlıqlı dənizçi plاشına bürünmüdü. Plaş onu daha eybəcər göstərirdi. Mən ömrümde

belə dehşotlı adam görməmişdim. O, mehmanxana yaxınlığında dayanıb qəribə rəzil bir tərzdə səsini uzada-uzada ucadan, boşluğa müraciəton dedi:

– Burada, öz vətəni İngilterəni müdafiə edərkən ən qiymətli şeydən – gözlərindən məhrum olmuş zavallı bir kora, bu saat hərada olduğunu deyəcək mərhəmətli bir insan tapılarmı? Allah, sən özün kral Georqa yar ol!

Mən dedim:

– Möhtərem yolçu, siz Qara Təpə limanında “Admiral Benbou” mehmanxanasının yanında dayanmışınız.

– Mən səs eşidirom, özü də cavan bir səs, – qoca iyrənc səslə davam etdi. – Xeyirxah cavan oğlan, əlini mənə ver və məni bu evə ötür!

Mən əlimi uzatdım. Bu iyrənc səsli, dehşotlı kor vücud lap kəlbətin kimi əlimdən yapışdı.

Mən yaman qorxdum, istədim onu qoyub qaçım. Ancaq kor məni özünə tərəf çəkdi və dedi:

– Hə, oğlan, indi məni birbaş kapitanın yanına apar.

– Ser, – dedim, – mən, mən, vicdan haqqı düz deyirəm, bilmirəm...

– Bilmirsən? – o qımışdı. -- Bəs belə de! Bilmirsən? Bu saat məni onun yanına apar, aparmasan əlini burub qıraram.

O, əlimi elə burdu ki, mən çıçırdım.

– Ser, – dedim. – Mən özüm üçün yox, sizin üçün qorxuram. Kapitan indi həmişə olduğu vəziyyətdə deyil. O, siyırmaqlınc oturub, yanına bir nəfər şəxs gəlmişdi...

O monim sözümüzü kosdi:

– Tez ol, apar!

Ömründə belə sərt, soyuq və mənfur səs eşitməmişdim. Bu səs məni əlimin ağrısından çox qorxutdu. Başa düşdüm ki, kora itaet etməliyəm, onu zala öbürdüm. Romun təsirindən məst olmuş xəstə dəniz qulduru burada oturmuşdu.

Kor demir barmaqları ilə əlimdən yapışmışdı. O öz ağırlığını üstümə salmışdı, mən güclə ayaq üstə dururdum.



– Məni birbaş onun yanına apar, elə ki, məni gördü, çığır ki: “Billi, budur, sizin dostunuzu gətirmişəm”. Əgər çığırmasan, gör sənin başına nə oyun açacağam.

Bunu deyib əlimi elə burdu ki, ağlım başından çıxdı. Kor dilənçinin qorxusu mənə kapitanın qorxusunu unutdurmışdı. Zəlin qapısını açıb korun əmr etdiyi sözləri əsə-əsə ucadan dedim.

Zavallı kapitanın gözləri bərəldi və bir anda şərabın təsiri keçdi. Üzündə qorxudan ziyadə müdhiş bir əzab göründü. Yerindən qalxmaq istədi, ancaq yəqin ki, taqəti olmadı. Dilənçi dedi:

– Billi, eybi yoxdur, yerindən qalxma. Səni görməsəm də, barmaqlarının titrədiyini eşidirəm. Gel işə keçək. Sağ əlini mənə uzat. Oğlan, onun əlini qaldır və mənim sağ əlimə ver.

Hər ikimiz onun əmrini yerinə yetirdik. Mən onun ağacdan yapışmış əli ilə kapitanın ovcuna bir şey basdığını gördüm. Kapitan da əlini dərhal yumdu. Kor dedi:

– Hə, biz işimizi gördük. – Bu sözlərdən sonra tez məndən əl çəkdi və şikəstə yaraşmayan gözlənilməz bir cəldliklə eşiye sıçrayıb yola düzəldi. Mən yerimdəcə hərəkətsiz durub, əl ağacının uzaqlaşmaqdə olan taqqıltısını dinləyirdim.

Bir xeyli keçəndən sonra biz özümüzə gəldik. Mən onun biləyindən əlimi çəkdim, o isə qolunu yanına salıb ovcundakı şeyə baxdı.

– Düz saat onda! – deyə çığirdi. – Altı saat qalır. Biz onlara göstərərik.

O, yerindən sıçradı, ancaq dərhal sendələdi, əlini boğazına apardı. Bir neçə vaxt beləcə sendəleyə-sendəleyə özünü saxladı, sonra qəribə bir səs çıxararaq döşəmə üzərinə serələndi.

Mən cəld ona tərəf atıldım və anamı köməyə çağırıldım. Ancaq geddi, iş işdən keçmişdi. Kapitan, beyninə ani qan sızmاسından keçinmişdi. Qəribə burasıdır ki, onun öldüyünü biləndə ağlamağa başladım. Halbuki bu adam heç vaxt xoşuma gəlməzdii, ancaq son vaxtlar ona yazığım gəlirdi. Uzun müddət göz yaşı töküb ağladım. Birinci ölümün ürəyimə çəkdiyi dağ hələ soyumamış gözlərim qarşısında ikinci ölüm baş vermişdi.

#### IV fəsil

### MATROS SANDIĞI

Əlbəttə, mən bütün bildiklərimi anama söylədim. Bəlkə də bunu bir az əvvəl etməli idim. Biz çox çətin, təhlükəli vəziyyətə düşmüştük.

Kapitanın pulunun müəyyən hissəsi – əger bir şeyi qalmışdisa, – əlbət ki, bizə çatmalı idi. Ancaq onun Qara Köpək və kor dilənçi kimi yoldaşları ölenin borclarını ödəmək üçün öz qənimətlərindən heç keçərdilərmi? Mən kapitanın ata minərək həkim Livsinin dalınca getmək haqdakı əmrini yerinə yetirə bilmədim, çünki anamı tək-tənha, köməksiz qoymaq olmazdı. Bu fikir heç ağlıma da gəlmirdi. Ancaq biz bundan sonra evdə də qala bilmezdik. Ocaqda közün dəmir tor üzərinə diyirlənib düşməsi, hətta saatın çıqqıltısı belə bizi qorxudurdu, ətrafda ayaq səsleri eşidirdik, elə bil kimsə bizə yaxınlaşdı.

1 Kapitanım yerə sərələnmiş cəsədi, mənfur kor dilənçinin hadnasə yaxılıqda dolaşmasını, hor an qayıdır gələ biləcəyini fikirləşdikcə tüklərim ürpəşirdi. Yubanmaq olmazdı. Bir qərara gəlməli idik. Hər ikimiz birlikdə, kömək üçün qonşuluqdakı kəndə getməyi qət etdik. Dediyimizi elədik. Başlaçıq çölo çıxıb səxtalı, dumanlı havada qaçmağa başladıq. Artıq hava qaralırdı.

2 Kənd cəvimidən görünməsə də bir elə uzaq deyildi, bir neçə kilometr aralıda, qonşu limanın üzboüz sahilində idi. Kor dilənçi təmam oks tərəfdən gəlməşdi, yəqin ki, gəldiyi yerə də qayitmışdı, məsələnin bu cəhəti mənə ürok-dırək verirdi. Yolumuz ox da uzaq deyildi, ancaq biz arabir dayanıb ətrafi dincəyirdik. Hər gün eşitdiyimiz səslerden başqa bir səs gəlmirdi. Dəniz tıulguldayır, meşədə isə qarğalar qarıldılarından.

3 Kənddə artıq şamları yandırılmışdır. Pəncərələrdən və qapılardan düşən işığın bizi necə sakitləşdiriyini ömrüm boyu unutmayıacağam. Lakin kənddə alındığımız yardım elə bu oldu. Kənd əhlinində bircəciyi də biza qoşulub “Admiral Benbou” mehmanxasına getmek istəmədi. Ayıb olsun onlara!

Biz də heyəcanımızı bildirdikdə onlar daha çox qorxur, gizlənməyə künc-kənə axtarırlar. Ömründə eşitmədiyim kapitan Flintin adı burada çoxuna tanışdı, hamını da vahiməyə salırdı. Bəziləri, hətta bir dəfə "Admiral Benbou" mehmanxanası yaxınlığında çöl işləri gördüklərini belə yada saldılar. Bu yad adamları onlar qaçaq mal aparanlara oxşatdıqlarından tələsik evə qayıtmış və qapı-bacanı möhkəm basıb-bağlamağa çalışmışdılar. Birisi, hətta Kita Mağarası adlanan limanda bir yelkənli gəmi gördüyünü söyleyirdi. Buna görə də kapitanın yoldaşlarının adı belə onları vahiməyə salırdı. Kənd sakinleri içorisində bir-iki ürəkli adam tapıldı. Onlar başqa səmtdə yaşayan həkim Livsinin dalınca getmeye razı oldular. Lakin heç kim mehmanxananın müdafiəsində iştirak etmək istəmədi.

Deyirlər qorxu sirayətedicidir. Lakin ağıllı tədbirlər adamı qohrəmanlığa sövq edir. Kənd əhli bizimlə getməkdən imtina etdiyidə, anam dedi ki, öz yetim oğlunun pullarını heç də itirmək istəmir.

— Siz könlünüz istəyen qədər çəkinin, Cimlə biz isə siz deyən deyilik. Biz geldiyimiz yolla da qayıdacayıq. Sizin kimi qolugüclü, enlikürək, cüceürəkli kişilərə ar olsun! Biz gedib sandığı açacaqıq, lap ölsək də açacaqıq... Missis Krossli, qanuna bize çatacaq pulları qoymaq üçün çantanızı özümlə aparmağa icazə versəydiniz, size çox minnətdar olardım.

Əlbəttə, mən anamla gedəcəyimi bildirdim. Hamıçıydı ki, bu ağılsızlıqdır. Lakin heç kim, kişilərdən bircəciyi belə bizi ötürməyi təklif etmədi. Köməkləri bundan ibarət oldu ki, mənə hər ehtimala qarşı bir dolu tapança verdilər və vəd etdilər ki, bir cüt yəhərli at saxlayacaqlar, belə ki, əgər qaçaqlar bizi təqib etsələr, minib aradan çıxa bilək. Cavanlardan biri silahlı yardım qüvvəsi almaq üçün ata minib həkimin yanına çapdı.

Təhlükəli yolla evimizə qayıtdığımız zaman ürəyim şiddətlə çırpinirdi. Soyuq bir axşamdı. Üfüqdən xeyli qalxmış on dörd gecəlik ay dumanlar içorisində qızarırdı, dəqiqəbədəqiqə rəngi açılır, daha çox parıldayırdı. Bilirdik ki, bir azdan hava tamam açılacaq, aydınlıq düşəcək və geriye dönerkən bizi seçmək o qədər də çətin olmayıacaq. Buna görə də tələsirdik. Hasarların

dibi ilə, səssiz və yeyin gedirdik, yolda bizi qorxuya salacaq bir şeyə təsadüf etmədik, nəhayət, "Admiral Benbou" mehmanxanasına gəlib çatdıq.

İçeri girən kimi cəftəni tez saldım. Hələ də Kapitanın meyiti döşəmədə idi, ev boş, kimsəsizdi, biz qaranlıqda nəfəsimizi dərmək üçün bir an dayandıq. Sonra anam piştaxta arxasına keçib şam gətirdi, bir-birimizin əlində yapışb ümumi otağa keçdi. Kapitan biz qoyub getdiyimiz vəziyyətdə – arxası üstə düşmüşdü, gözləri açıqdı, bir qolunu yana atmışdı.

— Cim, pərdələri sal, — deyə anam piçildədi. — Pəncərədən onlar bizi güdə bilərlər.

Mən pərdələri endirəndən sonra dedi:

— İndi isə... sandığın açarını axtarıb tapmalıyıq... Ancaq kim ona toxunmağa cəsarət edər...

Bu sözləri deyərkən o, içini çekdi...

Mən dizlərim üstə çökdüm. Döşəmə üzərində kapitanın əlinə yanında doyirmi bir kağız vardı. Kağızin bir üzü qaralmışdı. Subhəsiz bu, elə həmin qara nişan idi. Kağızı qaldırdım, o biri əndən gözəl, aydın xətlə bu sözlər yazılmışdı: "Axşam saat ona kimi sənə möhlət veririk".

Mən dedim:

— Ana, saat ona kimi vaxt veriblər.

Elə bu an bizim köhnə saatımız zəng çalmağa başladı. Qəflət əsden bərk diksindik. Ancaq bu səs eyni zamanda bizi sevindirdi; çünkü hələlik saat altını vururdu. Anam dedi:

— Cim, yubanma, açarı axtar.

Kapitanın ciblərini bir-bir axtardım. Bir neçə xırda pul, üskük, təp və yoğun bir iynə, kağıza bükülü bir parça tütün, ucundan işləmişdilər, əyri dəstəkli bıçaq, cib kompası, çaxmaqdaşı – tapşılalarım bunlardı. Mən artıq ümidiyi itirməyə başlamışdım...

Anam dedi:

— Bəlkə boynundan asıb?

Canımı dişimə tutub onun köynəyinin yaxasını cirdim. Açar, doğrudan da, boynundan asılmışdı. Açar keçirilmiş qatranlı ciyəni kapitanın öz bıçağı ilə kəsdim.

Sevinc hissi ürəyimizi ümidi doldurdu və biz tələsik, kaptanın neçə aydan bəri yaşadığını dərinqlə otağa qalxdıq, sandıq gəldiyi gündən buradaca dururdu.

Xarici görünüşünə görə bu adı matros sandığı idi. Sandığın qapğı üzərinə qızılış dəmirilə "B" hərfi həkk olunmuşdu. Künc-konəsi, yəqin, çox işləndiyindən yeyilmiş və qırılıb tökülmüşdü.

— Açıarı bura ver, — deyə anam dilləndi. Qifili çox çətinliklə də olsa açdı və bir anda sandığın qapğını qaldırdı.

Üzümüzə vuran qatran və tənbəki qoxusundan nəfəsimiz dərildi. Hər şeydən övvəl nəzərimizi yaxşıca təmizlənmiş və ütülənmiş, təzə, gözəl kostyum cəlb etdi. Anamın dediyinə görə onu heç bircə dəfə də eyninə geyməmişdilər. Kostyumin altında bir yığın xırda-para şeylər vardi: kvadrant<sup>1</sup>, tənəko, su parçı, bir neçə dənə qara tənbəki, iki ədəd nəfis tapança, bir parça xalis gümüş, qədim ispan saatı, əsasən xaricdə istehsal olunmuş qiymətcə ucuz bir neçə xırda-xuruş, miss sağınaqlı iki kompas, Vest-Hinddən getirilmiş beş ya altı qəribə balıqqulağı. Mən sonra tez-tez fikirləşirdim ki, cinayətkarlarla məxsus belə sərsəri, təhlükəli həyat sürən kapitan görən niyə bu balıqqulaqlarını özü ilə gəzdirirmiş?

Gümüş parçasından və bir neçə xırda-xuruşdan başqa, heç bir qiymətli şey tapmadıq, bunlar isə bizə lazım deyildi. Sandığın dibində, şeylərin altında bir dənizçi plası vardi ki, bu da bir çox sahillerin şor suyundan ağarmışdı. Anam plası tələsik bir kənara atdı və biz sandığın dibindəki axırıncı şeyləri gördük. Bu, müşəmbəyə bükülmüş bir bağlı — içərisindəkiler də yəqin ki, kağız-kuğuz idi; bir də giş torba — torbanın içinde nə isə vardi, cingiltisindən qızılı oxşayırdı.

— Mən bu quldurlara necə namuslu bir qadm olduğumu sübut edərəm. Aneaq öz borcumu götürəcəyəm, mənə bir fartinq<sup>2</sup> də artıq lazım deyil. Missis Krosslinin çantasını bəri tut!

Anam pulları saymağa başladı. Onları kisədən çıxarıb elim-də tutduğum çantaya atıldı. Bu, vaxt alan çətin bir işdi. Burada müxtəlif ölkələrin cürbəcür pulları bir yerə toplanmışdı. Dublonlar<sup>1</sup>, luidorlar, gineyalar piastrlar və başqa mənə məlum olmayan pullar bir-birinə qarışmışdı. Gineya hamisindən azdı, anam isə yalnız bunları saya bilirdi.

O, kapitanın bizə verəcəyi pulların yarısını saymamışdı ki, birdən anamın qolundan yapışdım. Sakit şaxtalı havada eşitdiyim səsden damarlarındakı qan dondu. Bu, donmuş yerə dəyən korrudən dəyənəyinin səsi idi. Ses yaxınlaşırkı, biz də nəfəsimizi qisib dinləyirdik. Mehmanxananın qapısına bərk bir zərbə dəydi, sonra dəstəyi əlleşdirdilər, cəftə cingildədi — dilənçi içəri girmek isteyirdi. Eşikdə və içəridə səs-səmir kəsildi, sükut çökdü. Nəhayət, yene də ağaç tappıltısı eşidildi. Səsin uzaqlaşması və tezliklə tamam kesilməsi bizi sonsuz dərəcədə sevindirdi. Mən dedim:

— Ana, pulları yiğisdir, götür, qaçaq. Bilirdim ki, qapının içəridən bağlı olması koru şübhəyə salmışdır. Onun öz dəstəsini bura yiğib gətirəcəyindən qorxurdum.

Yaxşı ki, qapını içəridən bağlamışdım. Yalnız dəhşətli koru tamıyan adam məni başa düşə bilər.

Anam qorxudan uçunsa da, bizə çatacaq puldan artıq götürmek istəmir, ancaq heç bir vəchlə aza da razı olmurdu. O deyirdi ki, — hełe heç yeddi də deyil, bir aləm vaxtim var. O öz haqqını başa düşür və heç kimə güzəştə getmək fikrində deyil. Bu barədə o mənimlə möhkəm mübahisəyə girişmişdi ki, birdən haradasa uzaqda, təpənin başında ahestə fit verdilər.

O saat mübahisəni kəsdik. O, ayağa sıçrayaraq dedi:

— Mən yalnız saydıqlarımı götürəcəyəm.  
— Mən də hesab düz olsun deyə bunu götürüüm, — deyib müşəmbəyə bükülmüş kağız-kuğuzu aldım.

<sup>1</sup> Kvadrant — səma cismələrinin məsafəsini ölçmek üçün alət

<sup>2</sup> Fartinq — xırda ingilis pulu

<sup>1</sup> Dublon — hal-hazırda işlənməyən ispan qızıl puludur. Plastr — qədim ispan gümüş puludur. Luidor — üstündə kral Lüdoviqlərindən birinin şəkli olan fransız qızıl puludur.

Bir dəqiqə keçmiş biz artıq əl havasına aşağı endik. Şam boş sandığın böyründə qalmışdı. Qapını açdım və biz yola çıxdıq. Bir an belə vaxt itirmək olmazdı. Duman sürətli seyrəlirdi. Təpelər parlaq ay işığına bürünmüdü. Yalnız dərənin dibi və mehmanxananın qapıları etrafında, sanki bizim qaçışımızın izini itirmək üçün sıx duman pərdəsi tüstülənirdi. Ancaq yolun yarısında, təpənin aşırımdan bir az aşağı biz mütləq ay işığı zolağına düşəcəddik.

Bu hələ harasıydı! Üstəlik bir də uzaqda tələsik addam səsləri eşitdik.

Geriyə yönəndə gördük ki, arxadan bize bir alov yaxınlaşmışdır. Alov atılıb-düşürdü, görünür, kimse əlində fəner tutmuşdu.

Birdən anam dedi:

– Özizim, sən pulları götür qaç. Mənim halım xarabdır, hissədirəm ki, bu saat yixılacağam.

“Hər ikimiz məhv olduq”, – deyə yəqin etdim. Qonşularının qorxaqlığına lənət yağıdırırdı. Düzlüğünə və xəsisliyinə keçmiş cəsərətinə və indiki zəifliyinə görə bədbəxt anama acı-

Xoşbəxtlikdən yolumuz hansı bir körpününsə böyründən keçirdi. Anam səndoleyirdi. Mən ona kömok etdim və birtəhər aşağı sahile düşürtüdüm. O, dərindən nəfəs çekdi və başını ciyni-mə söykədi. Bilmirəm haradan mənə güc gəldi. Onu sahilə sürüyə-sürüyə körpünün altına saldım. Deyim ki, bütün ənənlər yol üstündə durdu. Bir neçə dəqiqə süküt içorisində keçdi. Sonra ağına-bozuna baxmadan etdim, çox da nəzakətli olmaq qeydində qalmadım. Körpü çox alçaq olduğundan onun altında ancaq iməkləyə-iməkləyə hərəkət etmək mümkünüdü. Mən lap körpünün altına süründüm, anam isə görsənirdi. Bu yer mehmanxanadan beş-on addım aralı idi.

## V fəsil

### KORUN ÖLÜMÜ

Görünür, maraq qorxudan üstündür. Mən bir yerdə qərar tuta bilmedim. Üsulluca çəmənliyə çıxıb nəfəsotu kolunun dalında gizləndim. Buradan mehmanxanadakı yolu aydın gördüm.

Müşahidə mövqeyimdə təzəcə dayanmışdım ki, gördüm düşmən gelir. Onlar yeddi ya səkkiz nəfər idilər. Başmaqlarını yera döyərək yeyin irəliləyirdilər. Əlində fəner tutmuş adam qabağa düşmüdü. Onun ardınca addımlayan üç nəfər əl-ələ tutmuşdu. Ətraf duman olsa da ortada geləni tanıdım. Bu, kor dilənçi idi. Sənəda onun səsini eşitdim və bildim ki, səhv etmişəm.

O çığirdı:

– Qapını sindirin!

– Baş üstə ser, – iki ya üçmü adam ona cavab verdi.

Onlar “Admiral Benbou”nun qapısına hücum etdilər. Əli fərqli adam arxada gedirdi. Qapiya çatanda durub piçıldاشmağa başladılar. Yəqin qapının açıq olması onları heyretləndirirdi. Sonra yenə korun əmrləri eşidildi. Onun koskin və rəncidə səsi getdikcə daha da ucalırdı.

– Eve, evə girin, – deyə o çığırı, yoldaşlarına yubandıqları üçün lənət yağıdırırdı.

Gələnlərin dördümüzü ya beşimi içəri keçdi, ikisi əcaib korla rüyə-sürüyə körpünün altına salındı. Bir neçə dəqiqə süküt içorisində keçdi. Sonra heyretli qısqırıq eşidildi və içəridən kimse çığırırdı:

– Billi ölmüşdür.

Kor bunları yubandıqlarına görə yenə söyüdü.

– Ay avara tənbəllər, üst-başını axtarın, iki-üç nəfər də sandığın dalınca yuxarı qalxsın, – deyə əmr verdi.

Köhnə pilləkənimizdə onların başmaqlarının tappiltisi eşidildi, bu səslərdən bütün ev lərzəyə gəldi. Sonra yenə heyret ifadə edən çığırılar eşidildi. Kapitanın pəncərəsi taybatay açıldı, qırılmış şüşələr cingilti ilə aşağı səpələndi. Pəncərədən bir nəfər di-

şarı boylandı. Ay ışığında onun başı və ciyinləri aydın görünürdü. O aşağıda yol üstündə durmuş kor dilənciyə bağdı:

– Hey, Pyu, bizdən qabaq buraları araşdırmışlar!.. Kim isə sandığın altını üstünə çevirmişdir!

Pyu bağdı:

- O şey yerindədir?
- Pullar buradadır.

Kor çığırdı:

- Pul cəhənnəmə, mən Flintin kağızlarını soruşuram.
- Kağız gözümə dəymir.
- Ey, aşağıdakılardan, meyitin üstünü axtarın, – deyə kor yenə bağdı.

Quldurlardan biri – yəqin, kapitanın meyitini axtarmaq üçün aşağıda qalan – mehmanxananın qapısında göründü:

– Onu bizdən əvvəl elək-vəlek eləyiblər, bize bir şey qalmayıb.

– Bizi mehmanxana sahibləri qarət etmişlər. Bu o küçüğün işidir! – deyə Pyu çığırdı. – Heyf ki, mən onun gözlərini ovmadum... Onlar bir az əvvəl burada imişlər. Mən gələndə qapı içəridən bağlı idi. Uşaqlar, axtarın onları! Bütün dəlmə-deşiyi axtarın.

Pəncərədən boyunan adam dedi:

- Elədir, onlar burada imişlər. Şəmı da yana-yana qoymuşlar.
- Axtarın, axtarın! Evin altını üstünə çevirin! – Pyu dəyənəyi yere vura-vura təkrar edirdi.

Beləliklə, bizim köhnə mehmanxanamızda bir vurheşir başladı ki, gəl görəsən! Hər yerde ağır addım səsləri eşidilirdi. Avadanlıq para-tikə olub töküür, aşağıda və yuxarıda qapılar çırpılır, gurultu ətraf qayalara əks-səda yayındı. Ancaq bütün bunnar əbəsdi! Quldurlar bir-bir çölə çıxır, bizi heç yerdə tapmadıqlarını kora bildirirdilər.

Bu an uzaqdan yenə fit səsi eşidildi. Bu həmin fitdi, kapitanın pullarını saydığını zaman anamı və məni qorxudan fit. Bu dəfə iki kere fit verdilər. Əvvəl elə güman etmişdim ki, bununla kor

yoldaşlarını çağırır. Ancaq indi fitin kənd səmtində olan təpədən geldiyini hiss etdim və başa düşdüm ki, bu qudlurlara təhlükə olduğunu bildirir. Birisi dedi:

– Bu Derkdir. Eşitdiniz – iki dəfə fit çaldı. Uşaqlar, qaçmaq lazımdır.

Pyu çığırdı:

– Qaçmaqmı? Sarsaqlar! Derk axmaq və qorxaqdır, həmişə də belə olub. Derkə əhəmiyyət vermeyin. Onlar haradasa, lap yaxındadırlar. Uzağa qaça bilməzlər. Gərək onları tapasınız. Axtarın, köpəklər! Axtarın! Bütün dəlmə-deşiyi axtarın! Lənət sənə kor şeytan! Kaş gözlərim salamat olaydı!

Bu səs qudlurları bir az ürəkləndirdi. İki nəfər meşyə girib ağacların arasını axtarmağa başladı, ancaq onlar bu işi çox könülüsüz edirdilər. Mənə elə gəlir ki, axtarışdan çox qaçıb xilas olmaq barədə fikirləşirdilər. Qalanlar da özlərini itirərək yoluñ ortasında dayanmışdilar.

– Siz də axmaqcasına maymaqlıq edirsiniz, axı bizim əlimizdə böyük bir sərvət var! Əger siz bu kağızı tapsanız kralın özündən də varlı olacaqsınız. Kağızlar buradadır, iki addimlıqda, siz isə baş qaçırsınız və qaçmaq isteyirsiniz. İçərinizdə bircə nəfərin cəsareti çatmadı ki, qara nişanı Billiye çatdırınsın. Bunu mən, kor, boynuma çəkdim. İndi də sizin ucbatınızdan bütün səadətlərimi itirirem. Sizin fərasətsizliyinizden bir stəkan şərab içmek üçün dilənməliyəm. Halbuki, mən karetada gəzə bilərəm.

Kim isə donquldandı:

– Dublonlar ki, bizdədir.

– Kağızı isə görünür, gizlədiblər, – başqa birisi əlavə etdi. – Pyu, pulu götür, bəsdir, özündən çıxma.

Pyu həqiqətən cin atına minmişdi. Quldurların son etirazı onu lap dəli etdi. Özünü-sözünü bilmədən dəyənəyini qaldırdı və sağa-sola hərleyərək yoldaşlarını yağlıca kötəklərə qonaq elədi.

Onlar da öz növbəsində bu zalim adama ağızlarına gələni dədilər, onu təhdid etməyə başladılar. Onlar dəyənəyi korun əlinən almağa çalışırdılar.

Bu savaşma bizi xilas etdi.

Savaşın qızığın vaxtı kənd tərəfdən, təpənin üstündən çapmaqda olan atların tappiltisi eşidildi. Həmin dəqiqə də uzaqda hasarın dalında od parladı və tapança açıldı. Bu – axırıncı xəbərdarlıydı. Bu, təhlükənin yaxında olduğunu bildirirdi. Quldurlar hərəsi bir tərəfə dağlılıdı. Bir neçesi dənizə sarı, sahilə, başqları yuxarı, təpəyə üz tutub qaçdırılar. Yarım dəqiqə keçmiş Pyu yol üstündə tək qaldı. Quldurlar onu tənha qoyub getdilər. Bəlkə qorxuya düşdüklerindən onu yaddan çıxarmışdır, ya da savaşın və döyüşün əvəzini çıxmak üçün qəsdən tək qoyub getmişdir. O, tək-tənha olduğunu biləndən sonra ağacını qeyzlə yere döydü və əllərini irəli uzadaraq yoldaşlarını çağırırdı. Ancaq bir an keçmiş yolu tamam itirdi, dənizə tərəf getməkdənse, kəndə sarı qaçmağa başladı.

Bir neçə addım aralı ötüb keçdi, qaçırla ağlaya-ağlaya deyirdi:

– Connı, Qara Köpek, Derk... – başqa adları da dilə gətirirdi.  
– siz qoca Pyuny atıb getməzsınız, əziz yoldaşlar, siz axı qoca Pyunu tək qoymazsınız.

Tappiltı səsi isə getdikcə yaxınlaşırırdı. Beşmi ya altımı atlı gəlirdi, onları ay işığında görmək çətin deyildi. Onlar təpənin döşü ilə dördnala çapırıldılar.

Bu yerde kor hiss etdi ki, düz getmir. Çığıraraq geri döndü və düz yol kənarındaki xəndəye sarı qaçıdı, bir göz qırpmında ora yığıldı. Ancaq tez qalxdı, ağlını itirmiş kimi yenə dırmaşıb yola çıxdı, o saat da hamidan qabaqda çapan atın ayaqları altına düşdü.

Atlı onun böyründən ötmək istəsə də bacarmadı, iş işdən keçmişdi. Korun bağırtısı gecənin zülmətini yırtdı. Atın dördayağı onu əzib xəsil etdi. O, əvvəl yanaklı düşdü, sonra üzü üstə çevrilib hərəkətsiz qaldı.

Mən yerimdən sıçradım və atlıları səslədim. Onlar baş vermiş bədbəxtlikdən özlərini itirmiş halda atların cilovunu çəkib dardular. Mən o saat onların hamısını tanıdım. Kənddə həkim Livsinin dalınca getməyi boynuna çəkmiş oğlan hamidan arxada gelirdi. O biri atlılar isə sahil mühafizə dəstəsinin gözetçiləri idi.

Oğlan yolda onlarla rastlaşmışdı. Yaxşı ki, mühafizə dəstəsini köməye çağırmaq ağlına gəlmişdi. Kitta Mağarasında bir yelkenli gəminin görünməsi xəbəri mühafizə dəstəsinin rəisi mister Dansın qulağına bir az əvvəl gelib çatıbmış. Kitta Mağarasına gedən yol bizim mehmanxananın qabağından keçirdi. Buna görə də Dans öz dəstəsilə ora çaparkən yolda oğlana rast gəlmişdi. Bu xoşbəxt təsadüf isə anamla məni labüb ölümündən xilas etmişdi.

Pyunun canı o saat çıxmışdı. Anamı kəndə apardıq. Orada üzünə soyuq su çilədilər, burnuna etirli duz tutdular. Bundan sonra anam özünə gəldi. Keçirdiyi sarsıntılarla baxmayaraq hey şikayətlənirdi, kapitanın pullarından qanunla bize çatacaq məbləği götürə bilmədiyinə heyfsilənirdi.

Bu vaxt sahil mühafizə nəzarətçisi Dans öz dəstəsilə birlikdə Kitta Mağarasına çapıb getmişdi. Gözətçilər atdan düşüb təpənin döşü ilə asta-asta enirdilər, arabir yedəklörincə gedən atların cilovunu çəkərək saxlayır, quldurların pusquda durmalarından ehtiyat edirdilər. Buna görə də onlar limana çatanda, gəmi sahildən çox uzaq olmasa da, artıq ləvbər qaldırmışdı. Dans onu səslədi. Gəmidən ona cavab verdilər, məsləhət gördülər ki, kölgəyə çekilsin. Əgər çəkilməsə yaxşı qurşun payı ala bilər. Bu sözlərdən sonra onun ciyini üzərindən viyılı ilə bir gülle keçdi.

Bir azdan gəmi burunu keçib gözdən itdi.

Mister Dans sahildə dayanmışdı, özünü, onun öz təbirincə desək, lap "sudan kənara atılmış balıq kimi" hiss edirdi. O, B...yə tez adam gönderdi, tapşırıdı ki, dənizə kutter<sup>1</sup> çıxartsınlar.

– Ancaq bütün bunlar nahaqdır, – dedi, – çünki quldurlar çoxdan aradan çıxmışlar, onlara çatmaq mümkün deyil. Yalnız bir şeydən razıyam ki, cənab Pyu cəzasına çatdı.

Mən kor barədə ona məlumat verməyə macal tapmışdım.

"Admiral Benbou" mehmanxanasına biz birlikdə qayıtdıq. Mehmanxana bərbad olmuşdu. Quldurlar məni və anamı axtarırdıqda divar saatını belə qoparıb atmışdır. Düzdür, onlar ka-

<sup>1</sup> Kutter – tək dorlu gəmi

pitanın pul kisəsindən və bizim kassamızdakı bir neçə gümüş puldan savayı bir şey aparmamışdilar, ancaq mən dərhal başa düşdüm ki, biz iflasa uğramışıq.

Mister Dans uzun müddət heç bir şey başa düşmədi. Buna görə də məni sorğu-suala tutmuşdu.

— Sən deyirsən ki, pulları yiğib aparmışlar? Hokins, onda bir məni başa sal, elə isə istədikləri nə imiş? Belkə ayrı pulları axtarılmışlar?

— Xeyr, ser. Pul üçün golməmişdilər. Onların axtardıqları şey, burada mənim yan cibimdədir. Doğrusunu desəm, mən bu düyüncəni daha mötəbər yerə qoymaq istərdim.

— Düz deyirsən, oğlum, düz deyirsən. İstəyirsən onu ver mən gizledim.

— Mən onu həkim Livsiyə vermək istərdim, — deyə sözə başladım.

— Lap yaxşı, — o, fikrimi bəyəndi. — Düz eləyərsən. Livsi həm yaxşı adamdır, həm də həkimdir. Gərək mən özüm də onun, ya da skvayrin yanına gedib baş vermiş əhvalat barədə müfəssəl məlumat verim. Axi, hər halda Pyu tələf olmuşdur. Mən buna heç təessüflənmirəm do. Ancaq birdən birisi yandan çıxıb məni — Kral gömrükxana nəzarətçisini onun ölümündə günahlandırdı, nə bilmək olar! Hokins, bilsən nə var? Gəl bir yerdə gedək. İstəsən səni də özümle apararam.

Mən öz təşəkkürümü bildirdim. Biz atları qoyub gəldiyimiz kəndə yollandıq. Mən anamla salamatlaşana kimi hamı ata minmişdi.

Mister Dans dedi:

— Doqger, sənin atın hamısından qırvaqdır. Bu oğlamı tərkinə mindir.

Mən Doqgerin tərkinə oturub kəmərindən yapışdım, nəzarətçi o saat əmr verdi, biz yola düzəldik və dəstəmiz çapa-çapa həkim Livsinin evinə yollandı.

VI fəsil

## KAPİTANIN KAÇIZLARI

Bütün yolu çaparaq getdik və nəhayət, həkim Livsinin evinin qabağında durduq. Evin fasadı zülmət içərisində idi.

Mister Dans buyurdu ki, atdan düşüb qapını döyüm. Doqger üzəngini ayağıma sarı itələdi ki, düşmək asan olsun. Səsə qulluqcu qız çıxdı. Mən soruşdum:

— Həkim evdədirmi?

— Yox, evdə deyil, — qız cavab verdi. — Günortadan keçmiş qayıtdı, indi isə malikanəyə gedib, orada skvayrla bir yerdə nahar edəcək və axşamı da onunla birlikdə keçirəcək.

Mister Dans dedi:

— Elə isə birbaş ora gedirik.

Malikanə çox uzaqda deyildi. Mən hətta heç ata da minmədim. Doqgerin üzəngisində yapışb yanınca yüyürdüm.

Parkın qapıları göründü. Ay işığına bürünmüş xiyaban yarpaqsız ağaclarla əhatə olunmuşdu. Bu yol uzaqda ağaran imarətə gedib çıxdı. Binanı köhnə, geniş bağ əhatə edirdi. Mister Dans atdan sıçrayıb məni evə sarı apardı. Bizi yubatmadan tez içəri buraxdilar.

Nökər bizi xalça döşənmiş uzun koridorla birbaş iş otağına apardı. Burada divarlara söykləmiş kitab şkaflarının üstündə çoxlu heykəllər vardi. Skvayrla həkim Livsi gurhagur yanan buxarının qarşısında oturub çubuq çəkirdilər.

Skvayrlı heç belə yaxından görməmişdim. Bu, uzun səyahətlərdən iri, sərt üzü kobudlaşmış, qırışmış, boyu altı futdan uca, hündür, cüssəli bir kişi idi. Oynaq qara qaşları, kinli olmasına da, bir qədər tekəbbürlü və tündməcəz olduğuna dəlalət edirdi.

Skvayrlı təmkinli və kübar bir tərzdə dilləndi:

— Buyurun, mister Dans, axşamınız xeyir.

Həkim də baş əyərək dedi:

— Axşamınız xeyir, Dans. Cim, dostum, səni də xoş gördük. Siz hara, bura hara?

Gömrükxana nəzarətçisi şax durub əllərini yanlarına saldı və başımıza gələn macəranı birnefəsə söylədi. Əhvalatı dinlədikcə bu iki centlmenin bir-birinə necə böyük heyrətlə baxdıqlarını gərək görəydiniz. Onlar elə maraqla dinləyirdilər ki, hətta çubuq çəkməyi belə unutmuşdular. Gecəyan anamın tək-tənha eve qayıtdığını eşidəndə həkim Livsi əlini dizinə cirpdi, skvayr isə “afərin” deyə bağrib öz uzun çubuğunu buxarının şəbekəsinə cirpdi, çubuq tən bölündü. Mister Treloni (bildiyimiz kimi skvayrin adı belə idi) oturduğu kreslədan qalxaraq otaqda gəzişirdi. Həkim isə sanki daha yaxşı eşitmək üçün kirşanlanmış parikini başından götürdü. Qara saçları qısaca qırkılmış həkim Livsi pariksız qəribə görünürdü.

Nəhayət, mister Dans sözünü bitirdi. Skvayr dedi:

— Mister Dans, siz nəcib bir adamsınız. Qəddar qaniçənlərdən birinin işini bitirməklə siz şərəflə bir iş görmüsünüz. Belə adamları tarakan kimi basıb öldürmək lazımdır! Zənnimcə, Hokins özü də cəsareti oğlanıdır. Hokins, o zəngi çal. Mister Dans gerek pivə içsin.

Həkim dedi:

Cim, deməli, onların axtardıqları şey indi burada, sənin üstündədir.

— Hə, budur! — deyib müşəmbəyə bükülü düyünçəni ona uzatdım.

Həkim düyünçəni alıb o təref-bu tərefini nəzərdən keçirdi. Görünür, maraq ona aman vermir, tez açıb baxmaq istəyirdi. Lakin sebrini basaraq özünü saxladı və düyünçəni təmkinlə cibinə qoyub dedi:

— Skvayr, Dans pivəsini içəndən sonar şübhəsiz vəzifə başına qayitmalıdır. Cim Hokins isə mənim yanımda gecəleyəcək. İcazə versəyдинiz onun üçün axşam yeməyinə bir soyuq paştet gətirdirərdim.

— Əlbəttə, xahiş edirəm, Livsi, — deyə skvayr cavab verdi, — Hokins bu gün paştetdən daha qiymətli bir mükafata layiqdir.

Balaca stollardan birinin üstünə bir yekə nimçə göyərçin paşeti qoydular. Yaman acidim. Buna görə də lezzətlə şam et-

dim. Bu müddətde Dans bir çox yeni təriflər eşitdi, sonra da çıxıb getdi.

Həkim dedi:

- Bəs belə işlər, skvayr.
- Bəs belə işlər, həkim.

Həkim Livsi gülümsədi:

— Hə, ikimiz də birdən dedik. Siz, əlbəttə, Flint haqda eşitmisiniz?

— Flint haqda eşitmışəmmi? — deyə skvayr səsini ucaltdı, — Flint haqda eşidib-eşitmədiyimi soruşursan? O, bu vaxta kimi dənizdə üzən quldurların ən qəddarı, ən qaniçəni id. Qara saqqal, Flintlə müqayisədə uşaqdı. Tspanlar<sup>1</sup> onun adı gələndə əsim-əsim əsirdiler. Ser, sözün düzü, mən bəzən Flintin mənim həmvətənim olması ilə fəxr edirəm. Bir dəfə Trinidad yaxınlığında, ləp uzaqda onun yelkənlərinin təpəsini gördüm, bizim kapitan elə qorxdu ki, o saat gəminin başını əvvərilib — Port-of-Speynə<sup>2</sup> qayıtdı.

Həkim dedi:

— Onun barəsində mən burada, İngilterədə eşitmışdım, ancaq bir sual ortaya çıxır. Onun pulu vardımı?

— Pulumu? — skvayr ucadan soruşdu, — Bəs siz Dansın söylediklərini eşitmədiniz? Bu yaramazlar puldan başqa nə axtara bilərdilər? Puldan başqa onlara nə lazımdır? Bundan ötrü canlarından keçirlər.

Həkim dedi:

— Biz indicə onların nəyə görə canlarından keçmələrini öyrənərik. Siz elə qızışmınız ki, mənə ağızımı açmağa macal vermirsiniz. Mən bir şeyi aydınlaşdırmaq istərdim: fərz edək ki, burada, cibimdə bir açar var. Bu açar vasitəsilə Flintin gizlətmiş olduğu dəfinənin yerini öyrənmək olar. Ancaq burası var ki, görən o dəfinəni axtarmağa dəyərmə?

<sup>1</sup> İngiltərə XVIII əsrde İspaniya və Fransa ilə, XVII əsrde isə Hollandiya ilə müharibə edirdi. Romanın bəzi personajlarının ispanlara, fransızlara və hollandiyallara qarşı çıxışları bu münasibətlərdən doğur.

<sup>2</sup> Port-of-Speyn — Qoraib dənizindəki Trinidad adalarının mərkəzi

— Ser, necə yəni dəyər! — skvayr çıçırdı. — Qulaq asın! O dəfinənin açarı, sizin dədiyiniz kimi əlimizdə olsa, mən Bristol gəmiçilərindən bir gəmi kirə alıb, sizi də, Hokinsi də özümlə götürür, həmin dəfinəni əldə etmek üçün səyahətə çıxaram, bu işə lap bir il sərf etmək lazımlı gəlsə belə axtararam.

Həkim dedi:

— Cox yaxşı, elə isə Cim razı olarsa, gəlin, düyünçəni açaq. Bunu deyib düyünçəni qarşısındaki stolun üstünə qoydu.

Düyünçəni möhkəm tikmişdilər. Həkim öz avadanlığını saxladığı yeşiyi açıb cərrahiyə qayçısı ilə düyünçənin saplarını kəsdi. Düyünçədə iki şey vardı: bir dəftər, bir də bağlı möhürlü zərf.

— Əvvəlcə gəlin dəftəri gözdən keçirək, — deyə həkim təklif etdi.

O məni də yanına çağırıldı, sırrın açılmasında iştirak etmək üçün şam etdiyim stolun arxasından qalxdım. Həkim dəftəri və rəqləməyə başladı. Skvayrla mən arxada durub iti nəzərlərə səhifələrə göz gəzdirdik.

Birinci səhifədə cürbəcür cızma-qara sözlər yazılmışdı. Elə bil kimse bekarlıqlıdan qələminin ucunu yoxlamaq üçün səhifəni qaralamışdı. Ancaq kapitanın qoluna həkk olunmuş bir neçə cümlə burada da nəzəri cəlb edirdi: "Billi Bonsun arzusu yerinə yetsin!" bundan başqa: "Şturman, mister U.Bons", "Bəsdir, o qədər rom içdin!", "Palm-Ki<sup>1</sup> sahillərində o, payına düşəni artıqlaması ilə aldı". Burada başqa yazılar da vardı. Ancaq onları başa düşmək olmurdu, bunların əksəriyyəti ayrı-ayrı sözlərən ibaretdi. Məni ən çox bir məsələ maraqlandırırdı. "O" kimmiş və "onun" payına düşən nə imiş? Bəlkə payına düşən arxadan kürəyinə vurulan biçaq zərbəsi imiş?

Həkim dedi:

— Bu səhifədən bundan artıq bir şey öyrənmək olmaz. Bundan sonra on, on iki səhifə qəribə mühasibata oxşar səhifələr gəlirdi. Mühasibat kitabçalarında olduğu kimi sətrin bir başında ta-

rix, o biri başında isə pulun möbləği qeyd olunmuşdu. Ancaq tarixlə möbləğin arasında gəlirə aid izahat əvezinə sıra ilə xaç işaretəleri düzəndilər. Məsələn, 1745-ci il iyunun on ikisində yetmiş funt sterlinq qeyd olunmuşdu. Ancaq bu gəlir haradandı, bu yerdə izahat əvezinə altı ədəd xaç işaretəsi qoyulmuşdu. Arabir yazınlara yer adları da əlavə olunurdu. "Karakasın qarşısında" ya sadəcə olaraq en və uzunluq dairələri qeyd edilirdi. Məsələn: "62° 17' 20\"", "19° 2' 40\"".

Təxminən iyirmi il müddətində davam etdirilen bu qeydlərdə gəliri göstərən möbləğ zaman keçidkər artırdı. Lap axırda beş ya altı yanlış hesablaması pozulub təzədən düzəldilmiş, nəticə yekunlaşdırılmış və aşağıda "Bonsa çatacaq" sözü yazılmışdı.

Həkim Livsi:

— Mən heç bir şey başa düşmürem, — dedi.

— Hər şey lap gün kimi aydındır! — deyə skvayr dilləndi. — Bu, həmin yaramaz köpəyin gəlir dəftəridir. Batırılmış gəmilərin və ya qarət olunmuş şəhərlərin adları əvezinə xaç işaretəri yazılmışdır. Ümumi qənimətdən özüne düşən payı isə, canı rəqəmlərlə göstərmişdir. Hesabin düzgün olmasına şübhələndiyi təqdirdə "Karakasın qarşısında" bəzi izahatlar qeyd etmişdir. Bu o deməkdir ki, Karakasın qarşısında hansı bir gəmisə onların qəzəbinə gəlmişdir. Bu gəminin bədbəxt dənizçiləri isə artıq çoxdan mərcanlar arasında cürüməkdədirler.

Həkim:

— Doğrudur, — dedi, — dünyani gəzib dolanmaq belə seydir, düz tapmınız! Hə, deməli, rütbəsi yüksəldikcə payına düşən gəlir də artırmış.

Ayrı-ayrı səhifələrdə qeyd edilmiş bəzi yer adlarından, ingilis, fransız və ispan pullarının yerli pullarla dəyişilməsini göstərən cədvəldən başqa, dəftərdə əlavə bir yazı yoxdu.

Həkim dedi:

— Pul qədri bilənmiş! Onu aldاتmaq bir elə asan deyilmiş.

Skvayr dedi:

— İndi də, o birisinə baxaq.

<sup>1</sup> Palm-Ki – Florida sahillərində bir ada



Zərf bir neçə yerdən möhürlənmişdi. Möhürü üskük əvəz edirdi. Bəlkə də bu kapitanın cibindən tapdığım həmin o üskük idi. Həkim möhürü üsulluca qırdı. Zərfdən stolun üstünə hansı bir adanınsa xəritəsi sürüşüb düşdü. Burada adanın en və uzunluq dairəsi, sahilin ayrı-ayrı yerlərində dənizin dərinliyini göstərən rəqəmlər, limanların, təpələrin və burunların adı qeyd olunmuşdu. Ümumiyyətə, bu naməlum adaya arxayınca yanışlı lövbər salmaq üçün lazıim olan hər şey xəritədə aydın göstərilmişdi.

Adanın uzunu doqqız, eni isə beş mil idi. Özü də dal ayaqları üstdə şahə qalxmış yekəpər ejdahani xatırladırıdı. Hər cür firtinanın və qasırğadan qorunan iki yaxşı körfəzi və bu körfəzlərin arasında – "Müşahidə borusu" adlanan bir təpə nəzərimizi cəlb etdi.

Xəritədəki başqa müxtəlif əlavələri sonradan etmişdilər. Bunların arasında qırmızı mürəkkəblə edilmiş üç xaç işarəsi da-ha çox gözə çarpırdı. İki xaç işarəsi adanın şimalında, biri isə cənub-qərbində idi. Bu axırıncı xaç işarəsinin yanında qırmızı mürəkkəblə kapitanın cızma-qarasından fərqli olaraq aydın, xırda hərflərle bu sözlər yazılmışdı:

*"Dəfinənin əsas hissəsi buradadır".*

Xəritənin arxa tərəfində həmin xətlə izahat verilirdi:

*"Müşahidə borusu" nun ciyində uca bir ağac, Şimaldan \$ - \$-\$ istiqamətində.*

*Skelet Adasında Şərq-C. Şərq və şərqə sari on fut.*

*Gümüş külçələr şimal cinahdakı çalada şərq tərəfdəki təpənin düşündədir. Üzü qayaya sari dursan Qara Qayadan cənuba doğru on sajen getmək lazımdır.*

*Silahları Şimal burununun şimal ucunda qumsal təpədə tapmaq olar. Bunun üçün dörddə bir kompas şimala meyl edərək şərqə getmək lazımdır.*

*C.F."*

Məlumat bununla bitirdi. Heç bir şey başa düşmədiyim yazılar skvayrla həkim Livsini vəcdə getirmişdi.

Skvayr dedi:

— Livsi, siz gərək təcili suretdə öz miskin peşənizdən əl çəkəsiniz. Mən sabah seher Bristola gedirəm. Üç həftədən ... yox, iki həftədən ... yox on gündən sonra bütün İngiltərədəki ən yaxşı gəmilerdən biri, öz seçmə komandası ilə birlikdə bizim ixтиyariımızda olacaq. Hokins də bizimlə yunqa kimi gedəcək. Hokins, səndən yaxşı bir yunqa çıxar. Livsi — siz gəmi həkimi, mən isə admiral vəzifəsini ifa edəram. Biz, Redrutu, Coysu və Günteri də özümüzlə götürərik. O istiqamətə aparan uyğun külək bizi tezliklə adaya yetirər. Orada isə dəfinəni axtarıb tapmaq o qədər də çətin olmaz. Bizim pulumuz o qədər bol olacaq ki, nəinki yeməyimizə, hər şeyə çatacaq. Biz pul içinde üzəcəyik. Onu sağa-solasovuracayıq.

Həkim dedi:

— Treloni mən sizinlə getməyə hazırlam. Biz — Cimlə mən etimadınızı doğruldacayıq. Buna söz verirəm. Ancaq mən bir adamdan qorxuram. Ona etibar etmək olmaz.

— O kimdir ki? — deyə skvayr çıxmırıldı. — O yaramazın adını deyin, ser!

Həkim dedi:

— Bu sizsiz. Mən sizdən qorxuram, çünki sizin ağızınızda söz durmur. Bu kağızlar yalnız bizə məlum deyil. Bu gün axşam mehmanxananın altını üstüne çevirən quldurlar, — bizə aydın oldu ki, bunlar çox cəsarətli adamlarmış, — hələ gəmidə qalanları demirəm. Zənnimcə, bunlardan başqa yəqin ki, bu yaxın yerlərdə hələ başqaları da var. Onlar dəfənəyə sahib olmaq üçün əllərində gələni edəcəklər. Biz ta yola düşənə kimi evdən çöle tek çıxmamalı, ehtiyatlı olmalıyıq. Buna görə də mən Cimlə birlikdə buradaca qalaram, siz isə Coysla Günteri götürüb Bristola gedin. Məsəlenin ən mühüm cəhəti burasıdır ki, biz gərək bu xüsusda kimseyə bir kəlmə söz deməyək.

Skvayr dedi:

— Livsi, siz həmişə olduğu kimi yenə haqlısınız. Mən dilimə qıfil vurub lal-kar olacağam.



## VII fəsil

### MƏN BRİSTOLA GEDİRƏM

Yol hazırlığına skvayrin fərz etdiyindən daha çox vaxt sərf olundu. Ümumiyyətlə, ilk planlarımızın hamisini deyişməli olduq. Hər şeydən əvvəl həkimin məndən ayrılmamaq arzusu yerinə yetmedi. O özünü əvəz edəcək həkim tapmaq üçün Londona getməli oldu. Skvayrin Bristolda iş-gücü başından aşındı. Mən də imarətdə qoca ovçu Redrutun nəzarəti altında ev dustağı olmuşdum, özüm də kəşf olunmamış adalar və dəniz macəraları xəyalı ilə yaşayirdim. Saatlarla xəritə qabağında durduğumdan onu az qala ezbərdən bilirdim. İşlər müdürünin otağında ocağın qabağında oturaraq xəyalən müxtəlif cinahlardan adaya yanaşır, onun hər qarışını tədqiq edir, azy min dəfə "Müşahidə borusu" adlanan təpəyə qalxaraq oradan qarışında açılan qəribə, hər an yeni bir görkəm alan mənzərəni seyr edirdim. Bəzən adanı vəhşi insanlar əhatə edirdi ki, biz onların hücumuna məruz qalırdıq, bəzən də yırtıcı heyvanlardan xilas olmaq üçün qaçırdıq. Bütün bu xəyalı macəralar, sonralar başımıza gələn xariqüladə, faciəli əhvalatların yanında heç nə idi.

Həftələr bir-birini təqib edirdi. Nəhayət, günlərin bir günü biz bir məktub aldıq. Məktubu həkim Livsiyə göndərmişdilər. Ancaq zərf üzərində belə bir qeyd vardi:

“Ögər həkim Livsi hələ qayitmamışsa, zərfi Tom Redrut və ya gənc Hokins aćsın”.

Zərfi açıb aşağıdakı məlumatı oxuduq, — daha doğrusu mən oxudum, çünki qoca ovçu ancaq çap hərflərini oxuya bilirdi.

Əzizim Livsi!

Sizin indi harada olduğunuzu bilmirəm, imarətdəsinizmi, yoxsa Londondan hələ qayitmamışınız, mənə məlum deyil. Buna görə də həm ora, həm də bura yazırıam.

Gəmi alınıb təchiz edilmişdir. İndi lövbər salınıb, dənizə çıxmaga hazır vəziyyətdə durmuşdur. Qiyamət gəmidir, bundan yaxşısını təsəvvür etmək olmaz. Onu lap körpə usağıñ özü də idarə edə bilər. Su tutumu – iki yüz tondur. Adı "İspanyola"dır.

Gəmini köhnə dostum Blendlinin vasitəciliyi ilə kirə etmişəm. Blendli qəribə, zirək adammış. Bu gözəl insan mənim üçün qul kimi işləyirdi. Burasını deyim ki, Bristolda hamı, – məqsədimizi bilən, dəfinə dalınca getdiyimizi eşidən hər kəs mənə kömək etməyə çalışırı...

Mən sözümüz kəsib dedim:

– Redrüt, bu məsələ həkim Livsinin xoşuna gəlməyəcək. Demək skvayr əhvalatı hamıya damışıb...

– Sən biləni hansı üstündür, skvayr ya həkim? – deyə ovçu donquldandı, – yoxsa hər hansı bir həkimə – Livsiyə xoş gəlmək üçün o, dilinə qifil vurmahıdır?

Mən mübahisəyə girişmedim, məktubun dalını oxumağa başladım:

"İspanyola"ni Blendli özü axtarib tapdı və onun zirəkliyi üzündən gəmi biza qəpik-quruşa oturdu. Burasını deyim ki, Bristolda bəzi adamların Blendlini görməyə gözü yoxdur. Onlar hətta həyasızcasına deyirlər ki, bu namuslu adam mənə yalnız öz mənfəətini güddüyü üçün kömək edir, guya "İspanyola" onun öz gəmisidir və onu mənə qiymətindən üç dəfə artığına satmışdır. Şübhəsiz, bütün bunlar iftiradır. Ancaq iş burasındadır ki, "İspanyola"nın əla gəmi olmasına heç kim inkar edə bilmir.

Hə, sözün qisası, gəmini əzab-əziyyətsiz əldə etdim. Doğrusu, fəhlələr onu ləng təchiz edir, ancaq mənə hər halda tezliklə hər şey hazır olacaq. Gəmi əmələcatını yığmaqdə xeyli əziyyət çəkdim.

Hər ehtimala qarşı – vəhşi insanlar, quldur dəstələri və ya lənətə gəlmış fransızlarla qarşılaşa biləcəyimizi nəzərə alıb iyirmiya kimi əmələcat tutmaq istədim. Çox əllaşdım, ancaq əlticə adam tapa bildim. Sonra taleyin mənə yazılı gəldi, xoşbəxtlikdən bir adamla rastlaşdım ki, o da bütün bu işləri yoluna saldı.

Sahildə təsadüsən onunla rastlaşış səhbətə girişdim. Demə köhnə dənizçimiş, indi isə burada meyxana saxlayır. Bristolda-ki bütün dənizçiləri yaxşı tanırı. Quruda keçirdiyi həyat onun səhhətini pozmuşdur. Buna görə də təzədən dənizə qayitmaq və gəmilərin birində aşpazlıq etmək istəyir. Həmin səhər də sahilə, özü demişkən, duzlu dəniz havası udmaq üçün çıxıbmış.

Onun dənizə qarşı bəslədiyi məhəbbət məni kövrəltdi, şübhə etmirəm ki, mənim yerimdə olsaydınız sizi də kövrəldərdi. Hal-ha acıdigimdan ona o saat gəmimizdə aşpaz vəzifəsini təklif etdim. Ona hamı Uzundraz Con Silver deyir. Özünün də bir qıçı yoxdur. Qiçını ölməz Hokun<sup>1</sup> rəhbərliyi altında vətən uğrundakı döyüşlərdə itmişdir. Mən belə hesab edirəm ki, bu ən gözəl zəmanətdir. Əlliliyinə görə o heç təqaüd də almır. Livsi, görün biz necə pis bir zəmanədə yaşayırıq.

Bəli, ser, mən elə bildim ki, yalnız aşpaz tapmışam, sən demə bütün bir gəmi heyəti tapmışam.

Silverin köməyilə bir neçə gün ərzində dənizdə bərkmiş, sınaqdan çıxmış, asl gəmi əməkəsi səfərbər edə bildim. Bunlar ilk baxışda nəzəri cəlb etməsələr də, üzlərinə baxan kimi bilirsən ki, çox qoçaq adamlardır. Belə bir gəmi heyəti olduğu təqdirdə biz lap hərbi gəmi ilə də vuruşa bilərik.

Uzundraz Con mənə məsləhət gördü ki, əvvəllər qulluğa götürdüyüm altı-yeddi adamdan bir neçəsi ilə üzülüşüm. O bir dəqiqlidə mənə sübut etdi ki, təhlükəli səyahətimizdə belə ləng adamlar ancaq əngəl törədə bilərlər.

Mən özümü çox yaxşı hiss edirəm. Öküz kimi yeyirəm, daş kimi düşüb yatırıam. Lakin nə qədər ki mənim köhnə dənizçilərim

<sup>1</sup> Edvard Hok – XVIII əsrin ortalarında yaşamış ingilis admirali

*lövbər dolamaçarxını hələ işə salmayıblar, özümü tam xoşbəxt hiss edə bilmirəm. Beləliklə, açıq dənizə! Cahənnəm olsun dəfinə! Mənim başımı dəfinə deyil, dənizə çıxmaq arzusu gicələndirir. Hə, Livsi, tez qayidin! Əgər mənim xətrimi istəyirsınızsa heç birca dəqiqa də yubanmayın.*

*Gənc Hokinsi anası ilə vidalaşmağa göndərin. Redrut onu müşayiət edə bilər. Sonra da qoy, hər ikisi vaxt itirmədən Bristola gəlsinlər.*

*Con Treloni.*

*Postskriptum<sup>1</sup>. Hə, az qala unutmuşdum. Avqusta kimi geri dönmədiyimiz təqdirdə ardimizca kömaya gəmi göndərməyi boy-nuna çəkmiş Blendli bizim üçün çox gözəl bir gəmi kapitanı tapmışdır. Bu gözəl bir insandır, ancaq təəssif ki, çox tərs adamdır. Uzundraz Con Silver haradansa Errou adlı çox təcrübəli bir şurman axtarib tapmışdır. Livsi, mən özüm isə bosmanı tapmışam, o, yaxşı da tütkən çalır. Gördüyüni kimi, bizim qiymətli "İspanyola" mızda hər şey öz qaydasında olacaq.*

*Hə, burasını yazmağı unutdum, Silver varlı adamdır. Aldığım məlumatə görə, onun bankda böyük bir məbləğ cari hesabı vardır. Səyahətə çıxdığı müddətdə meyxanani arvadına həvalə edəcək. Arvadı qaralardandır. Səninlə mənim kimi qoca subayların ağlına belə bir fikir gələ bilər ki, onu dəniz səyahətinə cəzb edən təkcə səhhətinin zəifləməsi deyil, həm də arvadıdır. Belə deyilsə, qoy Allah bizim günahımızı bağışlasın.*

*C.T.*

*P.S. Hokins anasının yanında bir gün qala bilər.*

*C.T.*

Bu məktubun məni necə həyəcanlandırdığını təsəvvür etmək çətin deyil. Sevincimdən özümü itirmişdim. Toi Redrutu görməyə gözüm yoxdu, çünki o hey deyinir, dil-dodağını çeynəyirdi. Cavan ovçulardan hər biri, məmənuniyyətlə onun ovəzinə bi-

zimlə səyahətə çıxmaga razı olardı. Lakin skvayr isteyirdi ki, tom Redrut getsin, onun arzusu isə xidmətçiləri üçün qanunu. Qoca Redrutdan başqa heç kim bu barədə əsla deyinə də bilməzdi.

Ertəsi gün səhər hər ikimiz piyada "Admiral Benbou"ya yoldaşıq. Anam sağ-salamat idi. Kefi kökdü. Kapitan ölümdən sonra artıq qanqaralıq salan yoxdu. Skvayr evimizi öz hesabına təmir etdirmişdi. Onun əmri ilə divarları və qapı üzərindəki lövhəni rəngləmişdilər. Bize bəzi-para avadanlıq bağışlamışdı. Bir gözəl kreslo da vermişdi ki, anam piştaxta dalında rahatca otura bilsin. Ona kömək üçün bir oğlan uşağı tutmuşdu. Bu oğlan, əvvəller mənim gördüyü işləri yerinə yetirmeli idi.

Bu yad oğlanı mehmanxanada görən kimi mənə ilk dəfə aydın oldu ki, doğma evimizdən uzun müddətə ayrılrıam. Bu vaxta kimi mən yalnız başımıza gələcək macəralar haqqında fikirləşirdim. Atıb gedəcəyim evimiz barədə düşünürdüm. Evdə məni əvəz edən bu yönəmsiz oğlamı gördükdə ilk dəfə gözlərim yashardı. Yəqin elə buna görə də onu əbəs yerə incidir və başına oyun açırdım. Öz tozə iş yerinə hələ alışmamış oglana bir səhvini belə bağışlamırdım, onun hər bir qüsürüni gözə soxmağa çalışırdım.

Gecə keçdi, ertəsi gün nahardan sonra biz – Redrutla mən yenə yola düzəldik. Mən öz anamla, doğulduğum gündən yaşadığım limanla, əziz köhnə "Admiral Benbou" ilə vidalaşdım. Hərçənd bina rənglənəndən sonra mənə əvvəlki kimi doğma görünmürdü. Çox tez-tez bu sahildə gəzişən kapitani, – onun üçbucaq şlyapasını, yanağındakı qılınc çapığını, onun misdən düzəldilmiş müşahidə borusunu xatırladım. Biz tini burulandan sonra evimiz gözdən itdi.

"Kral Georq mehmanxanası"nın yanında dilicana oturanda artıq hava qaralırdı. Mənə Redrutla qoca, kök kişinin arasında yer elədilər, çox sürətlə gedirdik, gecə də hava soyuqdu, buna baxmayaraq mən o saat yuxuya getdim. Dilican bizi atıb-tutsa da mən köstəbək kimi hey yatırdım, buna görə də bütün stansiyaları yuxudaca ötmüşdük. Böyrümə öir dürtmə vurdular, gözlərimi

<sup>1</sup> Postskriptum – imzadan sonra məktuba edilən əlavələr belə adlanır və "PS" işarəsilə göstərilir.

açdım. Biz şəhər küçəsində hündür bir binanın qarşısında durmuşduq. Hava çoxdan açılmışdı.

Mən soruşdum:

- Biz haradayıq?
- Bristoldayıq, düş aşağı, deyə – Tom cavab verdi.

Mister Treloni gəmideki işlərə nəzaret etmək üçün dokların lap yaxınında olan meyxanada olurdu. Biz müxtəlif ölkələrə və millətlərə aid müxtəlif cür, irili-xirdalı gəmilərin yanından ötərək sahilə xeyli getdik, bu gezinti mənim lap ürəyimdəndi. Gəmilərin birində işleyenlər uca səslə oxuyurdular. Başqa bir gəmidə, başının üzərində lap hündürdə dənizçilər iplərdən asılmışdılar. Aşağıdan iplər hörümçək toru kimi nazik görünürdü. Ömrüm boyu sahildə yaşamışdım, ancaq burada mənə elə gəlirdi ki, dənizi ilk dəfədir görürəm. Qatran iyi və dənizin duzlu qoxusu özü də mənə qəribə gəlirdi. Okeanları gezib-dolaşan gəmilərin burnunda cürbəcür bəzəkli fiqurlar nəzeri cəlb edirdi. Qulaqları sırgalı, qıvrım bakenbardlı, höruklerinə qatran çəkilmiş, yönəmsiz bəhriyyəli yürüşlü qoca dənizçilərə yetik nəzərlə baxırdım. Onlar sahildə gəzişirdilər. İndi mənə əger bunların əvezinə kralları və ya arxiyepiskopları göstərsəydilər, bu qədər sevinməzdim.

Tezliklə mən özüm də dənizə çıxacaqdım. Özü də tütək çalan bosmanı, mahni oxuyan höruklu dənizçiləri olan bir gəmide! Mən dənizə çıxacaq, əsrarəngiz bir adaya üzəcək, orada basdırılmış dəfinəni axtaracaqdım.

Biz böyük bir mehmanxananın qabağına gəlib çatanda mən belə şirin xəyallara dalmışdım. Bizi skvayr Treloni özü qarşıladı. Əyninə göy kostyum geyinmişdi. Belə kostyumlari adətən dənizçi zabitlər geyinirlər. O, gülümşünə-gülümşünə eşiye çıxdı. Dənizçilərin ləngərli yerişini səyle təqlid edərək, yanlarını basa-basa addımlayırdı.

– Hə, nəhayət gəldiniz! – deyə səsləndi. – Həkim də Londondan dünən axşam gəlib çıxbı. Çox gözəl! Demək bütün heyət bir yerə yığışıb.

Mən çığıldım:

- Ser, bəs bız nə vaxt denizə çıxırıq?
- O soruşdu:
- Nə vaxt? Sabah.

### VIII fəsil

## “MÜŞAHİDƏ BORUSU” LÖVHƏSİ ARXASINDA

Şəhər yeməyindən sonra skvayr Con Silverə yetirmək üçün mənə bir kağız verib “Müşahidə borusu” meyxanasına göndərdi. Meyxanaya gedən yol haqqında belə izahat verdi: Sahil küçəsi ilə düz gedərsən, orada qarşına balaca bir meyxana çıxacaq, meyxananın qapısı üzərində adı əvəzinə böyük müşahidə borusu çəkilmişdir.

Gəmiləri və dənizçiləri bir daha görmək üçün əlimə fürsət düşdüyündən sevinərək yola düzəldim. Körpünün üstündə yük tayalarının, furqonların arasında vurnuxan izdihamı yara-yara, nəhayət, gəlib meyxanam tapdım.

Meyxana çox böyük deyildi, ancaq səliqə-sahmanlı idi. Lövhəsi təzəcə rənglənmişdi, pəncərələrindən təmiz qırmızı pərdə asılmışdı, döşəməsinə isə təmiz qum səpilmişdi. Meyxana tində olduğundan iki küçəyə baxırdı. Hər iki qapısı laybalay açıldı, alçaq tavanlı otaq, tənbəki tüstüsünə baxmayaraq, kifayət qədər işıqlı idi. Stol arxasında oturanların eksəriyyəti dənizçilərdi. Onlar bir-birilərile elə ucadan danışırdılar ki, mən içəri girməyə cəsarət etmədim, qapıda ayaq saxladım. Yan otaqdan bir adam çıxdı. Dərhal bildim ki, bu həmin Uzundraz Condur. Sol qıçı ombasına kimi kəsilmişdi. Sol qolunun altındakı qoltuqağacına yaslanaraq quş kimi atıla-atıla, çox cəld yeriyirdi. Bu ucaboylu, çox güclü bir kişi idi. Üzü fetir kimi yasti, solğun olsa da ağılli, şən görünürdü. Adama elə gəlirdi ki, kefi çox kökdür. O, fit çalaçala stolların arasında vurnuxur, zarafat edir, əlini xoşladığı müşterilərin ciyininə vururdu.

Sözün düzü, skvayrin məktubunda Uzundraz Con haqqındaki sətirləri oxuyanda dəhşətlə tayqıç dənizçi yadına düşmüdü, həmin dənizçi ki, köhnə "Benbou"da onu uzun müddət gözləmiş və güdmüşdüm. Ancaq bu adama baxan kimi bütün şübhəlerim dağıdı. Mən kapitanı görmüşdüm. Qara Köpəyi, kor Pyunu görmüşdüm, dəniz quldurlarını da onların simasında təsəvvür edirdim. Ancaq bu təmiz geyimli, ürəyiaçıq adam – meyxana sahibi qətiyyən quldura oxşamırdı.

Özümü ələ aldım, içəri girib birbaş Silverə sarı getdim. O, ağacına yaslanaraq müştərilərdən biri ilə söhbət edirdi.

– Mister Silver sizsinizmi? – deyib kağızı uzatdım.

– Bəli, mənəm, oğlum. Mənə Silver deyirlər. Bəs sən kimsən? Skvayrin məktubunu görəndə diksinen kimi oldu.

– Paho, – deyib əlini uzatdı, – bildim, bizim təzə yunqamızsan. Səni gördüyüme şadam.

İri, güclü pəncəsi ilə əlimi bərk sıxdı. Elə bu an kündə oturmuş müştərilərdən biri yerindən sıçrayıb qapıya cumdu. Qapı ağızında oturduğundan tez gözdən itdi. Kişinin belə tələsik çıxmazı nəzərimi cəlb etdi və onu görən kimi də tanıdım. Bu həmin adamdı, mehmanxanamıza gələn üzü tuluqlanmış üçbarmaqlı adam.

– Hey, – çığurdum, – tutun onu! Bu Qara Köpəkdir, Qara Köpək!

– Cəhənnəmə ki, mənə nə! – deyə Silver çımxırdı. – Ancaq içdiyi şərəbin pulunu verməyib getməsi, mənə yer eləyir. Qarri, qaç dalınca, tut onu!

Qapı ağızında oturanlardan biri yerindən sıçrayıb qalxdı və qaçanın dalınca cumdu.

– Kim olur-olsun, Allah verə admiral Hokun özü gəlsin, mən yenə ondan haqqımı tutub alaram, – deyə Silver çığırıldı.

Sonra birdən-birə əlimi buraxıb soruşdu:

– Adı nədir? Sən nə isə Qara... dəli necə oldu? Qara nə?

– Köpək, ser! – dedim. – Bəs Mister Treloni bizə hücum edən quldurlar barədə sizə danışmayıb? Qara Köpək də onların dəstəsindəndir.

– Necə? – deyə Silver təzədən çığırıldı. – Menim evimdə quldur!.. Ben, qaç, onu tutmağa Qarriyə kömək et. Deməli, həmin siçovullardan biri də bu imiş?.. Hey, Morqan, deyəsən sən onunla bir stol arxasında oturmuşdu. Bir bura gəl görüm.

Onun Morqan dediyi aqsası, üzü gündən yanmış qoca dənizçi tənbəki çeynəye-çeynəye müti bir tərzdə bizə yaxınlaşdı.

Uzundraz ciddi bir əda ilə soruşdu:

– Morqan, heç əvvəller bu, Qara... necə oldu... hə, Qara Köpək adında adama rast gəlmisdimmi?

– Heç vaxt, ser, – deyə Morqan başını əyib cavab verdi.

– Heç adını da eşitməmisən?

– Eşitməmişəm, ser.

– Tom Morqan, onda bəxtin gətirib. Əger belə adamlara taytuş olsaydın, qoymazdım ayağını mənim evimə basasan. Bəs o səninle nə barədə danışırıd?

– Doğrusu, ser, xatirimdə deyil, – Morqan cavab verdi.

Uzundraz Con çığırıldı:

– Ciylınlərin üzərindəki başdır ya tuluq? Bəlkə qırqıradır? Xatirində deyil. Heç bilirsən kiminlə danışırıd? Bu saat de görürüm, o nə üyündüb tökürdü, yadına sal, görək nə barədə nağlıturən açmışdırız, səyahətdənmi, gomilərdənmi, kapitanlardanmı? Di tez ol!

– Biz omurğa<sup>1</sup> cəzası haqda danışırıq, – Morqan cavab verdi.

– Omurğa cəzası? Yaxşı cəzadır, xüsusən sənin özünə uyğun söhbətdir. Adamsan da! Ay başıboş Tom, yaxşı get, öz yərində otur...

Morqan stolun dalına keçəndə Silver dostcasına qulağıma piçıldadı ki, bu lap mənim canıma yayıldı.

– Tom Morqan çox düz qocadır, ancaq özü kimi başıboş adam yoxdur. Hə, indi də gəlin yadımıza salmağa çalışaq, – deyə o, hündürdən davam etdi. – Qara Köpək? Yox, belə ad eşitməmişəm. Ancaq deyəsən, onu haradasa görmüşəm. Hə, deyəsən o, bir kor dilençi ilə birlidə buralara bir neçə dəfə gəlib.

<sup>1</sup> Omurğa cəzası – XVIII əsrde ingilis donanmasında cəza növü

– Hə, əlbəttə, korla! Mən o koru da tanıydım. Adı Pyu idi.

– Doğrudur, Silver bu dəfə heyəcanla çıçırdı. – Pyu! Belədir ki var! Özü də çox böyük cüvəllağıya oxşayırıdı. Ah, o Qara Köpəyi olə keçirə bilsəydi, kapitan Treloni bizdən çox razi qalaradı. Ben ayaqdan cəddir. Dənizçilər arasında ondan bərk qaçan yoxdur. Yox, Benin əlindən qaçıb qurtarmaq mümkün deyil! Bəs belə de, deməli, dənizçilərə omurğa cəzası verilməsindən danışırıdı. Yaxşı, yaxşı, onun özünə omurğa cəzası verməliyik.

Silver el ağacına yaslanaraq elə atılıb-düşür, yumruğunu stola döyərək elə təbii qeyzla danışırı ki, lap Old Beyli<sup>1</sup> və ya London polisini belə öz məsumluğuna inandıra bilərdi.

“Müşahidə Borusu” meyxanasında Qara Köpəyə rast gəlməyim evvelki şübhələrimi yenidən oyadı və mən aşpaçı diqqətlə izləməyə başladım. Lakin o çox fərasətli və usta adamdı. Mən ona çətin çata bilərdim.

Onun Qara Köpəyin dəlinca göndərdiyi iki nəfer, nəhayət qayıdırıb gəldi. Onlar Qara Köpəyin camaatın gur olduğu yerə soxulub aradan çıxmاسını tövşüyə-tövşüyə xəbər verdilər. Silver onları qəzəble söyməyə başladı. Beləliklə, mən Uzundraz Conun günahsız olduğuna tamam inandım. O mənə dedi:

– Bura bax, Hokins, bu əhvalatın mənim üçün nəticəsi fənə ola bilər. Kapitan Treloni mənim baremdə nə düşünər? Düşünər ki, bu lənətə golmiş hollandiyalı menim evimdəcə oturub şərab ötürürmüş. Sonra da sən gəlib çıxırsan və deyirsən ki, bu adam quldur dəstəsindəndir. Ancaq hər halda mən bu yaramaz hərifin aradan çıxmاسına imkan yaradıram. Hokins, sən gərək kapitan Treloninin yanında mənim tərəfimi saxlayasan. Cavan da olsan ağlın başındadır. Səni azdırmaq olmaz. Hə, hə belədir ki var! Bunu sən içəri girən kimi başa düşdüm. Kapitanı başa sal ki, bu qoltuq ağaclarında o lənətə golmiş köpəyin dəlinca necə qaça bilərdim? Əger mən keçmişdəki kimi olsaydım o, əlimdən qurtara bilməzdi, iki dəqiqənin içində etini şişə çəkərdim, ancaq indi...

Birdən susdu, bir şey xatırlamış kimi ağızını açdı:

– Bəs pul? Üç qədəhin pulu? Zəhrimara qalsın, heç pul yadına düşmür!

O, skamyanyın üstə oturub qəhqəhə çəkdi, ta gözleri yaşaranaya kimi güldü. Gülüşü də elə siyarətedici idi ki, özümü saxlaya bilmədim, ona qoşulub gülməyə başladım, elə gülündük ki, səsdən bütün meyxana əsirdi.

– Qoca olsam da, maymağın yekəsiyəm, – deyə nəhayət, yanğı ilə axan göz yaşlarını sildi. – Hokins, görürəm ki, biz yaxşı dost olacaqıq. Axı indi mən uşaqdan betər hərəket etdim. Ancaq yetər, uşaqlar, iş hər şeydən vacibdir. Mən öz üçbucaq şlyapamı qoyub səninlə birlikdə kapitan Treloninin yanına getmeli və başımıza gələn əhvalatı ona söyləməliyəm. Bu çox ciddi məsələdir, cavan Hokins, burasını da boynumuza alaq ki, o nə mənə, nə də sənə şan-şöhrət gətirmir. Yox, yox! Nə mənə, nə də sənə! Her ikimizi yaxşıca xamladılar. Zalim oğlu, məni nə doladı, ara yerdə pulum getdi.

Bu sözləri deyərkən yenə güldü, güləməli bir şey olmasa da, mən də qeyri-ixtiyari ona qoşuldum.

Biz sahil küçəsi ilə getdik. Silver çox maraqlı bir müsahib imiş. Gemilərin böyründən ötdükcə onların hər biri haqqında mənə çoxlu məlumat verirdi: su tutumu, nə qədəryük qaldırmış iqtidarında olması və hansı ölkədən gəlməsi haqqında danışırı.

Limanda nə kimi işlər görüldüyüünü, hansı gəminin yüksəkləndiyini, hansının boşaldığını, bax, o birisinin – üçüncü gəminin açıq denizə çıxmaga hazırlaşdığını söyləyirdi. Gəmilər və dənizçilər barədə mənə güləməli hekayətlər damışırı. Özü də bolluca dəniz təbirləri işlədirdi, bu ifadələri bir neçə dəfə təkrar edirdi ki, yadından çıxməsin. Yavaş-yavaş başa düşdüm ki, dəniz səyahətində Silverdən yaxşı yoldaş tapmaq qeyri-mümkündür.

Biz, nəhayət, mehmanxanaya gəlib çıxdıq. Skvayrla həkim Livsi yağda qızardılmış ağ çörəklə pive içirdilər.

Sonra da gəmiyə təchizat işlərinə baxmağa gedəcəkdilər.

Uzundraz Con meyxanada baş vermiş hadisəni onlara başdan axıra kimi, heç bir şey gizlətmədən, həyəcanla nəql etdi.

<sup>1</sup> Old Beyli – İngilterədə mərkəzi cinayət məhkəməsinin adıdır.



— Doğru deyirəm, ya yox, Hokins, belə oldumu? — deyə tez-tez sözünü kəsib soruşurdu.

Mən də hər dəfə onun dediklərini təsdiq edirdim. Skvayrla həkim — hər ikisi, Qara Köpəyin qaćıb meydandan çıxmasına təessüfləndilər. Ancaq nə etmək olardı?! Uzundraz Con müsahiblərinin tərifini dinlədikdən sonra qoltuqağacını götürüb qapıya sarı getdi. Skvayr ardınca çığrıdı:

— Gündüz saat dörd radelerində bütün heyət gəmidə olsun.  
— Oldu, ser! — deyə aşpaz cavab verdi.

Həkim Livsi dedi:

— Hə, skvayr, açığımı deyim ki, sizin əldə etdiyinin şeylərin çoxu mənim ürəyimcə deyil, ancaq Con Silver xoşuma gəlir.

— Bəli, o çox gözəl adamdır, — skvayr cavab verdi.

Həkim soruşdu:

— İndi Cim də bizimlə birlikdə gəmiyə gedəcək, belə deyilmə?

— Əlbəttə, əlbəttə, Hokins, şlyapanı götür, indi biz gəmiyə baxmağa gedəcəyik.

## IX fəsil

### BARIT VƏ SILAH

“İspanyola” sahildən xeyli aralı lövbər salmışdı. Gəmiyə getmək üçün qayığa oturub, gəmilərin arası ilə dolama getməli idik. Qarşımıza burnu, yanları naxışlı gəmilər çıxırdı. Gəmilərin yoğun kəndirləri gah qayığımızın altında xırıldayır, gah da başımızın üzərində yırğalanırırdı. Gəmidə bizi qoca, üzü gündən yanmış, qulağı sırgalı çəpgöz şurman errou qarşılıdı. Görürür, skvayrla onun arası sazdı, yaxın dostluq əlaqəsi onları birləşdirirdi.

Açıq-aşkar görünürdü ki, skvayrin kapitanla arası yoxdur.

Kapitan yaman qaraqabaq adamdı. Gəmidə hər şey onu əsəbileşdirirdi. Narazılığının da səbəbini o saat acıb göstərdi. Kalyuta təzəcə enmişdik ki, dənizçilərdən biri gəlib dedi:

– Ser, kapitan Smollett sizinlə danışmaq istəyir.  
– Mən həmişə kapitanın qulluğunda hazırlam, çağırın gəlsin,  
– deyə skvayr cavab verdi.

Sən demə kapitan öz qasidindən çox uzaqda deyilmiş. O saat içəri girib qapını kip örtdü.

– He, kapitan Smollett nə buyurur? Ümidvaram ki, hər şey öz qaydasındadır? Gəmi dənizə çıxmaga hazırlırmı?

– Bilirsiz nə var, ser, mən acıq danışaçağam, açığınız tutsa da deyəcəyəm. Nə bu ekspedisiya, nə dənizciler, nə də mənim köməkçim xoşuma gəlir. Vəssalam! Mən qısa və aydın danışmağı sevirəm.

– Ser, bəlkə hec gəminin özü də xoşunuza gəlmir? – deyə skvayr soruşdu. Hiss etdim ki, hırsını güclə boğur.

– Bu barədə hələlik bir söz deyə bilmerəm, ser. Bu barədə sınaqdan sonra deyə bilarəm. Məncə pis deyil. Ancaq hələlik hökm vermək olmaz.

Skvayr soruşdu:

– Ser, bəlkə hec gəmi sahibinin özü də ürəyinizə yatmış?

Bu zaman həkim Livsi söhbətə müdaxilə etdi:

– Dayanın, bir dayanın görək. Məsəloni belə qoymaq yaramaz. Belə söhbətlərin axırı dava-dalaşdır. Kapitan ürəyinin sözünü bize ya ifrat dərəcədə çox, ya da ifrat dərəcədə az bildirir. İcazə verin, sizdən bir qədər ətraflı izahat tələb edim. Kapitan, siz gərək ki, bizim ekspedisiyamızın xoşunuza gəlmədiyini söylədiniz? İzah edin, görək buna səbəb nədir?

– Ser, səyahətin məqsədi barədə bir söz demədən məni bura dəvət etdilər ki, bu adamın əmri ilə gəmini onun istədiyi səmtə sürüm, – deyə kapitan sözünə davam etdi. – Cox gözəl. Mən də heç bir şey soruşmadım. Ancaq tezliklə əmin oldum ki, dənizçilərdən her biri səyahətin məqsədini məndən qat-qat yaxşı bilir. Mən bu hərəkəti düzgün hesab etmirəm. Siz buna necə baxırsınız?

Həkim Livsi dedi:

– Mən sizinlə razılaşıram.

– Sonra – deyə kapitan davam etdi, – öyrəndim ki, biz dəfinə axtarmağa gedirik. Burasını da deyim ki, bunu mən öz köməkçilərindən eșitdim. Ümumiyyətə, dəfinə axtarmaqdə səriştəm yoxdur və belə işlərə heç həvəsim de gəlməz. Xüsusən belə iş məxfi olanda və sırrı bilən adam onu açıb tutuquşuna söleyəndə, mister Treloni, bu sözlərə görə sizdən üzr isteyirəm və sırr hamiya agah olanda heç xoşuma gəlmir.

Skvayr soruşdu:

– Silverin tutuquşusunamı?

– Yox, bu sadəcə məsəldir. Demek isteyirəm ki, sırr artıq sırr deyil. Mənə belə gəlir ki, siz necə cətin bir işə girişdiyinizi təsəvvür etmirsiniz. Ölüm-dirim mübarizesinə getdiyinizi əvvəlcədən sizə deməyi özümə borc bilirəm.

– Siz tamamilə haqlısınız, – həkim dilləndi. – Biz çox böyük cəsərət tələb edən işə girişmişik. Lakin siz bir şeydə yanılırsınız, biz qarşımıza çıxacaq təhlükələri təsəvvürümüzə gətiririk. Sonra deyirsiniz ki, bizim heyətimiz xoşunuza gəlmir. Təcrübələrimi azdır, ya bəlkə işgüzər adamlar deyillər? Siz bunu nəyə əsasən deyirsiniz?

– Nə isə onlar mənim ürəyimə yatırlar, – deyə kapitan cavab verdi. – Müsaidənizlə, gəmi heyətini yığmağı gərək mənim özümə tapşırıldınız.

Həkim dedi:

– Sözünüzdə haqq var. Gərək mənim dostum heyəti sizinlə birlikdə secəydi. Sizi inandırıram ki, bu, təsadüfi səhvdir, qəsdən edilməmişdir. Sonra gərək ki, mister Erroudan da xoşunuz gəlmir?

– Xoşum gəlmir, ser. Onun yaxşı dənizçi olmasına əminəm. Ancaq gəmi heyətini çox başlı-başına buraxıb. Bütün dənizçilərlə həddən ziyadə açıq-saçıqdır. Şurman gərək özünü bir qədər ciddi aparsın. Onlarla içib sərxişliq etməsin.

Skvayr soruşdu:

– Demək isteyirsiniz ki, içkiyə qurşanıb?

– Xeyr, ser, – kapitan cavab verdi. – Mən yalnız demək isteyirəm ki, o, heyəti başlı-başına buraxıb.

Həkim dedi:

- İndi işə lap düzünü deyin, kapitan, daha nə lazımdır?
- Ağalar, siz bu səyahəti qəti qorara almışınız?
- Şübhəsiz, — skvayr cavab verdi.

Kapitan dedi:

— Cox gözel. Madam ki, bu vaxta kimi mənə səbirle qulaq asmısız, onda dalını da dinleyin. Onlar barıtı və silahı gəminin baş tərəfinə, dənizçilərin əlinə yaxın yerə yiğirlər. Halbuki, sizin kayutunuzun altında bunun üçün yaxşı bir yer var. Silahı və barıtı niye ora yiğmayaq? Bu bir, sonra siz özünüzlə dörd nəfər xidmətçi götürürsünüz. Eşitdiyimə görə bunları da gəminin baş tərəfində dənizçilərlə birlikdə yerləşdirmək isteyirlər. Niye onlar sizin kayutun yaxınında olmasınlar? Bu da iki.

Mister Treloni soruşdu:

- Üçüncü də var?
- Bəli, gəmidə həddən çox söz-söhbət gedir.
- Elədir, həddən ziyadə lağ-lağ edirlər, — həkim onuna razılaşdı.

— Sizə yalnız öz qulağımla eşitdiyimə söyləyəcəyəm, — deyə kapitan Smollett davam etdi. — Deyirlər ki, guya sizdə hansı bir adanınsa xəritəsi var. Xəritədə də dəfinənin basdırıldığı yerə xəç işarələri qoyulub. Guya bu ada...

Bu yerdə kapitan adanın yerləşdiyi en və uzunluq dairələrini tamam dəqiq söylədi.

Skvayr dedi:

- Mən bunu bir adama söyləməmişəm.
- Halbuki bunu dənizçilərin hamısı bilir, ser, — kapitan etirazını bildirdi.

Skvayr çıçırdı:

- Livsi, bütün bunları ya siz yaymışınız, ya da Hokins.

Həkim dedi:

- İndi fərqi yoxdur, hər halda kimdən ağızından qacırıb.

Treloni özünü təmizə çıxarmaq üçün çox çənə-boğaz vurşa da, gördüm ki, onun sözlərinin doğruluğuna nə həkim, nə də

kapitan inanır. Mən də onun dediklərinə heç inanmadım. Çünkü o, həqiqətən ağızyırtıq adamdı. Ancaq indi bilirəm ki, mister Treloni düz deyirmiş. Sən demə Dəfinələr adasının harada yerləşdiyi gəminin heyetine məlummuş.

— Ağalar, mən xəritənin hansı birinizdə olduğunu bilmirəm. Onun yerini nə mənə, nə də mister Errouya bildirməyin, oks təqđirdə xahiş edirəm ki, məni işdən azad edəsiniz.

Həkim:

— Başa düşürəm, — dedi, — əvvəla siz artıq səhbətlərə son qoymaq, ikincisi də mənim dostumun xidmətçilərini gəminin arxa hissəsinə yiğaraq silah və barıtı onların ixtiyarına vermək, gəminin arxa hissəsini möhkəmletmək isteyirsiniz. Başqa sözə desək, siz qiyamdan ehtiyat edirsınız.

— Ser, — deyə kapitan Smollett dilləndi, — incimirəm, ancaq istəmirəm ki, mənim dilimdən çıxmayan sözləri ayağıma yazaşınız. Heç bir kapitan öz gəmisində qiyam baş verəcəyindən ehtiyat etdiyi halda dənizə çıxmaz. Mister Errounun təmiz adam olduğuna mən əminəm, başqa dənizçilər də həmçinin. Bəlkə də onlar hamısı təmiz adamlardır. Lakin mən gəminin təhlükəsizliyi və buradakıların hər birinin həyatı üçün cavabdehəm. Mən görüürəm ki, bir çox işlər istənilədiyi kimni getmir. Buna görə də xahiş edirəm ki, hər ehtimala qarşı ehtiyat tədbirleri göresiniz. Əgər dediklərimlə razılaşmasanız, onda məni işdən azad edəsiniz. Vəssalam!

— Kapitan Smollett, siz siçan doğan təmsilini eşidibsinizmi? — deyə həkim gülümseyə-gülümseyə sözə başladı. — Üzr istəyirəm, ancaq siz mənə bu təmsili xatırladınız. Parikimə and olsun, siz içəri girəndə mən elə bilirdim ki, bizdən daha cox şey tələb edəcəksiniz.

Kapitan dedi:

— Həkim, siz çox həssas adamsınız. Mən içəri girən kimni ilk növbədə sizinlə haqq-hesabı çürüdüb işdən çıxməq fikrində idim. Çünkü mister Treloninin məni dinişmək istəyəcəyinə ümidiydim yoxdu.

**Skvayr dedi:**

— Düz deyirsiz, əger Livsi burada olmasaydı, sizi o saat başdan eleyəcəkdir. Ancaq indi her halda mən sizi dinlədim və bütün dediklerinə də eməl edəcəyəm. Lakin bilin ki, sizin haqqınızda indi daha pis fikirdəyəm.

**Kapitan dedi:**

— Ser, bu sizin öz işinizdir. Sonra başa düşərsiniz ki, mən öz borcumu yerinə yetirdim.

Bu sözləri deyib o, kayutu tərk etdi.

**Həkim:**

— Treloni, — dedi, — mən bunun belə bir adam olduğunu gözlemirdim, ancaq əminəm ki, siz gəmiyə iki namuslu adam cəlb etmişiniz, bunlardan biri kapitan Smollett, o birisi isə Con Silverdir.

**Skvayr dedi:**

— Silver barədə sizinlə tamam şərıkəm. Bu dözülməz boşboğaz isə özünü çox pis aparır. Mən belə hesab edirəm ki, onun hərəkəti nəinki kişiyyə, heç dənizçiyyə, ingilisə yaraşan hərəket deyil.

**Həkim dedi:**

— Yaxşı, görək nə olur.

Biz göyərtəyə çıxanda dənizçilər “yo-xo-xo” oxuya-oxuya kapitanın və mister Errounun nozareti altında silahları və baritı daşımığa başlamışdılar.

Bizi təzə qayda ilə yerləşdirmişdilər ki, bu da mənim lap ürəyimdən oldu. Bütün gəmidə təzə səliqə-sahman yaradılmışdı. Orta anbarın arxa tərəfində altı kayut düzəltmişdilər. Gəminin sol tərəfi ilə gedən əlavə yol həmin kayutları mətbəx və bura hissəsi ilə birləşdirirdi. Bu kayutları əvvəlcə kapitan, mister Errou, Günter, Coys, həkim və skvayr üçün ayırmışdılar. Sonra isə bunlardan ikisini Redrutla mənə verdilər. Mister Errou və kapitan üçün göyərtədə anbara açılan qapının ağızında köşk qayırdılar. Köşkün yan tərəflərini ilə genişlətmüşdilər ki, daxmaya oxşayırırdı. Bir az darısqal olsa da, iki kamaq sıçırsırdı. Yerlərin beləcə dəyiş-düyüş edilməsindən deyəsen sturman da razi idi.

Ehtimal ki, o özü də heyətə bir elə bel bağlamırırdı. Əlbəttə, bu tokcə mənim rəyimdir. Cünki sturmanı yaxından tanımırımdı. Görəcəyiniz kimi o, tezliklə gəmini tərk etdi.

Biz barit daşıyır və kayutları sahmana salırıq. Sonuncu dənizçilərlə Uzundraz Con qayıqda gəmiyə yanaşanda biz möhkəm işləyirdik.

Aşpaz meymun cevikliyi ilə gəmiyə dırmaşı, bizim işimizə göz qoyaraq çıçırdı:

— Hey, dostlar, siz orada nə edirsiniz?

— Con, barit cəlləklərini daşıyırıq, — dənizçilərdən biri ona cavab verdi.

Uzundraz çıçırdı:

— Lənətə gələsiniz, nə vacib olub? Belə getsə biz səhər çəkilənə kimi yola çıxa bilməyəcəyik.

Kapitan onun sözünü kəsdi:

— Onlar mənim emrimi yerinə yetirirlər. Siz də, əzizim, mətbəxə enin! Qoy dənizçilər vaxtında şam cdə bilsinlər.

— Baş üstə, ser — deyə aşpaz cavab verdi və əlini alına tökülmüş tellərinə çəkərək mətbəxin qapısından içəri girdi.

Hekim söhbətə qarışdı:

— Kapitan, bu, ela oğlandır.

— Ola biler, ser, — kapitan Smollett cavab verdi, — uşaqlar, asta-asta, ehmallı olun. — Barit cəlləyini sürüyen dənizçilərə sarı qaçırdı. Gəminin orta hissəsində qurulmuş, öz oxu ətrafında fırlanan doqquz gırvəngəlik mis topa dayanıb tamaşa etdiyimi gören kimi üstüne düşdü.

— Hey, yunqa, rədd ol burdan. Aşpazın yanına get. O sənə iş tapar.

Mətbəxə cumdum. Onun arxamca, ucadan həkimə dediyi sözlər qulağıma gəlib çatdı.

— Mən gəmidə ərkəsöyün adamların olmasına yol verə bilmərəm.

Bu dəqiqə sən skvayrin kapitan haqqında dediyi — dözülməz adamdır, — fikri ilə təmam şərıkəm və onu görməyə gözüm yoxdu.

## DƏNİZ SƏYAHƏTİ

Bütün gecə gərgin işdə keçdi. Biz avadanlığı o tərəf-bu tərəf çəkməklə məşğul idik. Qayıq da sahildən gəmiyə skvayrin dostlarını daşıyırıldı. Mister Blendli də gələnlərin arasında idi. Onlar skvayra yaxşı yol və sağ-salamat qayıdır gəlmeyi arzu edirdilər. Men əvvəller "Admiral Benbou"da ömründə bu qədər işləməmişdim.

Buna görə də dan yeri ağarana yaxın bosman fit verəndə və komanda lövberi qaldıranda mən artıq it kimi yorulmuşdum. Burasını da deyim ki, mən əgər indikindən iki qat yorulmuş olsaydım belə, yenə göyərtədən getməzdəm, çünki bu vaxt mənim üçün hər şey təzə və maraqlı idir. – qırıq-qırıq səslənən əmrlər, kəskin fit, gəmi fənərlərinin zəif işığında ora-bura qaçısan adamlar, hər şey...

- Hey, Omha, oxu görək, – deyə dənizçilərdən biri çıçırdı.
- Köhne mahnını, – başqası əlavə etdi.

Göyərtədə qoltuqağacına yaslanaraq duran Uzundraz Con:

– Yaxşı, uşaqlar, oxuyaram, – deyib mənə yaxşı tanış olan həmin mahnını oxumağa başladı:

Bir ölü sandığına on beş nəfər...

Bütün dənizçilər də onun səsinə qoşularaq:

Ho-ho-ho ... bir şüše də rom! –  
deyə çıçırdılar.

Axırıncı "ho" da bucurgat qolunu dartıb çıxartdılar.

Bizim köhnə "Admiral Benbou" yadımı düşdü. Mənə elə geldi ki, rəhməti Bonsun səsi də dənizçilərin səsinə qoşulmuşdur.

Az sonra lövberi sudan çəkib çıxartdılar və gəminin burun tərəfinə bərkidtilər. Lövbərdən su damırıldı. Külək yelkənləri qabardı. Sahil uzaqlaşırıldı. Bizi əhatə edən gəmiler də arxada qaldı. Mən yuxumu almaq üçün bircə saathə yatağa uzandım. "İspan-yola" isə artıq Dəfinələr adasına doğru seyahətinə başlamışdım.

Səyahətimizi bütün təfsilati ilə təsvir etmək fikrində deyiləm. İşlərimiz sahmando idi. Gəmi əla gəmiydi, heyət başdan-başa təcrübəli dənizçilərdi, kapitan da öz işini gözəl bilirdi.

Ancaq Dəfinələr adasına yetənə qədər yolda iki-üç əhvalat baş verdi ki, bu barədə də danışmağa dəyər.

Her şeydən əvvəl məlum oldu ki, mister Errou kapitanın düşündüyündən daha pis adammış. Onun sözünü saymirdilar və dənizçilər arasında da qətiyyən nüfuzu yoxdu.

Bununla iş bitmirdi, betəri burası idi ki, səyahətə çıxdığımızın ikinci günündən başlayaraq, o, göyərtəyə sərxaş çıxır, gözləri axır, yanaqları yanır, dili dolaşırı. Sərxaşluğun başqa əlamətləri də acıq-aydın göz qabağında idi: Vaxtaşını onu biabırçıqlıqla kayuta qovurdular. Tez-tez yixilib baş-gözünü əzirdi. Bəzən günlərle yataqdən qalxmırıldı. Lakin elə vaxt olurdu ki, bir-iki gün içmirdi. Ayıq olan zaman vəzifəsinin öhdəsindən birtəhər gəlirdi.

Başa düşə bilmirdik ki, o, içkini haradan tapır. Bu məsələ bütün gəmi əhlini düşündürdü. Biz hətta onu güdürdük, ancaq sırrını heç cür aça bilmirdik. Bu barədə hətta özünə də sual verirdik, sərxaş vaxtı sadəcə, üzümüzə baxıb hırıldayıb, ayıq olan da isə təntənəli and içirdi ki, ömründə sudan başqa dilinə heç bir şey deyməyib.

Şurmanlığı bacarmırdı, bundan başqa, öz əlaltılarına da mənfi təsir edirdi. Hamı bilirdi ki, bunun axırı fəna olacaq. Buna görə də qaranlıq, firtinalı bir gecədə şurmanın gemidə yoxa çıxması heç kimi kedərləndirmədi və heyrətə salmadı.

Kapitan dəddi:

- Yəqin dənizə yixilib. Bu, bizi o bədbəxti zəncirləmək zəruriyyətindən xilas etdi.

Beləliklə, biz şurmansız qaldıq.

Heyətdən bir nəfəri bu vəzifəyə irəli çəkmək lazımdı. Seçkidiə bosman Çob Andersonu münasib bildilər. Çoba əvvəlki kimi bosman desələr də, o, şurman vəzifəsini icra edirdi.

Bir çox səyahətlərdə iştirak etmiş, dənizə yaxşı bələd olan mister Treloni özü də bu işin pərgari idi. Hava yaxşı olanda özü

növbə çəkərdi. İzrael Hends adlı ikinci bosman isə səyle işləyon köhnə, təcrübəli dənizçi idi. Ona nə iş desən həvalə etmək olardı. Burasını da deyim ki, Uzunduraz Con Silverin dostu idi. Madam ki, bu ad dilimə gəldi, qoy Silver barədə müfəssəl danişm.

Dənizçilər nədənse ona Ombo deyirdilər. Əlləri azad olsun deyə qoltuqəğacını kəndirle boynuna bağladı. Qoltuqəğacını divara dayayaraq, gəmi silkələdikcə yırgalanın aşpaz biş-düşü elə çevikliklə edirdi ki, sanki quruda dayanmışdı, ayağı altındakı da möhkəm torpaqdı. Fırtınalı havada onu göyərtədə kəndirlərdən yapışaraq necə çevik və yeyin keçməsini görmək maraqlı idi. Dənizçilər məhz ona kömək üçün göyərtənin enli yerlərinə kəndir çəkmiş və bunlara Uzunduraz Conun sırgası adını vermişdilər. O bu yerdən keçərkən gah kəndirdən yapışar, gah da qoltuqəğacından istifadə edərdi.

Onu çoxdan tanıyan dənizçilər təəssüfle danişardılar ki, Silver daha əvvəlki Silver deyil.

İkinci bosman mənə deyərdi ki:

— Bizim Ombo çox da sadə adam deyil. Gəncliyində məktəbdə oxumuşdur, istəsə lap kitab dili ilə danişar. Özü də igidlilikdə tayı-bərabəri yoxdur. Bizim Uzunduraz Conun qabağında şir nokaredir. Bir dəfə onun təkbaşına, silahsız, dörd nəfər adəmin öhdəsindən necə gəldiyini, onlara başı ilə necə kəlla vurdunu öz gözünlə gördüm.

Silverə bütün gəmi heyoti hörmətlə yanaşır, hətta əmrlərinə itaat edirdilər. O, hamı ilə dil tapır, hərəyə bir cür qulluq göstərirdi. Mənə həmişə xoş üz göstərir, hor dəfə yanına gələndə sevinirdi. Mətbəxi olduqca səliqəli saxlayırdı, tərtəmiz yuyulmuş qablar parıldayırdı. Künçdəki qəfəsdə də tutuquşu saxlayardı:

— Hokins, bir yanımı gəl, Conla bir söhbət elə. Oğul, doğrusu, hec kimin gəlişi məni belə sevindirmir. Otur, qulaq as. Bax, bu, kapitan Flintdir. Mən öz tutuquşuma məşhur quldurun şərifinə kapitan Flint adı vermişəm. O bizi seyahətimizin müvəffəqiyyətlə bitəcəyini əvvəlcədən xəbər verir. Belədirmi, kapitan?

Tutuquşu:

— Piastr<sup>1</sup>, piastr, piastr, — deyib cox tez-tez təkrar etməyə başlayar, ya əldən düşənə kimi, ya Con qəfəsin üzərinə yaylıq atana kimi bu sözü hey təkrar edərdi.

— Bu quşun azı iki yüz yaşı var, Hokins. Tutuquşu çox yaşayır. Mənim bu tutuquşumun başına olmazın bələlər gelib. O, İnglendlə<sup>2</sup>, məşhur kapitan, quldur İnglendlə Madaqaskara, Malabara<sup>3</sup>, Surinama<sup>4</sup>, Providense<sup>5</sup>, Porto-Belloya<sup>6</sup> səyahət etmişdir. O batmış qaleonlardan<sup>7</sup> qızılı necə təpib çıxartdıqlarına tamaşa etmişdir. Həmin bu vaxtda “piastr” deyə çığırmağı öyrənmişdir. Burada təəccüb edilecək bir şey yoxdur: Həmin gün onlar üç yüz əlli min piastr çıxartmışlar. Hokins! Bu tutuquşu Qoa<sup>8</sup> yaxınlığında Hindistanın vitse-kralının qarət olunması görmüşdür. Ancaq baxanda elə bilirsən ki, hələ cavandır... Lakin sən barıt qoxusu eşitmisen, elə deyilmi, kapitan?

Tutuquşu çığırırdı:

— Gəmini küləyin səmtinə çevir.

Aşpaz cibindən çıxartdığı qənd tikələrini quşa ataraq deyirdi:

— O, çox gözəl dənizcidir.

Tutuquşu isə dimdiyini qəfəsin millərinə döyəcləyərək pis söyüslər yağırdırırdı.

— Ətrafindakı qatran oldu, istəson də, istəməson də bulaşacaqsan, — deyə Con mənə izah edirdi. — Bu zavallı, günahsız quşcuğaz da ağızına gələni deyir,ancaq özü də bilmir ki, nə danişir. Lap Allahın özü də gəlsə çəkinmədən söyər.

<sup>1</sup> Piastr – İspan gümüş pul adıdır.

<sup>2</sup> İnglend - yalnız gəmiləri deyil, sahilboyu şəhərləri də qarət edən məşhur ingilis quldurudur. Başqa quldurlarla müqayisədə İnglend üreyiyumşaq adam olmuş, ədam cozası kesilən adamları öldürmək evozina insan yaşamayan adalara apararaq, oradaca qoyub qaydırılmış. Nehayət, İngləndin öz taleyi də belə olmuş. Onun ixtiyarında olan quldurlar үşün qaldırır və kapitan getirib bir adaya çıxırlar. Buradan o, Madaqaskar adasına qaçır və orada ömrünün axırına kimi yoxsul həyat sürür.

<sup>3</sup> Malabar – Hindistanın cənub-qərb sahilindəki bir vilayət.

<sup>4</sup> Surinam – Hollanda Qvianası (Conubi Amerikada)

<sup>5</sup> Providense – Hind okeanında ada

<sup>6</sup> Porto-Belloya – Şotlandiya limanlarından birinin adı

<sup>7</sup> Qaleon – İspaniya Amerikasından İspaniyaya qızıl daşıyan gəmilərin adı

<sup>8</sup> Qoa – Hindistanda Portuqaliya koloniyası

Bu sözlerlə o, elə bir əda ilə əlini alnındaki tellərə çəkdi ki, mən onu dünyada en necib bir adam hesab etdim.

Skvayrla kapitan Smollettin arası əvvəlki kimi yenə soyuqdu. Skvayr öz nifretini söyləməkdən heç çəkinmirdi də. Kapitan onunla heç danışmazdı, skvayr ondan bir söz soruşanda çox kəskin, qısa və quru cavab verirdi. Çox sıxışdırılandan sonra nohayət, boynuna aldı ki, gəmi heyəti haqqında mənfi fikir söyləməkdə səhv etmişdir. Dənizçilərin çoxu nümunəvi xidmət edir və ümumiyyətlə, bütün heyət özünü yaxşı aparır. Gəminin özünə isə o, sadəcə olaraq, vurulmuşdu.

— Gəmi, ərinin sözünə baxan arvad kimi sükana tabedir, ser. Lakin... — deyə o əlavə edirdi, — biz hələ evə dönənməmişik, bu səfər isə əvvəlki kimi yenə də mənim ürəyimdən deyil.

Bu sözləri eşidərkən skvayr dalını ona çevirir, çənesini yuxarı qaldıraraq göyərtədə gəzişməyə başlayır və deyirdi:

— Bir az da belə getsə, bu hərif mənim səbir kasamı daşdıracaq.

Biz bu ara qasırğaya düşdük. Qasırğa “İspanyola”nın ləyaqətinə bir daha təsdiq etdi. Gəmi heyəti işlərin gedışatından razı görünürdü. Bura da təəccüb ediləcək bir şey də yoxdu. Məncə Nuhun gəmisi suya düşəndən tə bu vaxta kimi hələ heç yerdə gəmi əhlini bizzət olduğu qədər bəsləməmişdilər. Ələ bəhanə düşən kimi dənizçilərə iki pay çox pивə verirdilər. Birisinin ad günü olduğunu eşidən kimi skvayr əmr edirdi ki, hamını pudinqə qonaq etsinlər. Goyərtədə həmişə çəlləklə alma qoyardılar. Kimin könlü istəsə idi, götürüb yeyə bilərdi.

— Bunun axını yaxşı olmayacaq, — deyə kapitan həkim Livsiyə gileyənirdi, — İnanın məne, bu onları ancaq qudururdur.

Lakin irəlide görəcəsiniz ki, alma çəlləyinin bizi çox böyük xidməti oldu. Bu çəlləyin sayəsində biz özümüzü təhlükədən vaxtında qoruya bildik və xain adamların əlində tələf olmadıq.

Əhvalat bele oldu. Adaya doğru aparan küləyin səmtinə düşmək üçün biz əvvəl passat küləklərinə qarşı üzürdük. Mesələ burasındadır ki, adanın dürüst yerini göstərə bilmirəm. — Bir sözlə, külək bizi birbaş adaya aparır. Onu görmək üçün gecə-gün-

düz gözümüz üfüqdə idi: hesaba görə bir sutkadan da az üzəcəkdik, ya bu gecə, ya da on gecə sabah günortaya yaxın Dəfinələr adasını görməli idik. Cənub-cənub-qərb istiqamətində üzürdük. Mülayim külək əsirdi. Deniz sakitdi. “İspanyola” sürütlə irəliləyir, arabir gəminin qabaq tərəfi dalğaları yararaq suyu ətrafa sıçradırdı. İşlər çox gözel gedirdi. Hamının kefi kökdü, camaat seyahətimizin birinci yarısının bitməsinə sevinirdi.

Gün batandan sonra mən işimi bitirib yatağıma Sarı getdim, birdən könlüme alma düşdü. Tez göyərtəyə çıxdım. Gəminin burnunda dayanmış növbətçilər adanı görmek məqsədilə gözlərini dənizə zilləmişdilər. Sükançı küləkdən qabarmış yelkənlərin ucuna baxaraq astaca fit çalırdı. Ətraf sakitlikdi, yalnız gəminin yanlarına sıçpan dalğaların şirltisi eşidilirdi.

Çəlləkdə birçə alma qalmışdı. Almanın götürmək üçün çəlləyə girməli oldum. Qaranlıq bucağa çəkildim. Suyun şirltisi layla çalır, gəmi isə müvəzzi silkələnirdi. Az qaldı ki, yuxuya gedim. Birdən çəlləyin böyründə kimsə yerə əyləşdi. Oturan adam kürəyini çəlləyə söykədiyindən çəllək bir balaca silkələndi. Çöle sıçramaq istəyəndə birdən həmin adam dilləndi. Mən Silveri səsindən tanıdım. Onun söylədiyi ilk sözlərdən sonra heç bir vəchlə oturduğum yerdən çıxməq istəmədim. Çəlləyin dibinə qışılaraq əsirdim, qorxudan və maraqlan nəfəsim kəsilə-kəsile qulaq asırdım. Hələ ilk sözlərdən dərhal başa düşdüm ki, gəmidəki bütün namuslu adamların həyatı mənim əlimdədir.

## ALMA ÇƏLLƏYİNDƏ OTURARKƏN MƏN NƏLƏR EŞİTDİM

Silver dedi:

— Yox, mən deyildim, Flint kapitan idı. Mən isə qıçım taxtadan olduğundan kvartirmeyster<sup>1</sup> vəzifəsini aparırdım. Qiçımı da o vaxt, Pyu öz illüminatorlarından məhrum olduğu döyüşdə itirdim. Qiçımı kollecdə oxumuş, latincanı mükəmməl bilən bir alim cərrah kəsdi. Ancaq sonra o, dər ağacından yaxasını qurtara bilmədi, Korso-kaslede onu da başqları ilə birlikdə it kimi asdilar. Onlar Robertsin adamları idilər, gəmilerinin adlarını dəyişdikləri üçün hamı tələf oldu. Bu gün “Kral səadəti” adlanan gəmiyə sabah başqa bir ad qoyurdular. Bizdə isə qayda belədir — əvvəlcədən hansı ad verildi, axıra kimi qalmağıdır. “Kassandra”nın adını da biz heç dəyişmədik. İnglend Hindistanın vitse-kralını qarət edəndən sonra bu gəmi bizi Malarbardan sağ-salamat evimizə aparıb çıxardı. Flintin qocaman gəmisi “Morj” da adını dəyişmədi. Halbuki o gəmi qan çanağı idı, özüne o qədər qızıl yükleyirdilər ki, az qahrdı yükün ağırlığından dənizin dibinə çökə.

Gəmidə ən qaradınməz adam sayılıan gənc dənizçilərdən biri həyecanla dilləndi:

— Eh, Flint çox igid adammış ha!

Silver dedi:

— Deyirlər Devis ondan da igidmiş. Ancaq onunla bir yerdə olmamışam. Mən əvvəl İnglendə, sonra isə Flintlə işləmişəm. İndi isə dəniz səfərinə özüm müstəqil çıxmışam. İnglendə işləyəndə doqquz yüz funt sterlinq qazandım, Flintdən iki min aldım. Sadə bir dənizçi üçün bu, az pul deyildi. Pullarımın hamısı bankdadır, yaxşı da faiz alıram. Pul qazanmaq böyük hünər

deyil, hünər pulu saxlamaqdır... İnglendin adamları necə oldu. Bilmirəm... Bəs Flintkiler hanı? Onlardan çoxu indi bu gəmide işləyir, özlori də bir parça pudinq alanda sevinirlər. Çoxu sahildə dilənçi kökündə yaşayırdı. Allaha and olsun ki, acıdan köpük qusurdular. Qoca Pyu gözləri ilə birlikdə abır-həyasını da itirdi. Parlament lordları kimi ilde min iki yüz sterlinq pul xercleyirdi. İndi haradadır? Gəbərib, torpağın altında çürüyür. İki il əvvəl bütün var-yoxu əlindən çıxmışdı, bir parça çörəyə möhtacdı. Dilenir, oğurluq edir, baş kesir, bununla belə acıdan ölürdü.

— Quldurluğun axırı budur! — deyə gənc dənizçi dilləndi.

— Dünyada gərək axmaq olmayasan... — deyə Silver səsləndi. — Ancaq bunun sənə dəxli yoxdur: cavan olsan da ağıllı adamsan. Senin başını əkmək olmaz. Mən səni görən kimi bunu müşahidə etdim. Buna görə də səninlə kişi kimi danışmaq istəyirəm.

Bu qoca fırıldaqçının eynən mənə dediyi yağlı sözərlə başqasını da dilə tutduğunu eşitdikdə nələr çəkdiyimi təsevvür edirsinizmi?

Bu saat imkanım olsa idı onu öldürərdim...

Silver heç bir şeydə şübhəlenmədən sözünə davam etdi:

— Səadət centimənlərinin<sup>1</sup> başı həmişə qalda olur. Əlbəttə, onlar yüngül yolla getmirlər, daim asılmaq qorxusu altında yaşıyırlar, ancaq döyüş meydانında yarışan xoruzlar kimi yaxşı yeyir, yaxşı da içirlər. Səfərdən qabaq ciblərindəki mis püssər qaydanbaş qızıl pula çevirilir. Əldə etdiklərini sağa-sola sovrandan sonra yene əlibəş qalır, yene səfərə çıxırlar. Mən isə belə etmirəm. Öz pullarımı pay-pay ayırib müxtəlif banklara təhvil verirəm. Şübə doğurmamaq üçün heç yere də çox pul qymaram, mənim axı əlli yaşım var. Bu səfərdən qayıdanan sonra əsl centimənlər kimi yaşayacağam. Deyirsən ki, vaxtdır? Eləmi? Axı mən heç əvvəllər də pis yaşamamışam. Özümə heç korluq verməmişəm. Yataqda yatmışam, ləzzətlə yemişəm. La-

<sup>1</sup> Kvartirmeyster — ərzaq üzrə müdər

<sup>1</sup> Səadət centimənləri — quldurtara verilən ad

kin dənizdə az əziyyət çəkməmişəm. Bilirson, həyata qədəm qoyanda nə idim? Sənin kimi dənizçi.

Gənc dənizçi dedi:

– İndi sizin keçmişdə qazandıqlarınızın hamısı batacaq. Bu səyahətdən sonra Bristolda adam üzünə çıxa bilərsiniz?

Silver istehza ilə soruşdu:

– Sən biləni indi mənim pullarım hardadır?  
– Bristolda, banklarda, ya başqa lazımı yerlərdə.

– Hə, orada idi, biz gəmimizin lövbərini qaldırana kimi pullar orada idi, – aşpaz bildirdi. – İndi isə arvadım hamısını yerbəyer eləyib. “Müşahidə borusu” meyxanası bütünlənəvən, icarə torpağı və müştərilərlə birlikdə satılıb, arvadım da aradan çıxıb gedib, şərtləşdiyimiz yerdə məni gözləyir. Size inandığım üçün bu yerin adını deyərdim, ancaq qorxuram ki, başqları inciyərlər ki, niyə onlardan gizlətmışəm.

Dənizçi soruşdu:

– Bəs arvadınıza necə, ona inanırsınızmı?

– Səadət centlmenləri nadir hallarda bir-birilərinə inanırlar. Düz do eleyirlər. Lakin mənə badalaq gəlmək o qədər də asan deyil. Cona quyu qazan bu dünyada işiq üzü görməz. Bəziləri Pyudan, başqları Flintdən qorxardı. Məndən isə Flintin özü çəkinərdi. O məndən həm qorxardı, həm də mənimlə fəxr edərdi... Onun gəmi heyətində hamı qoçaqdı. Lap şeytanın özü onunla açıq dənizə çıxmaga qorxardı. Sən moni tanıyırsan, bilsən ki, gopçu deyiləm, özüm də ürəyiaçıq, sən adamam. Ancaq kvartirmeyster olduğum zaman Flintin köhnə quldurları mənə quzu kimi qulaq asardılar. Qoca Conun gəmisində bir nizam-intizam vardi ki, gəl görəsən!

Gənc dənizçi dedi:

– Doğrusu, bu söhbətə kimi sizin əməliniz heç ürəyimə yatmadı, Con. Ancaq indi razıyam. Bu mən, bu da mənim əlim, vur gəlsin!

– Qoçaq oğlansan, özün də ağıldan pis deyilsən, – Silver cavab verdi və ona sarı uzanan əli ele sıxdı ki, çəllək altımda silkləndi. – Səndən yaxşı bir səadət centlmeni çıxacaq.

Yavaş-yavaş onların sözlerinin mənasını qanmağa başlayırdı. “Səadət centlmeni” quldur deməkdi. Mən təsadüfən, bəlkə də gomidəki sonuncu namuslu dənizçini yoldan çıxarıb quldurlar dəstəsinə cəlb etmək tarixçəsinin son fəsli olan bu səhnənin şahidi olmuşdum. Lakin tor düşən tekçə bu dənizçi deyildi, burاسını mən o saat başa düşdüm. Silver yavaşça fit çaldı. Başqa bir nəfər də onlara yanaşdı. Silver dedi:

– Dik artıq bizimlədir.

– Mon bilirdim ki, o bizimlə olacaq, – ikinci bosmanın – Izrael Hendsin səsini mon o saat tanıdım. – Dik, axı axmaq deyil.

O, tənbəki çeynədiyindən bir müddət dinmədi, sonra tüpürdü və Uzundraz Cona müraciət etdi:

– Omba, bir bizi başa sal görək, markitan qayıçı kimi çoxmu valay vuracağıq? Göy gurultusuna and olsun ki, bu kapitan mənim canımı boğazına yiğib. Bəsdir, üstündə ağalıq etdi! Mən kapitan kayutunda yaşamaq istəyirəm, mən onun yediyini yemək və ona verilən şərabı içmək istəyirəm.

Silver dedi:

– İzrael, sənin başın çox ucuz qiymətə gedər, çünki onun içərisində heç vaxt beyin deyilən şey olmayıb. Ancaq qulaq asa bilirsən, – qulaqların kifayət qədər uzundur. Yaxşısı budur qulaq as! Sən əvvəlki kimi yenə kubrikdə<sup>1</sup> yatacaqsan, keyfiyyətsiz yeməklər yeyəcəksən. Deyilənə eməl edəcək, nəzakətli olacaqsan, diline də bir damla belə şərab döyməyəcək. Ta mən sənə əmr edənə kimi belə dolanacaqsan. Özün də, oğul, mənə tama-mile arxayı ola bilərsən.

– Məgər mən etiraz edirəm? – ikinci bosman donquldandı. – Ancaq bilmək istəyirəm ki, bu nə vaxt olacaq?

Silver bağırıldı:

– Nə vaxt? Yaxşı, qoy deyim. Bunu imkan daxilində uzamağa çalışacağam. İndi bildin ki, nə vaxt? Kapitan Smollett əla dənizçidir. Gəmini də bizim xeyrimizə yaxşı sürür. Skvayrin və

<sup>1</sup> Kubrik - gəminin alt güvortası



həkimin əlində xəritə var, lakin onu harada gizlədirlər, burası mənə məlum deyil. Bunu siz də bilmirsiniz. Qoy skvayrla həkim dəfinəni tapsınlar, onu gəmiyə yükləməkdə bizi kömək etsinlər, bundan sonra baxarıq. Hərgah mən siz yaramaz hollandılara bel bağlaşadım, onda qayıdanbaş kapitan Smollettə imkan verərdim ki, yolun yarısına kimi gəmini idarə etsin.

Dik etiraz etdi:

– Biz özümüz də heç pis dənizçi deyilik!

– Pis matros deyilik, demək isteyirsən, – Silver onun sözünə düzəliş verdi. – Biz sükanı hərlədə bilirik, Bəs istiqaməti necə, onu kim dürüst hesablaya bilər? Bizlərdən heç kim bunu bacarıdır. Məndən olsayı qayıdanbaş kapitan Smollettə bizi heç olmazsa passat küləkləri istiqamətinə çıxana kimi aparmağa imkan verərdim. Onda heç olmazsa bilərdim ki, düzgün istiqamət götürmişük, camaata gündə bir qaşıq şirin su paylamaq qorxusu da olmazdı. Lakin mən sizini yaxşı tanıyıram. Buna görə də dəfinəni gəmiyə getirən kimi onların başını oradaca – adada batırmaq fəziləm gələcək. Heyf ki, belə etməliyəm. Sizi isə yalnız bir şey maraqlandırır. İçmək. Sözün düzü, sizin kimi adamlarla geri qayıdağım yadına düşəndə ürəyim sixılır.

– Ay Uzundraz, sən də çox ifrata varma! – deyə Izrael çıçırdı.

– Biz ki, sənə qarşı deyilik.

– Böyük gəmilərin boş bir şey üstündə batdığını azmı görmüşəm? Yaxşı ığidlörin gündə qaxac olmaq üçün asıldığını azmı görmüşəm? – deyə Silver çımxırdı. – Bütün bunların səbəbi nədir? Tələsmək... tələsmək... tələsmək. Qulaq asın, mən dənizlərdə çox üzmüşəm və həyatda da bəzi şəyler görmüşəm. Əgər siz gəmini idarə edə, küləklərə qarşı dura bilsəydiniz, hamınız çoxdan karetalarda kef çəkərdiniz. Lakin bu sizin hünəriniz deyil. Mən sizini tanıyıram, rom hortułdadır, oradan birbaş dar ağacına gedərsiniz.

– Con, sənin kapellan<sup>1</sup> kimi bir şey olduğunu kim bilmir? Lakin başqları da vardı axı. Onlar səndən əskik deyildilər, gəmini

<sup>1</sup> Kapellan – gəmi keşişi

də səndən pis idarə etməzdilər. Onlar əylənməyi də sevərdilər. Özlərini öyməzdilər, yeyib-içməyi bacarardılar, heç kimin də zəhləsini tökməzdilər.

Silver dedi:

– Eləmi? Görən indi onlar haradadırlar? Biri elə Pyu – acımdan gəbərdi. Flintdə bu qəbil adamdı – Savannada romdan partladı. Elədir, bunlar xoş. Şən adamlardır. Lakin onlar indi haradadırlar? Budur – əsas.

Dik soruşdu:

– Yaxşı, onlar bizim əlimizə keçəndən sonra nə edəcəyik?  
– Bax, buna varam., – deyə aşpaz fərehlə dilləndi. – Boş danışmağı sevmir, işə keçir. Sən biləni, nə etsək yaxşıdır? Bəlkə insan yaşamayan bir adanın sahilində atıb gedək? İnqlənd belə edərdi. Ya hamisinin başını donuz başı kimi üzək? Flint ya Billi Bons isə bu yolla gedərdi.

İzrael dedi:

– Bəli, Billinin adəti belə idi. “Ölü səni dişləməz” deyərdi. Indi özü də ölüb getmişdir, dediyini təcrübədə sınaqdan keçirə bilər. Hə, Billi belə şeylərin ustasıydı.

Silver dedi:

– Doğrudur, Billi belə işlərdə mahirdi. Kimsəyə aman verməzdi. Mən isə ürəyi yumşağam, mən centləmenəm. Ancaq indi məsələ çox ciddidir. Uşaqlar, vəzifə her şeydən vacibdir. Buna görə də mən öldürməyə səs verirəm. İstəmərəm ki, parlament üzvü olduğum və ya zər-ziba içərisində karetada gəzdiyim zaman şeytan manaxın qabağına çıxan kimi bu çilingqic tülüngülərdən biri gəlib qarşında dursun. Meyvənin yetişməsini gözləmək vacibdir. Lakin elə ki, dəydi, gərək onu dərəsən.

Bosman ucadan dedi:

– Con, vallah, sən lap qəhrəmansan!

Silver:

– Izrael, bunu sən işde görəcəksən, – dedi. – Ancaq mənim birçə tələbim var. Skvayr Trelonini gərək mənə güzəştə gedəsiniz. Mən onun mal başını öz əllərimlə kəsib atmaq istəyirəm...

Dik, – o, birdən əlavə etdi, – zəhmət çək, o çəlləkdən mənə bir alma ver, deyəsən, boğazım quruyub.

Təsəvvür edirsinizmi, mən nə hala düşdüm, bədənim lərzəyo gəldi. İmkənim olsayıdı, çəlləkdən sıçrayıb qaçardım. Amma ürəyim, ayaqlarım və əllərim mənə tabe deyildi. Dik yerindən qalxmışdı ki, gözlənilmədən Hends onu saxladı:

– Sən də bu çürük almanın nə edirsən, Con? Yaxşısı budur bizi bir içim rom ver.

Silver dedi:

– Dik, mən sənə inanıram. Orada bir çəllək gizlətmışəm. Al bu da açar. Bir qab süz, gətir.

Qorxudan əssəm də fikirləşdim: “Mister Errou romu bundan alırmış. Onu toləf edən romu”.

Dik gedən kimi İzrael aşpazın qulağına nə işə piçıldamağa başladı. Cəmisi iki-üç söz eşitdim, amma bu da kifayətdi.

– O biriləri razılıq vermirler, – deyə İzrael piçıldayırdı.

Demək gəmide hələ də bizə sadıq qalan adamlar varmış.

Dik qayıtdı. Her üçü növbə ilə dolçanı götürüb içdi. Birini “Seadət naminə”, o birisini “qoca Flintin şərəfinə” içdilər. Silver hətta oxumağa başladı:

Səmt küləyinə, uğur külöynə bəde qaldıraq  
Deyib-gülək, şənlənək, yaşayaq damağı çağ.

Çəlləyin içərisi işıqlandı. Yuxarı baxdım... Ay qalxmış, arxa dorun üzərindəki müşahidə meydançasını və küləkdən qabarmış aşağı yelkəni gümüşü işığa bürümüşdü. Ele bu an müşahidə meydançasından növbətçinin səsi eşidildi.

– Quru! – deyə oçığırıldı.

## HƏRBİ ŞURA

Göyərtə ayaq tappiltisindan uğuldadı. Adamların kayutlarından və kubrikdən çıxıb qaçdıqlarını eşidirdim. Çəlləkdən sıçrayan kimi özümü alt yelkenin arasına verdim. Oradan gəminin arxa tərəfinə qaçdım, sonra da açıq göyərtəyə çıxdım. Güntə və Hekim Livsi ilə birlikdə gəminin külək tutan burtuna qaçdım.

Bütün gəmi heyəti burada idi. Ay çıxan kimi duman seyrəldi. Uzaqda, cənub-qərbde iki alçaq təpə nəzərə çarptı, təpələr bir-birilərindən təxminən iki mil aralı idil. Bunların arxasında daha uca təpə vardı ki, bu hələ də dumana bürünmüştü. Hər üç təpə konusvari idi.

Mən bayaq keçirdiyim dəhşətdən hələ özümə gəlməmişdim, buna görə də hər şey mənə yuxu kimi görünürdü. Sonra da kapitan Smollettin əmrini eşitdim. "İspanyola" üzü küləyə getdi, şərq tərəfdən adaya yaxınlaşmağa başladı.

Bütün əmrləri yerinə yetiriləndən sonra kapitan soruşdu:

- Uşaqlar, içərinizdə bu adanı evvəllər görən olubunu?
- Ser, mən burada olmuşam, - deyə Silver dilləndi.

Ticarət gəmisində aşpaz işlədiyim vaxt biz buradan içməli su götürmüştük.

- Zənnimcə bu kiçik adanın o üzündə, cənub tərəfdə lövbəri atmaq məsləhətdir, belə deyilmə?

- Elədir, ser. Bu ada Skelet Adası adlanır. Keçmişdə quldurlar bu adaya düşərdilər. O vaxt bizim gəmidə işləyən matroslardan biri quldurlar tərəfindən bu adadakı yerlərə verilən bütün adları bilərdi. Şimal tərəfdəki o dağ Fok-dor adlanır. Burada şimaldan cənuba doğru üç sıra dağ var: Fok-dor<sup>1</sup>, Qrot-dor<sup>2</sup> və Bizan-dor<sup>3</sup>, ser. Dumana bürünmüş o uca dağa Qrot-dor əvəzi-

pe çox vaxt "Müşahidə borusu" deyirdilər. Səbəbi də budur ki, quldurlar gəmilərini təmir etmək üçün lövbər salıb duranda ora-da nəzarət məntəqəsi düzəldərdilər. Üzr istoyırəm, ser, onlar öz gəmilərini adətən burada təmir edərdilər.

Kapitan Smollett dedi:

- Məndə xəritə var. Bir baxın görək bu həmin adadırmı? Xəritəni ələ alanda Uzundraz Conun gözləri işq saçdı. Ancaq o saat da gözləri söndü, ümidi boşça çıxdı. Bu, bizim Billi Bonsun sandığından tapdığımız xəritə deyildi. Onun dəqiq surəti idi. - Təpələr, dərələr təfərrüati ilə göstərilmişdi, ancaq burada nə üç qırmızı xaç işarəsi və nə də əl ilə edilən qeydlər vardı. Silver peşmanlılığını üzə vurmadı və özünü ələ aldı.

- Belə, ser, həmin adadır, - dedi. - Burada çox gözəl çəkilib. Çox maraqlıdır, görəsen, onu Kim çəkib... Quldurlar düzəldə bilməzlər, onların elmdən başları çıxmaz... Bax, bu da kapitan Kiddin<sup>1</sup> durduğu yer, - mənim matros dostum bunu belə adlandırdı. Buradan cənuba doğru güclü bir axın keçir, sonra o, qərb sahili boyunca gedib şimala döñür. Siz də, ser, küləyə görə gəminin hərəkət istiqamətini deyişməkdə haqlısınız. Əgər limana girmək və gəmini təmir etmək isteyirsinizsə, duracaq üçün bundan yaxşı yer tapa bilməzsiniz.

Kapitan Smollett dedi:

- Çox sağ olun, kömək lazımlı olsa, yenə sizə müraciət edərəm. İndi gedə bilərsiz. Conun ada haqqında çox soyuqqanlıqla məlumat verməsinə mən heyrət etdim. O mənə təref gəldi. Sözün düzü, qorxudan özümü itirdim. Əlbəttə, çəlləkdə oturub onun söhbetlərini eşitdiyimdən xəbəri yoxdu. Ümumiyyətlə, o öz sərtliyi, ikiüzlülüyü, gəmi heyatını əlinə almaq bacarığı ilə məni dehşətə getirirdi. Buna görə də elini ciyitmə qoyanda diksinən kimi oldum. O dedi:

- Pis yer deyil. Xüsusen sənin yaşda uşaqlar üçün gözəl yerdir. Sən burada çiməcək, ağaclara dırmaşacaq, dağkeçilərini

<sup>1</sup> Fok-dor – Qabaq dor

<sup>2</sup> Qrot-dor – Orta dor

<sup>3</sup> Bizan-dor – Arxa dor

<sup>1</sup> Kapitan Kidd – məşhur deniz qulduru idi, eyni zamanda ingilis ticarət donanmasında xidmet etmiş, tutulub "gündə quruyanlar" sırasında zencirle asılmışdı.

ovlayacaqsan. Özün də elə dağlarda keçi kimi çapacaqsan. Düzü, adaya baxanda sanki cavanlaşırıam, ayağımın da taxtadan olduğunu unuduram. Cavanlıq nə yaxşı şeydir, özün cavan olasan, ayağında da on barmağın ola. Əgər ada ilə tanış olmaq istəsən, qoca Cona xəber elə, sənə yaxşı bir yol azuqəsi hazırlasın. — Bunu deyib əlini səmimiyyətlə çıynımə vurdub və çıxıb getdi.

Kapitan Smollett, skvayr və həkim Livsi şkansda<sup>1</sup> dayanmışdilar, nə haqdasa söhbət edirdilər. Mən eşitdiklərimi onlara mümkün qədər tez çatdırmaq istəyirdim. Lakin hamının gözü qabağında söhbətlərini kəsməyə cəsarət etmirdim. Mən o tərefbu tərefə vurnuxur, bəhanə axtarırdım ki, birdən həkim Livsi özü məni yanına çağırırdı. O, çubuğuunu aşağıda qoymuşdu, uzun müdət tənbekisiz dura bilmədiyindən məni çubuğun ardınca gondərmək istəyirdi. Ona yaxınlaşdım, heç kimin bizi eşitmədiyinə əmin olandan sonra piçildadım:

— Həkim, sizə bir neçə söz deməliyəm. Qoy kapitanla skvayr aşağı düşsün. Sonra bir şeyi bəhanə edib məni yanınıza çağırın. Sizə dəhşətli xəbərlər verəcəyəm.

Həkimin üzü azacıq avazıdı, lakin özünü tez ələ aldı:

— Cox sağ ol. Cim, səndən sonuçmaq istədiklərim ələ bunlardır, — dedi və özünü ələ göstərdi ki, guya məndən nə isə soruşturmış.

Sonra o, üzünü skvayrla kapitana çevirdi. Onlar yenə əvvəlki kimi çox sakit danışıldılar, heç kim nə səsini ucaldı, nə də fit verdi, amma başa düşdüm ki, həkim Livsi mənim xahişimi onlara yetirib. Sonra kapitan bütün gəmi heyətini göyərtəyə çağırımaq Co Andersona əmr etdi.

— Uşaqlar, — kapitan Smollett matroslara müraciət etdi, — mənim size bir neçə kəlmə sözüm var. Qarşınızda gördüyüünüz torpaq bizim axtardığımız həmin adadır. Biz hamımız mister Treloininin necə səxavətli bir adam olduğunu biliyik. O indi mənə belə bir sual verdi: — Yol uzunu gəmi heyəti özünü yaxşımı aparmışdır? — mən ona dedim ki, hər bir matros öz vəzifəsini söyle

yerinə yetirmişdir və ələ bir narazılıq olmamış ki, mən onların daha yaxşı işləyə biləcəklərini arzulayıbm. Mister Trelooni, mən və həkim bu saat kayuta gedib sizin sağlığınız, sizin müvəffəqiyyətləriniz sağlığına badə qaldıracaq, burada sizə də pivə verəcəklər ki, siz də bizim sağlığımıza, bizim müvəffəqiyyətlərimiz üçün içə bileşiniz. Əgor mənim rəyimi bilmək istəsəniz, deyərəm ki, skvayr bizi qonaq etməklə çox böyük iltifat göstərir, buna görə də onun şərəfinə “ura” bağırmağı təklif edirəm.

Hamı birlikdə “ura” çığırdı, burada heç bir qəribəlik yoxdu. Özü də elə ürəkdən və səmimi çığırdılar ki, bu adamların bizi öldürmək fikrində olduqlarına bir an şübhə etdim.

Birinci “ura” sovuşan kimi Uzundraz Con qışkırdı:

— Kapitan Smollette də “ura!”

Bu dəfə də hamı birlikdə: “ura” deyə bağırırdı.

Ümumi şənliyin qızığın vaxtı hər üç centlmen kayuta endi.

Bir az keçmiş onlar Cim Hokinsin dalınca adam göndərdilər. Mən içəri girdiyim vaxt hər üçü stol arxasında oturmuşdular. Qabaqlarında bir şüşə ispan şərabı, bir nimçə də kişmiş vardi.

Həkim çubuq çekirdi, pariki də dizləri üstündə idi. Bu o deməkdi ki, o, bərk həyəcan keçirir. Gecə hava isti olduğundan illüminator açıldı. Gəminin arxasına ay işıq yolu çekmişdi.

Skvayr dedi:

— Hə, Hokins, sən bizə nə isə xəber vermək istəyirdin. Danış görek!

Mən çəlləyin dibində oturduğum zaman eşitdiklərimi təfsilatı ilə qısaca söylədim. Ta axıra kimi sözümüz kəsmədən, yerlərindən terpenmədən, gözlerini mənim üzümdən çəkmədən dillədilər. Sonra həkim Livsi dedi:

— Cim, otur.

Məni stol arxasında oturdub ovcumə kişmiş tökdüler və bir stekan da şərab verdilər. Hər üçü növbə ilə qarşısında baş əyərək mənim sağlığıma, xoşbəxtliyim və qoçaqlığım şərəfinə içdiler.

Skvayr dedi:

— Hə, kapitan, siz haqlı imişsiniz, mən isə yanılmışam. Özümüz lap eşşək hesab edirəm və sizin emrinizi gözləyirom.

<sup>1</sup> Şkans — orta dor ağacı ilə arxa dor ağacı arasındaki meydanca

— Mən de sizdən geri qalmaram, — deyə kapitan etiraz eldi.  
— İlk dəfə belə şeyə rast gelirəm; üsyan etmək niyyətində olan  
gəmi heyətinin özünü belə sakit və təmkinli aparması qəribədir.  
Başqa vaxt olsaydı, mən bunu müxtəlif əlamətlərdə duyardım və  
ehtiyat üçün tədbir tökərdim. Ancaq bunlar məni azdırıb,  
dolamışlar.

— Kapitan, — həkim söhbətə qarışdı. — Sizi Con Silver azdır-  
mışdır. Belə işlərdə o, ayrı cür məhərətlidir.

— Gərək onu çıxdan dor ağacından asayıdlar, — deyə kapitan  
etirazını bildirdi. — Lakin bütün bu söhbətlər indi yersizdir.  
Bütün deyilənlərdən bəzi nəticələr çıxarmışam ki, bunları da  
mister Treloni icazə versəydi açıb deyərdim.

Mister Treloni təmkinlə dedi:

— Ser, buranın kapitani sizsiniz, buna görə də buyruq sizinkidir.

Mister Smollett dedi:

— Əvvəla, biz gərək başladığımız işi davam etdirok, çünki  
başqa imkanımız yoxdur, yolumuzu kəşmişlər. Əger mən geriye  
dönmək əmri versəm, onlar həmin dəqiçə üsyan qaldıracaqlar.  
İkincisi, bizim, heç olmazsa dəfinəni axtarib tapana kimi vax-  
tumız var. Üçüncüsü, gəmi heyətində bize hələlik sadiq qalan  
adamlar tapılar. Lakin gec ya tez, bu quldur dəstəsi ilə bizim toq-  
quşmamız mütləq olacaq. Buna görə də gərək biz hələlik özü-  
müzü bilməməzliyə vuraq və münasib bir fırsat ələ keçən kimi  
qəflət onların axırına çıxaq. Mister Treloni, zənnimcə, sizin xid-  
mətçilərinizə etibar edə bilərik, deyilmə?

— Lap mənim özümə etibar edən kimi, — deyə skvayr bildirdi.

Kapitan dedi:

— Üç onlar, üç də biz, bir də Hokins, eləyir, yeddi. — Gəmi  
heyəti içərisində kimə etibar etmək olar?

— Yəqin ki, Silverdən əvvəl, Treloninin tutduğu adamlara, —  
deyə həkim bildirdi.

— Yox əşsi, — deyə Treloni etiraz etdi, — Həndsi də mən  
tutmuşdum, axırı necə oldu...

— Mən də elə bilirdim ki, Həndə etibar etmək olar, — deyə  
kapitan etiraf etdi.



– Özleri də hamısı ingilisdirler, – skvayr təessüfla bildirdi. – Düzü, ser, fikirləşəndə isteyirəm, bütün gəminin külünü göyə sovurum.

Kapitan davam etdi:

– Budur, centlmenlər, mənim demək istədiklərim. Beləliklə, biz gözdə-qulaqda olmalı, məqam gözləməliyik. Etiraf edirəm ki, bu çox da asan iş deyil. Birdən-birə hücum edib başlarının üstünü almaq daha yaxşı olardı. Ancaq əvvəl görək öyrənək ki, heyətdə bizi sadıq olan adamlar kimlərdir. Bundan sonra tədbir görək. Biz ehtiyatlı olmalı və gözləməliyik, – mənim təklifim budur.

Həkim dedi:

– Burada bizi hamidan çox Cim kömək edə bilər. Matroslar ondan ehtiyat etmirlər, Cim isə diqqətli oğlandır.  
– Hokins, mən sənə tamamilə etibar edirəm, – deyə skvayr əlavə etdi.

Doğrusu, qorxdum ki, etimadı doğrudə bilməyim. Ancaq təsadüf elə gətirdi ki, mən həqiqətən onları ölümündən xilas etməli oldum.

Biz hələlik, iyirmi altı nəfərdən, yalnız yeddisine bel bağlaya bilərdik. Bu yeddi adamdan biri də mən idim – bir oğlan uşağı. Böyükləri saysaq biz altı nəfərdik. On doqquz nəfərə qarşı – altı adam.

## ÜÇUNCU HISSE

# Mənim qurudakı macəralarım

### XIII fəsil

#### QURUDAKI MACƏRALARIM NECƏ BAŞLADI

Səhər sübhədən göyərtəyə çıxanda ada mənə dünənkindən fərqli olaraq tamam başqa cür göründü. Külək yatsa da biz gecə xeyli ireliləmişdik və indi sakit havada alçaq cənub sahilindən yarımlı aralı durmuşduq. Adanın böyük bir hissəsi tünd-yaşıl meşəlikdi. Burada ümumi yeknəsəq boz təngin ahəngini qumsal sahilin sırt dərələri və şam ağacına oxşar hündür ağacların yaşıllığı pozurdu. Bəzi yerlərdə tək-tük, bəzi yerlərdə isə komakoma bitmiş bu ağaclar meşənin o biri ağaclarından xeyli hündür idi. Ancaq hər halda adanın ümumi görünüşü çox yeknəsəq və cansızıcı idi. Hər təpənin başında sıvri zirvəli çilpaq qayalar ucalırdı. Bu təpələrin qəribə görünüşü məni heyretə salırdı. O biri təpələrdən üç yüz, dörd yüz fut uca olan “Müşahidə borusu” daha qəribə görünürdü. Sildirim qayanın zirvəsini elə bil kəsmişdilər, özü də lap heykəl allığına oxşayırdı.

Okean “İspanyola”nı elə çalxalayırdı ki, su gəminin yanlarındakı dəliklərdən göyərtəyə axıb töküldü. Qayıqaltı və onu göyərtəyo bərkidən dirəklər bir-birinə dəyib taqqıldayırdı. Sükan gəminin gah sağ, gah da sol böyrüne dəyir, gəmi oyuncaq kimi atılıb-düşür, inleyir və cirildayırdı. Mən dor iplərindən bərk yapışmışdım, başım gicəllənirdi. Ətrafdakı şeylər də gözlərim qarşısında hərlənirdi. Gəmi dalğaları yararaq irolileyəndə mən dənizə alışmışdım, lakin indi o, lövbər atıb durduğu üçün butulka kimi hey yırğalanırdı. Bundan da xüsusən səhər acqatına, ürəyim qalxırdı.

Özüm də bilmirdim ki, ürəyimin bulanmasına sebəb nodır – gəminin valay vurmasını, ya bu boz, kədərli meşəni, bu çılpaq, vəhşi qayalarımı, sıldırmış sahilə çırpan dalğaların gurultusunu? Günəş öz parlaq və isti şüalarını ətrafa dağıtmışdı, civildəşəcivildəşə dənizdən balıq tutan quşlar başımızın üzərində hərlənirdilər. Mənim yerimə kim olsayıdı, açıq dənizdə uzun səyahətdən sonra quru gördüyüne sevinərdi. Lakin mənim ürəyimi dərd-kədər bürümüşdü. Lakin ilk baxışdan Dəfinələr adasından zəhləm getdi.

Bu şəhər biz çox ağır bir iş görməli idik. Külək olmadığından qayıqları suya salmalı, üç-dörd mil məsafəni gəmini yedəkloyib çəkməli, burunu keçəndən sonra onu Skelet Adasının arxasındaki boğaza salmağa idik.

Mən qayıqlardan birini seçdim. Burada görüləsi iş olmasa da qayığa mindim. Gün yaman yandırıldı, matroslar deyinir, öz ağır zəhmətlərinə lənətlər yağıdırıldılar. Bizim qayığa Anderson rəhbərlik edirdi. Başqalarını sakit etmək əvəzinə o özü də deyinir, hamidən çox çığırı və söyürdü.

– Yaxşı, yetər, – deyə o, bağırıldı, – çox qalmayıb. Bunun da bir axırı olar.

Fikirləştirdim ki: “Bu heç yaxşı əlamət deyil”. Bu vaxta kimi camaat səylə və həvəslə işləyirdi. Adanı görəndən sonra nizam-intizam pozulmuşdu.

Uzundraz Con sükançının yanındaca durmuşdu, gəmini idarə etməkdə ona kömək edirdi. O, boğazı beş barmağı kimi tanıydı. Bu yerdə dənizin xəritədə göstəriləndən xeyli dərin olması onu heç də çəşdirmirdi. Deyirdi ki:

– Bu dar boğaz okeanın çəkilməsindən belə dərinleşib. Hər dəfə çəkilmə onu daha da qazib dərinleşdirir.

Biz xəritədə lövbər şəkli çəkilmiş yerde durduq. Əsas ada ilə bizim aramızda üçdəbir mil məsafə vardı, elə bir o qədər də – üçdəbir mil də Skelet Adasından aralı idik. Dənizin dibi təmiz qumluq idi. Suya atılan lövbərin gurultusuna meşədən minlərlə quş qalxdı, quşlar çığırışa-çığırışa havada hərlənirdilər. Lakin

bir dəqiqə keçmiş onlar yenə budaqlara yatıb görünməz oldular və ətrafa sükut çökdü.

Boğaz hər tərəfdən meşəli sahilə əhatə olunmuşdu. Hər iki tərəf qalın meşə idi. Boğaz başlanan yerdən meşə də başlayırdı. Sahil alçaq-yastı idi. İçərilərə getdikcə təpələr amfiteatr kimi üst-üstə ucalırdı. Sakit gölü xatırladan boğaza iki xırdaca, lilliçamurlı çay töküldürdü. Bu çayların ətrafində bitkilərin rəngi həddən ziyyəd şux olması ilə adamı heyrətə salırdı. Gəmidən heç bir tikili, çəper-zad görünmürdü, ağaclar hər şeyi örtüb gizlətmışdı. Əlimizdə xəritə olmasayı, güman edərdik ki, ada okeanın dibindən qabarıb çıxdığı zamandan bəri bura insan ayağı dəyməyib. Bura birinci biz gəlmişik.

Azca da olsa külək hiss edilmirdi, hava durğundu. Sükutu yalnız bir şey – adanın o başında uzaq qayalara çırpan dalğaların gurultusu pozurdu. Ətrafdan qəribə kəsif bir iyə gəlirdi. – Çürümüş yarpaq və ağac qoxusu. Gördüm ki, həkim havanı iylədikcə qismətinə qoxummuş yumurta düşən adam kimi üz-gözünü yığır.

– Burada dəfine olub-olmadığını bilmirəm, ancaq parikimə and içirəm ki, isitmə xəstəliyi yəqin var, – deyə o, dilləndi.

Gəmi heyətinin herekəti hələ qayıqda ikən meni təşvişə salmışdı. Gəmiyə qayıtdıqdan sonra isə bu, təhlükəli bir hal aldı. Matroslar göyərtədə avaralanır və nə barədə isə danışıldır. Ən sadəcə əmrləri belə narazılıqla dinləyir və çox könülsüz yerinə yetirirdilər. Hətta intizamlı matroslar da narazılıq azarına tutulmuşdular. Onları nizam-intizama dəvət edəcək elə bir adam da yoxdu. Üşyan əhval-ruhiyyəsi getdikcə qızışırı və bu təhlükə firtına buludu kimi başımızın üzərindən asılmışdı.

Təhlükəni duyan təkcə biz deyildik. Kaytlarda olanlar da bunu hiss etmişdilər. Uzundraz Con gah bu, gah da o biri dəstəyə yanaşır, dil tökür, hər işdə nümunə göstərir, var qüvvə ilə intizamı qorumağa çalışırı. Nəzakətli və pirqulluq olmaq üçün dəridən çıxır, hamiya gülümsünürdü. Hər hansı bir əmri eşidən kimi o öz qoltuqagacına yaslanaraq hamidən əvvəl irəli atılır, “baş üstə, ser” deyib fərəhlə çığırırdı.

Çarəsi üzüləndə də aradakı narazılığı ört-basdır etmək isteyirmiş kimi bir-birinin ardınca mahni oxumağa başlayırdı.

Bizə elə gəlirdi ki, Uzundraz Conun özünü belə aparması, bu məşum günün ən məşum hadisəsidir.

Biz məsləhət-məşvərət üçün kayuta yığışdıq.

Kapitan dedi:

— Ser, əger mən balaca bir əmr versəm, bütün gəmi əhli üstümüze tökülsəcək. Özünüz görürsünüz ki, nə aləmdir, ser. Addimbaşı məni acılayırlar. Əger bu qaba sözlərə qarşı bircə kəlmə danışsam, bizi tikə-tikə doğrayarlar. Əger bunlara heç əhəmiyyət verməsəm, Silver şübhələnə biler ki, yəqin burada nə isə var, o vaxt biz yeno uduzarıq. İndiki vəziyyətimizdə biz ancaq bircə adama etibar edə bilərik.

— Kimə? — skvayr soruşdu.

— Silverə, ser, — kapitan cavab verdi. — İsləri sahmana salmaq üçün o indi bizzən az narahat deyil. Matrosların sıltaqlığını ya-tırtmaq üçün ona imkan verək, Silver də onları vaxtından əvvəl üşyan etməkdən çəkindirsən... Onları dilə tutmaq, yola gətirmək üçün Cona şərait yaratmağı təklif edirəm. Matrosları sahilə, gəzməyə buraxaq. Hamı birlikdə getsə, lap yaxşı... Gəmi bizim ixtiyarımızda olar. Getmək istəməsələr biz kayutlara çəkilib özümüzü müdafiəyə keçərik. Əger yalnız bir neçə adam getsə, inanın ki, Silver onları orada yaxşıca dilə tutacaq və quzu kimi yumşaldacaq.

Beləcə qərara gəldik. Etibar etdiyimiz adamlara dolu tapançalar payladıq. Günteri, Coysu və Redrutu öz planlarımızla tanış etdik. Bütün bunlar onları heyrətə salmadı və bizim gözlədiyimizin əksinə, verdiyimiz xəbərləri çox sakit dinlədilər. Bundan sonra kapitan göyərtəyə çıxdı və dənizçilərə müraciət edərək dedi:

— Uşaqlar, bu gün çox işləmişik və hamımız da bərk yorulmuşuq. Sahilde gəzməyə çıxsaq pis olmaz. Qayıqları suya salmışıq, kimin meyli varsa qayığa minib sahilə gedə bilər. Qüruba yarım saat qalmış sizə xəbər vermək üçün mən topdan atəş açacağam.

Görünür, bu axmaqlar belə güman edirdilər ki, sahilə çıxan kimi dəfinəni tapacaqlar. Buna görə də o saat kefləri kökəldi. Onlar “ura” deyib elə çıçırdılar ki, səsləri uzaq təpələrdə əks-səda verdi, diksinərək havaya qalxmış quşlar yenidən başımız üzərində hərlənməyə başladılar.

Kapitan qayıqda gezintiyo rəhbərliyi Silverin öhdəsinə buraxıb, tez aşağı enmekdə çox ağıllı iş görmüşdü. Başqa cür mümkün də deyildi. O, göyərtədə qalsa idi, özünü heç bir şeydən xəbəri olmayan adam kimi göstərə bilməzdi.

Hər şey gün kimi aydınlaşı. Əsl kapitan Silverdi və bir böyük dəstə üsyankar ona tabe idi. Onlara qoşulmaq istəməyon matroslar isə (sonradan məlum oldu ki, gəmidə belələri də varmış) çox vecsiz adamlar çıxdılar. Ehtimal ki, bunların özləri də dəstəbaşılarının təşobbüsü ilə bizə qarşı idi, ancaq her halda çox dərinə getmək istəmirdilər. İtaet etmək, narazılıq, işdən boyun qaçırib tənbəllik etmək — başqa məsələ, gəmini ələ keçirib günahsız adamları öldürmək — tamam başqa məsələ. Uzun mübahisələrdən sonra heyət iki dəstəyə bölündü. Altı nəfər gəmidə qaldı, on üç adam isə — o cümlədən Silver, qayıqlara minmoyə başladılar.

Bu yerde mən birdən fodakar addımı atmaq qərarına gəldim ki, bu da bizi sonralar ölümündən xilas etdi. Özlüyümdə fikirləşirdim: — Madam ki, Silver öz quldurlarından altısını gəmidə qoyub, deməli, biz gəmini tamam ələ keçirə bilməyəcəyik. O biri tərefdən də onların adamlarından cəmisi altı nəfər gəmidə idi, buna görə də mənim qalmağıma bir o qədər ehtiyac yoxdur. Beləliklə, mən sahilə çıxmağı qərara aldım. Bir anda gominin kənarından yaxındakı qayığın burnuna aşdım. Mən minən kimi də qayıq tez gəmidən aralandı.

Qayıqda kimsə mənə fikir vermedi, ancaq qabağımdakı avarçı dedi:

— Cim, sensən? Başını aşağı tut, avar sənə dəyər. O biri qayıqda oturmuş Silver diqqətlə bizi nəzərdən keçirəndən sonra məni səslədi ki, yəqin etsin bu mənəm ya yox. Bu vaxt mən qayığa oturmağıma peşman oldum.

Qayıqlar sahile birinci çatmaq üçün yarışa girmişdiler. Ancaq oturduğum qayıq o birinden tez çatdı. Həm qayıq özü yüngülü, həm də ən yaxşı avarçılar bize düşmüştü. Buna görə də o biri qayığı qabaqladıq. Qayığın burnu torpağa dəyər-dəyməz budaqdan yapışib sahilə tullandım və özümü six ağacların içine verdim. Silverlə yoldaşları texminən yüz yard<sup>1</sup> arxada qalmışdilar.

— Cim, Cim, — deyə o çıçırdı.

Şübhesiz, mən onun çıçırtısına əhəmiyyət vermədim. Arxa ya çönmədən, hoppandıqca kolları qırıb-tökür, otların içində batır, irəli, ancaq irəli qaçırdım, ta əldən-ayaqdan düşənə kimi beləce qaçıdım.

#### XIV fəsil

### İLK ZƏRBƏ

Uzundraz Condan yayınıb qaçğımdan çox razı idim. Kefim kökəlmışdı, tanımıdagım yeri maraqla gözdən keçirməyə başladım.

Əvvəl söyüd kolları, qamışlar və mənə məlum olmayan ağaclarla əhatə olunmuş bataqlığa düşdüm. Sonra uzunu bir milə yaxın düzənlilikə çıxdım. Burada seyrək şam ağacları və palida oxşar, lakin yarpaqlarının rəngi söyüd yarpaqlarını xatırladan əyrim-üyrum ağaclar bitmişdi. Uzaqda ikibaşlı dağ görünürdü. Hər iki sıldırımlı zirvə günəş şüaları altında bərq vururdu.

Ömründə ilk dəfə idi, keşf olunmamış ölkələri tədqiq edən adamın sevincini hiss edirdim. Adada insan yaşamırıdı. Mənimlə gələn adamlar xeyli arxada qalmışdilar və mən burada vəhşi heyvanlardan və quşlardan başqa heç kimlə rastlaşa bilməzdim. Ağacların arasından ehtiyatla keçirdim. Addimbaşı görmədiyim qəribə bitkilərə və çiçəklərə təsadüf edirdim.

<sup>1</sup> Yard – ingilis ölçü sisteminde 91,44 sm-ə bərabərdir.

Orada-burada qabağıma hey ilan çıçırdı. Onlardan biri daşın yanında oturmuşdu. O, başını qaldırıb fişildədi. Fişiltisi fırfırı viylitlisine oxşayırıdı. Bunun, zəhəri əlacsız, ölümlə nəticələnən əfi ilan olduğunu heç ağlıma da getirmədəm.

Nəhayət, palida oxşar ağacların arasına girdim. Sonralar öyrəndim ki, bunlara hemişəyaşıl palid deyirlər. Bu alçaqboy ağaclar göyəm kolları kimi qumluqda bitmişdi, əyrim-üyrum qırılan budaqları düyünlü, six yarpaqları bir-birinə hörülüdü.

Irəli getdikcə ağacların boyu ucalır, özləri də sıxlışaraq qumsal yamacdan qamışlarla örtülmüş geniş bataqlığa enirdi. Boğaza tökülen çaylardan biri bu bataqlıqdan keçirdi. Bataqlıqdan buxar qalxırdı. “Müşahide borusu” isti dumandan təsirindən sanki titrəyirdi.

Birdən qamışlar xışıldadı. Qaqqılıt ile bir çölordəyi uçdu, ardınca biri də qalxdı, çox keçmədən bataqlığın üzərini quşlar bulud kimi tutdular. Onlar qaqqıldaşa-qaqqıldaşa havada hərlənirdilər. O saat ağlıma gəldi ki, dənizçilərimizdən kimse bataqlıqla gəlir. Səhv etməmişdim. Bir az sonra uzaqdan adam səsi eşitdim. Səs yaxınlaşdıqca ucalır və aydınlaşırıdı.

Yaman qorxdum. Yaxındakı hemişəyaşıl palid ağaçının six yarpaqları arasına sıçan kimi qısılib gizləndim.

Birinci səsə başqa bir səs cavab verdi. Sonra yenə birinci ses eşidildi. Mən onu tanımışdım. Bu, Silverin səsi idi. O nə haqdasa ara vermedən danişirdi. Yoldaşı hərdən ona cavab verirdi. Onlar nə barədəsə qızğın mübahisə edir, qəzəblə danişirdilər, lakin sözləri qana bilmirdim.

Nəhayət, susdular, deyəsən əyləşdilər. Bunu quşların getdikcə sakitləşməsindən və bataqlığa enmələrindən hiss etdim.

Deyəsən, mən öz vəzifəmin öhdəsindən gələ bilmirdim. Madam ki, axmaqlıq edib quldurlarla birlikdə sahile çıxmışam, gərək onların nə haqda məşvərət etdiklərini öyrənəm. Mən onlara yaxınlaşmalı, əyrim-üyrum, düyünlü kolların six yarpaqları arasında gizlənməli idim. Bu mənim borcumdur.

Həm onların səsindən, həm də başları üzərində hələ də həyəcanla hərlənən bir neçə quşun uçusundan əyləşdikləri yeri dəqiq təyin edə bilerdim.

Yavaş-yavaş, ancaq onlara sarı iməklədim. Nəhayət, başımı qaldırıb sıx yarpaqların arasından baxdım, bataqlıq yanındakı yaşlı çəməndə Silver bir dənizçi ilə ağac altında dayanmışdı. Onlar üz-üzə durub söhbət edirdilər.

Hər ikisini gün yandırırdı. Silver şlyapasını yerə vızıldatdı, onun müsahibinə sarı çevrilmiş iri, kök, sarıbəniz, tərdən parıldayan sıfətində bir yaxınlıq duyulurdu. O deyirdi:

— Dostum, sən mənimçün xalis qızılsan. Necə bilirsən, əgər səni ürekdən sevməseydim, heç belə çalışardımmı? Olan olub, sən artıq heç bir şeyi dəyişə bilməzsən. Mən ancaq, səni xilas etmək istəyirəm, — yalnız buna görə səninləyəm. Əger matroslarımız xəbər tutsalar ki, burada səninlə nə barədə danışram, Tom, özün bir fikirləş, bilirsən başıma nə oyun açarlar!

— Silver ... — deyə dənizçi cavab verdi. Onun üzü pul kimi qızarmışdı. Kəsik-kəsik çıxan səsi gorilmiş dor ipi kimi titrəyirdi.

— Silver, sən, axı, cavan deyilsən və özün də namuslu bir adamsan. Hər halda heç kəs səni firıldaqçı hesab etmir. Pulun da var... çoxlu, çoxlu... O biri dənizçilərindən qat-qat artıq... Üstəlik qorxaq adam da deyilsən. Bir mənə izah elə görüm, nə üçün bu iyrənc siçovullarla əlbir olubsan? Yox, sən onlara qoşula bilməzsən. Mən əlimin kəsilməyinə razı olaram... ancaq öz vəzifəmə xəyanət etmərəm...

Gözlənilməz səs-küy onun səsini kəsdi. Nəhayət, bir nəfər namuslu dənizçi tapıldı. Elə bu vaxt başqa bir namuslu dənizçinin də səsi eşidildi. Bataqlıqdan xeyli aralı qulaqbatırıcı, qəzəbli çığırkı eşidildi, sonra ikinci dəfə çığırıldılar və bundan sonra da tükürpədən feryad qoşdu. Səs-səda "Müşahidə borusu" nun qayalarında bir neçə dəfə təkrar edildi. Bataqlıq quşları yenidən qalxıb göyün üzünü bulud kimi tutdular. Bu ölümqabağı feryad uzun müddət qulaqlarından çəkilmedi. Yenidən sükut çökdü, sükutu yalnız enməkdə olan quşların qanadlarının pırıltısı və uzaqdan sahile çırpan dalgaların gurultusu pozurdu.

Tom mahmızlanmış at kimi dök atıldı. Silver isə gözünü belə qırpmadı. O, qoltuqagacına yaslanaraq dayanmışdı, çalmağa hazırlaşan ilan kimi gözünü müsahibinə zilləmişdi.



Dənizçi əlini ona uzatdı:

— Con!

Silver bağırdı:

— Əlini çək! — Kondirbaz çevikliyi ilə cəld yana sıçradı.

Dənizçi dedi:

— Yaxşı, Con Silver, mən əlimi çekərəm. Ancaq yəqin sonın vicedanın təmiz deyil ki, məndən qorxursan. Yalvarıram sənə, də görüm, orada nə baş verdi?

— Nə baş verdi? — deyə silver təkrar etdi. Gülümsədi, ancaq həmişəki kimi açıq ürekə gülümsəmədi, yənə üzündə gözləri lap xirdalandı, yiğildi və şüşə qırığı kimi parıldadı. — Nə baş verdi deyirsən? Zəmmimcə bu, Alan idı.

Bədbəxt Tom ona sarı sıçradı.

— Demek Alandı, — deyə o çıçırdı. — Allah ona rəhmət eləsin. O, əsl dənizçi kimi öldü. Sən iso Con Silver... Biz səninlə çoxdanın dostuyduq, ancaq indi mən sənə dost deyə bilmərəm! Mən it kimi gəbərsəm də öz insanlıq borcumu xəyanət etmərəm. Alani axı, siz öldürdünüz, belə deyilmə? Əger bacarsanız məni də öldürün! Ancaq bilin ki, mən sizdən qorxmuram.

İgid dənizçi bu sözləri deyib aşpaza dal çevirdi və sahilə tərəf getdi. Ancaq çox uzağa gedə bilmədi. Con bağıraraq ağacın budağından yapışdı, qoltuqağacını qaldırdı, ox kimi Toma tuşlayıb vizıldatdı. Ağlasığmaz bir qüvvə ilə atılmış ağac havada viyıldı və iti ucu zərbə Tomun iki kürəyinin arasına dəydi. Zavallı Tom əllərini yelledi və üzü üstə düşdü.

Onun yarasının nə dərəcədə ağır olduğunu bilmirdim... Zərbənin səsindən belə görünürdü ki, fəqərə sütunu qırılmışdır. Silver ona aman vermədi. Qoltuqağacsız, bir ayağı üstə meymun çevikliyi ilə onun üstüne atıldı və bıçağı iki dəfə dəstəyinə kimi heç bir müqavimət göstərməyən adamın bədəninə sapladı. Kol ardından mən canının zərbələri endirərkən necə ağır nəfəs aldığını eşidirdim.

Ömrümüzdə mən özümüzdən getməmişdim, ürəkkeçmənin nə olduğunu da bilmirdim. Bu yerdə dünya başına dolandı, Silver,

quşlar, "Müşahidə borusu"nun zirvəsi – hər şey dumanlanmış gözümüzdə fırlanır, valay vururdu. Qulaqlarım zəng çalırdı, mən qəribə səsler eşidirdim.

Özümə gələndə əclafın ağacı qoltuğunda, şlyapası da başında idi. Tom qarşısında hərəkətsiz sərələnmişdi. Lakin qatıl heç ona sarı baxmırıda. O öz qanlı bıçağını bir çəngə otla silməkdə idi.

Ətrafda hər şey əvvəlki kimi idi. Güneş, üzərində duman tüstülenən bataqlığı və dağın uca zirvəsini yandırıb-yaxırıdı. İnana bilmirdim ki, bir dəqiqli bundan əvvəl gözlərim qarşısında adam öldürmüşlər.

Con əlini cibinə saldı, fiştırığını çıxarıb bir neçə dəfə fit verdi. İsti havada fit çox uzaqlara yayıldı. Əlbət ki, bu siqnalın mənası mənə məlum deyildi, lakin birdən məni qorxu götürdü. Bura adamlar qaçıb gələ bilərdilər. Məni görə bilərdilər. Onlar iki namuslu dənizçini öldürmüştülər. Tom və Alandan sonra mən də qurban gedə bilərdim.

Cinqırımı çəkmədən kolların içindən iməkləyə-iməkləyə çıxdım və meşəyə üz tutdım. Uzaqlaşdıqca qoca quldurun öz yoldaşları ilə səsloşdiyini eşidirdim. Onların səsindən sanki qanad bağlamışdım. Six meşəlik arxada qalmışdı. Gülə kimi qaçırdım, ömrümüzdə belə qaçmamışdım. Mən yola-rizə fikir vermədən yürüürdüm. Qatıldən uzaq olmaq üçün var-güçümle qaçırdım. Getdikcə də qorxu məni üstələyirdi, nəhayət, məni çılğın dəhşət bürüdü.

Çıxılmaz bir vəziyyətə düşmüştüm. Tom atəş açanda, üstünə insan qanı çilənmiş bu quldurlarla birlikdə qayığa necə minəcəkdirdim, buna cəsarət edəcəkdimmi? Axı onlardan hər biri başımı üzüb ata bilərdi. Mənim dəstədən ayrılib yola çıxmığım sübut edirdi ki, onlardan qorxuram, bu o dəməkdi ki, baş verən hadisələrdən xəbərdaram. Fikirləşirdim ki, "İşim bitib, əlvida, "İspanyola!" Skvayr, həkim, kapitan, sizə də əlvida! Mən ya acıdan gəbərcəyəm, ya da quldur bıçağının qurbanı olacağam"

Hey qaçırdım, özüm də bilmirdim ki, hara gedirəm, nəhayət, çox da hündür olmayan ikibaşlı dağın ətəyinə gəlib çıxdım.

Adanın bu hissəsində hemişəyaşıl palid ağacları seyrək bitmişdi və öz görünüşü, boyu etibarilə koldan çox adicə meşə ağaclarına oxşayırıdı. Bunların arasında bir parası əlli, bir parası hotta yetmiş fut hündürlüyündə olan tək-tük, zorba şam ağacları da vardı. Buranın havası saf və təmizdi, aşağıda bataqlıq yaxınında olduğundan tam fərqlənirdi.

Ancaq burada məni başqa bir təhlükə gözləyirdi. Qorxudan ürəyim yenə az qaldı ki, dayana.

## XV fəsil

### ADA SAKİNİ

Sildirilmiş yamaçdan qopan çıngıl xışlıtı ilə ağacların arasından aşağı diyirləndi. Mən bilaixtiyar yuxarı baxdım və bir göz qırılımında şam ağacının dalında gizlənməyə çalışan qəribə bir varlıq gördüm. Bu nədir? Ayımı, insanmı, yoxsa meymunmudur? Gözümə qara, tüklü bir şey dəydi və mən qorxudan donub qaldım.

Bələliklə, hər iki torəfə yolum kəsilmişdi. Arxada məni canilər gözləyirdilər, qabaqda isə ecaib varlıq. Mən o saat məlum təhlükəni naməlumdan üstün tutdum. Bu vəhşi vücudla müqayisədə hətta Silver belə mənə elə dəhşətli görünmədi. Arxaya döndüm və qayıqların olduğu səmtə qaçdım, qaça-qaça tez-tez dala dönüb baxırdım.

Ecaib varlıq dolama yolla qaçıb məni qabaqladı. Mən yorulub əldən düşmüştüm. Heç yorulmasaydım belə, çeviklikdə bu cəld düşmənlə yarışa bilməzdəm. Bu qəribə varlıq maral kimi bir ağacın dalından çıxbı, o biri ağacın dalına atıldı. O, insan kimi iki ayağı üstündə gəzsə də beli ikiqat əyilmişdi. Əlbəttə, bu insandı, buna artıq şübhə etmirdim.

Adamyeyənlər barədə eşitdiklərimin hamısını yada saldım, artıq haraya çağırmağa hazırlaşdım. Ancaq fikirləşdim ki, qar-

ımdakı insandır, vəhşi də olsa insandır, bu məni bir qədər ürek-şəndirirdi. Bu an yenidən Silverdən qorxmağa başladım. Durğum, düşmənin əlinden çıxməq üçün yol axtardım. Sonra yadına düşdü ki, yanında tapança var. Deməli, köməksiz deyildim, ənənə xatırlayan kimi ürəkləndim və qətiyyətlə ada sakininin üstünə yeridim.

O yenə gizləndi, bu dəfə bir ağacın dalına sıçradı. Ona təref getdiyimi görüb pusqudan çıxdı. Mənə sarı gəlmək istədi. Sonra terəddüd içerisinde geri çekildi və birdən məni heyrete salan elə bir hərəket etdi ki, özümü itirdim. O, dizi üstə çökdü və əllərini mənə uzadıb yalvarmağa başladı.

Mən yene durdum.

— Siz kimsiniz? — soruşdum.

— Mən Ben Hannam, — cavab verdi. Səsi pas atmış qıfil kimi xırıldayırdı. Mon bədbəxt Ben Hannam. Üç ildir ki, bir insan üzü görməmişəm.

Bu — mənim kimi ağıdərili bir adamdı. Üzünün çizgileri də, demək olar ki, pis deyildi. Ancaq gün dorisini elə yandırmaşdı ki, hətta dodaqları da qapqara qaralmışdı. Qara üzündə göy gözləri keskin parıltı ilə nəzəri cəlb edirdi. Üst-başı cir-cindir içinde idi. Ömründə belə, təsəvvüredilməz dərəcədə cindir libaslı dilənci görməmişdim. Əynindəki matros köynəyi və köhnə yelken şəlpe-şülpəsi, bürunc düymələr, çör-çöp və ya qatranlanmış ipə bir-birinə çitənmişdi. Təkcə mistoqqalı kəmərin yırtıq-söküyü yoxdu.

— Üç il! Siz yəqin gəmi qəzasına uğramışınız?

— Yox, dost, məni bu adada atıb gediblər.

Quldurların belə dəhşətli cəzaları baredə çox eşitmişdim: müqəssir bildikleri adama bir az gülə-barı verib əl-ayaq çatmayan, kimsəsiz, uzaq bir adada tək-tənha buraxıb gedirlər.

— Üç il bundan əvvəl məni bu adada tənha qoyub getdilər, — o, sözünə davam etdi. — O vaxtdan bəri keçi əti, meyvə və istridyə yeyib dolanıram. İnsan düzümlü olur. Əger bilsən ürəyimdən necə yeməklər keçir. Bəlkə üstündə bir az pendir ola?

Yoxdur? Mən hər gecə yuxuda pendir görüürəm, bir parça çörəyin üstündə bir tıkə pendir... Ayılırəm, görüürəm pendir nə gəzir...

– Əgər gəmiyə qayıtmaq mənə müyəssər olsa, sizə istədiyi-niz qədər baş pendir verərem.

O, mənim pencəyimi əlləşdirir, əllərimi siğallayır, boğazlı çəkmələrimi nəzərdən keçirir və qarşısında insan gördüyü-nə usaq kimi sevinirdi.

Mənim cavabımı eşidəndə bic-bic üzümə baxdı:

Dediniz ki, əgər gəmiyə qayıtmaq mənə müyəssər olsa? – deyə sözlərimi təkrar etdi. – Gəmiyə qayıtmağına kim mane olur ki?

– Əlbəttə, siz olmazsınız.

– Şübhəsiz, mən olmaram, – deyə çıçırdı. – Dost, sənin adın nədir?

– Cim, – dedim.

O, məmnuniyyətlə:

– Cim, Cim, – deyə təkrar etdi. – Hə, Cim, mən çox pis həyat yolu keçmişəm, buna görə də bu barədə danışmağa utanıram. Mənə baxanda heç təsəvvürünə gəlirmi ki, anam çox yaxşı, namuslu bir qadın olub?

– Əlbəttə, buna inanmaq çətindir.

– O çox mömin bir qadındı. Mən nəzakətli, tərbiyeli bir usaqdım. Şeriet kitabını əzbərdən bilerdim. Cim, gör elə bir usaq nə günlərə düşdü. Bütün bunlara səbəb cavanlıqda qumara qurşanmağım oldu, qəbiristanlığa qumar oynamaya gedərdim. Allah haqqı, hər şey qumardan başladı. Anam deyərdi ki, axırın fəna olacaq, haqlı imiş. Əslinə qalanda elə yaxşı ki, qəza məni bu adaya götərib çıxarıb. Burada tək-tənha qalandan sonra çox fikir-leşmişəm və peşmanam. İndi artıq məni içkiyə sövq etmək olmaz. Əlbət ki, azca içməkdən imtina etmərəm, lap azca, bir oymaq, xoşbəxtlik şərəfinə... Özümə söz vermişəm ki, düzəlim, indi daha yolumu azmaram, görərsən! Başlıcası da budur ki... Cim... – O, yan-yörəsinə baxıb səsini alçaltdı, piçiltiya keçdi. – Mən indi varlıyam.

Mən bu qonaqtə göldim ki, yazığın təklikdən ağlı başından çıxıb. Ehtimal ki, ürəyimdən keçən bu fikri o, üzümdən oxudu, buna görə də inadla təkrar etməyə başladı:

– Dövlətim çoxdur, lap çox! Eşidirson, Cim, mən səni də adam eləyib ortaya çıxarıacağam. Eh, Cim, Allahına şükür edəcəksən ki, məni ilk dəfə tapan sən olmuşsan!.. Birdən onun üzü tutuldu, o, əlimi sıxaraq baş barmağını hədə ilə qaldırdı, – Cim, doğrusunu de, gəmi Flintindirmi?

Ağlıma bir yaxşı fikir geldi: bu adam bize kömək edə biler. Tez ona cavab verdim ki:

– Yox, Flintin deyil. Flint ölüb. Lakin madam ki, həqiqəti bilmək isteyirsınız, qoy deyim. Gəmidə Flintin bir neçə köhnə yoldaşı var ki, bu da bizim üçün böyük fəlakətdir.

O, tövşüyo-tövşüyə soruşdu:

– Onların arasında tayqıç adam varmı?

– Silveri deyirsən?

– Silveri, Silveri! Hə, ona Silver deyirdilər!

– O, bizdə aşpaz işləyir. Bütün quldur dəstəsinə də o başçılıq edir.

O, hələ də əlimdən yapışmışdı, bu sözləri eşidəndə az qaldı barmaqlarımı qırınsın.

– Əgər səni Uzundraz Con göndəribse onda mən batdım. Son heç bilirsən haradasan?

O saat bütün əhvalatı ona danışmağı qorara aldı – səyahətimizin məqsədini və düşdürümüz çıxılmaz vəziyyəti – hər şeyi söylədim. O məni diqqətlə dinlədi, sözümü bitirəndə başımı sığallayıb dedi:

– Cim, sən çox yaxşı oğlansan. Ancaq siz çox çətin bir tələye düşübüsünüz. Ancaq Ben Hanna etibar edin, görərsiniz, o sizi xilas edər. De görüm sizin skvayr onu təhlükədən xilas edən adama necə münasibət bəsləyə bilər?

Onu inandırmağa çalışdım ki, dünyada skvayrdan əliaçiq adam yoxdur.

– Yaxşı, yaxşı, – o sözlənə davam etdi, – ancaq iş burasındadır ki, mən ondan nə zərli lakey paltarı, nə də qapıcı vəzifəsini mə-

nə verməsini xahiş etmək fikrində deyiləm. Yox, belə şeylərlə aram yoxdur. Bir şeyi bilmək istəyirəm. O pullar ki, indi onsuz da mənim ixtiyarımdır, onların heç olmazsa min funtunu mənə verməyə razı olarmı?

— Mən buna tamamilə əminəm, — deyə cavab verdim. — Bütün matroslar ondan öz paylarını alacaqdılar.

Sınayıcı nəzərlə üzümə baxıb soruşdu:

— Məni vətənə aparmağa da razı olar?

— Əlbəttə, — dedim. — Skvayr əsl centlmendir. Bundan əlavə, yaxamızı quldurlardan qurtarandan sonra gəmidə sənin kimi təcrübəli dənizçiyyə böyük ehtiyac olacaq.

— Hə, deməli, siz məni həqiqətən vətənə aparacaqsınız! — deyib yüngülləşmiş kimi köksünü ötürdü. — İndi isə qulaq as, gör nə deyirəm. Flint dəfinəni basdıranda mən gəmidə idim. O, altı nəfər ən sağlam, güclü adamları seçib özü ilə adaya apardı. Onlar bir həftəyə kimi burada qaldılar. Biz isə "Morj"da qalmışdıq. Günlərin bir günü Flint sahildən tək-tənha qayıtdı, başına göy yaylıq bağlamışdı. Günəş çıxırdı. Bənizi ölü kimi ağarmışdı. O, bize tərəf üzürdü... Təkcə özü... Qalan altı nəfəri öldürmüşdü... Öldürmiş və basdırılmışdı... Hə... Altı nəfərlə o necə bacarmışdı, bunu heç vaxt bilmədik. Bəlkə vuruşub əlbəyaxa döyüşmüşdülər, ya qəfletən hücum edib öldürmişdü, bilmədik. Tək bir özü altı adama qarşı durmuşdu! Billi Bons bızdə şurmandı. Uzundraz Con isə kvartirmeyster işleyirdi. Onlar ondan dəfinəni soruştular: "İsteyirsiniz sahile çıxıb axtarın, — deyo cavab verdi. — Ancaq göy gurultusuna and içirəm ki, gəmi sizi gözləməyəcək". Onun cavabı bu oldu. Üç il bundan əvvəl mən başqa bir gəmidə idim, adanı gördükdə dedim: "Uşaqlar, Flint bu adada dəfinə basdırıb. Gəlin, sahile çıxıb axtaraq". Kapitanın yaman acığı tutdu. Ancaq matroslar fikrimi bəyəndilər və biz də adaya yan aldıq. Düz iyirmi gün biz dəfinə axtardıq, heç bir şey də tapmadıq. Günlər keçdikcə yoldaşlarının mənə daha çox acığı tutur, söyündülər. Nəhayət, onlar gəmiyə minməyə hazırlaşdılar. "Bencamin Hann, sən isə burada qal. Bax, bu muşket, bu

bel, bu da ling. Qal, Flintin pullarını axtar". Cim, o vaxtdan üç il keçir ki, buradayam. Bu müddətde bircə dəfə də əsl insan yeməyi yeməmişəm. Bir mənə bax: gör heç sadəcə matrosa oxşayırammı? Oxşamıram deyirsən? Elədir, heç evvəller də oxşamzdum.

O, qəribə bir tərzdə göz vurdub və əlimi bərk çımdıklədi.

— Cim, sen öz skvayrına beləcə də söylərsən. De ki, o heç vaxt sadəcə matrosa oxşamayıb. — O, sözünə davam etdi. — De ki, Ben üç il gecə-gündüz, xoş və yağılı havada sərasər bu adada tək-tənha yaşamış, bəlkə də bəzən dua etmək xəyalına düşmüş, bəzən artıq çoxdan bu dünyadan köçünü sürmüş nəcib anasını yadına salmış, — lap elə beləcə deyərsən. Ancaq vaxtinin çoxunu... Burasını mütləq de ... vaxtinin çoxunu Hann başqa bir işə serf edib. Bunu deyəndə də onu lap elə belə çımdıklərsən.

O məni yenə dostcasına çımdıklədi.

— Ona bir də de ki, Hann çox gözəl insandır, — lap elə belə de, Hann əsl centlmenlərə firıldaq centlmenlərdən daha çox inanır, çünki vaxtile özü də bu firıldaq centlmenlərdən olub.

— Sizin burada danışdıqlarınızdan, demək olar ki, mən heç bir şey qanmadım. Lakin indi bunun nə əhəmiyyəti. Çünkü mən bilmirəm ki, gəmiyə necə qayıdacağam.

— Hə, sənin işin bəddir. Yaxşı, mosələ belədir, mənim bir qayığım var, onu özüm öz əllərimlə qayırmışam. Onu ağ qaya altında gizləmişəm. Bəd ayaqda biz qaranlıq düşəndən sonra ona minə bilerik... Bir dayan görüm, — o, birdən çığırdu. — O nadir elə?

Elə bu an gəmidə top guruldu. Onun eks-sədəsi adaya yıldı. İş burasındadır ki, günün batmasına hələ iki saat qalırdı.

Mən çığirdim:

— Orada vuruşurlar. Tez dalımcə gəlin.

Qorxdığumu tamam unutdum və qayıqların durduğu yerdə qaçmağa başladım. Başibelələ Əsir də yanında idi, o, çox yüngül və çevik qaçırdı.

— Sola, sola, — deyə bağırtırdı. — Əziz Cim, özünü sola ver. Ağacların altı ilə. İlk keçini mən burada vurdum. İndi artıq onlar bu yerlərə emirlər, ancaq yuxarıda dağlarda qaçırlar. Çünkü Bencamin Hanndan qorxurlar. Hə, bu da qəbiristanlıq. O təpələri görürsən? Mən hərdən — bazar günü hesab etdiyim günlərdə bura gelib, dua oxuyardım. Əlbəttə, bura kilsə deyil, ancaq hər halda, bir təntənə hiss edirdim. Düzdür, mən tək olurdum, yanında nə keşş, nə də incil vardı.

O, qaça-qaça, cavab gözləmədən, hey danışındı. Mən axı cavab verə də bilməzdim.

Top atılanдан sonra uzun müddət sakitlik oldu, bir qədər keçmiş tüfənglərdən yayılmış atəşi açıldılar.

Yenə süküt çökdü. Sonra da meşə üzərində, bizdən dörddə bir mil irəlidə Britaniya bayrağını qaldırdılar.



## XVI fesil

### SONRAKİ HADİSƏLƏRİ HƏKİM SÖYLƏDİ. GƏMİNİN TƏRK EDİLMƏSİ

Təxminən saat ikinin yarısında, dəniz təbirincə qum saatı üç dəfə vurduqda, hər iki qayıq "İspanyola"dan aralanıb sahilə yollandı. Kapitan, skvayr və mən kayutda oturub vəziyyəti götür-qoy edirdik. Havadə azacıq külək olsaydı, gəmidə qalmış altı üsyancıya qəflətən hücum edib, lövberi qaldırıar, yola çıxardıq. Lakin qətiyyən külək yoxdu. Üstəlik Günter gəlib Cim Hokinsin qayıga oturub qudlularla birlikdə sahilə getdiyini xəbər verdi.

Əlbəttə ki, Cim Hokinsin xəyanət etdiyi fikrimizə belə gəlmədi, ancaq biz onun özündən nigarandıq. Onun qoşulub getdiyi matroslar elə əsəbi vəziyyətdə idilər ki, biz Cimi bir də görəcəyimizə ümidi etmirdik. Goyərtəyə çıxmaga tələsdik. İstinin təsirindən gəminin kənarındaki yarıqlarda qatran qabar almışdı. Bataqlığın buxarlanmasından havadan elə kəsif iy gəlirdi ki, ürəyim bulanırdı. Bu iyrənc boğazda qaraqızdırma və ishal havası vardi. Altı nəfər aclafla yelkənin altında bak üstündə oturmuşdu, qaşqabaqları yer süpürürdü. Qayıqlar sahildə kiçik çayın mənsebində durmuşdular, hər qayığın içində də bir matros oturmuşdu. Onlardan biri fıştıraqla "Lillibullero"<sup>1</sup> mahnısını çalırdı.

Artıq gözləmək mümkün deyildi. Belə qərara gəldik ki, mən Günterlə birlikdə kolaza oturub kaşfiyyata çıxaq.

Hər iki qayıq gəminin sağ tərəfində durmuşdu. Günterlə mən birbaşa xəritədə göstərilən səmtə — çəpərə səri gedirdik. Qa-

<sup>1</sup> Mozoli ingilis mahnısı

yıqların keşiyini çeken matroslar bizi görəndə təşvişə düşdülər. Neğmə səsi kəsildi. Onlar bir-birilə mübahisə etməyə başladılar. Görünür, bir qərara gələ bilmirdilər. Onlar əhvalatı Silverə xəbər versəydlər, ehtimal ki, vəziyyət başqa cür olardı. Yəqin onlara tapşırılmışdılar ki, nə olur-olsun, qayıqları baxımsız buraxıb getməsinlər. Buna görə də sakitcə öz yerlərində oturdular, birisi yenə "Lillibulero" mahnısını fiştırıqlamağa başladı.

Sahilin bu hissəsi azca qabardığından balaca bir burun əmələ gelmişdi. Mən kolazı burunun o üzünə sürdüm ki, düşmənin nəzerindən uzaq olaq. Sahilə çıxan kimi götürüldüm. Günün istisində qorunmaq üçün şlyapamın altından başıma ipək yaylıq salmışdım. Hər iki əlimdə dolu tapança tutmuşdum.

Sahildən heç yüz yard aralanmamışdım ki, hasar qabağımı kəsdi.

Cox da hündür olmayan təpənin zirvəsindən şəffaf bulaq suyu axırdı. Elə burdaca bulağın ətrafında uca bir tikili vardı. Tırıldırım təkiliş binaya azy qırıq adam yerləşərdi. Tikilinin divarlarında tūfeng atmaq üçün mazgallar vardi. Ətrafindakı geniş açılığın dövrəsinə altı fut hündürlüyündə hasar çəkilmişdir. Hasarın nə qapısı, nə də içəri keçmək üçün bir dəliyi vardi. Hasarı yuxmaq bir o qədər də asan iş deyildi, arxasında hücum edənləri kəklik kimi qırıb tökö bilərdi. Yaxşı gözetçi və bol ərzaq olsa idi, bir alay əsgərin hücumunu dəf edərdin.

Məni xüsusən bulağın olması sevindirdi. "İspanyola"dakı kəytumuz da pis deyildi. Burada çoxlu silah, bol ərzaq və əla çaxırlar vardi, ancaq orda su yoxdu. Mən bu fikirdə ikən birdən dəhşətli bir bağırtı eşidildi. Həyatimdə ölümlə az qarşılaşmamışdım – herşoq Kemberlendskinin<sup>1</sup> qoşun hissəsində xidmət etmişdim, özüm də elə bu vaxt Fontenua<sup>2</sup> altında yaralanmışdım, lakin bu bağırtımı eşidəndə ürəyim sıxlıdı. Fikirləşdim ki: "Yəqin Cim Hokinsi öldürdülər".

<sup>1</sup> Herşoq Kemberlendski – XVIII esrin ortalarında yaşamış ingilis sərkərdəsi

<sup>2</sup> Belçikada Fontenua döyüşündə – 1745-ci ilde marşal Saksim komandanlığı altında fransızlar, herşoq Kemberlendskinin komandanlığı altında ingilislərlə döyüşdə qalib gelmişdir.

Mən köhnə əsgər idim, üstəlik bir də həkimdim, bu, çox böyük məna kəsb edir. Bizim işdə hər dəqiqənin bir hökmü var. Dərhal hər şeyi ətraflı düşündüm, tez sahilə gəldim və koloza sıçradım.

Xoşbəxtlikdən Günter mahir avarçı imiş. Bir göz qırpmında boğazı keçdik. Kolaz gəmiyə yanaşdı və mən təzədən yuxarı qalxdım. Dostlarım bərk həyəcan içərisində idilər. Skvayrin rəngi kağız kimi ağarmışdı, – çox yaxşı adamdı. Hamımızı işə saldıguna görə vicdan əzabı çəkirdi. Bak üstündə oturan matroslardan birinin də qanı qara idi, bənizi avazımışdı.

Smollett başı ilə ona işaret edərək dedi:

– Görünür, belə işlərdə səriştəsi yoxdur. Həkim o çığırtımı eşidəndə az qala huşunu itirmişdi. Cox qalmayıb, bir az da belə getsə o, bizim tərəfimizə keçəcək.

Mən öz planımı kapitana danışdım və biz bu tədbiri birlikdə müzakirə elədik.

Qoca Redrutu kolidorda kayut ilə bəkin arasında gözetçi qoyduq, əlinə dörd dolu tūfong verdik, yolun ağzını döşəkçələrlə tutduq. Günter qayığı gəmiyə lap yaxınlaşdırıldı və biz ora barıt, tūfeng, quru çörək və donuz eti yükləməyə başladıq. Sonra bir çellək də konyak düşürtdük, mənim qiymətli dava-dərmanla dolu yeşiyimi də qayığa yüklədik.

Bu vaxt skvayrla kapitan göyərtəyə çıxdı. Kapitan bosmanı çağırıldı. O, gəmidə qalmış matroslara başçılıq edirdi, skvayr dedi:

– Mister Hends, biz burada iki nəfərik. Hərəmizin də əlində iki dolu tapança. İçərinizdə kim adadakılara siqnal verməyə təşəbbüs göstərsə yerində qalacaq.

Quldurlar özlərini itirdilər. Öz aralarında piçıldışib aşağı mərtəbəyə düşən pillələrə sarı qaçdılar, bizi arxadan hücum etmək niyyətilə aşağı enmek istedilər. Ancaq dar yolda əli tūfengli Redrutla qarşılaşıb geri çekildilər. Anbara enən dəlikdən kiminso başı göründü.

– Rədd ol, qancıq! – kapitan çığırıldı. Baş dərhal görünməz oldu. Altı nəfərin altısı da qorxudan cinqırıqlarını çaxarmırdılar.

Biz Coysla kolazı ağzına kimi yükledik. Şeyleri çox səliqəsiz, hara gəldi atmışdıq. Sonra da özümüz gəminin qabaq tərə-

findəki dəlikdən kolaza mindik. Avarlara güc verdik, az qala uça-uça sahilə yaxınlaşdıraq.

İkinci gəlişimiz sahildə dayanmış keşikçiləri yaman təşviş saldı. "Lillibulero" mahnısı yeno eşidilməz oldu. Biz burunu keçməmiş, onlardan biri qayıqdan düşüb adanın içərilərinə sarı qaçıdı. Mən evvəl fürsətdən istifadə edib hər iki qayığı batırmaq fikrinə düşdüm, ancaq sonra qorxdum ki, Silver öz dəstəsilə yaxında olar. Bele ki, çoxun dalına düşüb azı da əlimizdən çıxarıraq.

Biz əvvəlki yerə yan alıb yükü bələdlədiyimiz binaya daşımağa başladıq. Güc-bəla ilə yükümüzü istehkama yetirdik və çəperdən içəri boşaltdıq. Coysu gözətçi qoyub özümüz geri qayıtdıq. Coys tək qalsa da yanında azı yarım düjün tūfəng vardi. Biz Günterlə kolazın durduğu yerə döndük. Qalan yükü çıynımızə alıb apardıq. Beləliklə ara vermədən işləyib bütün yükü daşıdıq. Coysla Günteri istehkamda qoyub təzədən geriye "İspanyola" ya üz qoyduq, var gücümüzlə avar çəkirdik.

Biz qayığı bir də yükleyib qalan şeyləri də daşımağı qərara almışdıq. Bu, çox təhlükəli olsa da, ilk baxışdan göründüyü kimi mənasız hərəket deyildi. Onlar sayca çox olsalar da, biz daha yaxşı silahlanmışdıq. Sahilə çıxan quldurların heç birinin əlində tūfəng yoxdu. Onlar gülə məsafəsində bizi yaxınlaşana kimi heç olmazsa altısını vurub ödürüb bilərdik.

Skvayr məni illüminatorun yanında gözləyirdi. O xeyli ürəklənmişdi və sən görünürdü. Atlığım kəndirin ucundan yapışış kolaz gəmiyə yaxınlaşdı və biz onu təzədən yükləməyə başladıq. Yenə donuz eti, barit və quru çörək daşıdıq. Sonra mən, skvayr, Redrut və kapitan adama bir dənə tūfəng və bir də xəncər götürdük. Yerdə qalan silahı və barıtı dənizə atdıq. Boğazda suyun dərinliyi iki sajen yarındı. Təmiz qumlaq dəniz dibində, gün işığında silah par-par parıldayırdı.

Bu əsnada çekilmə başladı, gəmi öz lövbəri başına dolandı. Sahildə qayıqların durduğu yerdə danişiq, hay-küy eşidildi. Bu da ona dəlalət edirdi ki, Coysla Günterin olduğu yerdən onların xəbəri yoxdur. Ancaq hər halda biz tələsməli idik.

Redrut da koridordakı gözətçi postundan ayrılib kolaza atıldıq. Biz kapitanı da götürməli idik. Buna görə də kolazı gəminin o biri böyrünə yaxınlaşdıraq.

– Hey, uşaqlar, siz məni eşidirsinizmi? – kapitan çığırdı.

Anbardan cavab gəlmədi.

– Abraham Qrey, mən səninləyəm.

Sükut.

– Qrey, – mister Smollett bağırdı. – Mən gəmini tərk eləyi-rəm və sənə də öz kapitanın ardınca getməyi emr edirəm. Mən bilirom ki, sən yaxşı oğlansan, elə o birilər də pis görünməyə çalışsalar da, yaxşı uşaqlardır. Mənim əlimdə saat var. Bizə qoşulmaq üçün sənə otuz saniyə vaxt verirəm. Sükut davam edirdi.

– Dostum, gel qoşul bize. Məni nahaq vaxt itirməyə məcbur etməyin. Axı birçə an yubansaq mehv olarıq. Mən öz ölümümə və bu centlmenlərin ölümüne bais olaram.

Aşağıdan hənerti eşidildi, dinməzcə əlbəyaxa vuruş hiss edirdim. Abraham Qrey göyərtəyə sıçrayıb çıxdı. Onun yanağını bıçaqla çapmışdır. O, kapitana sarı cumdu. Elə bil it idi, sahibi onu fiştırıqla yanına səsləmişdi.

– Ser, mən sizinləyəm.

Bundan sonra hər ikisi kolaza atıldı. Biz gəmidən aralandıq. Beləliklə, gəmini tərk etdik. Lakin biz hələ istehkama gedib çıxmamışdıq.

## XVII fəsil

### HƏKİM ÖZ HEKAYƏSİNİ DAVAM ETDİRİR. KOLAZDA SON YÜRÜŞ

Bizim bu son – beşinci dəfəki yürüşümüz əvvəlkilərindən uğurlu olmadı. Əvvəla kolazımız həddən ziyadə yüklənmişdi, bura beş kişi minmişdi ki, bunlardan da üçü – Treloni, Redrut və kapitan – boyu altı futdan yuxarı zırrı adamlardı. Bundan əlavə

də barıt, donuz əti və suxarı torbaları. Kolazın kənarına çekilmiş möhəccəri su yafayırdı. Arabır su içəri dolur, bizi isladırdı. Heç yüz yard getməmişdik ki, şalvarımın və kamzolumun etəyi çıphacıp islanmışdı.

Kapitan bizi məcbur etdi ki, yükü ayrı cür yiğaq. Bundan sonra kolazın vəziyyəti düzəldi.

Nefesimizi qismışdıq, çevrilib batmaqdan qorxurdug.

İkincisi də, çekilmə neticesində güclü axın əmələ gəlmışdı. Bu axın gəmimizin səhər daxil olduğu boğaza qərb istiqamətin-də gedir, sonra da cənuba dönüb açıq dənizə çıxırdı. Axının doğruduğu ən kiçik ləpə belə bizim həddən ziyanə yüklənmiş kolazımızı aşıra bilərdi. Ən dəhşətlisi də burası idi ki, axın müqavimət göstərirdi, burunun o biri tərəfindəki əvvəlki yerimizdə sahilə yan almağa qoymur, bizi başqa səmtə aparırı. Axının öhdəsindən gəlməsəydik, sahildə dayanmış işi qayığın arasına gedib çıxacaqdıq. Orda isə hər an quḍurların qayıtması təhlükəsi vardı.

— Mən kolazı istehkama təref yönəldə bilmirəm, — deyə kapitana müraciət etdim. Mən sükanda oturmuşdum, Redrutla kapitan isə avar çəkirdi. — Axın bizi aparır. Avarlara güc vura bilməzsiz?

— Avarlara güc gəlsək, kolaza su dolar, — kapitan cavab verdi.  
— Bacardıqca axına qarşı istiqamət götürün. Xahiş edirəm, ser, gücünüzü əsirgəməyin...

Axın bizi qərbə aparırdı, belə olduqda kolazın burnunu şərqə gedəcəyimiz yola perpendikulyar istiqamətə çevirdim.

— Belə olsa, sahilə çətin gedib çıxa bilərik, — dedim.

— Başqa cür etsək axın bizi aparar, yegane düzgün istiqamət elə budur, — Kapitan cavab verdi: — İndi bizi axınla yuxarı üzməliyik. Əgər külək tutmayan səmtə istiqamət götürsək, kim bilir hansı tərəfə gedib çıxarıq. Bir də quḍurların qayığı üzərimizə hücum edə bilər. Bu istiqamətdə getsək, ehtimal ki, axın bir azdan zəifleyər və biz də sahilə yetərik.

Kolazın burun tərəfində oturan matros Qrey dedi:

— Axın artıq zəifləmeyə başlayıb, ser. Kolazın başını bir azca sahilə döndərə bilərik.

— Sağ ol, ezizim, — deyə öz təşəkkurumu bildirdim. Elə bil aramızda heç bir münəqışə-filan olmamışdır.

Biz hamımız sözsüz, dinmədən belə şərtləşmişdik ki, guya o, əvveldən belə bizim tərefimizdə olub.

Birdən kapitan boğuq səslə dedi:

— Top.

Hə, bu fikir ağlıma gəlməmişdi, — dedim. Elə güman etdim ki, kapitan istehkamı bombardman oluna biləcəyi ehtimalına işaret edir. — Onlar topu sahilə çıxara biləzərlər. Əgər çıxartsalar belə meşənin içərisindən keçirə biləzərlər. Siz bir gəminin arxa tərəfinə baxın, — deyə kapitan sözümüzü kəsdi.

Tələsdiyimizdən biz doqquz funtluq topu tamamilə yaddan çıxartmışdıq. Beş yaramaz topun yanında əlləşir, onun üstünə çekilmiş qatranlanmış parusin çexolu sıyırib çıxartmağa çalışırdılar. Gəmidə top üçün barıt və mərmi olduğunu bizim də buları yaddan çıxardığımızı xatırladı. Quldurlar bütün bunları çox asanlıqla anbardan çıxara bilərdilər — intəhası bircə defə balta ilə vurub qapını açmaq lazımdı.

— Izrael, Flintin topçusu olub, — Qrey xırıltılı səslə bildirdi.

Mən kolazı düz sahilə tuşladım. İndi biz, axının öhdəsində zəhmətsiz gəlirdik. Ancaq hələ yavaş üzürdük. Kolaz sükana yaxşı tabe olurdu, amma bədbəxtlikdə kolazın böyüyü “İspan-yola”ya tərəfdi və çox asanlıqla nişana gələ bilərdi.

Qırmızısifət əclaf Izrael Hendsin mərmini gürültü ilə göyər-tədə diyirlətdiyini nəinki görür, hətta eşidirdim də.

Kapitan soruşdu:

— İçərimizə on yaxşı nişançı kimdir?

Mən dedim:

— Şübhəsiz, mister Treloni.

Kapitan dedi:

— Mister Treloni, bu həriflərdən birini, əgər mümkünə, Hendsi nişan alın.

Treloni polad kimi soyuqqanlı görünürdü. o öz tüfənginin çaxmağını nəzərdən keçirirdi.

– Ser, üsul atın, yoxsa kolazı çevirərsiz. Siz de hazır durun, gülle açılanda müvazinəti saxlamağa çalışın.

Skvayr tüfəngi qaldırdı, avarçılar kürəkləri saxladılar, biz hamımız müvazinəti saxlamaq üçün kolazın qırğına çökildik, salamat qurtardıq; kolaza bir damcı da olsa su tökülmədi.

Quldurlar topu dayaq üzərində hərlədib ağızını bize təref çevirdilər. Topun lüləsi yanında dayanmış Hends nişana yaxın gəlirdi. Ancaq bəxtimiz gətirmədi. Treloni atanda Hends eyildi, gülle onun üzərindən viyılı ilə keçib matroslardan birinə dəydi.

Yaralı çıçırdı. Onun çığartışına tək gəmide onunla yanaşı duran quldurlar deyil, sahildən də bir neçə adam səs verdi. Mən o tərəfə baxdım. Meşədən çıxan quldurlar qayıqlara sarı qaçırdılar.

– Bu saat qayıqları üstümüzə sürəcəklər, ser.

– Süreti artırın! – kapitan çıçırdı. – İndi biz kolazı deyil özümüzü xilas etməliyik. Əgər sahilə gedib çıxa bilməsek işimizi bitirəcəklər.

– Təkcə bir qayıq bize təref üzür, ser. O biri qayıqların adamları yəqin, yolumuzu kəsmək üçün sahilə qaçırlar.

– Bununçün onlar gərək ildirim süretilə qaçınılar. Dənizçilər quruda bir o qədər də qoçaq olmurlar. Məni onlar qorxutmur. Top qorxudur. İblislər! Mənim topum sərrast vurur. Skvayr, fitil yanana kimi bize xəbər eleyin, kolazın istiqamətini dəyişək.

Yükün ağır olmasına baxmayaraq kolazımız indi sürətlə irəliləyirdi, içəri də daha su süzmürdü. Dənizin çəkilməsindən çılpaq qalmış qumluq sahilə yetişmək üçün cəmisi otuz ya qırıq kərmən avar çəkməli idik. Quldurların qayığından daha qorxmurdıq. O, burunun arxasında qalmışdır, görünmürdü.

Bu vaxta kimi bize mane olan çəkilmə, indi də düşmənin işini çətinləşdirirdi, onlar bize çata bilmirdilər. Yegane qorxumuz top sarıdı.

Kapitan dedi:

Qayığı saxlayıb onlardan birini də vursayıq, bəd olmazdı.

Nə olur-olsun topu atacaqdılar, burası gün kimi aydınındır. Quldurlar öz yaralı yoldaşlarına heç fikir vermirdilər. O, sağ idi, bir kənara çəkilməyə çalışırdı.

– Mən hazır! – skvayr çıçırdı.

– Dayan! – kapitanın səsi əks-səda kimi səsləndi.

Onunla Redrut var qüvvə ilə tərsinə avar çəkməyə başladıqlarından kolazın arxa tərəfi suya batdı. Mərmi guruldu. – Bu Cimin eşitdiyi həmin top atəsi idi. Skvayrin tüfənginin səsini isə o eşitməmişdi. Heç bilmədi ki, mərmi nəyə dəydi. Zənnimizcə o, başımızın üzərindən keçdi. Güllənin küleyi də bizim müsibətimizə səbəb oldu.

Hər halda mərmi guruldayan kimi kolazın bir tərəfi suya girdi, yavaş-yavaş batmağa başladı. Burda dəniz o qədər də dərin deyildi, suyun hündürlüyü üç funtdan çox olmazdı. Kapitanla mən üz-üzə suyun içerisinde durduq. Qalanlar isə başı üstə yixilmişdilər. Finxira-finxira, tövşüyə-tövşüyə sudan baş vurub çıxdılar.

Əslində biz yaxşı qurtarmışdıq. – Tələfatsız, hamımız sağ-salamat sahilə çıxdıq. Ancaq orası var ki, ehtiyat gördüyüümüz şeylərin hamısı dənizin dibində idi, hamisindən betəri də bu idi ki, beş tüfəngdən yalnız ikisi qalmışdı. Suya düşərken mən öz tüfəngimi başımın üzərində yuxarı qaldırmışdım. Kapitan da təcrübəli adam olduğundan tüfəngi dalına tərsinə keçirmişdi – çaxmayı yuxarı. Tüfəng islanmamışdı. Qalan üç tüfəng kolazla birlikdə dənizə batmışdır.

Yaxındakı meşədən səsler eşidilirdi. Hasar tərəfdən yolumuzun kəsilmeyindən qorxurduq. Bundan başqa, şübhə bizi üzürdü: Güntərlə Coys o qədər quldurun hücumuna davam gətirə biləcəkdim? Güntər möhkəm adamdı. Coys üçün qorxurduq. O, çox itayətkar, nəzakətli bir nökərdi, firça ilə yaxşıca paltar təmizləyə bilirdi, ancaq döyüşdə hünəri yoxdur.

Ürəyimizdə bu fikirləri vərəvurd edə-edə dayazı keçib sahilə çıxdıq. Kolazı da başlı-başına qoyub getdik. Təəssüf ki, bütün ərzaqlarımızın ve barıtımızın yarısı onun içinde qalmışdır.

## HƏKİM HEKAYƏTİNİ DAVAM ETDİRİR.

### DÖYÜŞÜN İLK GÜNÜNÜN SONU

Bizi istehkamdan ayıran meşənin içi ilə qaçırdıq. Quldurların hənirtisi anbaan yaxınlaşırıdı. Bir azdan onların ayaqlarının tap-piltisini, budaqların çartılıtisini eşitdik. Onlar meşə cəngelliyindən keçirdilər.

Başa düşdüm ki, qarşıda bizi ağır döyüş gözləyir, tüfəngimi gözdən keçirdim.

— Kapitan, — dedim. — Treloninin güllesi boşça çıxmır. Ancaq onun tüfəngi islanmışdı. Gəlsənə tüfənginizi ona verəsiz.

Onlar tufonglərini dəyişdilər. Treloni əvvəlki kimi soyuqqanlı və qaradınməz idi. O, bir an ayaq saxlayıb, tüsəngini yoxladı. Bu vaxt gördüm ki, Qreynin heç bir silahı yoxdur. qılincımı çıxarıb ona verdim. O, ovcuna tüpürüb qaslarını düyünlədi və qılinci elə qolayladı ki, onun tiyəsi viyilti ilə havanı yardı. Onun hərəkəti bizi sevindirdi. Çünkü bu, bizim təze müttəfiqimizin son damla qanı qalana kimi vuruşacağımı göstərdi.

Qırx addım da keçəndən sonra meşə kənarına çıxdıq. Bir də gördük ki, istehkamın qabağındayıq. Biz ona cənub tərəfdən yanaşmışdıq. Elə bu an başqa bosman Cob Anderson olmaqla yeddi nəfər quldur istehkamın cənub-qərb bucağı səmtində, bağırabağra meşədən sıçrayıb çıxdılar.

Bizi görəndə çəşbaş olub dayandılar.

Biz də fürsəti föftə vermədən atəş açdıq — Günter ilə Coys da daldalandıqları yerdən atəş açdırılar. Eyni vaxtda açılan dörd gülə hədər keçmədi. Düşmənin biri yixıldı, o biriləri tələsik ağacların dalına keçib gizləndilər. Tüfənglərimizi doldurduq, yerə yixılmış düşmənə baxmaq üçün hasarın dibi ile oğrun-oğrun getdik. O, bir anda ölmüşdür, gülə düz ürəyinə dəymışdır.

Müvəffəqiyyətimiz bizi sevindirdi. Birdən kolların arasından tapança açıldı, gülə qulağımızın dibindən viyilti ilə keçdi və

yazıq Tom Redrut səndələyib yerə dəydi. Mənimlə skvayr kolluğu gulləyə tutduq. Ancaq ehtimal ki, güllelər hədər getdi. Biz tüfənglərimizi doldurub yazıq Tomun başının üstünü aldıq.

Kapitanla Qrey bizdən qabaq onun yaralarını yoxlamışdılar. Men baxan kimi gördüm ki, vəziyyəti ümidsizdir.

Yəqin açdığınız atəşdən quldurlar qaçmağa məcbur olmuşdular. Buna görə de biz bədbəxt ovçunu hasardan müvazinətsiz keçirib blokhayza<sup>1</sup> apardıq.

Bedbəxt dost. O, heç şeyə heyret etməzdi, heç nədən şikayətlənməzdi, heç nədən qorxmazdı, macəramızın başlangıcından ta onu istehkama ölüm yatağına gətirənə kimi birçə dəfə də olsa narazılıq etməmişdi. O, gəmide koridoru bir troyalı kimi, ığidliklə müdafiə etmişdir. Her bir əmri dinməzçə, itayətə və vicedanla yerinə yetirirdi. O, bizim hamımızdan azı iyirmi beş yaş böyükdür. Həmin bu qaraqabaq, sədaqətli, qoca xidmətçi hamımızın gözü qabağında keçinirdi.

Skvayr onun qarşısında diz çökdü, əllərini öpüb uşaq kimi ağladı.

Qoca soruşdu:

— Həkim, yoxsa mən ölürom?

Mən dedim:

— Elədir, dostum.

Ölümqabağı onlara bir gülə göndərmək istərdim.

— Tom, — deyə skvayr dilləndi, — Tom, de ki, günahlarımı mənə bağışlayırsan.

Qoca xidmətçi sual etdi:

— Mən nəkarəyəm ki, ağamı bağışlayım ya bağışlamayım? Nə yazılıbsa, elə də olacaq! Amin!

O, susdu, sonra xahiş etdi ki, biri onun başı üzərində dua oxusun.

— Ser, adətimiz belədi, — deyə əlavə etdi, elə bil bu xahişinə görə üzr istədi. Tezliklə də keçindi.

<sup>1</sup> Blokhayz — istehkam

Bu arada kapitan (onun pencəyinin döşü və cibləri dolu olduğundan qabarmışdı) ciblərindən cürbəcür şeylər çıxarıb tökməyə başladı – Britaniya bayrağı, incil, bir yumaq ip, lələk, mürəkkəb, gəminin jurnalı və bir neçə kirvonkə tənbəki. Sonra uzun şam çubuğu axtarış tapdı. Günterin köməyi ilə onu istehkam üzərində tində şalbanların arasına keçirdi. İstehkamın damına qalxıb Britaniya bayrağını çubuğa keçirib qaldırdı. Görünür, bu ona ləzzət verirdi. Sonra aşağı enib bütün ehtiyat azu-qəmizi nezərdən keçirib hesablamayağa başladı. Sanki bundan savayı daha işi-güci yoxdur. Bütün bunları elədikcə arabir başını qaldırıb Toma baxırdı. Tom ölümdən sonra başqa bir bayraq da çıxardı ki, bunu da meyitin üstünə sərdi.

O, skvayrin əlini sıxaraq dedi:

– Özünüüz belə üzməyin, ser. O öz borcunu yerinə yetirəkən öldü. Kapitanın və ağası qarşısında borcunu yerinə yetirəkən həlak olan adamın taleyi sizi qoy düşündürməsin. Mən ilahiyəti yaxşı bilmirəm, ancaq hər halda biz vəziyyəti dəyişmək iqtidarındə deyilik.

Sonra o məni bir kənara çəkib soruşdu:

– Həkim Livisi, skvayrla siz köməyə göndəriləcək gəmini nə vaxt gözləyirsiniz, bu neçə həftə çəkər?

Mən cavab verdim ki, bu uzun çəkər. Bu həftə səhbəti deyil, ay səhbəti. Əger biz avqustun axırına kimi qayıtmasaq, Blendli köməyə gəmi göndərməyi vəd edib. Nə tez, nə gec – avqustdan sonra!

– İndi özünüz hesablayın ki, gəmi burada nə vaxt olar, – deyə sözümü bitirdim.

Kapitan peysərini qaşıya-qaşıya dedi:

– Onda, ser, vəziyyət ağırdı, şərait əlverişli olsa da belə, qıtılıq çəkəcəyik.

– Nə üçün?

– Cox təəssüf ki, ikinci dəfə gətirdiyimiz yük əldən çıxdı. Barımız və güləmiz kifayət qədərdir, ərzaq isə azdır. Cox azdır! Bir nəfər yiyanın aramızdan getməsinə biz gərək heç heyfisilənməyək.

Onu deyib o, üstü bayraqla örtülümiş meyiti gösterdi.

Elə bu anda istehkamın üzərində viyitti ilə bir top mərmisi keçdi. Mərmi uzaqda meşəyə düşdü.

Kapitan dedi:

– Oho! Bombardiman başladı! Ancaq barıtları o qədər də çox deyil.

İkinci hədəfi daha yaxşı götürdüler. Mərmi hasardan keçib istehkamın qabağına düşərək toz buludu qaldırdı.

– Kapitan, – deyə skvayr dilləndi. – İstehkam gəmidən görünümr. Yəqin, onlar bizim bayrağı nişan alıb atırlar. Bəlkə onu aşağı salaq?

– Bayrağı aşağı salaq? – kapitan hiddətləndi. – Yox ser. Qoy bunu kim edir-etsin, ancaq mən bacarmaram.

Biz dərhal onunla razılaşdıq.

Məğrur dənizçi adətincə döyüş zamanı bayrağı aşağı salmaq olmazdı. Bundan başqa, siyaset məsəlesi də vardı. Biz düşmənə bildirirdik ki, onun mərmilərindən qorxmuruq, heç vecimizə də deyil.

Bütün axşamı onlar bizə hey atəş açdılar. Mərminin biri başımızın üzərindən keçirdi, o birisi hasarın qarşısına düşürdü, üçüncü mərmi isə istehkamın qarşısında torpağı göye sovururdu. Quldurlar nişanı yüksəkdən götürməli olduqlarından mərmilər gücünü itirir, düşdükleri yerde quma batırdılar. Çovulan güllələr bizi qorxutmurdu. Mərmilərdən biri tavarı dəlib döşəməyə keçə də, bir azdan gülləbarana alışdıq və əhəmiyyət verməməyə başladıq. Elə bil circirama mirildiyirdi.

– Bunun bir yaxşı cəhəti odur ki, yaxınlıqda quldurların olmasına dəlalət edir. Çekilmə güclənmişdir, yəqin ki, bizim kolazımız da indi suyun altından üzə çıxmışdı. Heç aranızda donuz ətini gətirmək üçün sahilə getmək arzusunda olanızdır yoxdur?

Qreyle Günter hamını qabaqladı. Möhkəm silahlarıb çəpərin üstündən aşdılar. Ancaq donuz əti onlara qismət olmadı. Quldurlar bizim gözlediyimzdən qoçaq imişlər. Bəlkə də onlar Izrael Hendsin topuna arxalanırdılar.

Beş quldur bizim batmış kołazımızın yükünü çıxarıb yaxında dayanmış qayıga daşıyırdı. qayıqda oturan adam da mütəmadi avar çekirdi axın qayığı başqa səmtə apardı. Silver qayığın dal tərəfində durub əmrlər vcrirdi. Onların hamısı tüsənglə silahlanmışdır. Ehtimal silahı öz gizli anbarlarından çıxartmışdır.

Kapitan tır üzərində oturub gəmi jurnalında qeydlər ctməyə başladı.

“Aleksandr Smollett – kapitan, Devid Livsi – gəmi hakimi, Abraham Qrey – dülger köməkçisi, Con Treloni – gəmi sahibi, Con Günter və Riçard Coys – gəmi sahibinin həmyerliləri və xidmətçiləri, – yalnız bunlar öz insanlıq borclarına sadıq qalmışlar. Onlar özləri ilə ongönlük azuqə götürərək sahilə çıxmış və definolər adasına istehkam üzərində Britaniya bayrağını ucaltmışlar. Gəmi sahibinin həmyerlisi və xidmətçisi Tom Redrut quldurlar tərəfindən öldürülmüşdür. Ceyms Hokins, yunqa...”

Məni yaxıq Cim Hokinsin taleyi düşündürdü.

Bu vaxt birdən meşəde kim iso çığırı.

Keşikdə dayanmış Günter dedi:

– Kim iso bizi çağırır.

– Həkim! Skvayr! Kapitan! Ey, Günter, bu sənsən? – deyən səs eşidildi.

Mən qapıya atıldım və Cim Hokinsi gördüm. O, sağ-salamaṭdı, özü də bizim hasardan aşındı.

## XIX fəsil

### YENƏ CİM HOKINS SÖYLƏYİR. İSTEHKAMDA QARNİZON

Ben Hann Britaniya bayrağını görən kimi dayanıb əlimi tutdu və yerə oturdu. Hə, şübhəsiz, sizin dostlarınız oradadırlar, – dedi.

– Yox, ehtimal ki, üşyançılardır, – dedim.

– Heç vaxt, – o çığırı. – Quldurlardan savayı bir kimsənin olmadığı bu adada, bu səhrada Silver ancaq qara quldur bayrağı

qaldırardı. Buna əmin ola bilərsən. Bu məsələlərdən mənim başım yaxşı çıxmır. Oradakılar sənin dostlarınındı. Görünür, döyüş olmuş və onlar qalib gəlmışlar.

– İndi də onlar sahildə, köhnə hasarın arxasındadırlar. Bu hasarı Flint çəkdirmişdir. Uzun illər bundan əvvəl, özü də Silverdən başqa bir kimsədən qorxmadı. Silverdən həqiqətən çəkinərdi, düzünü demək lazımdır.

– Lap yaxşı, madam ki, hasarın arkasında bizimkilərdi, onda ora getmək lazımdır.

Ben ehtiraz elədi:

– Dayan. Sən gərək ki, yaxşı uşaqsan, ancaq hər halda uşaqsan. Ben Hann bicdir. Ben Hannı aldatmaq olmaz. Heç içki xatirinə də mən ora getmərəm. Sənin əsil-necabətli centlmenin-lə özüm görüşməliyəm və o mənə söz verməlidir. Sən də mənim sözlərimi unutma. Ancaq ona lap beləcə de, de ki, – yalnız şəx-sən görüşdən sonra bir-birinə etiraf etmək olar. Bu sözləri deyəndə onun əlini çımdıklarsən.

Bunu deyib o, üçüncü dəfə əlimi qəribə bir əda ilə çımdıklədi.

– Ben Hann isə lazım olsa, özün bilirsən ki, onu harada tapmaq olar, Cim.

Bu gün onu gördüğün yerdə onun dalınca gelən adam əlində ağ şey tutmalıdır, özü də qoy tək golsin. Sən onlara elə beləcə deyərsən: “Bunun səbəbi var”.

– Yaxşı, – dedim. – deyəsən mən sizi başa düşürəm. Siz onlara nə iso təklif etmək istəyirsiz. Sizi də yalnız bu gün rastlaştıǵımız yerdə tapmaq olar. Demək istədikleriniz bunlardır, eləmi?

– Bəs sən heç vaxt soruştursan ki, məni orada nə vədə tapmaq olar? Mən orada günortadan ta saat altıya kimi qəbul edə bilərəm.

– Yaxşı, yaxşı. İndi gedə bilərəmmi?

– Yadından çıxmaz ki? – O, təlaş içinde soruşdu. – Ona de ki, “yalnız şəxsən görüşəndə”, bir də de ki, “bunun səbəbi var”. Mən onunla görüşüb kişi kimi danışacağam. İndi isə gedə bilərsən, Cim, – dedi, ancaq əvvəlki kimi yenə əlimdən yapış-

mişdi. – Cim, bura bax, Silveri görsən Ben Hannı ona satmazsan ki? Əger səni qudurmuş atın qyruğuna bağlasalar belə satmazsan? Cim, əger quldurlar sahile çıxsalar onda öz sözündən qaçmazsan ki?

Top mərmisinin gurultusu onun sözünü ağızında qoydu. Mərmi ağacların arasından keçib bizim durub söhbet etdiyimiz bir neçə yüz aralı düşdü. Hərə bir tərefə qaçı.

Bombardman bir saatə kimi davam etdi. Mərmlər ağacların arasından keçərək yoluñ üzərində nə vardısa qırıb tökdü. Orada-burada daldalana-daldalana irəliləyirdi. Hər defə də mənə elə gəldi ki, mərmi birbaş üstümə şığıyır. Bir azdan buna alışdım, üreklandı. Lakin hasara yaxınlaşmağa ehtiyat edirdim. Çünkü onun ətrafına daha çox mərmi düşürdü. Dolanıb şərqə təref getdim, nəhayət sahil boyunca itmiş ağaclara çatdım.

Günəş yenice batmışdır. Dənizdən əsen külək meşəyə düşərək viyildayıv və limanı boz torpağını zolaq-zolaq dalgalandırırdı. Çekilmə nəticəsində daha da genişlənmiş qumlaq sahil uzanıb gedirdi. Günortadakı istidən sonra hava çox soyumuşdu. Əynimdə nazik kamzol vardi, bərk üşüyürdüm.

“İspanyola” əvvəlki kimi yenə lövberdə durmuşdu. Lakin onun üzərində “Şən Rocer” – qara quldur bayrağı dalgalanırdı. Bayrağın üzərində kələş şəkli vardi. Birdən gəmidə qırmızı işiq yanıb-söndü, son mərminin uğultulu əks-sədəsi bütün adanı başına götürdü. Bombardman bitdi.

Mən kolların dalında uzanmışdım. Hicumannan sonrakı qarğışlığı seyr edirdim. Sahildə hasarla üz-üzə bir neçə adam küt dəyanmışdı. Onlar balta ilə nəyi isə doğrayırdılar. Sonradan öyrəndim ki, bizim kolazı yarış tökürmüslər. Bir az aralıda, çayın dənizə töküldüyü yerdə, ağacların arasında böyük bir tonqal yanındı. Tonqalla gəmi arasında bir qayıq işleyirdi. Səhər qaşqaqları yer süpürən matroslar indi uşaq kimi çığırışib gülüştürdülər. Səslerdən başa düşdüm ki, şənliyi doğuran romdurdur.

Nəhayət, hasara yaxınlaşmağı qərara aldım. İndi ondan xeyli aralı, alçaq qum zolağında dayanmışdım. Şərq tərefdə limanımız

bu zolaqla bitirdi. Çekilmə zamanı zolaq Dəfinelər adasını Skelet ağacı ilə birləşdirirdi. Yuxarı qalxdım, zolağın o başında alçaq kolların arasında ucalan yekə, tənha, qəribə bir ağımtılıq nəzərimi çəlb etdi. Ağlıma gəldi ki, bu Ben Hannın dediyi ağ qayadır. Demişdi ki, əger mənə qayıq lazımlı olsa onu burada axtarıb tapa bilerəm. Hasarın dənizdən xeyli aralı arxa tərefinə çatana kimi meşə kənarı ilə getdim. Bizimkiler məni böyük sevinclə qarşılıdlılar.

Başında gələn macəraları onlara söylədim və ətrafa göz gəzdirdim. Taxta evin divarları damı və döşəməsi yonulmamış şam tırlarındəndi. Döşəmənin bir para yerləri bir fut və ya bir fut yarımlı yerdən yuxarı qaldırılmışdır. Qapının qabağında kiçik bir artırma vardi ki, bunun da altından kiçik çay şırıldayırdı. Su qəribə hovuzun içərisinə töküldürdü. Bu dibi deşilmiş çuqun gəmi çəni, kapitanın dili ilə dessək, “yük xəttinə kimi” torpağa basdırılmışdı. Evin içərisi, demək olar ki, bomboşdur. Ancaq otağın bir bucağında daş ocaq hörülmüşdür. Ocağın üstündə səbətə bənzər dəmir barmaqlıq düzəltmişdilər ki, alov daş divardan kənara çıxmışın.

Yamacın döşündəki ağacların hamısı tikintiyə serf olunmuşdu. Kötükıldən məlum olurdu ki, bura vaxtile çox gözəl bir meşə imiş. Ağaclar kəsiləndən sonra yağış torpağın üst qatını tamam yuyub axıtdığından təmiz qum üzə çıxmışdır. Ancaq suyun axdığı səmtdən çənin ətrafında məmiş, əyilti otları və alçaq kollar bitmişdir. Hasarın o üzü ucu ağaclarla ehətə olunmuş qalın meşə idi. Deyilənə görə meşə müdafiəyə əngel törədirdi. Quru tərefdən hasarın ətrafi şam meşəsi idi, qabaqda liman tərefdə isə şam və həmişəyaşıl palıd ağacları bitmişdi.

Yuxarıda dediyim kimi axşam sazağında dənizdən əsen külək, başdansovma tikilmiş istehkamın dərmə-deşiyindən döşəmə üzərinə narın qumsovurdu. Qum gözlərimizi acısdırır, dişlərimizin dibində xırçıldıyır, yeməyimizin içində tökülür, bulğun suyunda və çənin dibində şorba içərisində düyü kimi qaynayırdı. Tüstü borusu yoxdur. Tüstü tavandakı dördbucaq də-

likdən çıxırıdı. Bu dəliyi tapana kimi tüstü otağa yayılır, bizi öskürməyə və ağlamağa məcbur edirdi.

Qrey – bizim təzə yoldaşımızın üzü-gözü sarıqlı idi. Quldurlar onun yanağını çapmışdır. Qoca Tomu iso hələ də basdırılmamışdır. Üstünə Britaniya bayrağı çəkilmiş meyiti divar dibində uzatmışdır.

Əger əlimizi qoynumuza qoyub otursayıq, biz tezliklə tamam ruhdan düşərdik. Lakin kapitan Smollett hərəyə bir iş tapşırmağı bacarırdı. O, bizi yanına çağırıb iki dəstəyə böldü. Dəstənin birinə həkim, Qrey vo mən, o birinə isə skvayr, Günter və Coys düşdü. Bütün günü əldən-dildən düşsek də o iki nəfəri məşəyə oduna göndərdik, iki nəfərə də Redruta bir qəbir qazmağı tapşırıdı. Həkim aşpaz oldu məni də qapıda keşikçi qoyular. Kapitan özü isə gah ona, gah buna yanaşır, hamını ruhlandırmaya çalışır, lazımlı olanda kömək edirdi.

Arabir həkim hava almaq və tüstündən qızarmış gözlərinin acısını çıxarmaq üçün qapıya yaxınlaşır və mənimlə bir-iki kolme danışındı. Bir dəfə çıxanda dedi:

– Bu Smollett məndon çox-çox yaxşı adamdır. Madam ki, bunu mən özüm boynuma alıram, demək belədir ki, var, Cim.

Başqa bir dəfə də çıxanda əvvəl dinməzcə durdu, sonra başını çevirib diqqətlə üzümə baxaraq soruşdu:

– O Ben Hann dediyin adama etibar etmək olarmı?

– Bilmirəm, ser. Mən onun tamam ağıllı-kamallı adam olduğunu deyə bilmərəm.

– Deməli, ağılı o qədər də sərrast deyil. İnsan yaşamayan bir adada üç il dırnaqlarını gəmirən adam sənin kimi, ya mənim kimi sağlam şüura malik ola bilməz. İnsanın təbiəti belədir. Sən dedin ki, onun könlü pendir istəyir?

– Bəli, ser, – dedim.

O dedi:

– Yaxşı, Cim. Gör könlü bir şey istəmək necə şeydir. Sən yəqin ki, burunotu qutumu görmüsən, ancaq mənim orada tənbəki götürüb iyədiyim heç vaxt gözünə dəyməyi. Həmin o qutuda

mbeki əvəzinə bir parça italiya pendiri var – parmezana. Bu əndiri biz Ben Hanna verərik.

Şam yeməyindən əvvəl biz qoca Tomu torpağı tapşırıq, onun şəbri başında bir müddət küleyin qabağında başımızı açıb durduq.

Meşədən bir qucaq çırçıyıq gib gətirmişdilər, ancaq kapitan yenə narazı idi. O, başını yırğalayaraq dedi:

– Sabah sizı daha çox işləməyə məcbur edəcəyəm. Şam yemeyinə hərəmiz bir parça qaxac donuz atı vo bir stəkan pivə içdik. Kapitan, skvayr və həkim məsləhət-məşfərət üçün bir tərəfe çokıldılar.

Ancaq görünür, ağıllarına yaxşı fikir gelmedi. Ərzaq ehtiyatımız olduqca azdı. Buna görə də yardım gəlməzədən çox əvvəl acıdan gebərərdik. Bir çıxış yolu vardı: quldurları mümkün qədər daha çox qırmaq, ya qara bayrağı aşağı salana kimi, ya da "Ispanyola"ya minib açıq dənizə çıxmaga məcbur olana kimi qırmaq. İndi on doqquz quldurdan on beşi qalmışdır.

Bunlardan da ikisi yaralı idi, topun yanında yaralananı ölməmişse, hər halda ağır yaralı olmamışdı. Hər dəfə ələ fürsət düşən kimi biz onları qırıb tökməli idik. Öz adamlarımızı isə seylo qorunmalı idik. Burasını da yadda saxlamalıydı ki, bizim iki etibarlı müttəfiqimiz vardı: rom və adanın təbiəti.

Rom artıq öz gücünü göstərirdi: quldurlardan bizi yarımlı mil məsafə ayırsa da, ta gecə yarısına kimi, neğmə səsi və çığırılığı kəsilmirdi. Həkim öz parikinə and içirdi ki, təbiət də öz işini görəcək; quldurlar bataqlığın yaxınlığında məskən salmışdır, dava-dərmanları isə yoxdu. Bir həftədən sonra yarısı isitmə xəstəliyinə tutulasıydı.

Beləliklə, əgər bizim hamımızı birdən öldürməsələr, adanı tərk edib gəmiyə qayıtmaya tələsəcəklər. Gəmini ələ keçirəndən sonra öz köhnə peşələrini davam etdirə bilərlər.

Kapitan Smollett dedi:

– Bu, həyatında itirdiyim ilk gəmidir.

Mən bərk yorulmuşdum. Ancaq yatmadan əvvəl uzun müddət yerimdə qurcalandım, sonra isə ölü kimi düşdüm.

Səs-küyə yuxudan ayıldım, hamı çoxdan oyanmış, səhər yeməyini yemiş, çoxlu odun daşımışdı.

Kim isə dedi:

— Bir baxın, ağ bayraqı görürsünüz?

Başqa birisi təəccübə dedi:

— Silverin özü gəlir!

Mən yerimdən sıçradım, divardakı mazgallardan birinə sarı cumdum.

## XX fəsil

### SILVER ELÇİ GƏLIB

Həqiqətən hasara iki nəfər yanaşdı. Gələnlərdən biri elindəki ağ əskini yelədirdi, digəri — Silverin özü isə təmkinlə onun böyründə durmuşdu.

Sübh yenice açılırdı. Ömründə belə soyuq sabah görməmişdim. Soyuq iliyə işləyirdi. Səma aydın və parlaqdı. Təzecə doğan günəşin şüalarından ağacların təpəsi çəhrayı rəngə əldirdi, aşağıda — Silverlə yoldaşının durduğu yerde isə etrafi hələ də kölgələr bürümüşdü. Gecə bataqlığın buxarlanmasından ətraf duman içərisində idi. Aşağıda duranların ayaqları dizəcən burula-burula qalxan dumanın içine qərq olmuşdu. Adanın havası səhhət üçün qorxulu idi, rütubətli, qızdırımlı xəstəlik ocağı idi.

Kapitan dedi:

— Hamı öz yerinə, onlar nə isə hiylə işlətmək isteyirlər, mərc gələrəm ki, belədir, — bundan sonra quldurlara çığırı: — gələn kimdir? Dayan, yoxsa atacağıq.

Kapitan artırırmaya çıxb örtülü yerdə elə durdu ki, xain quldur güləsinə tuş gəlməsin. Geriye dönüb bizə əmr etdi:

— Həkimin dəstəsi mazgallara. Həkim, sizdən xahiş edirəm blokhauzun şimal divarlarında yerinizi tutun. Cim, sən şərq,

Qrey, sən isə qərb tərəfdən müdafiəyə keç. O biri dəstə isə keşik çəksin və tüsəngləri doldursun. Zirək tərənin! Ehtiyatlı olun!

Bundan sonra o, yenə quldurlara müraciət etdi:

— Siz ağ bayraqınızıla bizdən nə istəyirsiniz?

Bu dəfə Silver deyil, yoldaşı cavab verdi:

— Ser, kapitan Silver barışq üçün sizinle sazişə girmək isteyir.

— Kapitan Silver? Mən belə adam tanımırıam. O kimdir ki? — deyə kapitan soruşdu və səsini alçaldıb öz-özünə dedi. — Bəs belə de! İndi kapitan oldu. Rütbəsi nə tez böyüdü!

Uzundraz Con özü cavab verdi:

— Ser, bu mənəm. Ser, siz qaçandan sonra bizim bədbəxt gəmi heyəti məni özlərinə kapitan seçmişlər. — “Qaçandan” sözünü o, xüsusi vurğu ilə dedi. — Biz, əlbəttə, müəyyən şərtlərlə, əger sazişimizə qol çəksəniz, yenə sizə tabe olmağa hazırlıq. Kapitan Smollett, indi isə mənə söz verin ki, hasardan ayrılib gedənə kimi gülə atmayıacaq və məni buradan sağ-salamat buraxacaqsınız.

— Mən sizinlə qətiyyən danışığa girmək arzusunda deyiləm,

— Kapitan Smollet cavab verdi. — Əger siz mənimlə danışmaq istəyirsinizsə bura qalxin! Lakin bize xəyanət etmək fikrine düşübsünüzsə onda özünüzü gözləyin!

— Kifayətdir, kapitan, — deyə Uzundraz Con nəşə ilə çığırı.

— Sizin birçə sözünüz bizə kifayətdir. Kapitan, mən bilirəm ki, siz necib adamsınız və sizin sözünüzə etibar etmək olar.

Biz gördük ki, ağ bayraqlı adam Silveri çəkindirməyə çalışır. Burada təəssüf ediləcək şey yoxdur. Çünkü kapitan çox da nəzakətlə danışmirdi. Ancaq Silver buna cavab olaraq əlini yoldaşının ciyinə vurdu, bununla bildirmək istədi ki, təhlükə barədə fikirləşmək mənasızdır. O harasa yaxınlaşıb evvəl əl ağacını bu üzə atdı, sonra da özü qeribə bir cəldlik və çevikliklə aşdı.

Bu əhvalat başımı elə qatmışdı ki, öz vəzifəni itirib keşikçi olduğumu tamam unutmuşdum. Şərqə baxan mazgallardan ayrılib kapitanın arxasında durmuşdum. Kapitan kandarda otur-

muşdu, dirsəklərini dizlərinə dayayıb başını ovucları içərisinə almışdı, gözlərini də çuqun çondo qaynayan bulaq suyuna atılıb-düşən qum dənələrinə zilləmişdir. "Qızlar, oğlanlar dalınca gəlin" mahnısını fiştırıqla, sakitcə çalırdı.

Silver böyük çotinliklə sildirim yamaca dırmaşırdı. Dikdirin qumu axıb töküldü, ətrafdə yekə-yeke kötükler vardı, belə yerdə o öz qoltuqağacı ilə saya oturmuş gəmi kimi çarşızdı. Ancaq o, bu yolu çox böyük hünərlə, özü də dinməzçə keçib gəldi, kapitanın qarşısında durub ədəb-ərkanla salam verdi. Əynine en yaxşı paltarlarını – uzun, etəyi dizlərinə çatan, yaxasına çoxlu mis düymə düzülmüş göy kaftan geyinmişdi, kənarlarına incə tor tikilmiş şlyapasını peyserinə itələmişdi.

– Budur, axır ki, gəldiniz, dostum! – deyib kapitan başını qaldırdı. – Oturun.

– Kapitan, icazə verin içəri girim, deyə Uzundraz Con yaziq-yaziq xahiş etdi. – Belə soyuq havada qum üstündə oturmaq çətindir.

Kapitan dedi:

– Silver əgər siz namuslu adam olmayı tərcih etseydiniz indi öz mətbəxinizdə oturmuşdunuz. Günah özünüzdədir. Əgər siz gəmi aşpazınızsa – belə olanda mən sizinlə yaxşı rəftar edə bilərəm, – yox, üşyançı, quldur, kapitan Silver olduğunuz təqdirdə məndən dar ağacından savayı bir şey gözləməyin.

– Yaxşı, yaxşı, kapitan, – deyib aşpaz yerə oturdu. Ancaq sonra ağaca qalxmaq üçün gerek elinizi mənə verəsiniz. Burada yeriniz pis deyil!.. Cim, bu sənsən? Sabahın xeyir, Cim... həkimə hörmət və chtiram! Hamınız buradasınız ki! Təbiri caizsə, xoşbəxt bir aile!

Kapitan onun sözünü kəsti:

– Dostum, işe keçək, deyin görək nə üçün gəlibsiniz?  
– Düz buyurursunuz, kapitan Smollett, – deyə Silver cavab verdi. – Hər şeydən əvvəl işdir! Etiraf etməliyəm ki, siz bu gecə çox çevik bir nömrə işlətdiniz. İçərinizdə kimsə hanşbuq atmayı bacarıır. Sizin bu hərəkətiniz adamlarımızın bəzisini, bəzisini

niyə, hamısını sarsıtdı. Boynuma alım ki, mən özüm də sarsılmışam. Bəlkə də elə bu səbəbdən saziş girmək üçün bura gəldim. Ancaq goylərin gurultusuna and içirəm ki, ikinci dəfə bunu edə bilməyəcəksiniz. Biz hər yerə gözötçi qoyacaqıq və rom payını azaldacağıq. Siz elə bilirsiniz ki, biz hamımız ölümcul sərxoş idik? İnanın ki, mən sərxoş-zad deyildim, ancaq it kimi yorulmuşdum. Bir an tez ayılsayıdım, əlimdən qurtara bilməyəcəkdiniz. Mən ona yanaşanda hələ canı çıxmamışdım.

– Dalını de görək? – deyə kapitan Smollett soyuqqanlıqla dilləndi.

Silverin dedikləri onun üçün başdan-ayağa müəmmə olsa da, bunu biruzə vermədi. Mən nə isə başa düşmüştüm. Ben Hannın son sözlərini xatırladım. Gecə quldurlar içib tonqalın ətrafında böyrü üstə yatanda düşərgəyə gəlmİŞdi. İndi düşmənlərimizin on dörd nəfor qaldığını fikirləşəndə keyfim kökəldi.

Silver davam etdi:

– Məsələ belədir. Biz dəfinəni tapmaq istəyirik, tapacaqıq da. Siz isə öz canınızı xilas etmək niyyətindəsiniz, buna haqqımız var. Xəritə sizdədir, elemi?

– Ola bilsin, – deyə kapitan cavab verdi.

– Yəqin bilirəm ki, sizdədir, – deyə Uzundraz Con sözünə davam etdi, – mənimlə niyə belə sərt danışırsınız? Bunun faydası yoxdur. Bizo xəritə lazımdır, vəssalam! Şəxsən sizə isə mən zərro qədər də pislik etmək istəmirəm.

Kapitan onun sözünü kəsti:

– Bəsdir, ozizim. Məni aldada bilməzsınız. Bizim başımıza nələr açmaq istədiyinizi lap dəqiq bilirik, ancaq bu bizi heç də qorxutmur, ona göro ki, əliniz boşა çıxıb.

Kapitan təmkinlə ona baxıb çubuğuna tənbəki doldurmağa başladı.

– Əgər Eyb Qrey... – deyə Silver başladı.

Mister Smollett çıçırdı:

– Saxla! Qrey mənə heç nə deməyib, mən də ondan bir şey soruşturmamışam. Lap açığını deyim ki, əger imkanım olsaydı, si-

zi, onu və bütün bu lənətə gəlmış adanı məmənuniyyətlə partladardım. Sizin o quldur dəstəniz barədə mənim fikrim bələdir, əzizim.

Kapitanın bu qəzobi Silveri xeyli soyutdu. O, acıqlanmağa başlasa da, hirsini boğdu və dedi:

— Özünüz bilin, necə xoşdur eləcə də edin, mən bunu sizə qadağan edə bilmərəm... Siz deyəsən çubuq çəkmək istəyirsiniz, kapitan. İcazənizlə mən də çubuğumu doldurum.

O, çubuğuna tənbəki doldurub çəkdi. Hər ikisi dinməz-söyləməz oturub çubuqlarını tüstüldər, hərdən gözaltı bir-birinə baxır, gah da tüpürmək üçün qabağa əyilirdilər. Beləcə durub onlara baxmaq maraqlı idi, elə bil səhnədə yaxşı bir tamaşa baxırdı.

Nəhayət, Silver dilləndi:

— Bizim şərtimiz budur. Əvvəla dəfinəni tapmaq üçün xəritəni bizə verəsiniz, bədbəxt gəmi heyətini vurub öldürməyəsiniz, yatdıqları yerdə başlarını yarmayasınız. Əger bu şərtlərə razi olsanız, size iki çıxış yolu təklif edirik. İkisindən birini seçə bilərsiniz. Birincisi: dəfinəni yükləyəndən sonra gəmiyə qayıda bilərsiniz, özüm də söz verirəm ki, sizi hər hansı bir sahile sağsalamat çıxarıram. Matroslarının köhnə haqq-hesaba görə size dişqicadıqlarını nəzərə ahb bundan imtina etsəniz, onda ikinci çıxış yoluñunu göstərə bilerəm: sizi adada qoyub gederik. Ərzağı da aramızda tən yarı bölüşərik. Size vəd edirəm ki, yolda rast gəldiyimiz ilk gəmini ardınızca göndərərəm. Bu təklifi qəbul etmənizi məsləhət bilirəm. Bundan yaxşı nə istəyirsiniz? — O, səsini ucaldaraq əlavə etdi, — ümid edirəm ki, adamlarınızın hamısı evdedir və mənim dediklərimi də eşidirlər. Çünkü bir nəfərə söylədiyim söz hamiya aiddir.

Kapitan Smollett qalxbıç çubuğun külünü sol ovçuna boşaltdı.

— Bize demək istədikləriniz elə budur? — deyə soruşdu.

Con cavab verdi:

— Göylərin gurultusuna and olsun ki, bu mənim son sözümüzdür. Əger bundan boyun qaçırsanız, mənim əvezimə tüfənglər danışacaq.

Kapitan dedi:

— Cox gözəl. İndi də məni dinləyin. Hərgah sizin hər biriniz tərk-silah olub bura gəlsəniz, söz verirəm ki, el-ayağınızı qandallayıb İngiltərəyə apararam və hamınızı da bir-bir ədalət məhkəməsinə təhvil verərəm. Əger gəlmək istəməsəniz, onda yadda saxlayın ki, mənim adım Aleksandr Smollettdir, özüm də bu bayrağın altında durub deyirom ki, sizin hamınızı cəhənnəmə vasil edəcəyəm. Dəfinəni heç vaxt tapa bilməyəcəksiniz. Gəmini götürüb gedə bilməyəcəksiniz, çünkü sizlərdən heç kim onu idarə etməyi bacarmır. Döyüşməkdə də bir elə hünəriniz yoxdur. Sizinkılardan altı nəfər Qreyə qarşı durmuşdu. Buna baxma-yaraq Qrey onların öhdəsindən gəldi. Kapitan Silver, siz möhkəməcə saya oturmusunuz, tezliklə belə vəziyyətdən çıxa bileyəcəyinə də ümidi yoxdur. Bu məndən eşidəcəyiniz axırıncı mərhəmətli sözümüzdür. Gelən görüşdə kürəyinə bir güllə ilişdirəcəyəm. İndi isə öz xoşnuzla buradan rədd olun, əzizim. Özünüz də cəld olun!

Silverin gözleri qəzəbdən parladı. O, çubuğunun odunu boşaldıb çıçırdı.

— Əlinizi verin ki, ayağa qalxa bilim.

Kapitan dedi:

— Verə bilmərəm.

— Kim mənə əlini verə biler? — deyə Silver böyürdü.

Bizdən heç kim yerindən qırmızımadı. Silver qatı söyüş söydü, sonra sürüne-sürüne artırmaya yanaşdı, dirəklərdən yapışandan sonra qalxa bildi. Bulağa tüpürüb çıçırdı.

— Siz mənim üçün bu tüpürçək kimi bir şeysiz. Bir saatdan sonra sizin bu köhnə istehkamınızı rom çələayı kimi partladacağam. Gülnün gülnün! Görüm sizi ildirim vursun. Bir saat sonra başqa cür güləcəksiniz. İçərinizdən sağ qalan olsa ölenlərə həsəd aparacaq.

Bu sözlərdən sonra o yenə söyüş yağıdırıldı və qumun üstü ilə axsaya-axsaya getdi. Hasarı aşanda ažı bir dörd dəfə yixıldı. Nəhayət, ağ bayraq tutmuş admanın köməyi ilə o tərəfə keçdi, bir anda onlar ağacların arasında gözdən itdiler.

## HÜCUM

Silver gözdən itdi, görüş zamanı bir an belə müsahibindən göz çəkməyən kapitan geri dönenə gördü ki, Qreydən savayı keşikdə duran yoxdur. Biz onu qəzəbdən kükrediyyini ilk dəfə idi ki, görürdük.

— Hər kəs öz yerinə, — deyə o çıçırdı.

Biz dərhal mazgallara cumduq.

Kapitan:

— Qrey, — dedi, — mən sənin adını gəmi jurnalına qeyd edəcəyəm. Sən öz borcunu həqiqi dənizçi kimi yerinə yetirdin. Mister Treloni, sizin hərokatınız məni heyrətə salır, ser!.. Hokim, siz axı bir vaxt herbi mundir geyinibsiniz, Fonteniyada da öz vəzifənizi belə yerinə yetirmişsinizsə, onda öz çarpayımızdan düşməsəyдинiz daha yaxşı olardı.

Həkimin dəstəsi mazgalların yanında keşikdə durmuşdu. O biri dəstə isə tüfəngləri doldururdu. Xəcalətdən hamımızın üzü qızarmışdı. Hamı özünü pərt hiss edirdi.

Kapitan evvəl dinməzcə bize baxırdı, sonra yenə sözə başladı:

— Dostlar, Silveri, necə deyərlər, bütün toplardan yaylım atəşi ilə qarşıladım. Mən onu qəsdən qəzəbləndirdim. Onun dediyindən belə çıxdı ki, bir saat keçməyəcək ki, biz hücumu məruz qalacağıq. Özünüz bilirsiniz ki, onlar sayca bizdən çoxdurlar. Lakin biz istehkamdayıq. Bir dəqiqlik bundan evvəl mən deyə biliardım ki, bizdə nizam-intizam var. Əgər onlara qalib gəlmək istəsek, mütləq gelərik, mən buna şübhə etmirəm.

Sonra hamımıza bircə-bircə yanaşdı, bu dəfə hər şeyin qaydasında olduğunu gördü.

İstehkamın iki dar divarında — şərq və qərb terofdə yalnız iki ədəd mazgal vardı. Cənubda qapı olan səmtdə də iki mazgal vardı. Şimalda isə mazgalların sayı beşdi. Yeddi adama iyirmi muşket çatırdı. Hər divarın yanına bir qalaq odun yığılmışdı. Bu

qalaqları biz stol adlandırmışdıq. Hər stolun üstündə istehkamın müdafiəçilərinin əli altında dörd ədəd dolu muşket vardi. Muşketlərin arasına da xəncər düzmüdüllər.

Kapitan dedi:

— Odu söndürün, artıq hava qızıb, tüstü göz acışdırır.

Mister Treloni ocağın dəmir şəbəkəsini qaldırıb çolə çıxdı, kömürü qum üzərinə səpələdi.

— Hokins hələ səhər yeməyini yeməyib... Hokins, öz payını götür, elə keşikdə dura-dura ye, — deyə kapitan Smollett sözüne davam etdi. — Dostum zirek tərpən, yoxsa yemiksiz qalarsan. Gün sən də hamiya pivə payla.

Biz tapşırılan işləri gördüyüümüz müddətdə kapitan müdafiə planını vərəvürd edirdi.

— Həkim, siz qapı ağızında durarsınız. Dörd gözlə baxın, ancaq başınızı çolə çıxartmayın. İçəridə durub qapının arasından atın... Günter, sənə şərq divar tapşırılır. Coys, dostum, sən qərb terofdə ol... Mister Treloni, siz yaxşı nişançısınız, buna görə də Qreylə birlikdə ən uzun, beş mazgallı divarı müdafiə edin. Bu ən təhlükəli sahədir. Hərgah onlar istehkama bu tərəfdən yanaşınca çöldən bizi gülləyə bassalar, onda işimiz fənadır. Hokens, bizim isə nişançılıqda əlimiz yoxdur. Buna görə də muşketləri doldurmali və yoldaşlara kömək etməliyik.

Kapitan haqlı idi. Günəş ağacıların zirvesi üzərinə qalxan kim hava istiloşdı və dumdan çökilib getdi. Bir azdan qum ayaqla-tumızı yandırmağa başladı. Tıruların arasından ərginləşmiş qatran axırdı.

Biz kamzollarımızı soyunduq, yaxalıqlarımızı açdıq, qollarımızı çıyıno kimi şirmədik. Hər kəs öz gözətçi postunda hazır durmuşdu. İstidən və həyecandan üzülürdük.

Beləliklə, bir saat keçdi.

Kapitan dedi:

— Ay lənətə gəlmişlər! Adamın ürəyi darixir. Qrey, bir mahni oxusana.

Elə bu an hamiya məlum oldu ki, bize qarşı hücum hazırlanır.

Coys dedi:

— Ser, icazə verin bir şey soruşum. Mən adam görən kimi hər kim olur-olsun atmaliyam?

— Əlbette! — kapitan çığirdı.

Coys həmişəki adətilə çox sakit və nəzakətlə dilləndi:

— Təşəkkür edirəm, ser.

Heç bir şey olmasa da Coysun sualı bizim hamımızı nə isə narahat etdi. Nişançılar muşketlərini qaldırdılar ayağa çekmişdilər, kapitan isə dodaqlarını bütüb alının qırışdıraraq otağın ortasında durmuşdur. Bir neçə saniyə belə keçdi.

Coys birdən öz muşketini mazğala keçirib atdı. Onun güləsinin səsi çəkilməmiş bizi hər tərəfdən gülleyə basdılar. Bir neçə gülə də istehkamin dirəklərinə dəydi. Ancaq içəri bir gülə də keçmədi. Tüstü çəkiləndən sonra hasarın ətrafi və meşə əvvəlki kimi yenə sükut qərq oldu. Bir budaq belə terpenmirdi. Kolların arasında bir muşket lüləsi belə parlamırdı. Düşmənlərimizi elə bil yer udmuşdu.

— Gulləniz bir adama dəydin? — deyə kapitan soruşdu.

— Yox, ser. Zənnimcə, kimseyə deymədi, — Coys cavab verdi.

— Yaxşı ki, düzünü deyirsən, — kapitan Smollett öz-özünə deyindi. — Hokens, onun muşketini doldur... Həkim, sizcə, sizin tərəfə neçə gülə atdırılar?

Həkim Livsi dedi:

— Mən lap dəqiq deyə bilərəm: üç gülə.

Üç yerdən atəş açıdlar — ikisi bir yerdən, biri isə bir qədər uzaqdan, qərb tərəfdən.

— Deməli, üç! — kapitan təkrar etdi. — Mister Treloni, bəs sizin səmtdən ncəsesi?

Bu suala cavab vermək çox da asan deyildi. Şimaldan çox gülə atmışdilar. Skvayr inandırırdı ki, cəmisi yeddi dəfə, Qreyin hesabına görə səkkiz ya doqquz dəfə atəş açılmışdı. Şərqi və qərbdən yalnız bir dəfə atmışdilar. Yəqin, hücumu şimaldan gözləmək lazımdı. O biri tərəflərdən ancaq bizim diqqətimizi yayındırmaq üçün atırdılar. Buna baxmayaraq kapitan Smollett öz emrini dəyişmədi.

— Quldurlara hasarı aşib içəri soxulmaq müyəssər olsa, keşikciz mazğalların hər birini tutu bilərlər. Onda bizim hamımızı öz tələmizdəcə siçan kimi qırarlar.

Ancaq uzun müddət götür-qoy etməyə macal tapmadıq. Şimal tərəfdə birdən bir bağırı qopdu, meşədən bir dəstə quldur sıçradı, onlar hasara sarı qaçdilar. Həmin anda bizi yenə gülleyə basdılar. Güllelərdən biri açıq qapıdan irəli şığıyb həkimin muşketini parça-parça elədi. Həmle edənlər meymun çevikliyi ilə hasara dırmaşdılar. Skvayrla Qrey dalbadal atəş atıldılar. Dırmaşanlardan biri içəri torəfə, ikisi isə dışarı yıxıldı. Ancaq deyəsən biri qorxudan yıxılmışdır, yaralanmamışdır, çünki tezayağa qalxdı və meşəyə qaçıb gizləndi.

İkisi yerdəcə düşüb qalmışdı, biri qaçmışdı, dördü isə hasardan sağ-salamat içəri aşmışdı. Qalan yeddi və ya səkkiz quldurun isə görünür, hərəsinin bir neçə muşkəti vardi. Onlar meşənin qalın yerində oturub, olduğumuz yeri aramsız gülleyə tuturdular. Bu atışma bizo heç bir zərər yetirmədi.

Hasarı aşmış dörd nəfər bağıra-bağıra tikiliyə sarı qaçdı. Meşədə oturan quldurlar da yoldaşlarını ruhlandırmak üçün çığırışındılar. Bizimkiler ara vermədən atırdılar, ancaq çox tələsdikləri üçün gülələri boşça çıxırdı. Həyətə düşmüş dörd quldur bir göz qırpmında təpəyə qalxb üstümüzə hücum çəkdilər. Bosman Con Andersonun başı orta mazğaldan göründü.

— Vur, vur onları! — deyə o, gurultulu səsle çığırırdı.

Həmin anda o biri quldur Cünterin muşketinin lüləsindən yapışib mazğaldan dışarı dardı və muşketin qundağı ilə Günteri elə vurdı ki, zavallı huşunu itirib yerə sərələndi. Üçüncü quldur isə broqhauzun kənarı ilə dolanıb gözlənilmədən qapıdan içəri soxuldu və siyirməqılınc həkimin üstüne cumdu.

Vəziyyət dəyişilmişdir, biz indi onların kökünə düşmüştük. Bu vaxta kimi biz daldalıqda durub atırdıq, indi isə özümüz müdafiəsiz qalmışdıq, düşmənlə əlbəyaxa vuruşa girməliydi. Otağı barıt tüstüsü bürümüşdü, amma bunun bizə xeyri oldu. Bu tüstü pardesi bizim yardımımız oldu, bunun hesabına biz sağ

qaldıq. Döyüşenlərin nərəsindən, iniltidən və atışmadan qulaqlarım uguldayırdı.

— Çölə çıxın, irəli, əlbəyaxa vuruşa! Qılincı siyirin! — deyə kapitançığırdı. Men cumub odunların üstündən qılinci qapdim. Başqa birisi də böyükdeki qılinci çəkib götürmək isteyəndə barmaqlarına toxunub kəsdi, amma mən heç ağrı hiss etmədim. Qapıdan çölə, gün işığına çıxdım. Kim isə ardımıca cumdu, bilmədim ki, bu kimdir. Qarşıda həkim quldurlardan birinin hücumunu dəf etdi, sonra yamacın döşü ilə onu üzü aşağı qovmağa başladı. Sonra bir zərbə ilə qılincını vurub saldı və üzünü qılinclada doğram-doğram etdi.

— Evin etrafında durun, evə yaxın durun, — deyə kapitançığırdı.

Ara qarışib məzhab itsə də, səs-küy aləmi bürüsə də onun sosinde dəyişiklik hiss etmədim.

Qeyri-ixtiyari əmrə tabe olub, şərqə döndüm, siyitməqlinc evin tini burulanda Andersonla üz-üzə gəldim. O, vəhşicəsinə bağırdı və günəşdən parıldayan qılincın tiyəsi başının üzərində hərləndi.

Mən hətta qorxmağa belə macal tapmadım. Zərbedən qorunmaq üçün yana əyiləndə yumşaq qumda ayağım sürüşdü, təpenin üstündən başı aşağı diyirləndim.

Hücum zamanı mən qapıdan çölə atılonda o biri quldurlar da hasardan aşırdılar ki, gəlib işimizi bitirsinlər. Onlardan biri — qırımızıpapaqlı, qılincını dişinə almış quldur qılçının birini hasardan aşırımışdı, yerə atılmağa hazırlaşırdı. Mənim təpədən diyirlənmeyim bir an çəkdi, yerimdən qalxanda ətrafda hər şey elə əvvəlki vəziyyətdə idi. Hasardan aşmaq istəyən qırımızıpapaq-quldur bayaqqı kimi yenə hasarın üstündə idi, başqa birisi isə hasarın dalından boylanırdı. Cəmi bir neçə dəqiqə davam edən döyüş bitdi. Qəlebə bizim tərəfimizdə oldu.

Bayaq ardımıca qapıdan sıçrayan Qrey yekəpər bosmana aman verməmişdi ki, ikinci zərboni endirsin. Bir anda onun lessini yerə sərmişdi. Başqa bir quldur otağı atəşə tutmaq istəyəndə mazgalın böyründəcə gülə ilə vurulmuşdu. O, qum üzərində

qovrulub can verirdi, bununla belə tüstülenən tapançanı əlindən buraxmırıldı. Üçüncü bir qulduru da bayaq dediyim kimi, həkim vurub öldürmüştü. Hasarı aşan dörd quldurdan ancaq bircəciyi sağ qalmışdı. O da xəncorini döyüş meydanında atıb qaçırdı. O, ölümdən xilas olmaq üçün dəhşət içərisində hasara dırmaşır, ancaq hey sürüşüb yixılırdı.

— Vurun onu! Evdən atəş açın! — deyə həkim çığırdı. — Aforin, özünüüzü daldaya verin.

Ancaq həkimin çığırtısı boşça getdi. Kimsə atəş açmadı. Həmlə edənlərin axırıncısı hasarı aşıb, başqa quldurlarla birlikdə meşədə gözdən itdi. Bir dəqiqə sonra istehkamda hücum edənlərdən bircəciyi də qalmamışdı, şübhəsiz beşcə nəfərdən başqa: bunlardan da dördü hasarın içərisində, biri də çölündə yere sərələnmişdi. Həkim, Qrey və mən cəld istehkamın qapısına sarı atıldıq, tikilinin qalın divarları hücumdan daha yaxşı qoruya bilərdi. Bir də sağ qalanlar hər an öz muşketini qapıb gullə ata bilərdi. Barit tüstüsü çəkiləndən sonra bu qələbənin bizə necə baha başa geldiğini gördük. Güntə huşuz halda öz mazgalının yanına düşmüştü. Başına gullə dəymiş Coys əbədi sükutu dalmışdı. Skvayr kapitanın qoluna girmişdi. Hər ikisinin üzü ağap-paq ağarmışdı.

Mister Treloni dedi:

— Kapitan yaralanıb.

— Hamı qaçıb getdimi? — mister Smollett soruşdu.

— Hamı, qaça bilənlərin hamısı qaçı, — həkim cavab verdi. — Beş nəfərə iso qaçmaq heç vaxt qismət olmayıacaq.

— Beş nəfər, — kapitançığırdı. — bəd deyil. Onlardan beşi, bizdən isə üçü. Demək, indi biz dörd nəfər doqquz quldura qarşı durmuşuq. Bu əvvəlkindən yaxşıdır. Onda biz yeddi nəfər on doqquz adama qarşı vuruşmalıydıq<sup>1</sup>.

<sup>1</sup> Əslində quldurlardan ancaq səkkizi salamatdı. Çünkü mister Treloninin vurduğu gominin içərisində dayanmış matros yaralandığı günün axşamı olmuşdu. Lakin bundan xəberimiz yoxdu. Bunu biz sonralar bildik (*Müallif qeydi*).

XXII fasil

## DƏNİZDƏKİ MACƏRALARIM NECƏ BAŞLADI

Quldurlar daha qayitmadılar. Meşədən birçə gülle de atmadılar. "Onlar bu günlük paylarını almışlar", – deyə kapitan fikrini bildirdi. Biz arxayınca yaralıların yarasını sarıdıq. Tehlükəyə baxmayaraq, naharı bu dəfə skvayrla mən blokhauzun qabağında hazırladıq. Ancaq yaralıların dəhşətli zarılıtı burada da cəsildilərdi.

Döyüş zamanı yaralanan sekkiz nəfərdən yalnız üçü sağ qalmışdı. Mazgallın böyründə gülle yarası almış quldur, Günter və kapitan Smollett. İki nəfərin vəziyyəti ümidsizdi. Quldur cərrahiyə əməliyyatı zamanı oldu, Günter isə göstərdiyimiz bütün səylərə baxmayaraq heç özünə gəlmirdi. Vaxtile mehmanxana-mızda yaşamış qoca quldur ürək tutmasından sonra necə idisə, Günter də eynilə eləcə, bütün günü çox ağır, çətinliklə nefəs alırdı. Onun qabırğaları qırılmış, yixılarkən kəlləsi zədələnmişdi. Ertəsi gün gecə o özüne gəlmədən iniltisiz-filansız keçindi.

Kapitanın isə yaraları ona çox əziyyət versə də, qorxulu deyildi. Çünkü daxili orqanlarına zərər dəyməmişdi. Birinci gülle – Con Andersonun atdığı gülle kapitanın kürək sümüyünü dəlib ciyərini azca sıvırmışdı. İkinci gülle isə baldırına dəyib əzələ bağıını zədələmişdi.

Həkim bizi inandırırdı ki, kapitan mütləq sağalasıdır, ancaq bir neçə həftə gərək gəzməsin, əlini tərpətməsin və çox danışmasın. Barmağının təsadüfən kəsilməsi bekara şeydi.

Həkim Livsi kəsilmiş yerə məlhəm qoydu və səmimiyyətlə qulağımı çəkdi.

Skvayrla həkim nahardan sonra kapitanın yanında oturub məsləhətləşməyə başladılar. Məşvərət günortadan keçmiş bitdi. Həkim şlyapasını başına qoydu, tapançasını götürdü, kemorinə xəncər keçirdi, xəritəni cibinə qoyub müşketini çıynınə aldı. Hasarın şimal tərəfindən aşlı meşədə gözdən itdi.

Böyüklərin söhbətini eşitməmək üçün Qreylə mən otağın lap o biri başında oturmuşduq. Həkimin qəribə hərəkəti Qreyi o qədər sarsıtmışdı ki, hətta çubuğu ağızından götürəndən sonra onu yenidən dodaqları arasına almağı unutmuşdu.

– Şeytana lənət, bu nə işdir! Yoxsa həkim Livsi ağlıntı itirib, – deyə o dilləndi.

– Ola bilməz hamı ağlıni itirsə də, həkim itirməz, – deyə cavab verdim.

– Düz deyirsən. Görünür, mən özüm ağlımı itirmişəm.

– Yox, sadəcə olaraq, həkimin başqa bir məqsədi var, – deyə ona izah etdim. – zənnimcə o, Ben Hannla görüşə getdi.

Sonra bildim ki, gümanum doğru imiş. Bu aralıq istehkam yaman qızmışdı, istiyə davam gətirmək olmurdu. Günorta günəşi həyətdə qumu bərk qızdırılmışdı, başında qəribe fikirler dolanmağa başladı. Bu saat mən sərin məşə ilə gedən, quldurların nəgməsini dinleyen, şam ağaclarını qatran qoxusu ilə nefəs alan həkimə həsəd apardıdım, çünki özüm burada istisiz zəbano çəkən cəhənnəmdə bişirdim, əynimdəki paltarlar isti qatranaya yapışındı. Hər yer insan qanına boyanmışdır, ətrafa da cəsədlər səpələnmişdi.

Istehkama qarşı ürəyimdə baş qaldurmuş dərin nifret, qorxu hissindən geri qalmazdı. Mən döşəməni, qabları yuduqca bu yere qarşı nifretim də dəqiqbədəqiqə artır və həkimə qarşı həsədim güclənirdi. Nəhayət, özümü suxarı torbasının yanında gördüm. Heç kəs mənə baxmırıdı. Qaçmağa hazırlaşdım: kamzolumun her iki cibini suxarı ilə doldurdum.

Siz mənə axmaq deyə bilərsiniz. Mən çox ağlılsız iş gördüm, ağına-bozuna baxmadan riskə gedirdim, ancaq gücüm çatan tədbirləri görüb qaçmaq qərarına gəldim. Bu suxarı ilə azi iki gün dolana biləcəkdirim.

Sonra iki tapança götürdüm. Gülləm və baritum da vardı, özümü yaxşıca başdan-ayağa silahlanmış hesab edirdim.

Planım mahiyət etibarilə çox da pis deyildi. Mən şərq tərəfdə bizim limanı açıq dənizdən ayıran qumsal buruna yetmək, dünən axşam gözüümə deyən ağ qayanı tapmaq, Ben Hannin qayığını axtarmaq isteyirdim. Zənnimcə, belə bir iş əziyyətinə deyərdi. Lakin burasına da əmindim ki, öz xoşumla istehkamdan heç kim məni buraxmazdı, buna görə də gizli qaçmaq qərarına gəldim. Şübhəsiz, məqsədə yetmək üçün belə axmaq yol seçmək düzgün deyildi, ancaq yaddan çıxartmayıñ ki, mən hələ uşaqdım və özüm də artıq qəti qərara gelmişdim.

Bir azdan qaçmaq üçün əlimə fürsət düşdü. Skvayrla Qrey kapitanın sarğılarını dəyişəndə mon hasarı aşılı ağacların arasında gözdən itdim. Mənim aradan çıxdığım məlum olana kimi çox uzaqda idim, heç bir çığırı-bağırı məni geri qaytara bilməzdi.

Mənim bu ikinci ağılsız hərəkətim birincisindən betərdi, Çünkü istehkamda iki sağlam adam qalmışdı. Lakin birinci dəfə olduğu kimi bu dəfə də qaçışım təhlükədən xilas olmaqdə bize kömək etdi. Gəmidən görən olmasın deyə burunun dənizə baxan tərefi ilə deyil, adanın düz şərq sahilinə üz tutdum. Gün hələ çox yüksəkdə olsa da axşam düşürdü. Meşənin içi ilə gedirdim. Qarşıda ara vermədən sahile çırpan dalğaların gurultusundan başqa budaqların şaqquiltisini və yarpaqların xışlıtlisini da eşidirdim. Bu o deməkdir ki, dənizdə külək həmişəkindən güclüdü. Az keçmiş üzümə serin meh vurdur. Bir neçə addım da getmişdi ki, meşə kənarına çıxdım. Gözlerim qarşısında üfüqə kimi uzanın dənizin mavi səthi gün işığında bərəq vururdu, sahildə isə dəniz köpüklərin və qaynayırdı.

Dəfineler adası sahilərində dənizin sakit olduğunu hələ bir dəfə də olsa görməmişdim. Güneş göz qamaşdıranda, hava tamam sakit və küləksiz olanda belə boy-boy qalxan dalğalar gurultu ilə sahile çırpardı. Elə bir yer yoxdu ki, dalğaların gurultusu eşidilməsin.

Mən sahil boyu gəzməkdən həzz alaraq iroliləyirdim. Nəhayət, cənuba sarı kifayət qodər gedəndən sonra qalın kolların arası ilə sürüne-sürüne burunun zirvəsinə qalxmağa başladım.

Arxam donizə, üzüm limanı sarı durmuşdum. Dənizdən osən külək öz çılgınlığından yorulmuş kimi sakitləşməyə başlamışdı. Onu, conubdan və cənub-şərqiñ özü ilə qalın duman gətirən hava axını əvəz etməkdə idi. Skelet adası ilə əhatə olunmuş boğazda su, bu yerləri ilk dəfə gördüyüümüz gündən necə idisə, indi də eləcə qurşun rənginə çalırdı. “İspanyola” dorların başından yük xəttinə kimi, əsgəi tək sallanan qara bayraqı ilə, durğun suda güzgüdə olduğu kimi əks edirdi.

Gəminin yanında bir qayıq vardı. Silver qayığın arxa tərəfində oturmuşdu. Mən onu ləp uzaq məsafədən belə tanıydım. Silver gəminin kənarında aşağı boylanan iki quldurla söhbət edirdi. Quldurlardan birinin başında qırmızı papaq vardı. Bu bir az əvvəl çəperdən aşan həmin yaramaz idi. Onlar deyib-gülürdülər. Bizi bir milə yaxın məsafə ayırdığından, aydın məsələdir ki, sözlerini eşidə bilməzdik. Sonra dəhşətli çığırı eşitdim. Əvvəl qorxdum, amma sonra kapitan Filintin - tutuquşunun səsini tanıdım. Mənə hətta elə gəldi ki, Silverin qolunda oturmuş əlvən quşu görürəm.

Qayıq gəmidən aralandı, sahile sarı üzməyə başladı. Qırımızipapaq quldur isə öz yoldaşı ilə birlikdə kayuta endi.

Günəş “Müşahidə borusu”nun arxasında görünməz oldu. Duman qatlaşdı. Hava çox tez qaralmağa başladı. Qayığı bu gün axtarış tapmaq isteyirdimse bir dəqiqə belə yubanmamalı idim. Six kolların arasından yaxşıca görünən ağ qaya məndən xeyli - səkkizdəbir mil aralı ididi. Ona getmək üçün çox vaxt sərf etdim. Bir neçə dəfə kolların arası ilə iməklemeli oldum. Əlim qayanın kələ-kötür səthinə toxunanda artıq gecə düşmüdü. Qayanın böyründə yaşıł yosunlarla örtülüb çox da böyük olmayan bir çuxur vardı. Qum təpeciklərinin və dizə kimi qalxan alçaq kolların dalından çuxur görünmürdü. Çuxurun üstü keçi dərisi ilə örtülmüşdü. İngiltərədə qaraçılara hara getsolər özləri ilə belə

çadırlar aparırlar. Çuxura düşüb çadırın kənarını qaldırdım və Ben Hannin qayığını tapdım. Bu ibtidai, çox sadece bir qayıqdı. Ben möhkəm ağacdan dəyirmi – əyri bir çərçivə düzəltmiş, çərçivəyə isə keçi dərisindən çökək təknə qayırılmışdı. Qayıq vurut bundan ibarətdi. Böyük adam ora çətin minərdi. Hətta mən özüm belə ora zorla oturdum. İçində alçaq bir skamya, ayaq qoymaq üçün çuxur və iki tərəfli avar vardı.

Mən qədim britaniyahların vaxtilə dənizə çıxdıqları hörmə balıqçı qayıqlarını evvəllər heç vaxt görməmişdim. Ancaq sonralar bunları görmək mənə müyəssər oldu. Ben Hannin qayığını təsəvvür etmək üçün sizə dedim ki, bunu homin ibtidai qayıqlardan və ən ilkinə və ən pisinə oxşatmaq olardı. Ancaq onun qədim qayıqlardan bir üstün cehəti vardi ki, – bu da onun yünğülüyü idi. Belə qayığı asanlıqla istədiyin yerə apara bilərdin.

Siz fikirləşə bilorsınız ki, qayığı tapandan sonra mən istehkama qayıtmalı idim. Lakin elə bu vaxt ağlma təzə bir fikir gəldi. Bu fikir ürəyimə elə yatdı ki, hətta kapitan Smollett belə məcbur edə bilməzdi ki, ondan vaz keçim. Mən gecənin zülmətindən istifadə edib “İspanyola”ya yaxınlaşmaq və lövbər kəndirini kəsmək istəyirdim. Qoy axın onu sahildə hara istəyirsə atsın. Quldurlar bu gün səhərki uğursuz vuruşdan sonra yəqin ki, səhər lövberi qaldırıb dənizə çıxacaqlar. Nə qədər gec deyil, buna mane olmaq lazımdı. İş burasındadır ki, gəmida birçə dənə də olsa qayıq yoxdur, buna görə də belə tədbiri yerinə yetirmek bir elə təhlükəli deyildi.

Mən qum üstündə oturub suxarı çeynəyir və havanın tamam qaralmasını gözləyirdim. Beynimə düşən bu tədbiri həyata keçirmək üçün bu ən sərfəli gecə idi. Göyün üzünü qalın duman bürüdü. Günün son şüaları batan kimi Dəfnələr adası zülmətə qərq oldu. Qayığı çiynimə alıb çuxurdan çıxdım. Büdrəyə-büdrəyə suya tərəf gedəndə ətrafi bürüyən zülmətdə iki işiq göründü: biri bataqlığın yaxınlığında, sahildəki tonqaldı, burada quldurlar içib sərxoşluq edirdilər; o birisi isə gəminin dal tərəfindəki illüminatordu. Gəmi, arxası mənə tərəf çevrildiyindən

onun qalan işıqlarını görmürdüm. Bu işığın da özündən çox duşanlar içərisində əriyən ləkəsini – əksini gördüm. Çəkilmə başladığından dənizlə sahil arasında yaşı qum yeni bir kəmər çəkmişdi. Ayaqlarum topuğa kimi lehməyə girmişdi, suya çatmaq üçün bir xeyli vaxt belə getməli oldum. Bir neçə addım da dayaz suyun içi ilə yeriyib qayığı dənizə saldım.

## XXIII fəsil

### ÇƏKİLMƏNİN İXTİYARINDA

Zənnim məni aldatmışdı, qayıq mən boyda, mən çəkidiə adam üçün münasibdi. Həm yüngül, həm də mutəhərrikdi. Ancaq bununla belə hey fırlanır, yana əyilirdi, onu idarə etmək çox çətindi. Çanımı boğazına yetirirdi, nə edirdimse, yenə yerindəcə herlənirdi. Sonralar Ben Nann özü etiraf etdi ki, yalnız onun şıltığına beləd olan adam bu qayıqda üzə biler.

Şübhəsiz, mən hełə onun şıltığına beləd ola bilməzdim. O mənə lazım olan səmtdən başqa, hara desən üzürdü. Ən çox da sahilə doğru çönürdü. Əgər çəkilmə olmasaydı, heç vaxt gəmiyə gedib çata bilməzdim. Xoşbəxtlikdən çəkilmə məni qabağa atıb birbaş “İspanyola”ya sari aparırdı.

Gəmi ovvelcə, otrafi bürüyən zülmətdən də qara bir ləkə kimi görünürdü. Sonra onun gövdəsinin və dorlarının cizgilərini aydınca seçdim. Sahildən uzaqlaşdıqca çəkilmənin gücü ilə sürtətlə üzməyə başladığından, bir an keçmiş özümü lövbər kəndirinin boyrundə gördüm və tez ondan yapışdım.

Löber kendiri yay kimi elə gərilməşdi ki, az qalırdı gəmi lövbərdən qırılıb təcrid olsun. Çəkilmə neticəsində əmələ gələn axın gəminin altında dağ seli kimi qaynayır və coşurdu. Bir biçaq zərbəsi ilə “İspanyola”nı çəkilmənin axınına vermək olardı.

Ancaq yaxşı ki, vaxtında ayıldım, başa düşdüm ki, belə gərilməş kəndiri kəssəm, məni at şıllağından bərk vurur. Qayığım çevrilər, özüm də dənizin dibinə gedərəm.

Dayanıb gözləməyə başladım. Əlverişli təsadüf olmasaydı, ehtimal ki, öz fikrimdən vaz keçəcəkdim. Lakin küləyin istiqaməti dəyişilməyə başladı, əvvəl cənub-şərq küləyi əsirdi, sonra o, cənub küləyinə, gecə düşəndən sonra isə cənub-şərq küləyinə çevrildi. Mən yubanana kimi baş qaldırmış ansız külək "İspanyola"ni suyun axınına qarşı əvvərdi. Lövbər kəndirinin boşalması məni sevindirdi, bir göz qırpmında əlim suya batdı.

Fürsəti əldən vermək olmazdı. Qatlama cib biçağını dilimlə açıb kəndirin liflərini doğramağa başladım. İkicə lif qalmış kəndir yenidən gərildi. Mən də küləyin təzədən baş qaldırmamasını gözləməyə başladım.

Kayutdan gələn çığırı-bağırtı çoxdan qulağıma dəyirdi. Ancaq o qədər başım işə qarışmışdı ki, buna fikir vermirdim. İndi bekərçılıqdan səsi dinleməyə başladım.

Vaxtilə Flintin topçusu olan ikinci bosman Izrael Hendsi səsin-dən tanıdım. Şübhəsiz, o birisi də dostum – qırımızıpapaq quldur idi. Səslərdən hiss edirdim ki, her ikisi lül sərxaşdır və hələ də içməyi davam etdirirlət. Onlardan biri sərxaşca çığra-çığra illüminatoru açıb suya nə isə vizildatdı. Yəqin bu boş şüşə idi. Onlar yalnız içməklə məşgül deyildilər, həm də bərk savaşırıllar. Söyüş dolu kimi yağırdı və mənə elə gelirdi ki, aradabir döyüşürdülər də. Amma sonra ara sakitləşir və savaş kəsilirdi. sonra yenə söyüş, savaş davam edir, bir neçə dəqiqə sonra tozədən keçirdi.

Sahildə ağaların arasında tonqal yanındı orada kim isə qo-dim, üzüntülü yeknəsəq bir dənizçi mahnısı oxuyurdu, her bən-din axırı ulamaya oxşar zəngulə ilə bitirdi. Səyahətimiz zamanı bu mahnını çox eşitmışdım. Mahnı elə uzun idi ki, heç kəs onu axıra kimi oxumazdı, hövələsi yetənə kimi deyər, sonra yarımkıçık kəsərdi. Mahnının bir para sözleri xatirimdə idi:

Yetmiş beş dənizçidən biri də qayıtmadı,  
Burulğanlara düşüb yetmiş beşi də batdı.

Fikirləşdim ki, yəqin, həmin qüssəli mahnı, bu səhər bir çox dostlarını itirmiş quldurların kədərləi əhvali-ruhiyyesinə uyğun-

dur. Lakin sonra öz gözümlə gördüm ki, əslində bu dəniz quldurları dənizin özü kimi tamam hissiz-duyğusuz bir məxluqdur.

Nəhayət, külək yena baş qaldırdı və gəmi qaranlıqda mənə tərəf hərəkət etdi. Kəndirin boşaldığını hiss edən kimi axırıncı liflərə biçaq çəkdirim.

Külək mənim qayığıma təsir etmirdi, buna görə də bir göz qırpmında "İspanyola"nın lap böyrünə qısqıldı. Axına düşmüş gəmi öz oxu ətrafında hərlənirdi.

Hər an çevrilmək təhlükəsi altında var gücümle avar çökirdim. Gəmi mənim qayığımı öz ardınca çəkib aparırdı, heç cür ondan aralana bilmir, yavaş-yavaş onun burnundan arxa tərəfinə sarı hərəket edirdim. Nəhayət, o mondən aralanmağa başladı, bu təhlükəli qonşuluqdan canımı qurtarmaq ümidiндə idim. Elə bu vaxt gəminin böyründən sallanan kəndir əlimə keçdi. Tez ondan yapışdım.

Nə üçün ipdən yapışdım? Burasını heç özüm də bilmirəm. Şübhəsiz bunu bilaixtiyər etdim. Ancaq elə ki, kəndir əlimə keçdi və onun möhkəm bağlılığına əmin oldum, birdən-birə bir maraq – illüminatordan kayutun içərisinə baxmaq həvəsi moni üstələdi.

Kəndirdən yapışaraq yuxarı dırmaşdım. Bu, çox təhlükəli idi, çünki qayıq hər an aşa bilərdi. Yuxarı qalxdım. Kayutun bir hissəsini və tavarı gördüm.

Bu vaxt gəmi və ona söykənmiş qayıq süretlə axına qoşulmuşdu. Biz düz tonqalla üzbez dayanmışdıq. Gəmi xışltı ilə dalgaları yarırıdı, dənizçilərin təbirincə desək, gəmi "danişmağa başlamışdı". Başa düşə bilmirdim ki, gəminin keşiyini çəkən quldurlar niyə haray salımlılar. Illüminatordan içəri boylananadək bunun səbəbi mənə aydın deyildi. Ancaq baxan kimi hər şey məlum oldu. Hendsə yoldaşı bir-birinin boğazından yapışmışdılar, içəridə ölüm-dirim döyüşü gedirdi.

Mən aşağı düşdüm, skamyaya oturdum. Bir saniyə geçikseydim qayıq çevriləcəkdi. Zəif lampa alovunun işıqlandırıldığı qandan boğulmuş sərt üzər hələ də gözlərimin qarşısında cilvəle-

nirdi. Bu müdhiş mənzərəni unutmaq və zülmətə alışmaq üçün gözlərimi yumdum.

Sahildə ara vermədən davam edən mahni nəhayət, kəsildi. Tonqal başında şənlik edənlər mənə tanış olan başqa bir nəğməni oxumağa başladılar.

Bir ölü sandığına on beşi gətdi qurban,  
Ho-ho-ho, bir şüşə də rom!  
İç, iç, onsuz da axır sonı yuxacaq şeytan.  
Ho-ho-ho, bir şüşə də rom!

“İspanyola”nın kayutunda bu an rom və şeytan gör neler edirdi. Bu fikirlərə dalmışkən gözlənilmədən qəribə bir təkan hiss etdim. Qayığım birdən yana əyildi və istiqamətini dəyişdi. Axının sürəti bire-iki artdı.

Gözlerimi açdım. Ətrafında qəribə bir parıltı ilə bərq vuran xırda dalgalar köpüklenir, şırıldayıb qaynayır, aşib-daşırı. Məndən bir neçə yard aralı üzən “İspanyola” da deyəsən, istiqamətini dəyişmişdir. Qaranlıq səmada onun dor ağaclarını güclə seçirdim. Diqqətlə baxdım gördüm ki, indi də o, cənuba baş alıb gedir.

Dönbüb sahile baxdım, ürəyim qorxudan az qaldı partlasın. Bu an tonqal düz arxamda yanındı. Deməli, axın birdən sağa burularaq həm hündür gəmini, həm də mənim yüngül, mütəhərrik qayığımı çekib apardı. Getdikcə daha çox çağlayan, dalgaları boy-boy qaldıran coşqun axın bizi dar boğazdan açıq dənizə qovurdu.

Gəmi gözlənilmədən əvvəlki istiqamətinə görə en azı iyirmi dərəcə bucaq meyli ilə, ikinci dəfə döndü. Bu an iki dəfə qışqırıdilar. Trap üzəri ilə qaçanların tappılıtı eşidildi. Başa düşdüm ki, sərxaşlar döyüşü kəmişlər. Təhlükə hər ikisini ayıtmışdı.

Mən qayığın dibində uzanıb həyatımı taleyin hökmünə tapşırıdım. Boğazı keçəndən sonra biz azığın dalgaların qoynuna girəcəkdik ki, bu da tezliklə mənim bütün ozab-əziyyətlərimə son qoyacaqdı. Ölümən qorxmurdum. Ancaq heç bir inad göstərmədən uzanıb onu gözləmək işgəncə idi. Beləcə bir neçə saat

uzandı. Dalğalar məni atıb tutur, başdan-ayağa isladırdı. Hər dalğa məni ölümə təhdid edirdi. Zaman keçdikcə yorğunluqdan bütün bədənim süstəldi. Vəziyyətim dəhşətli olsa da hər şeyi unudub, dərin yuxuya getdim. Doğma yerlerimiz və köhnə “Admiral Benboy” yuxuma girdi.

## XXIV fəsil

### QAYIQDA

Gözümü açanda artıq hava işıqlaşmışdı. Axın məni Dəfineler adasının cənub-qərb sahili ilə aparırdı. Günəş çıxmışdı. Ancaq keçilməz qayaları pillə-pillé dənizə sarı uzanan uca “Müşahidə borusu” onun qabağını kəsmişdi.

Baş dağı və Arxa dor Təpəsini yan tərəfində gördüm. Təpə çılpaqdı və boz dumana qərq olmuşdu. Baş dağı isə qırx-əlli fut hündürlükde sıldırırm qayalar və bir-birinin üstünə qalanmış qaymalar ilə əhatə olunmuşdu. Mən sahildən olsa-olsa dörd-dəbir mil aralı idim. Avari götürüb sahilə üzəməyi qərara aldım.

Ancaq tezliklə bu arzumdan vaz keçməli oldum. Çünkü üzü-qoylu çevrilmiş qayaların arasında vurnuxan dalgalar çılgıncasına ulyayırdılar.

Şahə qalxan nəhəng dalgalar köpüklənə-köpüklənə gurultu ilə qayalara çırıldı. Sahilə doğru getsəydim, ya azığın dalgalar məni altına alıb ezəcək, ya da keçilməz qayalar arasında nahaq yere eldən-dildən düşəcəkdirdim.

Məni qorxudan təkcə bu deyildi. Stol kimi yastı qayalar üzərində dərisi sürüskən qəribə nəhəng ejdahalar sürüñürdü. Arabir onlar gurultu ilə suya cumub və dənizin dibinə batırdılar. Onlar ləp çoxdular, İt kimi hürüşürdüler və bu vəhi hürüşü qayalar eks-səda kimi təkrar edirdi.

Sonralar bildim ki, bunlar suiti imişlər. Özləridə çox zərərsiz həyvanlarmış. Bunların dəhşətli görünüşü, sahilin çıxılmaz qa-

yalıq olması, dalğaların azgincasına qayalara çırpılması ol-ayağımı soyutdu, sahilə çıxmaq həvəsindən vaz keçdim. Bu dəhşətlərlə qarşılaşmaqdansa, dənizdə acımdan ölmək məsləhetdi.

Bu zaman xilas olmaq üçün başqa bir fürsət elə düşdü. Cəkilmə neticəsində Baş Dağdan şimala sarı qum zolağı uzanıb gedirdi. Bundan o tərəfə, daha şimala başqa burun – bizim xəritədə Meşəli Burun adlanan yer görünürdü. Meşəli Burun ta dənizin kənarına kimi enən uca şam ağacları ilə örtülmüşdü.

Silverin sözlerini xatırladım o, deyirdi ki, Dəfinələr adasının qərb sahili boyunca gedən axın sonra şimala təref dönür. Bildim ki, həmin bu axına düşmüsem. Qüvvə sərf etmək nəhaqdı. Mən Baş Dağı ötüb daha çox ürəyeyatan axar-baxarlı Meşəli Buruna yan almağı qət etdim.

Dəniz dalğalı idi. Cənubdan əsen mülayim külək axınla üz-meyimə kömək edirdi. Dalğalar müvazi qalxıb-enirdilər.

Sert külək əssəydi, men çoxdan batmışdım. Mülayim meh vurduqca yüngül, xırdaca qayığın necə məharətlə üzdüyüñə iki göz gərəkdi tamaşa etsin. Qayığın dibinə uzanıb etrafə göz gəzdirirdim. Başının üzərində neheng göy dalğalar şahə qalxır, üstümə hücum çəkirdilər... Mənim qayığım isə rəqs edirmiş kimi dalğaların başına qalxır, sonra quş kimi süzə-süzə aşağı sürüşürdü. Elə bil altından yayı vardi, gərilib-açıllırdı.

Bir azca ürekəldim, hətta avar çekmək fikrinə düşdüm. Ancaq müvazinetin azca pozulması dərhal qayığın hərəkətinə təsir edirdi. Azacıq tərpənən kimi, o, süzgün yerişini dəyişir, dalğaların zirvəsindən elə sürətlə enirdi və etrafə su fontanı sıçradaraq burnu suya elə cumurdur ki, qorxudan başım hərlənirdi.

Qorxmış və islanmış halda yenə qayığın dibinə uzandım. Qayıq da o saat özünə gəldi və əvvəlki kimi dalğaların arası ilə ehtiyatla yoluna davam etdi.

Hər şey aydınındır, avar çekmək olmazdı. Bəs onda sahilə necə çıxaydım?

Qorxsam da özümü itirmədim. Hər şeydən əvvəl matros şapka suyu qayığın içindən boşaltmağa başladım. Sonra qayıqa

göz qoydum, bilmək istəyirdim ki, onun dalğalar üzərilə belə yüngülə sürüşməsinə səbəb nədir. Sahildən və ya gəmidən adama elə gəlirdi ki, hər bir dalğa yckə düz və hamar bir dağdı. Əslində isə belə deyildi, bu – dik başı, yoxusu və yamacı olan nahamar dərələr silsilesindən ibarətdir. Qayıq öz başına buraxılanda dik yoxuşlardan və uca zirvələrdən qaçaraq məharətlə özünə yol tapirdi.

“Çox gözəl, – deyə düşündüm. – Deməli, sakitcə uzanmalı, müvazinəti pozmamalıyam. Ancaq düz yerlərdə, elə fürsət düşdükcə, qayığı sahilə çıxarmaq üçün avar çekmək olar”.

Belə də etdim. Narahat bir vəziyyətdə dirseklerin üzərində uzanmışdım. Arabır avari suya vurur, qayığı sahilə yönəltməyə çalışırdım.

Bu çox ağır, zəhlətökən bir iş olsa da, hər halda bəzi müvəffəqiyyətlərim vardı. Meşəli Buruna yctəndə başa düşdüm ki, sahilə çıxmaq qeyri-mümkündür; axın məni buradan ötürəcək. Halbuki sahil məndən cəmisi bir neçə yüz yard aralı idi. Dənizdən əsen külək ağacların yaşıl zirvələrini tərpədirdi. Yaxındakı buruna yan ala biləcəyimə emindim.

Vaxt keçirdi. Bərk susamışdım. Dalğalar üzərində min bir rəngə çalan günəşin şux şüalarından göz qamaşındı. Üzüme sıçrayan dəniz suyu quruyur, dodaqlarına duz təbəqəsi çökürdü. Boğazım qurumuşdu, başım ağrıydı. Ağaclarsa lap yaxında idi, onlar öz sərinlikləri ilə məni cəzb edirdilər. Lakin axın qayığımı burunun qarşısından sürətlə ötürüb keçirdi. Yenidən açıq dənizə düşdüm. Burada gördükərim bütün planlarımlı alt-üst etdi.

Qarşımıda məndən yarım mil, belkə bundan da az aralı “İspanyola” bütün yelkənlərini açıb gedirdi. Şübhəsiz, məni görəcək və xilas edəcəklər. Susuzluqdan elə əzab çəkirdim ki, özüm də bilmədim buna sevinim ya kədərlənim. Ancaq bu barədə fikirleşməyə macal tapmadım. Heyrətdən donub qaldım. “İspanyola” orta dorun alt yelkənini və üçbucaq çəp yelkənini açaraq irəliləyirdi. onun gözəl, qar kimi ağapaq yelkənləri günəş

altında gümüşü rəngə çalır, göz qamaşdırırıdı. İlk dəfə gözümə dəyəndə onun bütün yelkənləri gərilmışdır. Özü də şimal qərbə istiqamət götürmüştü. Fikirləşdim ki, yəqin, gəmidekiler adanın başına dolanıb, öz əvvəlki yerlərinə qayıtməq isteyirlər, ancaq sonra daha çox qərbə meyl etdi. Dədim məni görübər, götürmək isteyirlər. Lakin birdən o düz, küləyə qarşı döndü və yelkənləri boşaldı. Gəmi acızcasına durdu.

“Ay sizi öküz vursun, yəqin, ikisi də lülqəmbərdi”, – deyə fikirləşdim.

Kapitan Smollettin yeri məlum, belə idarə üsulu üçün sizə bir toy tutardı ki!

Bu arada gəmi bir istiqamətdən başqa istiqamətə keçmək üçün öz oxu ətrafında firlandı və bir-iki dəqiqə sürətlə üzdü, sonra yenə burnu küləyə qarşı çevrildi və yenə durdu. Bu hal bir neçə dəfə təkrar oldu. “İspanyola” gah şimala, gah cənuba, gah şərqə, gah da qərbə üz tutur, yelkənləri çırpınır, sonra yenə bir an əvvəl götürdüyü istiqamətə qayıdırıdı. Məsələ aydındır, gəminin idarə edən yoxdur. Bəs adamlar hardaydılardı? Ya bərk serxəsdular, ya da gəmini tərk edib getmişdilər. Əger gəmiyə minə bilsəydim bəlkə də onu öz əsl kapitanına qaytarardım.

Axın qayığı və gəmini eyni sürətlə aparırdı. Lakin gəmi tez-tez öz istiqamətini dəyişdiyindən, tez-tez durduğundan, demək olar ki, heç irəli getmirdi. Qayıqda otura bilsəydim və avar çəkseydim, şübhəsiz onu yaxalardım. Birdən gəmiyə çatmaq arzusu məni üstələdi. Təzə macəralar həvəsi və su yanğısı mənim ağılsız cəsarətimi ikiqat artırdı.

Yerimdən qalxan kimi üstümə sıçrayan dalğa məni topəndən-dırnağa islatdı. Ancaq indi bu məni qorxutmadı. Oturdum, bütün qüvvəmi toplayıb yavaş-yavaş avar çəkdir və başsız qalan “İspanyola”ya doğru üzdi. Bir dəfə dalğa mənə elə bir təkan vurdu ki, ürəyim quş kimi çırpındı. Dayanıb qayıqdan suyu denizə tökməyə başladım. Ancaq tezliklə qayığın şiltaqlığına alışdığınımdan onu coşqun dalğalar arasından üsul-üsul keçirirdim, ara-sıra dalğalar köpüklerini üzümə çırpırdı.

Gəmi ilə qayıq arasındaki məsafə getdikcə azalırdı. Gəmi hər dəfə o təref-bu tərefə döndükcə bərəq vuran mis Rumpeli<sup>1</sup> seçirdim. Göyortədə ins-cins yoxdur. Quldurlar, yəqin ki, gəmini tərk edib qaçmışdır. Qaçmamışlarsa demək, anbara lülqəmber düşüb qalmışlar. Qapını bağlaram, orada qalarlar, özüm də gəmide istədiyimi edərəm.

Nəhayət, bəxtim gətirdi. Külək bir neçə anlıq kəsdi. Axına düşmüş “İspanyola” yavaş-yavaş öz oxu ətrafında çöndü. Gəminin arxasını gördüm. Kayutun illüminatoru açıqdı. Gündüz olşa da stol üzərində lampa yanırıdı. Büyük yelkən bayraq kimi salanmışdı. Gəmi yalnız axına tabe olduğundan süroti azalmışdı. Mən ondan bir az geri qalmışdım, indi avara ikiqat güc gəlməklə ona yetə bilərdim. Aradakı məsafə yüz yarddan çox olmazdı, bu vaxt təzədən külək qalxdı, yelkənləri qabartdı. O, sol tərefə çönüb qaranquş kimi dalğaların arasına ilə səkib uçdu.

Əvvəl bütüin ümidi itirdim, sonra sevindim. Gəmi dövrə vurub birbaş üstümə üzməyə başladı. Aradakı məsafə yaribayarı, üçdəiki, dörddəuc dəfə azaldı. Gəminin burnu dalğaları yarıqca suyun köpükləndiyini gördürüm. Kiçik qayığımdan o mənə çox nəhəng gəldirdi.

Birdən məni nə kimi təhlükə gözlədiyini duydum. Gəmi sürütlə mənə yaxınlaşmadı idi. Fikirləşməyə macal yoxdur. Bir-təhər özümü xilas etməli idim. Mən təpə kimi qabarən dalğanın zirvəsinə qalxanda gəminin burnu böyrümdəki dalğanı yarğı. Buşprit<sup>2</sup> düz başının üstündə asılmışdı. Ayağa durdum və yemidəcə hoppandım, qayığa su doldu. Bir əlim də utleqardan<sup>3</sup> yapışdım, ayağım ştaqla<sup>4</sup> brasın<sup>5</sup> arasına keçdi. Beləcə havadan asılmışdım. Qorxudan bağrım yarıldı. Aşağıda yüngüləcə bir təkan hiss etdim. Gəmi qayığımı vurub batırdı. Başa düşdüm ki, “İspanyola”dan ayrılməq qotı mümkün deyil.

<sup>1</sup>Rumpel - sükanı idarə etmək üçün qol, dəstek

<sup>2</sup>Buşprit - gəminin burnunda irəli uzanan tir

<sup>3</sup>Utleqar - buşpritin davamı

<sup>4</sup>Ştaq - dorun yuxarı hissəsindən gəminin burnuna çəkilən, dor sabit saxlayan ip

<sup>5</sup>Bras - gəmide yelkən asılması üçün dor ağacına perpendikulyar vurulmuş reyli hərəkətə gətirən kəndirler

## “ŞƏN ROCER”I AŞAĞI SALIRAM

Buşprite yenice dırmaşmışdım ki, ipdən sallanmış üçbucaqlı çəp yelkən gurultu ilə açıldı, cə bil top atıldı, yelkən gərilərək gəminin başqa istiqamətə çevirdi. Gəmi başdan-ayağa tir-tir titrdi. Bir an keçmiş, o biri yelkenlər qabarsa da çop yelkən yenidən şappıldadı və boşalıb sallandı.

Gözlenilməz təkandan az qaldı ki, suya düşüm. Vaxt itirmədən buşpritin üstü ilə sürünməyə başladım və başı ustə göyərtəyə yixildim. Göyərtədə bəkin yel tutan tərəfine düşmüşdüm. Böyük yelkon açıq olduğundan gəminin arxa hissəsi görünmürdü. Burada ins-cins yoxdu. Göyərtə üsyandan bəri yuyulmamışdı, palçıqlı ayaq izləri nəzərə çarpırdı. Boğaziqırıq boş şərab şüşəsi döşəmədə o tərəf-bu tərəfə diyirləndirdi.

Birdən “İspanyola” yene üzü kuləyə döndü, Üçbucaq çəp yelkenlər arxamda tappıltı ilə bir-birinə çırıldı. Sükan döndü və bütün gəmi titrdi. Bu zaman böyük yelkənin bərkidildiyi aşağıdakı üfüqi ağaç vəziyyətini dəyişdi, yelkənin alt kənarını idarə edən ip mancanağı hərlədib cirildadi və gəminin arxa tərəfi göründü.

Hər iki quldur orada, gəminin arxa tərəfində idi. Qırmızıpaşa quldur arxası ustə hərəkətsiz uzanmışdı. Qollarını yana açmışdı, elə bil çarmixa çəkilmişdi, dişlerini qıcamışdı. İzrael Hends isə başını sinəsinə əyərək falşbortun<sup>1</sup> böyründə oturmuşdu. Qolları taqətsiz sallanırdı. Gundən yanmış üzü şam kimi ağappaq idi.

Gəmi dəli at kimi şahə qalxmışdı. Yelkenlər gərilir, hər an istiqamətin dəyişilməsindən dora bərkidilmiş üfüqü tir elə bir quvvatla silkələnirdi ki, dor ucadan inildəyirdi. Vaxtaşırı gəminin burnu dalğaların içino çumur, su fəvvəresi falşbortun üstündən içəri axıb töküldü. Artıq dənizin dibinə getmiş, mənim

əldəqayırılma, yelbeyin qayığım dalğaların öhdəsindən bu yekəper, möhkəm gəmidən yaxşı gəlirmiş.

Gəmi hər dəfə sıçrayanda qırmızıpapaq quldur yerindəcə atılıb-duşurdü. Lakin onun üzünə ifadəsinin dəyişməməsi məni dəhşətə salırdı. O eynən əvvəlki kimi dişlərini qıçayıb gülürdü. Həndis isə hər təkandan sonra hey arxaya sürüşürdü. Yavaş-yavaş gəminin kənarına gedib çıxdı. Bir ayağı surahidən dənizə aşdı. Mən onun yalnız bir qulağını və qırırmı saqqalını görürdüm.

Onların böyründə göyərtənin taxtaları üzərində qaralan qan zolağı gözümə dəydi. Fikirləşdim ki, yəqin, sərxiş vaxtı bir-birilərini biçaqlamışlar.

Gəmi bir neçə saniyə sakit üzməyə başladı, birdən İzrael Hendsin zəif iniltisi eşidildi, o, əvvəlki yerinə çekildi. Bu zəif inilti onun çox yorğun olduğuna dəlalət edirdi. Alt çənəsi sallanmışdı. Onun bu halına bir anlığa urəyim yandı. Ancaq sonra alma çelləyində oturduğum vaxt eştidiyim söhbəti xatırladım, ona daha yazığım gəlmədi.

Mən qrot-dor ağacına yanaşdım və istehza ilə dedim:

– Mister Hends, görüsünüzmü, mən yənə gəmidəyəm.

O, gözlərini güclə qaldırıb üzümə baxdı, elə sərxişdi, ağılında deyildi, buna görə də heç təəccübəlmədi də. O, bircə söz deyə bildi:

– Brendi.<sup>1</sup>

Vaxtı itirmək olmazdı. Göyərtəni yarıya bölmüş yelkənin altından keçib trapla kayuta endim.

Burada hər şey alt-üst edilmişdi; bütün yaşılərin kılıdını qırmışdilar. Qułdurlar, görünür, xəritəni axtarılmışlar. Döşəmədə bir qarış palçıq vardi. Onlar bataqlıq yanında sərxişluq edəndən sonra palçıqlı ayaqları ilə bura dolmuşdular. Ağ rəngli qızılı haşiyəli arakosmələrin üzərində kirli barmaq izləri qalmışdı. Burada onlarla boş butulka vardi, gəmi ləngər vurdुqca şüşələr cingili ilə o künclən-bu künçə gillənirdi. Həkimin təbabətə aid

<sup>1</sup> Falşbort – gəminin göyərtədən olan yan sürəhisi

kitablarından birini stol üstüne atmışdılar. Səhifələrinin yarıdan çoxu yoxdur. Görünür, tənbəki bükmək üçün cırmışdır, hərc mərcliyin hökm sürdüyü otaqda əvvəlki kimi ortada his verə verə bir lampa tüstülənirdi.

Anbara baş çekdim. Bir dənə də olsun çəllək yoxdu. Döşəmə üzərində saysız-hesabsız boş şüşə vardi. Başa düşdüm ki, qiyamın başlanğıcından ta bu vaxta kimi quldurların ayıq günü olmayıb.

Ora-buranı çox axtarandan sonra Hends üçün bir şüşə araq tapdım. Özümə bir az suxarı, bir az quru meyvə, bir dolu ovuc kişmiş və bir tike də pendir götürdüm.

Göyərtəyə qalxdım. Gətirdiklərimi bosmanın əli çatmayan bir yerə, sükanın böyrüñə yiğdim. Çöllekden doyunca su içəndən sonra arağı Hendsə uzadıdım. O, arağı yarı edəndən sonra butulkanın boğazını ağızından çekdi.

— Göylərin gurultusuna and olsun ki, mənə elə bu lazımdı, — dedi.

Mən bir kündə oturub yeməyə başladım.

— Yaranız ağrıdırı? — deyə soruştum.

Səsi elə xırıldayırdı ki, elə bil hürürdü:

— Həkim burada olsaydı, məni çoxdan sağaldardı. Ancaq özün görürsen ki, mənimki gətirmir... Bu siçovul da gəbərdi, — o, qırmızıpapaq adama işarə etdi. — Çox pis dənizçi idi... Bəs sən bura necə gəlib çıxdın?

— Mən bura gəmini idarə etməyə gəlmışəm, mister Hends, Ta təzə əmr alana kimi məni özünüzə kapitan hesab edin.

O mənə çox qaşqabaqlı baxdı, ancaq bir söz demədi. Yanaqları bir azca qızardı, ancaq çox xəstəhal görünürdü, gəminin hər təkanından özünü saxlaya bilmir, yana əyilirdi.

— Mister Hends, bunu da deyim ki, bu bayraq heç xoşuma gəlmir. İçazə verin onu endirim. Bundansa bayraqsız olmaq daha məsləhətdir.

Bunu deyib dora tərəf qaçdım, böyük yelkenin altından keçib lazım olan kendiri dartdım və zəhrimara qalmış qara bayraqı alıb dənizə fırlıdatdım.

— Allah kralı saxlasın! Rədd olsun kapitan Silver! — deyə çıçırib papağımı yellədim.

O, başını qaldırmadan, altdan-altdan mənə göz qoyurdu. Üzü hiyologlik ifadə edirdi. Nəhayət, dilləndi:

— Kapitan Hokins, zənnimcə siz sahilə çıxmaqdan imtina etməzdiniz, Gəlin bu barədə danışaq.

— Niyə, pis olmazdı, böyük məmnuniyyətlə çıxardım, mister Hends. — Bunu deyib tezədən yeməyə girişdim və böyük iştahla yerdə qalan şeyləri də içəri ötürdüm.

— Bu adam, — o, başının zəif hərəkətilə meyite işaret etdi. — Adı O'Brayen idi... İrlandiyadandı... Mən onunla birlikdə yelkenləri qaldırdım. Limana qayıtmaq istədik. Ancaq öldü, indi anbardakı su kimi iyələnir. Heç bilmirəm ki, indi gəmini kim sürəcək? Sən təkbaşına, mənim göstərişim olmazsa bunun öhdəsindən gəlməzsən. Qulaq as, mənə bir az yemək-içmək ver, yaramı da köhnə şərfli, ya da elə yaylıqla bağla, bunun müqabiliндə gəmini sürməyi sənə öyrədim. Razısan?

— Ancaq burasını nəzərə alm ki, — dedim, — mən kapitan Kid-din durduğu yerə qayıtmaq fikrində deyiləm. Mən gəmini şimal tərəfdəki duracağa aparıb orada sakitcə sahile yan almaq istəyirəm.

— Yaxşı! Məni elə də axmaq bilməyin, — deyə çıçırdı. — İşin nə yerdə olduğunu başa düşürəm. Lap yaxşı bilirəm ki, uduzmuşam, sənin bəxtin kəsib. Nə deyirəm ki? Şimal duracağına istəyirsən? Buyur. Mənim üçün başqa çıxış yolu yoxdur. Göy gurultusuna and olsun, lap istəsən gəmini birbaş edam olunacağım meydana sürüm.

Onun sözleri o qədər də mənasız deyildi. Biz sövdələşdik. Üç dəqiqə keçmiş “İspanyola” külək istiqamətində, Dəfinələr adasının sahili ilə üzürdü. Mən qabarma başlayanadək Şimal duracağına çatmaq üçün günortaya kimi Şimal Burnunu keçmək niyyətində idim. Belə olduqda qorxusuz-hürküsüz sahilo yalar, sonra suyun çəkilməsini gözlər və sahilo çıxardıq.

Rumpeli bərkidib aşağı endim, öz sandığımı axtarib tapdım, oradan anamın mənə bağlılığı yumşaq ipək yaylığı çıxartdım,

Hends mənim köməyimlə budundakı qan sızan dərin yaranı sağdı. Bir az yedi, iki-üç qurtum da araqdan sonra deyəsən, özünə gəldi, belini düzəldib dik oturdu, ucadan aydın damışmağa başladı və tamam başqa bir adam oldu.

Uyğun külək əsdiyindən gəmi quş kimi səkirdi. Çox iti getdiyimizdən sahilin mənzərəsi hər an deyişilirdi. Sıldırıım qayalıq sahil arxada qalmışdı. Biz indi cir şam ağacları bitmiş yasti, qumlu sahilə gedirik. Buradan da ötdük. Çılpaq qayalıq təpəyə yetdik – bura adanın lap Şimal bucağı idi.

Gəmini sürməyim mənə ləzzət verirdi. Gözəl günəşli hava, mənzərəli sahildən zövq alirdım. Yemək-içməyim boldu, istehkamdan qaçdığını üçün də daha vicdan əzabı çəkmirdim. Çünkü gəmini ələ keçirməklə belə böyük bir müvəffəqiyyət qazanmışdım. Bosmanın gözləri olmasayı, hər şeydən çox razi qalardım, O mənim hər hərəkətimi kinaya ilə izləyirdi, ara-sıra üzündə qəribə təbəssüm görünürdü. Bu təbəssümde no isə qüvvəsi tükkənmiş bir adamın iztirabı vardı, bu – yaşı ötmüş qocanın dərdli təbəssümü idi. Ancaq onda bir də nə isə istehza və xeyanət izleri vardı. Mən işləyirdim, o isə bic-bic gülümseyir və izləyirdi, hər hərəkətimi izləyir, izləyirdi.

## XXVI fəsil

### İZRAEL HENDS

Külək sanki bizə kömək etmək məqsədilə istiqamətini dəyişib cənubdan deyil, qərbənən əsirdi. Biz heç bir əziyyət çəkmədən adanın şimal-şərq qurtaracağından Şimal boğazının girəcəyinə çatdıq. Ancaq lövbərsiz olduğumuzdan, qabarma artıq müəyyən səviyyəyə çatana kimi, limana girməyə cəsarət etmədik. Buna görə də gözləməli olduq. Bosman gəmini yoluna salıb sürmək qaydalarını mənə öyrədirdi, tezliklə bu sahədə böyük müvəffəqiyyət qazandı. Sonra biz dinməzcə oturub yeməyə başladıq.

– Kapitan, – İzrael əvvəlki kinaya ilə məne müraciət etdi. – Köhnə yoldaşım Subrayen burada düşüb qalıb. Onu götürüb suya ata bilərsənmi? Mən çox da vasvası deyiləm, onu o dünyaya göndərdiyim üçün vicdan əzabı da çəkmirəm. Ancaq zənnimeçə, o bizim gəmini bir ele bəzəmir. Belə deyil?

– Mənim ona gücüm çatmaz. Bir də belə işlərdə səriştəm yoxdur. Qoy uzansın, – deyə cavab verdim.

– Cim, bu “İspanyola” yaman uğursuz gəmidir, – deyə o, göz vurub sözünə davam etdi.

– Gör bir burada nə qədər adam qırılıb. Bristoldan çıxdığımız gündən bəri nə qədər hedbəxt dənizçi tələf club! Ömrümüzdə heç belə uğursuz səyahət görməmişəm. Odur, O’Brayen də öldü, görən o, doğrudan ölüb? Mən avamam, sən isə oxuyub-yazmağı bacarırsan, Düzünü de görüm: adam öləndən sonra yox olub gedir, ya bir vaxtlar dirilir?

– Siz yalmız bədəni ödürüb bilərsiniz, mister Hends, ruhu yox. Bilin ki, O’Brayen indi sağdır, özü də o dünyada bizi gözləyir.

– Eh! Çox təəssüs! Deməli, mənim zəhmətim hədər gedib.

– Ancaq ruh, məncə bir elə ziyan verə bilməz. Cim, mən ruhdan qorxmuram. Bura bax, səndən bir şey xahiş etmək istəyirəm düş kayutdan mənə lənət şeytana, heç bilmirəm nə isteyəcəkdir... Hə, yadına düşdü, bir şüše şərab getir. Bu araq çox tünddür.

Bosmanın torəddüdü mənə şübhəli göründü, düzü, şərabı araqdan üstün tutmasına inana bilmədim. Bütün bunlar bəhanə idi. Gün kimi ayındı; o məni göyertədən əzaqlaşdırmaq istəyirdi. Ancaq bu onun nəyinə lazımdı? O mənim gözümün içine baxa bilmirdi. Nəzərlərini məndən yayındırırdı. Gah göye baxır, gah da O’Brayenin meyitinə nozər salırdı. O, hey gülümsünürdü. Hiylə ona güc gələndə dilinin ucu dodaqları arasından görünürdü. Uşaq da bilərdi ki, o nə isə külək gəlmək istəyir. Mən heç məhəl qoymadım, şübhələndiyimi üzə vurmadım.

– Şərab istəyirsınız? – soruştum. – Çox gözəl. Qırmızısından, ya ağından?

– Fərqi yoxdur, dostum, təki tünd olsun, bir az da çox olsun.

— Yaxşı... Sizə portveyn gətirərəm, mister Hends. Ancaq gərək axtaram.

Aşağı endim, ayaqqabılarımı qəsdən yerə döyəcləyirdim. Sonra onları çıxarddım, ehtiyat yolla, səssizcə kubrikə gəldim, oradan pilləkənlə yuxarı qalxıb qabaq tamburdan yavaşca başımı çıxarddım. Hends heç ağlına belə gətirməzdi ki, onu pusuram. Ancaq mən onun nəzərini cəlb etməmək üçün hər ehtimala qarşı ehtiyatlı oldum. Hələ ilk baxışdan başa düşdüm ki, mən haqlı imişəm.

O, imokləmeyə başladı, göyortədə çox yeyin gedirdi. Görünür, yaralı ayağı bərk sancırdı, çünki hər dəfə hərəkət etdikcə yavaşca inildəyirdi. Yarım dəqiqə keçməmiş şərq tərefdəki novalçaya çatdı. Həlqə kimi dəstələnmiş gəmi kəndirinin arasından uzun bir biçaq, daha doğrusu, kiçik xəncər çıxartdı. Alt çənəsini irəli verib, dəstəyinə kimi qana bulaşmış xəncəri nəzərdən keçirdi. Əli ilə tiyosunu yoxladı və tez onu qoynuna qoydu. Tələsik geriyə, falşbortun böyründəki əvvəlki yerinə süründü.

Beləliklə, mənə hər şey aydın oldu. Deməli, İzrael hərəkət edə bilirdi, üstündə də silah vardı. Madam ki, bütün bu işləri görmək üçün məni başından eləyib göyortədən uzaqlaşdırılmışdı, demək, məni öldürmək fikrinə düşmüştü. Öldürəndən sonra nə edəcəkdi, bunu deyə bilmərəm. Şimal duracaqdan bataqlıq yaxınlığındaqlı quldur düşərgəsinə düşmək üçün adanın bu başından o başına pay-piyada gedəcəkdəmi, ya topda atış açıb yoldaşlarını haraya çağıracaqdı, əlbəttə, burası mənə məlum deyildi.

Mən Hendsə yalnız bir məsələdə etibar edə bilerdim. Her ikimiz gəmini təhlükəsiz bir yerə aparıb oradan da zəhmət sərf etmədən çıxartmaq isteyirdik. Bu yerə kimi bizim istəyimiz tuş gəlirdi, eyni idi. Nə qədər ki bu arzu yerinə yetməmişdi, mənim həyatım təhlükədən uzaqdı. Bu fikirləri ürəyimdə çək-çevir etdikcə vaxtı da itirmirdim. Geriyə qayıdib ayaqqabılarımı geyindim. Bir şüşə şərab götürdüm, göyərtəye qalxdım.

Hends əvvəlki yerində bayaqqı vəziyyətdə yük tayı kimi yere sərələnmişdi. Gözlerini qiymışdı. Sanki zeif olduğunda gün

ışığına baxa bilmirdi. O məni nəzərdən keçirtdi, bu işə adət etmiş adam kimi, şüşənin boğazını tez qırıb, adətən belə vaxtlarda deyildiyi kimi:

— Sənin sağlığına, — deyib şərabı başına çəkdi. Sonra nəfəsini dərdi, cibindən bir lay çeynəmə tənbəki çıxardı və məndən xahiş etdi ki, ondan bir balaca tikə qopardım.

— Xahiş edirəm bir azca kəs, yanında biçaq yoxdur, qopartmağa isə gücüm çatmaz. Eh, Cim, Cim... halim xarabdır. Bir tikə kəs ver. Bu, deyəsən, axırıncı tənbəkdir ki, çeynəyirom. Çox çəkməz, tamam üzülmüşəm. Tez, lap tez o dünyalığam...

— Yaxşı, — dedim, — kəsərəm. Ancaq sizin yerinizi olsaydım... Özümü belə pis hiss etsəydim, ölümdən qabaq tevbə edərdim.

— Tövbə? — deyə soruşdu. — Nəyi?

— Necə nəyi? Bilmirsiz nəyi tövbə edəsiz? Siz öz vəzifənizə xəyanət etmişiniz. Həyatınız boyu günaha batmış, yalan danışmısız, qan tökmüsüz. Odur, ayaqlarınız altında yatır. Onu siz öldürmüsüz. Bütün bu işlərdən sonra soruştursunuz ki, “nəyi tövbə edim?” Bütün bunlara görə, mister Hends.

Onun qoltuğunda gizlətdiyi qanlı xəncəri xatırladıqca, məni öldürmək istədiyini fikirləşdikcə qızırdım, lazımlı olduğundan çox qızırdım. O isə çox içdiyindən qəribə bir təmtəraqla cavab verdi:

— Mən otuz il denizlərdə üzümüşəm. Pisi, yaxşını, sakit havanı, qasırğanı görmüşəm, acliq çəkmişəm, bir-birinin üstə biçaq çəkib adam öldürməyi görmüşəm. Eh, daha nələr, nələr görmüşəm. Ancaq birçə dəfə də, xeyirxahlığın zərrə qədər insana fayda verdiyini görməmişəm. haqq — birinci zərbəni vuranın tərefindədir. Ölülər dişləyə bilməz. Budur mənim etiqadım. Amin!.. Qulaq as, — o, birdən tamam başqa bir səslə danışdı. — Bəsdir, boş-boş danışdıq. Qabarma artıq qalxmışdır. Mənim əmrimi dirlə, kapitan Hokins. Biz gerek, gəmini limana çıxaraq.

İndi bizim keçəcəyimiz yol iki mildən çox olmazdı. Ancaq bu, çox çətin yoldu.

Şimal limanın gireceyi nəinki dar və dayazdı, dənizin dibi qayalıq olduğundan həm də dolanbacdı. Gərək bütün diqqətimi-

zi ve bacarığımızı əsirgəməyəydik. Mən bacarıqlı bir içraçı, Hends nə ola komandır idi. Biz elə məhəretlə dayaz yerləri aylanıb keçirdik ki, iki göz gərəkdi tamaşa etsin.

Hər iki burnu ötüb keçəndən sonra hər tərəfdən quru ilə əhatə olunduq. Şimal tərəfin sahilləri eynən cənub limanın sahilleri kimi qalın meşəlikdi. Ancaq limanın özü uzun və dardı. Limandan çox çay mənşəbini xatırladırdı. Qarşında limanın cənub bucağında qəzaya uğramış gəminin yarı çürümüş gövdəsi göründürdü. Bu, üç dorlu böyük bir gəmi idi. Yəqin lap çıxdan burada batıb qalmışdı, çünkü üstünü yosun basmışdı. Goyərtəsinde bir kol bitmişdi. Koluñ üstündə əlvan çiçəklər açmışdı. Limanın mənzərəsi cansızıcı olsa da duracaq üçün çox əlverişli idi.

Hends dedi:

— Bir bax, necə səfali yerdir. Yan ala bilərik. Təmiz, hamar qum, dalğa-filan da yox, ətraf meşə, o gəmidə də gör necə gülər açıb.

— Əger sahile yan alsaq gəmi saya oturmazmı? — deyə soruştum.

Onu sayadan çıxartmaq bir o qədər də çətin iş deyil, — deyə Hends cavab verdi. — Çekilmə zamanı gəmi kəndirini sahile aparıb o uca şam ağacılarından birinin gövdəsinə sarıysa, kəndirin o biri ucunu isə gətirib gəmidəki bucurqata keçirərsən. Sonra da qabarmanın gözlərsən. Qabarmanın başlayanda kəndiri tutub çoksən, gəmi öz-özünə sayadan çıxar. Oğul, indi isə gözde-qulaqda ol. Biz dayaz yerə yaxınlaşırıq, gəmi düz ora gedir. Bir azca sağa döndər... bax, belə... düz sür... Sağa... bir azca sola... düz... düz...

Onun verdiyi əmrləri mən tələsik və dəqiq yerinə yetirirdim. Birdən o çığrıdı:

— Əzizim, küləyin səmtilə get!

Var gücümle sükanı çəkdim. “İspanyola” sürətlə dönüb meşəli sahile yaxınlaşdı.

İş məni elə aludə etmişdi ki, bosmamı gözdən qoymamağı təmam unutmuşdum. İndi məni bircə şey maraqlandırırdı; gəmi

saya oturub quma çökməsin. Necə bir təhlükə qarşısında olduğumu tamam unutmuşdum. Özüm də gəminin sağ böyründən əyilib burun tərəfdə suyun qaynayıb köpüklənməsinə tamaşa edirdim. Birdən nə isə daxili narahatlıq məni məcbur etdi ki, arxaya yönüm. Belə olmasaydı heç bir müqavimet göstərmədən telefon olacaqdım. Heç özüm də bilmirəm ki, niyə çöndüm, bəlkə bir xışltı eşitdim, ya gözümə nə isə bir şey dəydi, ya məndə pişiksayağı bir sövq-təbii baş qaldırdı, no isə üzümü çevirdikdə Hendsi gördüm. O, sağ əlində xəncər üstümə gəlirdi. Özü də lap mənə yaxınlaşmışdı.

Gözlerimiz rastlaşanda hər ikimiz çığrıdıq. Mən dəhşətdən, o isə qızılış öküz kimi qəzəbindən, irəli atılıb üstümə cumdu. Mən gəminin burnuna sarı sıçradım və rumpeli əlimdən buraxdım. Əlimdən çıxmış rumpel gərildi, bu təsadüf məni ölümən qurtardı. Rumpel gərilib zərbə Hendsin sinəsinə dəydi, o yıxıldı.

Hends qalxana kimi qısqıldıqım künçdən sıçrayıb qaçdım. İndi bütün göyərtə ixtiyarım idı. Hara istəsəm qaça bilərdim. Böyük dorun yanında dayandım, tapançanı cibimden çıxardım, nişan alıb çaxmayı basdım. Hends düz üstümə gəlirdi. Çaxmaq şəqqıldadı, ancaq gülə açılmadı. Sən demə, patronda barıt islanıbmış. Başısoyuqluğuma görə özümü o ki var söydüm. Axı tapançanı niyə təzədən doldurmamışdım? İstənilən qədər vaxtımvardı. Ehtiyatlı olsaydım, indi qoyun qəssab qarşısında duran sayağı elibəş dayanmazdım.

Hends yaralı olduğuna baxmayaraq, çox cəld hərəkət edirdi. Çal saçları, əsəbilidən və qəzəbdən qızarmış üzünə tökülmüşdü. İkinci tapançanı çıxartmağa macal tapmirdim. Əmindim ki, o da elə o birisi kimi islanmış olar. Bircə şey mənə ayındı ki, özümü orabura vurub qorunmalı, onunla qabaq-qabağa durmamalıyam, eks təqdirdə o məni qovub bayaqkı kimi gəminin burnuna sıxışdırar və qanlı xəncəri canımı tuşlayar. Böyük dorun yoğun gövdəsindən tutub durmuşdum, qorxudan bütün əzələlərim gerilmişdi.

Hends aradan çıxmış istədiyimi görüb dayandı. Bir neçə saniyə özünü elə göstərdi ki, guya sağdan və ya soldan hücum

etmək isteyir. Buna görə mən də gah sola, gah da sağa çöñür-düm. Bu, döyüşdən çox evimizdə, Qara Topo limanında qayalar arasında oynadığım oyuna oxşayırdı. Ancaq o vədəki oyunda ürəyim heç belə döyünməzdə. Hər halda oğlan uşağınə bu oyun ombasında yarası olan qoca dənizçidən asan gəlirdi. Mən bir az da cürotlonib bu oyunun nə ilə bitəcəyini fikirleşməyə başladım. "Əlbette, mən hələ bir müddət də beləcə özümü qoruya bilərəm, ancaq gec-tez o mənim işimi bitirəcək..."

Biz beləcə üz-üzə durduğumuz zaman "İspanyola" birdən torpağa oturdu. Təkandan yana - sol tərəfə əyildi, belə ki, gö-yortə ilə suyun səthi qırx beş dərəcoliç bucaq təşkil etdi. Növdən içəri sel kimi su axdı, göyərtədə falşbortun yanında iri bir gölməçə emələ gəldi.

Hər ikimiz müvazinəti itirib nova tərəf üz-üzə diyirlədik. Qırmızı papaqlı, əllərini yana açıb döşəməyə sərələnmiş qulduğun cəsədi də bura diyirləndi. Başım bosmanın ayaqlarına elo dəydi ki, dişlərim çapqınladı. Buna baxmayaraq cəld yerimdən sıçradım, Hends ölünum altında qalmışdı. Gəmi əyildiyindən daha göyərtədə qəçməq mümkün olmadı. Bir an belə itirmədən başqa qurtuluş vasitəsi axtarmalı idim, çünki düşmən indicə üstümə atılıcaqdı. Arxa dorun ipləri başımın üzərindən asılmışdı. İplərdən yapışdım, sərənə çatana kimi birləfəsə yuxarı dırmaşdım.

Çevikliyim məni ölümündən qurtardı. Xəncər aşağıda - ayağından yarımcə fut aralı parladı. Zəhmətinin hodər getməsindən darixan Izrael həndən aşağıdan yuxarı baxırdı, heyrətdən ağızı açıla qalmışdı.

Nəfəsimi dərmək üçün imkan tapdım.

Vaxt itirmədən təzədən tapançamı doldurdum. Hər ehtimala qarşı ikinci tapançamı da doldurdum.

Hends mənim hər hərəkətimi qeyzlə izləyirdi. Başa düşdü ki, vəziyyəti xeyli pisleşib. Bir az fikirləşəndən sonra çox çətinlikle iplərdən yapışdı, xəncəri dişinə almışdı. Ağır-ağır yuxarı dırmaşmağa başladı. Hündürdən inildəyir, yaralı ayağını dalınca sürüyürdü. Aramızdakı məsafənin dörddə üçünü çıxana kimi

mən hər iki tapançamı doldurdum. Bundan sonra hər əlimdə bir tapança onunla danışmağa başladım.

- Mister Hends, bir addım belə atsanız özünüzü ölmüş bilin. Sizə məlum olduğu kimi ölürlər dişləməzlər, - deyə istehza ilə əlavə etdim.

O saat dayandı. Üzünün ifadəsində gördüm ki, nə isə fikir-ləşir. Ancaq beyni çox ləng işləyirdi, öz təhlükəsizliyimdən sevinərok ucadan güldüm. Nəhayət, o, bir neçə dəfə udqunandan sonra dilləndi. Üzünün ifadəsi əvvəlki kimi idi, karıxmışdı. Da-nışmasına mane olan biçağı ağızından aldı, ancaq yerindən tərpənmədi.

- Cim, - dedi, - biz hər ikimiz - mən də, elə sən də gərəksiz, lazımlı olmayan işlər görmüşük. Gəl barışaq, əgər bu təkan olmasayı, sənin işini bitirmişdim. Ancaq bəxtim gətirmir, heç gətir-mir. Başqa çarəm yoxdur, qoca dənizçi cavan dəinizçiye güzəştə getməlidir.

Mən onun sözlərindən nəşə çəkir, hasar üstə qonan xoruz kimi şisir, forəhlə gülürdüm. O, birdən sağ əlini qolayladı. Hava-da nə isə ox kimi viyıldadı. Mən zərbe və bərk ağrı hiss etdim. Çiynam dor ağacına mixlandı, Bəlkə dəhşətli ağrıdan, bəlkə də gözlənilməz hərəkətdən - heç özüm də bilmirəm necə oldu ki, hər iki çaxmayı basdım. Tapançaların ikisi də birdən açıldı və ikisi də əlimdən düşdü. Lakin düşən təkcə tapançalar deyildi. Bosman boğuq bir səsle ipləri buraxıb başı üstə suya getdi.

## XXVII fəsil

### "PIASTRLAR"

Gəmi elə əyilmişdi ki, dörlər su üzərində asılı qalmışdı. Toyuq talvar üzərində oturan kimi mən də sərenin üstündə oturmuşdum. Altımda isə körfəzin durğun suları çalxanırdı. Hends məndən xeyli aşağıda göyərtəyə yaxın olduğundan falşbortla

mənim aramdan suya düşdü. Qanlı köpükler içərisində o, yalnız bircə dəfə suyun səthinə qalxdı, sonra əbədi olaraq dənizin dibinə çökdü.

Su durulduğdan sonra gördüm ki, gəminin kölgəsində təmiz qum üzərində uzanmışdır. Cəsədin üzərindən iki balıq üzüb keçdi. Su dalgalandıqca adama elə gəlirdi ki, o tərpənir, yerindən qalxmaq isteyir. Ancaq o, ikitərəfli ölmüşdə: həm gülə dəymışdı, həm də suda boğulmuşdu. O mənim işimi bitirmək istədiyi yerdə balıqlara yem olmuşdu.

Bütün bunlardan başım gicəlləndi, qorxudan ürəyim bulanırdı. İsti qan kürəyimdən ve sinəmdən aşağı süzülürdü. Ciynimi dor ağacına mixlamış xəncor qızmar dəmir kimi məni yandırırdı. Ağrıdan qorxmurdum, buna dözərdim. Başqa bir fikir məni dəhşətə salırdı. Sərənin üstündən qopub bosmanın yanına, sakit, yaşıl dalğalar qoynuna düşə bilərdim.

İkiəlli sərəndən elə yapmışdım ki, barmaqlarım gizildəyirdi. Təhlükəni görməmək üçün gözlerimi yumdum. Bir az da huşum özümə geldi, ürəyim sakitləşdi və özümü elə aldım. Hər şeydən əvvəl xəncəri dərtib çıxartmaq istədim, ya o çox dərin batmışdı, ya da əsəblərim çox gərgin olduğundan heç vəchlə bu işi görə bilmirdim. Bütün bədənim titrədi. Qəribə burasıdır ki, mənə məhz bu titrəmə kömək etdi. Xəncər çox dərin getməmişdi. Əte yox, deriyə saplanmışdı. Buna görə də mən titrəyəndə dörüm xəncərdən qopmuşdu. Qanaxma güclənsə də özüm qurtarmışdım. Lakin kamzolum və köynəyim hələ də dora mixlanmışdı.

Dartınıb tamam azad oldum. Gəminin sağ kənarına çəkilmiş kəndirlərdən yapışib aşağı sürüsdüm və göyərtəyə düşdüm. Ölsəydim də sol tərəfdəki kəndirlərdən yapışmazdım. Çünkü İzrael bayaq həmin kəndirlərin üstündən aşmışdım.

Kayuta düşdüm, yaramı sarımaq isteyirdim. O mənə yaman eziyyət verirdi. Hələ də qan axırdı. Ancaq çox da dərin və təhlükəli deyildi və qolumun hərəkətinə mane olmurdu. Ətrafa göz gəzdirdim. İndi gəmi mənim ixtiyarında idi. Son sərnişindən – O'Brayenin meyitindən yaxamı qurtarmaq barədə fikirləşməyə başladım.

Mən qabaqda demişdim ki, o, falşbortun yanına diyirlənmişdi. Müdhis bədheybət bir kukla kimi oradaca uzanmışdı. Bu rəngi-rufu dolanmış, həyat cazibədarlığından məhrum olan, insanın özü boyda yekə bir kukla idi. Onu götürüb suya atmaq çətin deyildi. Facieli macəralarım müddətində mən meyitlərə alışmışdım və demek olar ki, onlardan heç qorxmurdum. Onun kəmərindən yapışib saman torbası kimi gəmidən dənizə vizildatdım. O, şappilti ilə suya düşdü. Qırmızı papağı başından çıxıb suda üzməyə başladı. Meyitin düşməsindən bir müddət sonra su duruldu. İndi hər ikisini – O'Brayenlə İzraeli aydın gördüm. Yan-yana uzanmışdilar. Suyun hərəkətindən hər ikisi tərpənirdi. O'Brayen cavan olsa da başı tamam dazdı. O, keçəl başını öz qatilinin dizinə söykənmişdi. Hər ikisinin üzərindən keçən balıqlar o torof-bu tərefə şütyüyrdüler.

Gəmidə tək-tənha qalmışdım. Çokilmə artıq başlamışdı. Günlap əyilmişdi, qərb sahildə bitən şamların kölgəsi limanı keçib “İspanyola”nın göyortəsinə çatırdı. Limanı şərq tərəfdən ikibaşlı təpə əhatə etsə də, dənizdən əsən axşam küleyindən gəminin kəndirləri uğuldayır, yelkenlər yellənir və şappilti ilə çırplılırdı.

Gəminin təhlükəyə uğraya biləcəyini fikirləşib aşağıdakı kəndələn yelkenləri sarılb göyərtəyə yatırtdım. Büyyük yelkeni isə boşaltmaq o qədər də asan deyildi. Gəmi yan verdiyindən yelkenin aşağı kənarının borkidildiyi kəndələn dirək su üzərindən asılmışdı. Dirəyin bir ucu və bura borkidilmiş yelkenin kənarı iki-üç futa qədər suya batmışdı. Bu isə təhlükəni daha da artırırdı. Vəziyyət çox gərgin idi. Mən belə qərara gəldim ki, heç bir şeyə toxunmayım. Nəhayət, biçağı çıxarıb yelkonı qaldıran ipləri kəsdim. Yelkenin yuxarı kənarının borkidildiyi dirək o saat aşağı endi. Yelken küləkdən qarın verdi və suya düşdü. Nə qədər əlleşdimsə yelkeni endirən kəndiri çəkib yiğə bilmədim. Buna mənim gücüm çatmazdı. Əlimdən nə gələrdi, “İspanyola”nı taleyin ixtiyarına buraxmaqdən başqa çarəm yoxdu. Axı mən özüm də taleyin ixtiyarına atılmışdım.

Bu aralıq limanı axşam toranı bürümüşdü. Meşə ağaclarının arasından keçən Günəşin son şüaları yelkenlər üzərində kral bū-

rünçeyindəki daş-qaş kimi parıldayırdı, hava soyuyurdu. Su çekildikcə gəmi daha da oyılır, yan verirdi.

Mən gəminin burnuna çıxbıq aşağı boylandım. Bu səmtdə su lap dayazdı. Hər ehtimala qarşı kəndirdən ikiəlli yapışib üsulluca suya düşdüm. Su qurşağı güclə çatırdı. Dalğaların ovduğu qum bərkdi. Yelkənnini suya sərmış "İspanyola"nı böyüri üstə qoyub gümrah addımlarla sahile çıxdım. Gün batmışdı. Külək şam ağaclarının arasında gəzirdi.

Bələliklə, mənim dəniz macəralarım bitdi. Şübhəsiz, bəd də bitmədi: gəmi quldurların əlindən alınmışdı. İndi biz okeana çıxa bilərik. Mən mümkün qədər eve, – bizim istehkama tez qayitmaq və öz müvəffəqiyyətlərimlə öyünmək isteyirdim. Yəqin özbaşına çıxbıq getdiyim üçün əvvəl məni bir az danlayacaq, ancaq "İspanyola"nı ələ keçirməyim bütün günahlarımı yuyacaq, hətta kapitan Smollett belə mənim xidmətlərimi tərifləyəcəkdi.

Bu düşünçələr içərisində kefim kök, damağım çağ istehkama tərəf yollandım. Əmin idim ki, burada yoldaşlarım məni gözləyirlər. Şərqdən axan, kapitan Kild limanına tökülen çayın mənbəyini ikibaşlı təpədən aldığı yaxşı xatırlayırdım. Mən sola, bu təpəyə san döndüm. Çayın en dar yerində keçmək isteyirdim. Burada meşə xeyli seyrəkdi. Təpənin dik döşünü aşdım və çaydan köcdim.

Mən Ben Hanna həmin bu yerdə rast gəlmışdım. Ehtiyatla addımlayır, ətrafıma dörd gözlə baxırdım. Hava tamam qaralmışdı. Təpənin iki zirvəsi arasındaki aşırımdan keçəndə qaranlıq göydə çırpınan alovun əksini gördüm. Belə güman etdim ki, bu Ben Hanndır, ocaqda özüne axşam yeməyi hazırlayırdı.

Ürəyimdə onun ehtiyatsızlığına təəccüb etdim. Alov mənim gözümə dəyirso, bataqlıqdakı düşərgədə Silverin də gözünə dəyə bilər.

Gecə göz-gözü görmürdü, mən güclə özümə yol tapırdım. Arxamda ikibaşlı təpə və sağında "Müşahidə borusu" – bunlar mənim yeganə bələdçilərimdi, ancaq ətrafi bürümüş zülmətdə bunlar da yavaş-yavaş əriyib gedirdi. Tək-tük ulduzların zəif işığı sayrışındı. Qaranlıqda kollara ilişir, xəndeklərə yixılırdım.

Birdən hava bir azca işıqlandı. Başımı qaldırdım. "Müşahidə borusu"nın zirvəsinə solğun işıq düşmüdü. Aşağıda ağacların arasından nə isə böyük, gümüşü bir şey görünürdü. Bildim ki, ay çıxır.

Aydınlıq yolumu xeyli asanlaşdırıldı. Addımlarımı yeyinlotdim. Arabir hətta qaçırdım. Səbirsizliklə hasara çatmaq isteyirdim. Ancaq istehkamın ətrafinı bürümüş meşəyə çatanda xatırladım ki, ehtiyatlı olmalıyam, buna görə də yavaş-yavaş getməyə başladım. Bu qədər macəradan sonra, düşmən əvəzinə səhvən, dost güllesindən bada getmək böyük faciə olardı.

Ay getdiçə qalxır, bütün meşə talalarını işığa qərq edirdi. Qabaqda ağacların arasında ay işığına bənzəməyən bir parıltı gözünmə dəydi. Bu isti, qırmızı alov arabir, deyəsən, bir azca tündlöşür, közərirdi. Görünür, bu tüstünlənib, külə örtülməkdə olan tonqaldı.

Lənət şeytana, o nədir elə?

Nəhayət, meşə kənarına gəlib çıxdım. Hasarın qərb tərəfi ay işığına bolenmişdi, qalan hissəsi və binanın özü zülmət içərisində idi, bu zülməti bir neçə yerdən ay işığı doğrayırdı. Binanın arxasında nəhəng bir tonqal yanırırdı. Zorif və solğun ay işığında tonqalın şüx alovu nəzərə çarpırdı. Heç yerdə bir kimso görünmürdü, səs-səmir eşidilmirdi. Ancaq bu dağlarda uğuldayan küləyin səsi eşidilirdi.

Mən heyrət içərisində ayaq saxladım, hətta bir az da canımı qorxu düşdü. Biz heç vaxt belə böyük tonqal qalamazdım. Kapitanın əmri ilə yanacara qənaət edərdik. Narahat oldum, istehkamdan ayrıldığım müddətdə, görəsən, dostlarımın başına bir qəzavü-qədər gəlməmiş ki?

Kölgədə gizləno-gizlənə hasarın şorq qurtaracağına yetişdim. Ən qaranlıq yeri seçib divarın üstündən aşdım.

Səs-küy qaldırmadan, iməkləyə-iməkləyə evin tüninə yaxınlaşdım. Birdən yüngülləşmiş halda köksümü ötürdüm. Xorultu səsindən zəhləm gedərdi. Yuxuda xoruldayan adamları dinnəmək mənə əzab verərdi. Lakin bu dəfə dostlarımın uca və asu-

də xorultusu mənə musiqi kimi xoş gəldi. Dənizdə olarkən gecə gözətçisinin “hər şey öz qaydasındadır” çığırması səni nigarçılıqdan necə qurtarırsa, bu xorultu da məni eləcə sakitləşdirirdi.

Yalnız bircə şey mənə qəribə göründü: onlar geşikcisiz filansız yatmışdır. Beş mənim əvəzimə bura öz dostəsilə Silver gəlmış olsayıdı, onların heç biri sübhü görməyəcəkdi. Buna səbəb, şübhəsiz, kapitanın yaralı olmasıdır. Tehlükəli bir vəziyyətdə, hətta keşikdə durmağa adamları olmadığı bir şəraitdə dostları buraxıb getdiyimə görə özümü o ki var danlaşdım.

Qaşıya çatdım və içəri boylandım. Otaq o qədər qaranlıqdı ki, göz gözü görmürdü. Xorultudan əlavə başqa qəribə bir sos də eştidim: qanad pırıltısına, dimdik tiqqıltısına oxşar bir ses. Əllərimi irəli uzadıb içəri girdim, “İndi öz əvvəlki yerimdəcə uzanaçağam, – deyə öz-özümə gülümsədim. – Sohər yoldaşlarımın təəccübədən bərəlmış gözlerinə baxıb onları lağla qoyacağam”.

Kiminsə ayağına iləşdim. Yatan adam o biri böyrü üstə çevrilib inildədi, ancaq ayılmadı.

Elə bu vaxt qaranlıqda gözlənilməz koskin bir qışçıraq qopdu: “Piastr! Piastr! Piastr!” Səs beləcə ara vermədən, dəyişilmədən saat zəngi kimi cyni ahənglə davam etdi.

Bu, Kapitan Flint idi – Silverin yaşıl tutuquşusu! Sən demə qanad çalan, ağac qabığımı dimdikləyən də o imiş! Yatanları ən sayiq gözetçidən belə yaxşı qoruyan o imiş! İndi də ez yekahəng, zəhlətökən çığrtısı ilə mənim gelişimi xəbər verirdi.

Qaçıb gizlənməyə macəl tapmadım. Tutuquşunun cir, cingilli səsinə yatanlar ayılıb yerlərindən sıçradılar. Silverin səsi eşidildi. O, söyüş söyüb çığrdı:

– Kimdir gələn?

Mən qaçmaq istəyəndə kiminləsə toqquşdum. Onu itələdim, başqa birisinin pəncəsinə keçdim. O məni bərk-bərk tutub saxladı. Silver dedi:

– Dik, məşəli bəri gətir!

Quldurlardan biri eşiə qaçıb və yanar kösövlə qayıtdı.



## XXVIII fəsil

### DÜŞMƏN DÜŞƏRGƏSİNDE

Məşəlin qırmızı işığı evin içərisini işıqlandırdı.

Bu, on çox qorxduğum bir məsələni təsdiq etdi. Quldurlar istehkamı və bizim bütün ərzaq ehtiyatımızı ələ keçirmişdilər. Konyak çəlləyi, donuz eti və suxarı torbaları əvvəlki yerdə idi. Əsirlərdən heç bir əsər-əlamət yoxdu, bu məni lap dəhşətə saldı. Görünür, bütün dostlarımı qırılmışdır. Dərdən ürəyim qıslıdı. Nə üçün mən onlarla birlikdə həlak olmadım!

Sağ-salamat qalmış altı quldurun altısı da burada, qarşında durmuşdu. Beş nəfərin sir-sifəti qıpqrımızı idи, şışmışdı. Onlar sərxos yuxudan ayılıb cəld ayağa sıçradılar. Altıncı quldur ise dirseklerinə yaslanıb oturdu. Onun rəngi ölü kimi avazımışdı. Başında qanlı sarğı vardi. Deməli, yaralı idi, özü də təzəcə yaranmışdı. Yادımı düşdü ki, quldurlar biziə hücum etdikləri zaman onlardan birini vurmuşduq, o da yaralanandan sonra məşədə qaçıb gizlənmişdi. Görünür, bu həmin quldur idi.

Tutuquşu Uzundraz Conun çıyındə oturmuşdu, dimdiyi ilə ləleklerini təmizləyirdi. Silver özü isə hemişəkindən kədərli idi, rəngi də solmuşdu. Danışığa gəldiyi zaman geyindiyi bəzəkli kaftan hələ də əynində idi. Ancaq kaftan indi palçığa bulaşmışdı və tikanlı kolluğa ilisib dəlik-deşik olmuşdu.

– Paho, bu ki Cim Hokinsdir. Yoxsa biziə qonaq gəlibson? Gəl, gəl, köhnə dostun gəlişin mənim üçün həmişə toy-bayramdır.

O, araq çəlleyinin üstündə oturub, çubuğuna tənbəki doldurmağa başladı.

— Dik, oradan mənə od ver,— deyə xahiş etdi. Çubuğuunu yan-  
dırandan sonra sözünə davam etdi: — Sağ ol, dost. Kösövü ton  
qala ata bilərsən. Centlmenlər, siz də uzanın, utanmayın. Mister  
Hokinsin qarşısında farağat durmaya bilərsiz. O, gərək bizi  
bağışlasın, Allah mənim cozamı versin! hə, Cim, — çubuğuunu  
tüstüldərək sözünə davam etdi, — demək sən buradasan. Yaziq,  
qoca Con üçün bu nə böyük hədiyyədir! Hələ ilk baxışdan sənin  
zirək uşaq olduğunu hiss etdim, ancaq indi görürəm ki, sən ləp  
igid oğlanmışsan.

Şübəsiz, mən ona cavab vermədim. Onlar moni divara  
qışmışdılar, şax dayanmışdım, Silverin üzünə sakitcə baxmağa  
çalışırdım. Ancaq ürəyimdən qara qanlar axırdı.

Silver çubuga iki qullab vurdu və sözünə davam etdi:

— Cim, madam ki, bizə qonaq gəlibəsən, bütün ürəyimdən ke-  
çənləri sənə söyləyəcəyəm. Sən mənə həmişə qəlbən yaxın ol-  
musan, ona görə ki, başlı oğlansan. Sənə baxanda cavanlığım  
yadına düşür, mən də sənin kimi cavan və gözəl idim. Həmişə  
də könlümdən keçirdi ki, bizə qoşulasan, öz dəfinə payını alan-  
dan sonra da naz-nemət içərisində yaşayıb, varlı bir centlmen  
kimi həyatını başa vurasan. İndi də, budur, gəlmisən, oğul. Ka-  
pitän Smollett mahir dənizçidir, mən burasını həmişə təsdiq et-  
mişəm, ancaq intizam cəhatdən həddən artıq toləbkardır. Vəzifə  
hər şeydən vacibdir deyərkən, tamamilə haqlıdır. Sən isə öz  
kapitanını atıb qaçmışsan. Hətta həkim də səndən çox narazı  
qalıb. Sənin haqqında “naməcib eclaf” dedi. Xülasə, sən artıq öz  
adamlarının yanına qayıda bilməzsən. Onlar səni öz dəstələrinə  
qəbul etmək istəməzlər. Əgər üçüncü bir komanda düzəltmək  
fikrin yoxdursa, onda gərək kapitan Silverin dəstəsinə qoşulasan.

Demək dostlarım sağdır! Vəziyyət o qədər pis deyilmiş!  
Qaçmağıma görə onların məndən rəncidə olduqlarını eşidəndən  
sonra ürəkdən sevindim.

— Mən daha burasını demirəm ki, indi sən bizim əlimizdəsən,  
— Silver sözünə davam etdi. — Bunu özün görürən. Ancaq mən  
ağlı nəticələr çıxarmağı sevirem. Qorxuzmağın nə mənasi.

Bizim dəstədə xidmət etmək istəyirsənə, öz xoşunla cərgəmizə  
qoşul. Əgər qoşulmaq istəmirsinə, Cim, açıq deyə bilərsən ki,  
yox. Açıq de, qorxma. Görürən ki, mən səninlə açıq danışıram,  
badalaq-zad gəlmirəm.

Titrok seslə dedim:

— İstəyirsiniz ki, cavab verim?

Onun sən boşboğazlığında çox böyük təhlükə, hədə hiss  
edirdim. Yanaqlarım yanır, ürəyim az qala yerindən çıxırı. Sil-  
ver dedi:

— Buna səni heç kim məcbur etmir, əzizim, yaxşı-yaxşı fikir-  
loş, hara tələsirik. Səninlə uz-üzə, göz-gözə durmaq bizə xoşdur.

— Yaxşı, — deyə cavab verdim. Bir az cəsaretə geldim. — Ma-  
dam ki, mənim hansı dəstəyə qoşulmaq istədiyimi sorusuz,  
onda gərək burada vaqe olan əhvalatı açıb deyəsiz. Əvvəla, siz  
nə üçün buradasız və mənim dostlarım haradadırlar?

Quldurlardan biri çox qanıqara soruşdu:

— Vaqe olan əhvalatımı? Bunu bilmək üçün mən özüm də çox  
seyimdən keçərdim.

— Yum ağızını. Səndən ki, soruşan yoxdur! — deyə Silver  
qeyzlə onun sözünü kesdi və sonra əvvəlki nəzakətlə yenə mənə  
müraciət etdi. — Mister Hokins, dünən sehər həkim Livsi  
ağbayraqla yanımıza gəlib dedi: “Kapitan Silver, sizə xəyanət  
etmişlər, gəmi çıxıb getmişdir”. Başımız içkiyo vo nəgməyə qa-  
rişlığından gəmini əldən vermişik. Etirazım yoxdur, heç birimiz  
gəmimiyə göz deyildik. Sahilə qaçıdım. Lənət şeytana, bizim köhnə  
gəmimizdən əsər-əlamət yoxdu. Yerimizdəcə donub qalmışdım.  
Həkim dedi ki: “Nə isə, gəlin barışığa girək”. — Biz ikilikdə —  
mənimlə o barışdıq, gördüyüün kimi sizin bütün ərzaq ehtiya-  
tiniz — araqınız, istehkamınız, hər ehtimala qarş doğradığınız  
odun, necə deyərlər, hər şey, olan-olmazınız bizə qaldı. Özleri  
isə baş götürüb getdilər. İndi haradadırlar — deyə bilmərəm.

O, yenə sakitcə çubuğuunu tüstületdi.

— Əgər ağlı başındadırsa, bilməlisən ki, onlar səni də bu  
muqaviləyə daxil etmişlər. Həkimin də axır sözü bu oldu. Mən

ondan soruşanda ki, "neçə nəfər qalıbsız?" "Dörd nəfər" – deyə cavab verdi. – "Bu dörd nəfərdən də biri yaralıdır. Yaramaz oğlan haradadır, burasını bilmirəm, bilmək də istəmirəm. Onu yada salanda qanımız qaralır". Bax, belə dedi.

Mən soruşdum:

- Elə bu?
- Oğul, bilməli olduğuların bunlardır, – Silver cavab verdi.
- Demək, indi seçməliyəm, eləmi?
- Bəli, başqa çarən yoxdur.

Yaxşı, – dedim. – Mən bir o qədər də axmaq deyiləm. Özüm də bilirom nə edirəm. İndi də mənə nə istəyirsiz eləyin, fərqi yoxdur. Sizinlə rastlaşandan bəri ölüye diri gözlə baxmağa alışmışam. Lakin bundan əlavə sizə bir-iki kəlmə sözüm var, – deyə davam etdim, getdikcə həyocanım artırdı. – Sizin vəziyyətiniz çox ağırdır; gəmi əlinizdən çıxıb, dəfinədən məhrum olubsuz, adamlarınız da qırılıb. İşiniz fənadır. Bilmək istəsəniz ki, butun bu işlərdə günahkar kimdir? Günahkar mənəm, ancaq mən! Adaya çathaçatda, mən gecə alma çəlləyinin içərisində oturduğum zaman Con, Sizin, Dik Conson, sənin vo indi dənizin qurzumuna batmış Hendsin söhbətini eşitdim. Butun öyrəndiklərimi də o saat dostlarımı söylədim. Gəminin lövber kəndirini də mən kəsdim, sizin gəmidə qoyduğunuz adamları da mən öldürdüm, gəmini də elə bir yerdə gizlətmışım ki, qiyamətəcon tapa bilməzsiz. Görürsünüz ki, çox axmaq bir vəziyyətə düşmüsüz. Özüm də sizdən bir zərrə qədər də olsa qorxmuram. İstəyirsiz məni öldürün, istəyirsiz bağışlayın, – bu öz işinizdir. Ancaq mən bir neçə söz də deməliyəm. Məni öldürməyib sağ qoysanız, bütün olub keçəni unudaram, sizi quldurluğuñuza görə muhakimə edəndə dar ağacından xilas etməyə çalışaram. İndi növbə sizindir – seçə bilərsiz. Mənim ölümümün sizə heç bir faydası yoxdur. Sağ qalsam, dar ağacından xilasınıza köməyim deyər.

Susdum, həyecandan nefesim kəsildirdi. Heç kimin yerində qırmızıdamaması məni heyrətə saldı. Onlar qoyun kimi, gözlərini mənə dikmişdilər. Cavab gözlemədən davam etdim:

– Mister Silver, mənə belə galır ki, bunların arasında ən yaxşı adam sizsiz! Əgər həlak olsam, həkimə çatdırarsız ki, mən şərəfsiz olməmişəm.

– Nəzərdə tutaram. – Bu sözləri elə qəribə bir əda ilə dedi ki, məni əle saldığını, ya cəsarətimin ona xoşmu gəldiyini başa düşmədim.

Vaxtilə Bristolda Uzundraz Conun meyxanasında gördüyüüm, üzü gündən qaralmış Morqan adlı qoca dənizçi çıçırdı:

– Burasını da unutmayın ki, o vaxt Qara Köpəyi də tanıyan o idi!

– Bu hələ harasıdır! Götürənən and içirəm ki, Billi Bonsun sandığından xəritəni çıxaran həmin uşaq da bu özudur. Nəhayət, cim Hokins əlimizə keçdi!

– Onu qanına qəltən etmək lazımdır! – Morqan çıçırib qatı bir söyuş söyüd.

Bıçağı qapıb elə çevik sıçradı ki, sanki iyirmi yaşı vardı.

– Çəkil! – deyə Silver çımxırdı. – Sən nəçisən, Tom Morqan? Bəlkə özünü buranın kapitanı hesab edirsən? And olsun, sənə elə qulaqburmazı verərem ki! Hünerin var sözümüzən çıx. Son otuz ildə o kəs ki, yolumun üstündə durdu, ya sərəndən asıldı, ya da dənizdə balıqlara yem oldu. Bəli! Tom Morqan, yadında saxla: mənimlə kəllə-kəlləyə gələn adama bu dunyada yer yoxdur. Tom susdu, o biri quldurlar isə hələ də donquldanırdılar. Onlardan biri dilləndi:

– Tom düz deyir. Başqa birisi əlavə etdi:

– Çox komandırlar görmüşəm. Con Silver, dar ağacına and olsun, qoymaram ki, bir də mənə badalaq gələson!

Silver bağırıdı:

– Centlmenlər, deyin görüm hansınız mənimlə kəllə-kölleyə gəlmək istəyir?

O, çəlləyin üstündə oturmuşdu. Bu sözləri deyəndə bir az irəli gəldi. Közərməkdə olan çubuğuñu sağ əlində tutmuşdu.

– Nə istəyirsiniz? Açıq deyin. Bəlkə diliniz quruyub? Kim istəyir çıxsın meydana, gözləyirəm. Mən dünyada ona görə bu

qədər yaşamamışam ki, hər yerindən qalxan sərxoş yolumun üstünü kəssin? Siz bizim adətimizi bilirsiz. Siz özünüzü səadət centlmenləri sayırsız. Nə olar, çıxın meydana, mən hazırlam. Kimin cəsarəti çatır, qoy xəncərinin çıxartsın, topal olmağımı baxmayın, o saat, bu çubuq sənənə kimi onun içalatının nə rəngdə olduğunu aydınlaşdırırm.

Kimsə yerindən tərpənmədi. Kimsə dillənmədi.

— Bu imiş hüneriniz? — Silver sözünə davam edib çubuğunu ağızına aldı. — Afərin, heç sözüm yoxdur! Yaman qoçaqsınız! Bəlkə adıca insan dilini başa düşmək qabiliyyətiniz yoxdur? Axi burada kapitan mənəm, özümü də siz seçmişiniz. Mən sizin kapitanınızam. Ona görə kapitanınızam ki, sizin hamınızdan bir deniz miliycən ağılliyam. Əgər mənimle soadət centlmenləri kimi vuruşmaq istəmirsinizsə, göy gurultusuna and olsun ki, onda gorok mənə tabe olasız. Bu uşaq mənim ürəyimə yatıb, Ömrümüzdə ondan yaxşı adam görməmişəm. O əsl kişidir, sizin kimi siçanlardan ikiqat artıq kişidir. İndi qulağınızı açıb eşidin. Ona toxunan adam mənə cavab verməli olacaq.

Uzun muddət heç kim dinib-danışmadı.

Mən şax dayanmış, divara söykənmişdim. Ürəyim elə vururdı ki, elə bil çəkic döyecləyirdilər. Ancaq ürəyimdə ümid doğmuşdu. Silver əllərini qoynunda çataqlayaraq divara söykənib oturmuşdu. Çubuğunu sorurdu, elə sakit idi ki, sanki kilsədə idi. Amma gözləri civə kimi qaynayıb, öz çılgın adamlarını gözaltı süzürdü. Quldurlar evin bir kənarına çəkilib öz aralarında piçıldışmağa başladılar. Onların piçiltisi qulaqlarında çay şırtltısı kimi səslənirdi. Arabir dönüb baxır, məşəlin qırmızı işığı həyecanlı üzlərində əks edirdi. Ancaq onlar mənə yox, Silverə baxırdılar.

— Siz gərek ki, mənə nə isə demək isteyirsiniz? — Silver dilləndi və özündən bir xeyli qabağa tübürdü, — Deyin, sizi dinləyirəm.

Quldurlardan biri dedi:

— Məni bağışlayın, ser. Siz çox tez-tez bizim adət-ənənələrimizi pozursuz. Ancaq elə şeylər var ki, onu pozmağa heç sizə də icazə verilmir. Buna görə də adamlar sizdən narazıdır, icazə

verin burasını da deyim ki, onların da başçıları kimi öz hüquqları vardır. Biz yiğisib məsləhətləşmək hüququna malikik. Siz hər halda bizim kapitanımız olduğunuz üçün, ser, üzr isteyirəm. Lakin mən öz hüququmdan istifadə etmək və müşavirəyə getmək isteyirəm.

Ücaböylü, zəif, sarıqözlü, təxminən otuz beş yaşlarında olan matros nəzakətlə Silverə təzim edib qapiya sarı getdi və gözdən itdi. Qalanlar da onun ardınca çıxdılar. Cölə çıxarken hər biri Silverə təzim edir, özünü doğrultmaq üçün nə isə mırıldanırdı.

— Adətimizə görə, — deyə birisi dilləndi.

— Matros yığıncağına, — deyə Morqan bildirdi. Yanmaqdə olan məşəlin böyründə bız — Silverlə mən — tek qaldıq.

Onlar gedən kimi aşpaz çubuğunu ağızından çıxarıb təkidlə piçildədi:

— Cim Hokins, qulaq as, ölümle sənin aranda bir tük qədər məsafə var, betəri də budur ki, səni əzab-ışğənəcə gözləyir. Onlar məni fikrimi dəyişməyə məcbur etmək isteyirlər. Özün gördün ki, sənə necə arxa oldum. Əvvəl müdafiə etmək istəmədim, ancaq sən bir neçə kəlmə söz dedin, ondan sonra fikrim dəyişildi. Məglubiyyət məglubiyyət dəlinca gəlmişdi, ümidişlik və dar ağacından asılmaq qorxusundan tamam ruhdan düşmüştüm. Sənin sözlerini dinləyəndən sonra öz-özümə dedim: Con, sən Hokinsi qoru, vaxt olar Hokins də səni qoruyar. Sən onun son pənahısan; Con, göy gurultusuna and olsun ki, o da sənin son pənahındır. Belə qərara gəldim ki, el əli yuyar, el də qayıdır üzü yuyar. Sən öz sahidini xilas edərsən, iş məhkəməyə düşəndə də o sənin boynunu ipdən xilas edər.

Mən işin nə yerdə olduğunu, çox dumanlı da olsa, başa düşürdüm.

— Siz demək isteyirsiniz ki, oyunu baxtalamısız, belə deyilmə? — soruşdım.

Şeytana and olsun ki, belədir! — cavab verdi. — Madam ki, gəmi yoxdur, deməli, yeganə qismətimiz dar ağacıdır. Cim Hokins, mən çox inad adamam. Ancaq elə ki, limana baxanda

gəmi gözümə dəymədi, başa düşdüm ki, oyun sona yetib. Bunlar isə qoy yiğisib məsləhət-məşvərət eləsinlər, hamısı beyinsizdir, axmağın biridirlər. Mən sizi qorumağa çalışacağam. Qulaq as, Cim, borca-bore. Sən gərək Uzundraz Conu dar ağacından xilas edəson.

Məni heyret götürdü. Madam ki, qoca quldur, ataman beləcə saman çöpündən yapışib, demək işləri çox fənadır.

— Mən əlimdən gələni edərəm, — deyə söz verdim.

O çıçırdı:

— Onda çək gəlsin. Sən ölümdən çox asan xilas oldun, göy gurultusuna and içirəm ki, mənim də bəxtim kəsib, ürəyimdə umid çıraqı yanır.

O, yanmaqdə olan ocağa yanaşib, çubuğu təzədən tüstületdi. Sonra qayıdırıb gəldi və sözünə davam etdi:

— Cim, başa duş, axı mənim ağlım var, buna görə də belə qərara gelmişəm ki, skvayrin tərəfinə keçəm. Zənnimcə sən gəmini haradasa, təhlükəsiz yerdə gizlətmisən. Bunu necə etmişən, bilmirəm, ancaq əminəm ki, gəmi sağ-salamatdır. Həndə və O'Brayen çox sarsaq adamlarmış. Mən onlara ovvel də bel bağlamırdım. Elə bilmə ki, səndən söz çökirəm. Bunu nə özüm edərəm, nə başqalarına icazə verərem. Oyun qaydasına bolədəm, başa düşürəm ki, uduzmuşam, sən isə cavan olsan da çox qoçaq oğlansan. Biz əl-ələ versək, səninlə çox şey qazana bilərik.

O, çəlləkdən tənəkə qaba bir az konyak süzdü:

— Dostum, meylin çökirsə iç, — dedi.

Mən imtina etdim.

— Mən isə bir azca içmək istəyirəm, Cim. Qabaqda o qədər görüləsi işlər var ki, özümü gərək mahmızlayım. Hə, yeri gəlmişkən bir şey soruşum — əzizim, görəsən, həkim bu xəritəni mənə ne üçün verib?

Heyrətlə ona baxdım. Üzümdəki bu ifadədən başa düşdü ki, sorğu-sualı davam etdirmək yersizdir.

— Bəli, öz xəritəsini mənə verdi... Şubhəsiz bu, beca deyil. Nə isə var, Cim... yaxşı ya pis, nə isə var...

O, konyakdan bir qurtum da içdi. İrəlidə mütləq bir bəd hadisə baş verəcəyini gözləyən adama məxsus bir əda ilə yekə başını yırgaladı.

## XXIX fəsil

### YENƏ QARA NİŞAN

Quldurların müşavirəsi çox uzun sürdü. Bu ara onlardan biri otağa qayıdırıb istehza ilə Silverə təzim etdi və məşəli aparmaq üçün ondan icazə istədi.

Silver öz razılığını bildirdi, dilmanc kösövü götürüb apardı, hər ikimizi qaranlıqda qoydu. Silver dedi:

— Cim, qasırğa yaxınlaşır.

O mənə yaxın adam kimi dostcasına muraciət etdi.

Mən mazgallardan birinə yaxınlaşıb həyətə boylandım.. Tonqal sönməkdə idi. Hor halda işığı yoxdu. Quldurlara məşəl bu səbəbdən lazımmış. Onlar hasarla ev arasındakı təpənin yamacında dövrə vurub dayanmışdilar. Birisi əlində məşəl tutmuşdu, o birisi ortada dizi üstə çökmuşdu, əlində biçaq tutmuşdu, biçağın tiyəsi ay işığındamı, ya moşolin işığındamı parıldayırdı. Qalanlar onu dövrəyə alıb sanki gördüyü işə baxırdılar. Çöməltmə oturan adamin əlində bir kitab vardı. Fikirləşdim ki, bu, quldurlara aid olmayan bir şey haradan onun əlinə keçib? Elə bu vaxt çöməltmə oturan adam yerindən qalxdı. Onlar dəstə ilə evə tərəf yönəldilər.

— Onlar burası gelirlər, — dedim.

Öz evvəlki yerimdə durdum. Onların yanında ləyaqətimi salmaq, quldurları guddüyümü bürüzo vermək istəmirdim. Silver fərəhlə dedi:

— Buyursunlar, əzizim, qoy gəlsinlər! Onları layiqincə qarşılıaya bilərəm.

Qapı açıldı. Beş quldur tərəddud içinde kandarda dayanmışdı. Onlar yoldaşlarından birini dümsükləyə-dümsükləyə qabağa

itələyirdilər. Seçdikləri nümayəndə do yavaş-yavaş, ehtiyatla, dayana-dayana, sağ əlinin yumruğunu qabağa uzadaraq Silverə tərəf gəlirdi. Başqa vaxt olsaydı bu çox məzəli görünərdi.

— Yaxın gel, dost, — Silver dilləndi. — Qorxma. Adamyeyən deyiləm. Ver görək, əlindəki nədir? Adətə yaxşı bələdəm. Numayəndəyə toxunmaram.

Bu sözlərdən ürəklənmiş quldur, addımlarını yeyinlətdi, əlindəkini Silverin ovçuna basıb cəld yoldaşlarının yanına qayıtdı.

Aşpaz ovçunu açıb baxdı:

— Qara nişan! Mən bunu bilirdim, — dedi. — Kağızı haradan tapdınız? Bu nədir? Vay sizin başınız batsın! İncilin varağıını cırıblar! Allah bəlanızı verər. Hansı axmaq İncili cırıb!

— Görürsünüz ki! — deyə Morqan dilləndi. — Mən sizə nə dedim? Demədim bizə qənim olar?

— İndi daha dar ağacından qurtara bilməzsiniz, — deyo Silver davam etdi. — Bu incili hansı axmaq sizə verib? Quldurlardan biri dedi:

— Dikinkidir.

— Dikinki? Bes belə, Dik, Allaha dua elə, çünkü sənin işin bitib. Doğru sözümüzdür. İşin fırıldır, Allah beləni versin!

Bu vaxt gözünün ağı saralmış caydaq söze qarışdı:

— Boşboğazlıq eləmə, Con Silver. Səadət çəntləmenlərinin adəti üzrə toplılmış heyət sənə qara nişan göndərməyi qərara alıb. Adətimizin hökmünə tabe olub onu çevir və arxasındaki yazını oxu. Oxuyandan sonra başqa nəgməyə keçəcəksən.

Silver dedi:

— Təşəkkur edirəm, Corc. Sən bizim aramızda hamidan ciddi adamsan, adətlərimizi də əzber bilirsən. Görən burada nə yazılıb? Hə! “Dəyişirik”. Hə, bes belə! Nə yaxşı xətlə də yazılıb. Lap elə çap hərfləridir ki! Corc, bu sənin xəttindir? Hə-yətimizdə sən birinci adamsan. İndi səni kapitan seçsələr, heç də təəccublənmərəm. O məşəli bəri ver, xahiş edirəm... çubuğum az qala sönür.

Corc dedi:

— Bəsdir! Başımızı qatma! Elə hey, mən bələyəm, mən eleyəm, dilinizdən düşmür. Yetər, düş çelləyin üstündən. Sən artıq kapitan deyilsən. Düş deyirəm çelləyin üstündən, özün də seckimizə mane olma.

— Mən elə bilirdim ki, sən qaydaları yaxşı bilirsən, — deyə Silver nifrətlə etiraz etdi. — Ancaq görək bir az sabrını basasan, çünkü mən hələ sizin kapitanınızam. Siz mənim bütün günahlarımı üzümə deməli və mənim cavabımı dinləmelisiniz. Buna kimisi sizin qara nişanınızın bir qəpik qiyməti yoxdur. İndi görək bunun axırı necə olur?

— Qorxma, adəti pozmariq, — Corc cavab verdi. — Biz namuslu hərəkət etmək istəyirik. Budur, gör günahların nədir. Birincisi, bütün işləri batırmışan. Bunu inkar etməyə cəsəretin çatmaz. İkincisi, düşmən burada yaxşıca tələye düşdüyü məqamda, sən onlara buradan çıxb getməyə imkan verdin. Onlar nə üçün getmək isteyirlər? Bilmirəm. Ancaq burası məlumudur ki, nə üçünsə getmək isteyirdilər. Üçüncüsu, onları təqib etməyi bize qadağan elədin. Biz isə sənin ürəyindən keçəni bilirik, Con Silver! Sən səncik-məncik oyununa qurşanıbsan. Dördüncüsu də — bu oğlani müdafiə etməyin.

Silver sakitcə soruşdu:

— Vəssalam?

— Məger bu azdır? — Corc cavab verdi. — Sənin səhlənkarlığının üzündən biz dar ağacından asılmaq, gündə qaxac olmaq təhlükəsi altındayıq.

İndi qulaq asın. Sizin dörd ittihəminəzə cavab verirəm. Men səra ilə, bir-bir cavab verəcəyəm. Deyirsiz ki, işi batırımişəm? Axı siz bilirdiz ki, mən nə isteyirəm. Əger mənə qulaq assaydız, biz indi sağ-salamat “İspanyola”da idik, qızıllar da anbara yüklenmişdi. Göy gurultusuna and olsun ki, düz sözümüzdür! Bu işdə mənə kim mane oldu? Məni — sizin qanuni kapitanınızı indi kim idi tələsdiren, qabağa can atan? Adaya çıxdığımızın hələ birinci günü mənə qara nişan göndərib bu lənətə gəlmış vur-heşiri çıxaran kimdir? Qiymət vur-heşirdir, mən özüm də sizinlə

birlikdə hərlənirəm. Bu ləp Londonda dar ağacından asılanların hərlənməsinə oxşayır. Bütün bunları kim başladı? Anderson, Hends, bir də sən – Corc Merri. Bu araqlarışdırılardan sağ qalanı sənsən. Butün bunlardan sonra üreyindən, həyəsizcasına, kapitan olmaq arzusu keçir! Özün də az qala bütün dəstəmizin məhvini sebeb olmuşdur. Yox, sənin arzun baş tutmaz!

Silver susdu. Onun sözləri hədər getməmişdi, Corcun və ot-rafda duranların üzünün ifadəsindən bu məlumdu.

– Bu ittihamın birinci cavabı! – deyə Silver alınının tərini sildi. – And olsun ki, sizinlə damışanda ürəyim bulanır. Sizin nə ağlınz, nə də yaddaşınız var. Təəccüb edirəm, fikirləşirəm ki, ananız sizi necə denizə buraxıb? Dənizə, soruşuram? Hay-hay, əcəb səadət centlmenlərisiz. Dərzi olsaydınız bundan yaxşı idi...

Morqan dedi:

– Bəsdir söydün, o biri ittihamlara cavab ver.

O biri ittihamları deyirsən? O biriləri də pis deyil. Deyirsiz ki, işimiz bitib. Götür gurultusuna and içirəm ki, hələ işlərimizin necə fəna olduğunu təsəvvür etmirsiz. Biz indi dar ağacına elə yaxın durmuşuq ki, həlqənin soyuğu boynumu kəsir. Bu dəmir buxovdan asıldığımız gözümüz qabağındadır, başımızın üzərin-də də qarğalar hərlənir. Qabarmanın zamanı dənizçilər barmaqları ilə bizi göstərirler. “Bu kimdir?” – deyə birisi soruşur. Başqası ona cavab verir ki, “Con Silverdir də. Onu yaxşı tanıydım”. Külək asılanları yellədərək zəncir səslərini etrafə yayır. Görün bizi Corc Merrinin, Hendsin, Andersonun və başqa axmaqların üzündən nələr gözləypr. Şeytana lənət, qoyun dördüncüsünü də deyim – bu oğlani. Axı o, bizim üçün girovdur. Başa düşürsüz? Siz biləni girovun başını batırıq? O, bəlkə də, bizim son ümidişimdir. Bu uşağı öldürək? Yox, mənim əzizlərim, mən onu öldürməyəcəyəm... hə, mən axı, hələ heç üçünə suala cavab verməmişəm. Cox gözəl, icazənizlə cavab verim. Bəlkə siz, həkimin, kollec bitirmiş həkimin gündə gəlib bizə baş çəkməsini də saya salmırızsız? Con, yoxsa sənin dəlik-deşik başına həkim lazımlı deyil? Hər altı saatdan bir qızdırımadan tir-tir əsən,

gözlerinin ağı limon kimi saralan Corc Merri, yoxsa sənə də daha həkimin müalicəsi lazım deyil? Bəlkə bu yaxınarda buraya ikinci bir gəminin yardımına gələcəyindən də xəbərsizsiniz? Ancaq o, tezliklə burada olacaq. Onda sizə bu girov lazım olacaq. Sonra ittihamın ikinci maddəsi: siz moni onlarla barişiq müqaviləsi bağlamaqda günahlandırırsınız. Axı bunun üçün siz diz çökərək yalvarırdınız. Qarşında sürüñürdünüz, sitqiyirdiniz, acıdan ölməkdən qorxurdunuz... Ancaq bütün bunlar boş söhbətlərdir. Görün, mən nəyin xatırınə sazişə girdim!

Bunu deyib yerə bir kağız fırlatdı. Mən dərhal kağızı tanıdım. Bu, mənim vaxtilə Billi Bonsun sandığından tapdığım, üzərində üç qırmızı xaç şəkli olan solğun kağız üzərindəki xəritə idi.

Başa düşmürdüm ki, həkim bunu Silverə niyo verib.

Xəritə quḍurları məndən daha çox heyrətə saldı.

Pişik siçan üzərinə atılan kimi irəli atıldılar. Onlar söyüşə-söyüşə, çığırışa-çığırışa, uşaq kimi gülo-güle xəritəni bir-birilərinin əlindən qapırdılar. Elə bil barmaqları artıq qızılı toxunurdu, nəinki toxunurdu, hətta bu qızılı gəmiyə daşıyb aparırdılar.

Onlardan biri dedi:

– Bəli, bu, Flintin imzasıdır. Şubhə etməyə bilərsiniz: “D. F.”. “F”-nin də quyruguna düyun vurardı. O həmişə belə qol çekərdi.

Corc dedi:

– Cox yaxşı, gəmi olmayan yerdə biz dəfinəni necə aparacaqıq?

Silver əlini divara dayayıb yerində sıçradı və bağırdı:

– Corc, sənə axırıncı dəfə deyirəm, bir də belə danışsan mənimlə vuruşməli olacaqsan. “Necə” soruşursan? Mən nə bilim ki, necə? Bunu mən gərek səndən soruşum. Səndən və yoldaşlarından, o adamlardan ki, gəmini bada veriblər! Yox, səndən nə soruşum, tarakan qədər ağılı olmayan kəsdən ağılı söz gözləmək olarmı? Lakin hörmətlə danışmağı öyrənməlisən, mən sənə nə-zakətlə davranmayı gərok öyrədəm.

Qoca Morqan dilləndi:

– Düz deyirsən.

— Buna nə söz! Əlbettə, düz deyirəm, — deyə aşpaz onun sözünə quvvət verdi. — Bizim gəmini sən itirdin. Mən isə dəfinəni tapdım. İndi deyin görək, vəzncə kim çəkir? Ancaq and içirəm ki, mən daha kapitan olmaq istəmirəm. Kimi istəsəniz seçin. Daha bəsdir, çəkdir.

— Silveri! — deyə hamı bağırlıdı. — Omba, elə həmişə Ombadır. Ombadır kapitan!

— İndi belə deyərsiniz?! — deyə aşpaz çıçırdı. — Corc, əziz dost, sən də gərek başqa bir fürsət ələ düşənə kimi gözləyəsən. Hayif ki, mən kin saxlaya bilmirəm. Ürəyim açıqdır. Dostlar, bəs bu qara nişanı nə edək? İndi o kime lazımdır? Dik naşaqla yero incilini kor qoyub, özünü günaha batırdı, Nahaqla yero!

— Bəlkə o hələ and içmək üçün yaradı? — deyə Dik soruşdu. Görünür, mürtədliyi ona əzab verir, narahat edirdi.

— Vərəqi cırılmış İncilmi? — Silver özünü dəhşətə gəlmış kimi göstərdi. — Nə danışırsan! Ona and içmək, mahni kitabına and içmək kimi bir şeydir.

— Dik dedi:

— Hər halda, hər ehtimala qarşı onu saxlasaq yaxşıdır.

— Cim, bunu al, yadigar saxla. — deyə Silver qara nişanı mənə uzatdı.

Qara nişan gümüş pul boyda olardı. Bir üzü ağıdı, Dik onu incilin son səhifəsindən kəsmişdi. Dairəciyin o biri üzündə isə iki sətir hədis gözə dəyirdi. Burada yazılmış sözlərdən ikisi xatirətimdədir: "köpəklər" və "canılər". Həmin səhifəyə his sürtmüşdür, buna görə də barmaqlarım qaraya bulaşdı. Dairəciyin ağ üzündə kömürlə birço söz yazılmışdır: "Döyişilmişdir".

İndi bu qara nişan qarşımıdadır. Ancaq qara kömürlə yazılıai sözün yerində dırnaq izinə oxşar cızıqlar nəzərə çarpılır.

Beləliklə, bu gecənin sərgüzəştə sona yetdi. Bir az rom içəndən sonra uzanıb yatdıq. Silver intiqam almaq üçün Corc Merrini gecə gözötçisi təyin etdi. Tapşırıdı ki, etrafı dörd gözlə nəzərdən keçirsin, eks tövdirdə onu öldürəcəyi ilə hədələdi.

Uzun müddət gözüme yuxu getmədi, öldürdüyüm adam haqda, düşdüyüm töhlükeli vəziyyət və hər şeydən də çox Silverin

girişdiyi qəribə oyun barədə fikirləşirdim. Bu oyunda o, bir tərəfdən quldurları tutub saxlayır, o biri tərəfdən isə miskin həyatını xilas etmək üçün hər cür vasitəyə əl atırdı. O, rahatca yatar və bərk xoruldayırdı. Silverə baxanda ürəyim sıxlıq, gör bir o nə kimi təhlükələrlə əhatə olunub və onu necə biabırçı ölüm gözləyir.

### XXX fosil

## VİCDAN HAQQI

Meşə kənarından gələn aydın, uca bir səs məni, daha doğrusu, bizim hamımızı yuxudan oyatdı. Hətta kandarda mürgü döyüən gözətçi də yerindən sıçradı.

— Hey, qarnizon, ayağa qalx! Həkim gəlir!

Doğrudan da, gələn həkimdi. Onun səsini cəidəndə sevindim. Ancaq sevinməkdən başqa utandım və pert oldum. Özbaşınlıq etdiyim, yoldaşlamı qoyub gizlice aradan çıxmışım yadına düşdü. Bütün bunların nəticəsi nə oldu? O oldu ki, quldurlara əsir düşdüm, onlar da hər an işimi bitirə bilərdilər. Həkimin üzünə çıxmaga utanırdım. O, görünür, hava işıqlanmamış qalxmışdı. Çünkü sohər yenice açılırdı, Mazğala sarı qaçıb çöle boylandım. Həkim aşağıda durmuşdu. Ayaqları dizə kimi, yerlə sərunən dumdan içərisində idи. Vaxtilo Silver də istehkamın qabağında beləcə dayanmışdı.

— Salam, həkim! Sabahınız xeyir, ser! — deyə Silver gözlərini silərək səmimiyyətlə gülümsündü. — Yaman tezdən qalxmışız! Mesəl var, deyərlər, tez duran quşun payına çox dən düşər. Corc, oğul, qalx ayağa, həkim Livsiyə gəmiyə minməkdə kömək elə. həkim, işlər yaxşıdır. Xəstələriniz də xeyli dirçəliblər.

Silver təpənin başında qoltuğunda ağaç, əlini divara söyke-yərək məzə ilə danışındı — səsi də, damışq tərzi də, gülüşü də əvvəlki kimi çıxırdı, bu — həminki Condu.

— Ser, sizə bir sürpriz verəcəyik, — deyə o, sözünə davam etdi. — Bir balaca qonağımız var, ha, ha! Təzə qonaq, ser, əla oğ-

landır! Allah haqqı, lap quzu kimi yatıb. Bütün gecəni Conla yanbayan yatıb.

Həkim Livsi hasardan aşib aşpaza yaxınlaşdı.

– Yoxsa Cim gəlib çıxb? – deyə həkim soruşdu.

Bu suali verərkon səsinin necə əsdiyini hiss etdim.

– Özüdür ki, var, – deyə Silver cavab verdi.

Həkim birdən dardu. Elə bil nitqi qurumuşdu, yerindən tərpənə bilmirdi. Nəhayət dedi:

– Yaxşı, əvvəl işimizi görək... Elə belə deyib, elə deyil? Hər şeydən əvvəl xəstələrimizin voziyyətini öyrənək.

Həkim içəri girdi, mənə öteri baş əyib, xəstəleri müayinə etməyə başladı. Sakit görünürdü, bu dələduzların arasında həyatının bir qıldan asılı olduğunu başa düşsə də, özünü çox sərbəst aparırdı. Xəstələrlə elə danışındı ki, guya xəstəni müayinə etmek üçün sakit bir ingilis ailəsinə dəvət olunmuşdu. Onun belə rəftarı, görünür, quḍurlara çox bərk təsir etmişdi. Onlar özlərini elə aparırdılar ki, guya arada heç bir iğtişaş-filan olmamışdır, həkim elə əvvəlki gəmi həkimidir, onlar da əvvəlki çalışqan sadıq matroslardır. O, başı sarıqlı adama dedi:

– İndi yaxşısan, əzizim, sənin yerinə başqası olsayıdı, bu yaranan sağılmazdı. Başın çuqun qazandan möhkəmdir... Corc, sənin işlərin nəcedir? Nə yaman saralmışan! Qara ciyərin nə isə yaxşı deyil. Dərman qəbul edirsənmi? Deyin görüm, o dərman içirmi?

– Əlbəttə, ser! Dərmanını içir, ser, – deyə Morqan cavab verdi. Həkim Livsi səmimi bir təbəssümələ dedi:

– Mən quḍurlar arasında, daha doğrusu, dustaqxanada həkimlik edəndən bəri sizin hər birinizi kral Georqun dar ağacı üçün sağ-salamat saxlamağı özümə borc bilirəm.

Quldurlar baxışdılar, lakin həkimin bu zarafatını dinməzsöyleməz udmağa məcbur oldular. Onlardan biri dedi:

– Dik özünü çox pis hiss edir, ser.

– Pis hiss edir? Dik, yaxına gəl görüm, dilini göstər. Hə, heç də təəccüb etmirəm, elə dillə fransızları qorxutmaq olar. Dik də qızdırırmaya tutulub.

– Müqəddəs incili korlayan adam belə bəlaya düşər, – deyə Morqan dilləndi.

– Buna görə yox. Bu, eşşək kimi axmaq olmağınızdan, təmiz havanı pis havadan, quru torpağı zəhərli, çürük bataqlıqdan fərg-ləndirmək üçün ağlınızı kəmliyindən başınıza gəlir. Olsun ki, sizin hamınız qızdırırmaya tutulubsunuz. Zənnimcə, bu tezliklə də ondan yaxanızı qurtara bilməyəcəksiniz. Bataqlıq yaxınlığında məskən salmaq! Allah haqqı! Silver, lap sizə təəccüb qalmışam. Siz ki, bunlar kimi axmaq deyilsiz. Ancaq öz əlaltılarınızın səhhətini qorumağı bacarmırsız. Cox yaxşı, bu günlük kifayətdir.

– həkim öz xəstələrini müayinə edəndən sonra bir neçə tibbi məsləhət verdi.

Onu elə faşir-faşir durub dinləyirdilər ki, kuya heç quldur deyildilər, xeyriyyə məktəbinin şagirdləriyidilər. – İndi isə, icazə versəniz, mən bu oğlanla bir-iki kəlmə danışardım, – deyə o, etinasizca mənə işarə etdi.

Qapıda durub açı dərman qəbul etdiyi üçün üz-gözünüń yığan Corc Merri həkimin xahişini eşidəndə təpədən-dırnağa kimi qıpçırmızı qızardı.

– Heç vaxt, ola bilməz! – deyə çığırınb qəliz bir söyüş söyüdü.

Silver, əlini çəlləyə vurub:

– Sus! – deyə bağırdı və qızmış şir kimi etrafındakları göz-dən keçirdi. Sonra – həkim, – deyə hörmətlə sözünə davam etdi.

– Sizin Cimlə danışmaq istəyəcəyinizə mən əmin idim. Çünkü bu uşaqa rögbət bosloidiyinizi bilirdim. Biz hamımız sizə min-nətdarıq, gördüyüünüz kimi, size o qədər inanırıq ki, dərmanlarıızı araq kimi içirik. İndi mən hər şeyi düzəldərem... Hokins, gənc bir centlmen kimi mənə söz verə bilərsən ki, heç yerə qaç-mazsan? Sən axı centlmənsən, ata-anan kasib olsa da, özün centlmənsən.

Mən o saat söz verdim.

Silver dedi:

– Həkim, onda siz hasardan aşın. Hasarın o üzündə duran kimi mən Cimi aşağı ötürüm. Siz hasarın o tərəfində, Cim isə bu

tərəfində dursun, bu sizo ürəyinizi boşaltmaq üçün mane olmaz. Salamat qalın, ser! Skvayra və kapitan Smollettə salam yetirin.

Həkim hasarı aşandan sonra Silverin qorxusundan susan quldurların hiddəti – qəzəbi bəndi qırıb çöle töküldü. Onlar Silveri iküzlü siyaset aparmaqda, özünü xilas etmək üçün başqlarını güdəza vermək istəməkdə təqsirləndirirdilər. Xülasə, onlar Silverin niyyətini həqiqətən başa düşmüşdülər. Fikirləşdim ki, bu dəfə o, düşdüyü tələdən çıxa bilməyəcək. Lakin Silver, onların hamisindən qat-qat ağıllı idi. Bir də dünənki qələbədən sonra onun hökmü daha da artdı. Silver onların üstünə çımxınb hamını axmaq adlandırdı və dedi ki, mənim həkimlə damışığa girməyim vacibdir. O, xəritəni gözə soxaraq soruştı: – Yoxsa belə bir vaxtda, dəfinəni axtarmağa başladığımız gün saziş müqaviləsini pozmaq fikriño düşübünüz?

– Yox, belə olmaz, göy gurultusuna and içirəm ki, vaxtı vədəsi çatanda biz onların burnuna duzlu su tökəcəyik. Ancaq indi həkimin çəkmələrini romla yumaq lazımlı gəlsə belə, imtina etmərom.

O, ocaq qalamağa əmr edəndən sonra qoltuqağacını götürdü, əlini çıynımə qoyub üzülaşığı getdi, yuxarıda quldurlar özlərini itirmiş halda dayanmışdılar. Silver onlara öz sübutları, dəlilləri ilə deyil, inadı ilə təsir etmişdi.

– Tələsmə, dostum, tələsmə. Görsələr ki, tələsirik, quzğun kimi üstümüzə atılarlar.

– Biz qum təpəsi ilə yavaş-yavaş aşağı endik, hasarın o üzündə dayanıb bizi gözləyən həkimin yanına gəldik. Yarı yolda Silver durdu:

– Həkim, qoy Cim sizə onu ölümdən necə qurtardığımı söy-lesin. Onun üstündə az qalmışdı ki, məni kapitanlıqdan məhrum etsinlər. Eh, həkim, həyat gəmisini təhlükəyə qarşı sürən ölmələ qumar oyununa girişən adam heç olmazsa balaca bir xoş sözə ehtiyac hiss edir. Unutmayın ki, burada səhəbet təkcə mənim həyatımdan deyil, bu uşağın da həyatından gedir. Həkim, size and ve-rirəm, mənə qarşı mərhəmətli olun, ümidi verəcək bir söz deyin.

Yoldaşlarından ayrılib, arxası istehkama duran Silver o saat tamam başqa bir adam olmuşdu. Ovurduları batmışdı, səsi titrəyirdi. Yerindəcə ölüb qurtarmışdı, – Con, yoxsa siz qorxusuz? – həkim Livsi soruşdu.

– Həkim, mən qorxaq deyiləm. Qətiyyən, heç bu qədər də olsa qorxaq deyiləm, – deyə o, barmağının ucunu göstərdi. – Ancaq açığlı, dar ağacı yadına düşəndə tüklərim ürpəşir. Siz çox mərhəmətli və adil bir insansız. Ömründə sizdən yaxşı adam görməmişəm. Siz mənim etdiyim yaxşılığı unutmayın, şübhəsiz, pisliyi də unutmayacaqsınız. İndi mən bir kənara çəkilirəm. Görürsünüz ki, sizi Cimlə tək qoyuram. Gərək mənim bu xidmətlərimi də nəzəro alasınız, belə deyil?

Bizdən uzaqlaşış bir neçə addım kənara çəkildi. Bu məsafədən səhbətimizi eşidə bilməzdi. Kötük üstündə oturub fit çalmağa başladı. Tez-tez o tərəf-bu tərəfə çevrilir, gah mənə, gah həkimə, gah da qum üstündə oturub tonqal alışdırıran, evə girib-çıxan, səher yeməyi üçün donuz etti, çörək daşıyan azığın yoldaşlarına baxırdı.

Həkim qüssə ilə dedi:

– Bəs belə işlər, Cim, deməli, sən quldurların əlinə keçmisən. Necə deyərlər, nə əkərsən, onu biçərsən, oğul. Səni danlamaga ürəyim gəlmir. Ancaq burası deyim ki, eger kapitan Smollett sağ-salamat olsayıdı, qaçmaqa cəsəret etməzdin. Onun xəstə olmasından, səni tutub saxlaya bilməməsindən istifadə edib qaçmaqla çox vicdansız iş görübən.

Boynuma alıram ki, bu sözləri eşidəndə ağladım.

– Həkim, – deyə yalvardım, – xahiş edirom, məni söyməyin. Çünkü özüm-özümü kifayət qədər danlamışam. Mənim həyatım tükdən asılıdır. Əger Silver məni xilas etməsəydi, indi çoxdan ölmüşdüm. Ölümən qorxmuram, həkim, yalnız işgəncədən qorxuram. Əger onlar mənə əzab verməyə başlasalar...

– Cim... – həkim sözümü kəsdi, səsi dəyişildi. – Cim, buna mən yol verə bilmərəm. Gel hasarı aş, qaçaq...

– Həkim, axı mən namusuma and içmişəm.

— Bilirəm, bilirəm, — dedi, — çarə nədir, Cim! Babalın mənim boynuma. Axı səni burada tək, köməksiz qoyub gedə bilmərəm. Atıl! Bircə dəfə hoppanşan, azadsan. Dağkeçisi kimi sıçrayıb qaçaq.

— Yox, — dedim. — Axı siz özünüz də bunu etməzdiniz. Nə siz, nə skvayr, nə kapitan vədinə xilaf çıxmazdı. Deməli, mən də bunu etmərəm. Silver mənə zamindir. Mən ona söz vermişəm. Ancaq həkim, siz məni axıra kimi dinləmədiniz. Əger onlar mənə əzab verməyə başlasalar, davam gətirmərəm, gəmini harada gizletdiyimi açıb deyərəm. Bəxtim gətirdi, mən onların gəmisini uğurlayıb apara bildim. İndi o, Şimal limanının cənub sahilindədir. Qabarma zamanı dalğalar onu qaldırır çəkilmə vaxtı isə suya oturur.

— Gəmini deyirsən? — həkim bərdən çıçırdı. Bir neçə kəlmə ilə başıma gələn ohvalatları ona söylədim. O məni dinməzəcə dinlədi. Sözümüz qurtaranda dedi:

— Bu Taleyin işidir. Bizi hər dəfə ölümündən sən xilas edirsən. Belə olan vaxt heç qoyeriq ki, güdaza gedəsən? Oğul, sənin bizim üçün etdiklərinin müqabilində bu, böyük insafsızlıq olardı. Sui-qəsdin üstünü açan — sən, Ben Hannı tapan — sən, bundan artıq nə edə bilərdin, yüz il yaşasan belə, bundan böyük yaxşılıq edə bilməzsən. Ben Hann, aman Allah! hə, sənə Ben Hanndan deyim... Silver! — deyə o aşpaçı hayladı. — Silver, mən sizə bir məsləhət vermək istəyirəm. — Aşpaç yaxınlaşanda sözünə davam edib dedi: — Siz dəfinəni tapmağa çox tələsməyin.

Silver dedi:

— İki mümkün qədər uzatmağa çalışaram. Ancaq and içirom ki, öz həyatımı və bu bədbəxt uşağın həyatını yalnız bu yolla — dəfinəni axtarmaqla xilas edə bilərəm.

— Yaxşı, Silver. İndi ki, belədir, axtarın. Ancaq size bir məsləhət verim: dəfinəni axtaranda qışqırıq eşidəcəksiniz, buna diqqət yetirin.

Silver dedi:

— Ser, siz mənə ya həddən çox, ya da həddən az xəbər verdiniz. Deyin görək, sizə nə lazımdır? İstehkamı nə üçün atıb get-

diniz? Nə üçün xoritəni mənə verdiniz? Mən bunu nə onda başa düşdüm, nə də indi başa düşürəm. Mənə balaca ümid verəcək bir söz söylemədiyiniz halda sizin bütün tələblerinizi kor-koranə həyata keçirmişəm. İndi də bu, təzə sirr... Əger düz-düzüñə işin nə yerdə olduğunu demək istəmirsinizsə, onda açığını deyin, mən də sükanı əldən buraxım.

Həkim fikirli dedi:

— Yox, bu məsələni sizə açmağa ixtiyarım yoxdur, Silver, bu sirr mənim sırrım deyil. Yoxsa parikimə and olsun ki, hər şeyi açıb söyləyərdim. İndi bircə kəlmə də artıq danışsam, kapitan abrimi töker. Amma sizə balaca bir ümid vərə bilərəm, Silver. Əger hər ikimizə bu canavar tələsindən qurtarmaq qismət olsa, mən sizi dar ağacından xilas etməyə çalışacağam, hətta bu, cinayət belə olsa çalışacağam. Silverin üzü bir anlığa açıldı:

— Doğma anam belə məni sizdən artıq sakit edə bilməzdi, — deyə o çıçırdı.

— Bu, mənim sizə birinci sözümdür. İkincisi: bu oğlanı gözdən qoymayın, əgər kömək lazımlı olsa, məni səsləyin. Sizə yardım etməyə çalışaram. Onda görərsiz ki, mən boş vəd vermirem... — Xudahafiz, Cim!

Həkim hasarın üstündən elimi sıxıb Silverə baş oydi və yeyin addımlarla meşəyo tərəf getdi.

### XXXI fəsil

## DƏFİNƏ AXTARIŞI. FLİNTİN SƏMTİ GÖSTƏRƏN OX İŞARƏSİ

Biz tək qalandı Silver dedi: — Cim, mən səni ölümündən xilas etdim, sən də məni. Mən bunu heç vaxt unutmaram. Mən axı həkimin səni qaçmağa təhrik etdiyini gördüm. Gözümün quyrugu ilə gördüm. Sənin ne cavab verdiyini eşitməsəm də imtiha etdiyini gördüm. Cim, bu, ömrümüzdə yadımızdan çıxmaz. İsteh-

kama uğursuz hücumdan sonra bu gün ilk dəfə ürəyimdə ümid çırağı yandı. Buna da səbəb sən oldun. Biz dəfinə axtarışına kor-koranə başlayırıq, Cim. Bu isə heç ürəyimdən deyil. Ancaq biz gərək bir-birimizdən möhkəm yapışaq və nə olur-olsun, boğazımızı kəndirdən xilas edək.

Tonqalın yanında əlləşən quldurlardan biri bizi səslədi ki, yemək hazırlıdır. Hamı tonqalın böyründə qum üzərində oturub qızarılmış donuz əti yeməyə başladı. Quldurlar ele tonqal qalamışdır ki, burada öküzü qızartmaq olardı. Bir azdan alov o qədər şiddətləndi ki, ona yalnız külək əsen tərefdən, özu də ehtiyatla yanaşmaq mümkünündü. Quldurlar ərzağı da çox israfla işlədirdilər. Lazım olduğundan üç dəfə artıq donuz əti qızartmışdır. Onlardan biri yerdə qalan əti hirildaya-hirildaya ocağa atdı. Bu qeyri-adi yanacaqdan ocaq daha gur yandı.

Ömründə belə arsız, sabahın qeydinə qalmayan adamlar görməmişdim. Hər işi başdansovdu görür, ərzağı vecsiz yerə israf edir, keşikdə durduqları yerdəcə mürgüləyirdilər, yaman səhlənkardılar. Ümumiyyətlə, hər yerdə bir atılmış barıt idilər. Uzun muddət vuruşmağa, həmlə göstərməyə hövselələri çatmadı.

Çiynində tutuquşu, bir kenarda oturmuş Silver də onlara bu israfçılığa görə irad tutub, bir kəlmə də olsa danlaq söz demədi. Onun çox ayıq və sayiq olduğunu bildiyimdən bu, məni hədsiz dərəcədə heyretləndirdi.

— Hə, dostlar, xoşbəxtliyinizdən Ombo kimi arxanız var, o həmişə sizin əvəzinizə düşünür. Mən istədiyimə nail oldum. Gəmi onlardadır. Onu harada gizlətdiklərini hələlik bilmirəm. Dəfinə ixtiyarımıza keçəndən sonra bütün adanı elek-vəlek edib onu təzədən ələ keçirərik. Hər halda biz onlardan güclüyük, çünki qayıqlar bizdədir.

Ağzı isti donuz əti ilə dolu Silver ara vermədən danışır, onlara ümid verməklə öz sarsılmış nüfuzunu bərpa etməyə çalışır. Məncə, eyni zamanda, özünə də ürək-direk vermək, ruhlanırmış isteyirdi.

— Bizim girovumuzun isə öz ürək dostları ilə axırıncı görüşü idi. Onların səhbəti nəticəsində mən bizi lazımları öyrən-

dim, buna görə də ona təşəkkür edirəm. Daha bəsdir. Dəfinəni axtarmağa gedəndə onun belinə ip bağlayıb, özümlə gəzdirəcəyəm. İndi onun qiyməti qızıldan artıqdır. Gerek onu sağ-salamat qoruyub saxlayaqq. Vaxt gələr, gərəyimiz olar. Elə ki, gəmini və dəfinəni ələ keçirdik, şad-xürrəm dənizə çıxdıq, onda mister Hokinslə yaxşıca danışarıq, bütün etdiklərinin əvəzini verərik.

Bu sözlərdən sonra onlar yaman şənləndilər. Mən isə qəm-qüssəyə batdım və ruhdan duşdüm. Silverin indicə izah etdiyi plan baş tutsa idi, bu ikiüzlü satqın dediklərini bir dəqiqlik belə tərəddüd etmədən yerinə yetirəcəkdi. İki cəbhəyə xidmət edən bu adam, şübhəsiz, bizim təklif etdiyimiz dar ağacından azad olmaq barədəki zoif ümidi, quldur sərvətini və azadlığı üstün tutacaqdı.

İşlərin gedişi Silveri, həkim Livsiyə verdiyi vədi yerinə yetirməyə məcbur etse belə biz yenə ölüm təhlükəsi karşısındayıq. Çünkü quldurlar hələlik şübhələnirlər, lakin onun xəyanətinin üstü hər an açıla bilərdi. Onda hər ikimiz həyatımızı müdafiə etməliydik: — O topal, mən isə uşaq. Beş nəfər sağlam matrosun karşısında biz ne edə bilərdik?

Bu iki təhlükəye bir də dostların, mənə hələlik bəlli olmayan, qəribə sırlı hərəkətləri əlavə olunmuşdu. Görən onlar istehkamı niyə tərk edib getmiş, xəritəni quldurlara vermişdilər? həkimin Silverə dediyi: “Dəfinəni axtararkən qısqırıq eşidəcəksiniz, ona fikir verin” sözləri nə deməkdi? Bütün bunlara görə səher yeməyi çox da ləzzət vermədi və mən dəfinəni axtarmağa gedən quldurların ardınca düşüb ürəyi qubarlı getdim.

Dəstəmizə kənardan baxan heyvət edərdi. Hamının əynində kirli matros gödəkçəsi vardi. Məndən başqa hamı təpədən-dırnağa silahlanmışdı. Silverin ciyində iki tūfəng vardi — birini arxada kürəyindən, birini də sinəsində aşırımışdı. Kəmərinə xəncər sancmışdı, enli etəkli kaftanın hər cibinə də bir tapança qoymuşdu. Bütün bunlardan əlavə ciyində də Kapitan Flint oturmuşdu. O, ara vermədən cürbəcür dənizçi sözləri sadalayırdı. Mənim belimə ip keçirib, ucunu da aşpaza vermişdilər. O,

ipin ucunu gah sərbəst əlində, gah da iri möhkəm dişlərində tuturdu. Məni əhliləşdirilmiş ayı kimi dallarınca sürüb aparırdılar.

Hərənin əlində bir şey vardi. Bəzisi kürek, külüng (onlar "İspanyola"dan bu alətləri hər şeydən əvvəl daşımışdılar), dikəri nahar zamanı yemək üçün donuz eti, suxarı və şərab aparırdı. Ərzağın hamısı bizim anbardandı. Silver dünən əsl həqiqəti deyirmiş. Əgər onlar həkimlə müqavilə bağlamasaydılar, gəmidi dən məhrum olandan sonra ovlaşıqları quş əti ilə dolanmalı və üstündən su içməli olacaqdılar. Halbuki su çox da sevdikləri şey deyildi. Ovda isə dənizçilərin bir ele səriştəsi yoxdu. Aydın məsələdir ki, ərzaq ehtiyatı tutmadıqları halda, barit ehtiyatının qayğısına da qalmamışdılar, Nə isə. Hamımız yola çıxdıq. Hətta başı yarılmış quldur da bizimlə gedirdi. Halbuki o, yataqda qalsa idi, daha sərfəli olardı. Bir-birinin ardınca düzülüb sahilə çıxdıq, Orada bizi iki qayıq gözləyirdi. Hətta bu qayıqlar belə daim sərxiş gəzən quldurların axmaq qayğısızlıqlarının şahidi ola bilərdi. Hər iki qayıq yaman halda – pasax, palçıq içinde idi, birinin skamyası da qırılmışdı. Hər ehtimala qarşı qayığın hər ikisinə oturmağı qərara aldılar. İki dəstəyə bölünüb dənizə çıxdıq,

Yolda xəritə üstündə mübahisə düşdü. Xəritə üzərindəki qırmızı xaç nişanı çox böyükdü, buna görə də o, definənin basdırıldığı yeri dəqiq göstərə bilməzdı. Xəritənin arxa tərəfindəki izahat isə çox qısa və çox da anlaşılmazdı. Oxucunun xatirindəsə orada aşağıdakı sözler yazılmışdı:

"Şimal istiqamətində. Şimaldan – Şimal – Şərq istiqamətində – "Müşahidə borusu"nun çıynında uca bir ağac. Skelet adası Şərq – Cənub – Şərq və Şərqə doğru. On fut".

Beləliklə, hər şeydən əvvəl uca ağacı axtarıb tapmaq lazımdı. Tam qarşımızda gəminin lövbər atacağı liman iki yüz, üç yüz fut hündürlükdə bir yaylağa açılırdı. Bu yaylaq şimalda "Müşahidə borusu"nun cənub etəklərinə gedib çıxır, cənubda isə Arxa – dor adlanan sıldırım qayaşara söykənirdi. Yaylaq alçaq və uca şam meşəsi ilə ehətə olumuşdu. Orda-burda öz qonşularından

qırx-əlli fut uca olan ağaclar nəzəri cəlb edirdi. Flint bu ağaclarдан hansını ən uca ağac sayırdı? Bunu yalnız o yerde kompas vasitəsilə dəqiqloşdurmək mümkündü.

Yolu yarı etməmişdən hər kəs özünə bir ağac seçmişdi və deyirdi ki, bu həmin o uca ağacdır. Təkcə Uzundraz Con çıyinlərini çəkir və quruya çıxana kimi gözləməyi məsləhət görürdü.

Silverin məsləhəti ilə biz çox yorulmamağa çalışır, kürəklərə güc vermirdik. Uzun yoldan sonra "Müşahidə borusu"nun meşəli döşü ilə axan ikinci çayın monsəbində sahilə çıxdıq. Oradan sola istiqamət götürdük və yaylağın alçaq təpolarınə üz tutduq.

Əvvəl, ətraf bataqlıq olduğundan və yolumuz sıx bataqlıq kollarının arasından keçdiyindən hərokət etmək çox çotindi. Bir az keçmiş yoxuş dik qalxdığından, yer qayalıq, ağaclar isə uca və seyrək olduğundan işimiz asanlaşdı. Biz adanın gözəl mənzərəli hissəsinə yaxınlaşıldıq. Yer başdan-başa ətirli naz çiçəklərilo, güllü-ciçəkli kollarla örtülmüşdü. Yaşıl ceviz kolluqları arasında ətrafi kölkəyə qərq edən uca şam ağaclarının tünd-qırmızı gövdələri nəzərə çarpırdı. Ceviz iyi şam ağacı iynə qarışmışdı. Hava tərtəmizdi. Gün qızsa da, üzümüzü narın meh sərinlədirdi.

Quldurlar yelpik kimi ətrafa səpələnmişdilər, arabir fərəhle bir-birilərini səsləyirdilər.

Silver onlardan bir az aralı ortada yortur, məni də dalınca sürüb aparırdı. Xırda çıqılla örtülmüş yoxuşa çətinliklə dırmasındı. Tez-tez onun köməyinə çatırdı. Mən olmasaydım bündigər ibadətgârı yummalanacaqdı.

Yarım milə kimi yol getdikdən sonra yaylağın təpəsinə qalxdıq. Birdən sol tərəfdəki quldur dəhşətlə çıçırdı. O ara vermədən çıçırdığından biz hamımız onun yanına cumduq.

Yanımızdan ötüb keçən Morqan dedi:

– Elə bildiniz definənin üstünə çıxb? Yox, biz hələ o ağaca çatmamışıq...

Bəli, bu dəfinə deyildi. Uca şam ağacının altına bir insan skeleti düşmüşdü. Sklelin ətrafinı bürümüş sıx otlar, bəzi yerlərdə xırda sümükleri yerindən oynatmışdı. Sümüklerin üstündə orda-

burda çürümüş paltar cindirları gözə dəyirdi. Aramızda elə adam tapılmazdı ki, bu skeleta baxanda tükləri ürperməmiş olsun; mən buna əmindi. Başqalarından cəsarətli çıxan Corc Merri yaxın gelib çürük cindaları diqqətle nəzərdən keçirəndən sonra dedi:

- Dənizçidir. Dənizçi pal-paltarıdır.
- Dənizçi olmamış nə olacaq. Yoxsa sən burada yepiskopa rast gələcəyinə ümid edirdin. Ancaq duruşu qəribədir. Sümüklər qəribə vəziyyətdədir.

Həqiqəton skelet qeyri-təbii bir vəziyyətdə uzanmışdı. Bəlkə də tosadüfən o beləcə - ox kimi, dümdüz düşmüşdü. Burada bəlkə onu didişdirən quşlar müqəssirdi, ya yavaş-yavaş bədənинe dolaşan otlar onu bu vəziyyətə salmışdı. Ayaqları bir tərəfi göstərirdi, suya atılmağa hazırlaşan üzgүү kimi yuxarı qalxmış qolları isə başqa bir səmti.

Silver dedi:

- Hə, deyəson, ağlim ne isə kəsir. Bu kompasdır. Bəli, bəli! Odur baxır, Skelet adasının zirvəsi diş kimi çıxıb. Kompasla yoxlayın, görün bu ölü ha tərefi göstərir.

Yoxladılar. Ölü həqiqəton Skelet adasına işarə edirdi. Kompas Şərq, Cənub-Şərq ve Şərq istiqamətlərini göstərirdi.

- Mən də belə fikirləşirdim,-deyo aşpaz çığırdı.-Bu ox işarəsidir. Demək dan ulduzu orada, dəfinə iso bax, bu səmtdə yerləşir. Goy gurultusuna and olsun ki, Flinti düşünəndə canima üşütmə düşür. Bu onun ən çox xoşadığı hənəklərdən biri idi. O, burada altı yoldaşı ilə olmuş, hamisinin da tek əlle başını okmışdır. Sonradə ölülerin birindən özünə kompas düzəltmişdir... Sümükləri çox uzundur, başının tükü də kürəndir. Paho!.. Allah cəzamı versin, bu ki, Allardaysdır. Tom Morqan, Allardays yadindadır mı?

Morqan:

- Əlbəttə, yadindadır, - dedi.- O mənə borclu idi, bundan başqa adaya çıxanda mənim biçağımı da özü ilə aparmışdı.

Quldurlardan biri dilləndi:

- Elə isə biçaq bu aralarda olmalıdır. Flint elə adam deyildi, matrosun ciblərini axtarmazdı. Qumlara da biçaq nə lazımlı... Biçağı aparmayacaqlar ki...



— Lənət şeytana, düz deyirsən! — Silver çıçırdı. Ətrafi eşələyən Merri dilləndi:

— Ancaq buralarda gözə bir şey dəymir. Heç olmasa bir mis pul, ya tənbəki çubuğu tapılıydi. Bütün bunlar mənə çox şübhəli görünür...

Düzdür, düz deyirsən! — Silver onunla razılaşdı. — Burada nə isə var. Beli, mənim əzizlərim, əgər Flint sağ olsaydı, biz bu yerlərə ayaq basa bilməzdik. Biz altıyiq, onlar da altı nəfər idilər. İndi isə onlardan yalnız bu sür-sümük qalıb.

— Əmin ola bilərsən, o ölüb. Mən onun ölüsünü öz gözlərimlə görmüşəm, — Morqan cavab verdi. — Billi məni onun cəsədinin yanına gətirdi. Hər gözünə bir mis pul qoymuşdular.

— Əlbettə ölüb, — deyə başı sarıqlı quldur onun sözlərini təsdiq etdi. — Lakin öləndən sonra ruhun dünyada gəzməsi doğrudursa, yəqin ki, Flintin kabusu bu saat dolaşır. Axı o, çox böyük əzabla keçindi!

— Doğrudur, eziyyətlə öldü, — deyə bir başqası qeyd etdi, — Gah özündən çıxıb qızır, gah rom istəyir, gah da “Bir ölü sandığına on beşi getdi qurban” mahnisini bağırırdı. Bu mahnidan başqa bir mahni oxumazdı. Doğrusunu deyim ki, o vaxtdan mənim bu mahnidan zəhləm gedir. Hava bork isti idi. Pəncərə də açıldı. Flint bütün gecə oxudu, arada mahni ölümqabağı xırıltıya qarışındı.

— Haydi, irəli! — deyə Silver söhbəti kəsdi. — Bəsdir boşboğazlıq etdiz, O ölüb gedib. Ruhu da dünyani gəzmir. Əger qəbir-dən qalxmaq fikrinə düşübse də qorxusu yoxdur, çünkü ruh ancaq gecələr gözə görünür, indi isə... özünüz görürsunuz ki, gündüz-dür... Bəsdir ölü haqqında çərənlədiz, bizi dublonlar gözloyir.

Biz yolumuza davam etdik. Güneş ətrafi gur işığa qərq etsə də, quldurlar artıq ətrafa səpelənmir, kut gedir və uzaqdan bir-birlərini səsləmirdilər. Onlar yan-yana addımlayırlar, bir-birile asta-asta danışırıdlar. Quldurun ölüsü onları qorxudurdu.

## XXXII fəsil

### DƏFİNƏ AXTARIŞI. MEŞƏDƏN GƏLƏN SƏS

Bir tərəfdən dəhşətli sarsıntıdan sonra yaranmış ruh düskün-lüğünü aradan qaldırmaq, digər tərəfdən Silverə və xəstə quldurlara istirahət vermək üçün təpənin başında dəstə məskən salıb düşərgə düzəltdi.

Təpənin başı bir balaca qərbə meylli olduğundan hər iki tərəfin mənzərəsi göz qabağında idi. İrəlidə ağacların təpəsin-dən köpüklü dalğalarla əhatə olunmuş Meşəli Burunu gördürüd. Dal tərəfdə boğaz və Skelet adasından başqa, dənizin içərisinə soxulmuş yarımadadan və Şərqi düzəngahından o üzə açıq dəniz görünürdü. Scyrək şam ağacları ilə örtülmüş, bəzi yerlərində dərin sıldırımlı yarıqlar nəzəre çarpan “Müşahidə borusu” isə lap başımızın üzərində ucalırdı.

Sükutu uzaqda sahilə çırpan dalğaların gurultusu və cücüle-rin viziltisi pozurdu. Ətrafda nə bir ins-cins, dənizdə isə nə bir yelkon vardı. Ucsuz-bucaqsız boşluq adama tənhalıq götirirdi.

İstirahət vaxtı Silver kompasla cürbəcür haqq-hesab aparırdı.

— Burada üç uca ağac var, — dedi. — Ağacların üçü də Skelet adası istiqamətində düzülüb. “Müşahidə borusunun ciyni” deyəndə, mənçə bu çökəyi nəzərdə tutub. İndi dəfinəni uşaq da tapar. Zənnimcə, bundan əvvəl bir az qəlyanaltı etsək pis olmaz.

— Nə isə, heç yemək istəmirem, — deyə Morqan dilləndi. — Flint yadına düşəndən sonra iştaham büsbütn küsüb.

Silver dedi:

— Beli, oğul, xoşbəxtlikdən o yoxdur, ölüb.

— Yaman idbar sıfəti vardı, — deyə üçüncü quldur əsməcə tutmuş kimi titrədi. — Gömgöydü.

— Bu rom içməkdəndi, — deyə Merri əlavə etdi. — Gömgöy olar da! Romun təsirindən adam göyərir, belədir ki, var.

Skeletin görünüşü və Flintin xatıresi bu adamlara yaman təsir bağışlamışdı. Onlar getdikcə daha astadan danışırıdlar. Nəhayət,

piçilti ilə söhbətə keçdilər ki, bu da meşənin sükutunu, demək olar ki, heç pozmurdu. Birdən yaxındakı meşədə kimsə nazik, zil, qulaqbatırıcı səslə hamiya yaxın tanış olan nəgməni oxumağa başladı:

Bir ölü sandığına on beşi getdi qurban  
Ho-ho-ho, bir şüše də rom!

Quldurları dehşət götürdü. Altısının da üzü gömögöy göyərdi. Bir neçə adam yerində sıçrayıb qalxdı, bir neçəsi də əsə-əsə yoldaşını qamarladı. Morqan yerə sərildi və ilan kimi süründü.

— Bu Flintdir! — Merri çığırdı.

Nəgmə başlandığı kimi də birdən qırıldı. Ele bil oxuyan adamın ağzını tixadılar. Günəşli, aydın bir gün idi, oxuyanın səsi də zil və ahəngdardı. Buna görə də yol yoldaşlarının qorxusunu başa düşə bilmirdim.

— İreli! — deyə Silver qorxudan kül kimi bozarmış dodaqlarını tərpətdi. — Belə getsə heç nə əldə edə bilmərik. Əlbəttə, bu çox qəribədir, orada şuluq salan kimdir, burası mənə belli deyil, ancaq əminəm ki, bu ölü deyil, canlı insandır.

Silver danışdıqca özünü ələ aldı və üzü az da olsa açıldı. Onun sözlərinin təsiri altında o birilər də ürəklənib özlərinə gedilər. Birdən həmin səs bir az uzaqdan yenə eşidildi. İndi o oxumurdu. Uzaqda nə isə çığırdı. Onun səsi "Müşahidə borusu"nın yarıqlarına düşür, anlaşılmaz bir oks-səda kimi səslənirdi.

— Darbi Mak Qrou! — deyə çığırdı. — Darbi Mak Qrou! Bu sözü aramsız təkrar edirdi. Sonra çox pis bir söyüş söydü və uladı:

— Darbi, mənə rom ver!

Quldurlar yerlərində quruyub qalmışdilar, gözləri bərəlmışdı. Səs kəsilsə də onlar donub qalmışdilar, dinməzcə bir-birilərinə baxırdılar.

Quldurlardan biri dedi:

— Məsələ ayındır, gəlin qaçaq.  
— Bu onun son sözləri idi, — deyə Morqan inildədi. — Ölüm-qabağı dediyi son söz.

Dik öz İncilini çıxarıb səylə dua etməyo başladı. Dənizə çıxmazdan və quldurluğa başlamazdan əvvəl, o, çox dindar bir ailədə tərbiyə almışdı.

Təkco Silver başını itirmirdi. Qorxudan dişləri bir-birinə dəysə də, geri çökilmək barədə eşitmək belə istəmirdi.

— Bu adada Darbi barədə bizdən başqa heç kim bir şey bilmirdi, — deyə o özünü itirmiş halda mirtildəndi. — Bizdən başqa heç kim... — Sonra özünü ələ alıb çığırdı. — Buna baxın! Mən dəfinə çıxartmağa gəlmışəm. Heç kim — nə bir insan, nə də şeytan burada mənim yolumu kəsə bilməz. Flintdən sağlığında qorxmamışam, o ki qaldı ölüyündən ola, lənet sənə kor şeytan! Bizdən dördəbir mil aralı yeddi yüz min funt-sterlinq torpağın altında yatır. İnanmaq olmaz ki, səadət centləmeni bir göysifet əyyaşdan, özü də artıq çoxdan gebərmış bir sərxişdən qorxduğu üçün bu qədər pula arxa çeviro bilər.

Silverin bütün səyləri quldurları qeyrotə yetirmədi. Əksinə, onun ruha qarşı belə ehtiramızlığı ürəklərindəki vahiməni daha da artırdı. Merri dedi:

— Con, səsini kos! Morhumun ruhunu təhqir etmə!

Dəhşət hissi o birilərin dilini elo bağlamışdı ki, kəlmə belə kəsmirdilər. Onlar hətta bir-birlerindən ayrılmamaq belə cəsarət etmirdilər. Silverin böyründə kut yığışmışdılар, çünki o hamidan cəsarətli idi. O həqiqətən özünü ələ alıb müəyyən dərəcə qorxuya qalıb gələ bilmişdi. — Sizcə bu xəyaldım? Lap fərz edək ki, belədir, — deyə Silver davam etdi. — Ancaq mənə bir şey təəccübüllü görünür, Biz hamımız o səsin oks-sədasını eşitdik. İndi deyin görüm, içərinizdə heç ruhun kölgəsini görən olubmu? Madam ki, kölgəsini görmək mümkün deyil, demək oks-sədası da ola bilməz. Bunu başqa cür yozmaq olmaz.

Bu dəlil mənə çox zəif gəldi. Lakin mövhümata inanan adama nəyin necə təsir edəcəyini əvvəlcədən söylemək çox çətindir.

Cərc Merrinin yüngülləşmiş kimi köksünü ötürməsi məni təəccübəndirdi. O:

— Burası doğrudur, — dedi. — Con, ancaq kəlləsən ha! Əziz dostlar, hər şey öz qaydasındadır. Sadəcə olaraq, bizi küleyin

səməti aldadıb, düz istiqamət götürməmişik. Səs Flintin səsinə oxşasa da, tamam başqa səsdi... Bu, daha çox...

— Lənət şeytana, bu, Ben Hannin səsi idi, — deyə Silver onun sözünü kəndi.

— Doğrudur, — Morqan qalxıb iki dizi üstə çökdü. — Bu, Ben Hannin səsi idi!

Dik soruşdu:

— Nə təfavütü, Ben Hann ya Flint? Axı onların ikisi də ölüb gedib.

Yaşlı matroslar onun bu sözünü həqarətlə dinlədilər.

— Tüpürüm mən Benn Hanna! — deyə Merri çıçırdı. — Lap elə ölüsünə də, dirisine də!!!

Qəribə burasıdır ki, bu adamlar bir anda özlərinə goldilər və bir anda da çöhrəlori açıldı. Bir neçə dəqiqə keçmiş heç bir şey olmamış kimi laqqırtı vururdular, arabır də ətrafi dinleyirdilər. Ancaq ətraf tamam sakitlikdi. Karastıları ciyinlərino alıb yollarına davam etdilər. Hamidan qabaqda Merri gedirdi. Skelet adası istiqamətində irəliləmək üçün Conun kompasını əlində tutmuşdu. O doğru demişdi: Ben Hannin nə ölüsündən, nə də dirisindən qorxan yoxdu.

Tekcə Dik yenə əvvəlki kimi incilini əlində tutub qorxa-qorxa ətrafa göz gozdırırdı. Ancaq ona əhəmiyyət verən yox idi, Silver həttə onun dinpərəstliyinə lağ edib gülürdü:

— Mən axı dedim, sən öz incilini korlayıbsan. Bir incilə ki, and içmək olmaz, heç bundan ölü xəyalı qorxarmı? Özünü gözle! — O, bir anlığa ayaq saxlayıb Dikin lap burnunun qarşısında çırçıq vurdu.

Lakin Diki artıq bu sözlərlə sakit etmək qeyri-mümkündü. Tezliklə onun çox ciddi xəstələndiyini bildim. İstinin, yorğunluğun və bir də həkimin qabaqcadan xəbər verdiyi qızdırma qorxusu xəstəliyin təsirini gücləndirmişdi.

Təpənin başında ağaclar seyrək bitdiyindən yolumuz xeyli yüngülləşdi. İndi biz aşağı enirik, qabaqda dediyim kimi yayla cənuba sarı maili idi. İrili-xirdalı şam ağacları bir-birindən xeyli

aralı bitmişdi. Müşk qozu və azali kolluqları arasında belə, günəşin hərəretində yanmış geniş talalara rast gəlirdik. Şimal-Qərb istiqamətində irəlilədikcə Muşahidə Borusunun ciyinə yaxınlaşmışdıq. Aşağıda geniş qərb limanı uzanırdı. Dünən həmin bu yerdə dalğalar mənim kolazımı atıb-tutur, fırfıra kimi hərəkdirdi.

Biz hündür bir ağaca yanaşdıq, lakin bu ağac kompasın göstərdiyi istiqamətlə tuş gəlmədi. İkinci də olmadı. Üçüncü ağac ətrafindakı ağaclarдан toxminən iki yüz fut uca idi. Bitkiler alominin nəhəngi sayılan qırımızı gövdəli ağacı əhatə etmək üçün gorok bir neçə adam əl-ələ tutayırdı. Onun kölgəsində bir bəlük adam gedə bilərdi. Bu ağac, şübhəsiz, həm şərq və həm də qərb tərəfdən, lap uzaqdan nəzəri cəlb edirdi, elbəttə, bu, xəritədə dənizçilər üçün nişangah ola bilərdi.

Lakin yol yoldaşlarımı vəcdə gotirən ağacın nəhəng boyu, eni deyildi: onları ağacın şaxlı-budaqlı tacı altında basdırılmış yeddi yüz min funt sterlinq maraqlandırırdı. Pul barədəki düşüncələri bütün qorxu hissələrini silib atdı. Gözlər parıldadı, addımlar yeyinlədi, möhkəmləndi.

Yalnız bir şey — onları gözləyən dövət və bu dövlətin bəxş edəcəyi qayğısız, təmtəraqlı israfçı həyat barədə fikirləşirdilər.

Silver öz qoltuqəgacına yaslanaraq atılıb-düşür, vurmuxurdu. Burnunun pərələri açılmışdı. Tərli, pörəmş sifətinə atmılçəkləri qonanda qəzəblə söyüslər yağıdırırdı. O, nifrətlə üzümə nəzər salır, qeyzlə ipimi dartıb çekirdi. Artıq öz düşüncələrini gizlətmək qayğısına qalmadığından mən onun fikirlərini açıq-aydın oxuyurdum. Nəhayət, arzuladığı qızıldan iki addım aralı dayandığı məqamda — öz vədlerini də, həkimin xəbərdarlığını da, — hər şeyi unutmuşdu. O, dəfinəni ələ keçirəndən sonra gecə ilə “İspanyola”nı axtarıb tapmaq, hamımızın başını kəsib, açıq dənizə çıxməq ümidi ilə yaşayırırdı.

Ürəyimə dammış bu qorxulu fikirlər məni həyecanlaşdırırdıqdan quldurlarla güclə ayaqlaşırdı, tez-tez ayağım daşa toxunur, büdrəyirdim. Belə vaxtlarda Silver mənə qəddarcasına

baxıb ipimi dartırdı. Dik hamidan arxada gelir, piçilti ilə dua oxuyur və söyüş söyürdü. Qızdırması getdikcə artırdı.

Bütün bunlardan özümü çox bədbəxt hiss edirdim. Üstəlik bir də vaxtilə bu yerlərdə baş vermiş facia bilaixtiyar gözlərim qarşısına gəlirdi. Altı yoldaşını öz əli ilə doğrayan, sonra da savannada mahni böyüre-böyüre şərab tələb edən və gəberən göyüzlü quldur xoyalımda canlanırdı. O zaman bu sakit meşəni ölməkde olanların çıçırtıları bürümüşdü. Mənə cələ gəlirdi ki, o bədbəxtlərin inilti və çıçırtılarını indi də eşidirəm.

Meşə cəngəlliklərindən çıxdıq.

Merri çığırdı. – Ey, dostlar, dalımcı!

Qabaqda gedənlər qaçmağa başladılar.

Heç on yard getməmişdilər ki, birdən durdular. Çıçırtı-bağırtı qalxdı, Silver öz əl ağacına dayanaraq dəli kimi irəli atıldı. Bir an sonra biz də dayandıq.

Qarşımızda böyük bir çala vardı. Onu yəqin, çoxdan qazmışdılar. Çünkü qıraqları uçmuş, dibində isə ot-əncər bitmişdi. Torpağın üstündə bir kürək destəyi və bir neçə lay yeşik qırığı vardi. Taxta lövhələrdən biri üzərində qızmar dəmirle “Morj” sözü həkk olunmuşdu. Bu, Flintin gəmisinin adı idi.

Məsələ aydınındı. Demək bizdən qabaq kimse bu dəfinəni tapıb oğurlamış – yeddi yüz min funt-sterlinq də üful eləmişdi.

### XXXIII fəsil

#### BAŞÇININ SÜQUTU

Bəlkə də dünya qərar tutandan bəri böyük arzuların belə gözlənilmədən fəlakətə uğramasını heç kim görməyib. Quldurların altısı da ildirim vurmuş kimi qurumuşdu. Birinci Silver özünə gəldi. Bütün varlığı ilə o, pullara can atırdı. Budur, bir anda bütün ümidi boşa çıxdı. Lakin o özünü itirmədi, o birilər başlarına gələn müsibəti dərk edənə kimi özünü ələ alıb gələcək planlarını tez deyişdi:

– Cim, – deyə piçıldadı, – bunu al, özün də hazır dayan..

Bu sözü deyib əlimə bir qoşalulo tapança dürtdü. Eyni zamanda üsulluca şimal tərəfə keçdi, beləliklə, bizi indi çala bəş quldurdan ayırdı. Sonra Silver mənə baxıb başı ilə işarə etdi, sanki bununla: “İş şuluqdur” demək isteyirdi. Bu yerdə mən onun fikrinə tamamilə şərīkdim. İndi onun gözleri yenə mənə nəvazişlə baxırdı. Onun bu ikiüzlülüyü mənə yandırıb-yaxırdı. Özümü saxlaya bilməyib piçıldadım:

– Siz yenə özünüzünkülərə xain çıxırsız.

Cavab verməyə imkan olmadı. Quldurlar çalaya atılıb torpağı əlli riylə qazır, taxta parçalarını ora-bura zollayaraq çıxırı, söyüş yağıdırırdılar. Morgan bir qızıl pul tapdı. Pulu qaldırdı, etrafındaki adamlara ağızına gələni deyirdi. İki gineylik pul əldən-ələ gozdi.

– İki giney! – Merri çığıraraq pulu Silverə uzatdı. – Sizin yeddi yüz mininiz budur? Sən, deyəsən, saziş müqaviləsi bağla-maqda ustanan? Ey, taxtabaş, yoxsa ələ hesab edirsən ki, hər iş əlindən gəlir?

Silver soyuq bir istehza ilə dedi:

– Uşaqlar, qazın, qazın. Bəlkə bir-iki qozqurab tapdz. Donuzlar qozqurabı çox sevirlər.

– Qozqurabmı? Qozqurab deyirsən? – Merri qızıb özündən çıxmışdı. – Yoldaşlar, eşitdiniz o nə dedi? Sizə deyirom ki, o, əhvalatı bilirmiş! Bir onun sıfətinə baxın, orada hər şey aydın yazılib.

– Eh, Merri! Deyəsən, yenə könlündən kapitan olmaq keçir? Görürəm ki, sən çox inad oglansan.

Bu dəfə hamı qəti olaraq Merrinin tərəfində idi. Quldurlar bizi sərt nəzərlərə süzərek çaladan çıxırdılar. Bəxtimizdən hamı çalanın o biri – bizimlə üzbeüz kənarına qalxmışdı.

Beləcə iki nəfər beş nəfərə qarşı dayanmışdıq, aradakı çala bizi bir-birimizdən ayırdı. Tərəflərdən heç kəs birinci olaraq irəli atılmaq istəmirdi. Silver yerindən qımladanmırıd.

Təmkinlə və soyuqqanlıqla ağacına yaslanaraq düşməni nə-zərdən keçirirdi. O, həqiqətən çox cəsur adamdı.



Nəhayət, Merri öz tərəfdarlarını sözlə qızışdırmağı qərara aldı. O dedi:

— Yoldaşlar, bir baxın, onlar vur-tut ikicə nəfərdirlər. Biri bizi ölmə surükleyən qoca topal, birisi isə küçükdür ki, onun da ürəyini yarib çıxarmaq mənim çoxdanlı arzumdur. Hə indi...

O öz dəstəsi ilə hücumu keçmək üçün əlini qaldırıb ucadan çıçırdığı vaxt birdən meşənin içindən üç dəfə tūfənk açıldı. Tarax... Tarax... Tarax... Merri başı üstə çalaya yuvarlandı. Alını sariqlı quldur da səndolayıb onun yanındaca yere səreləndi. Qalan üç quldur qaçmağa üz qoydu.

Bu an Uzundraz Con çaladan dırmaşıb çıxmak istəyen Merriye tapançasının qoşalüləsindən bir-birinin ardınca gullə çaxdı. Merri ölərkən gözlərini öz qatilinin üzünə zilləmişdi...

Silver çıçırdı:

— Corc, indi artıq biz bir-birimizə borclu deyilik.

Müşk kolları arasında dayanmış həkim, Qrcy vo Ben Hannın əlindeki tūfənglər tüstülenirdi. Həkim çıçırdı:

— İrəli, tələsin, uşaqlar! Biz gerek onların yolunu kəsek, qayıqlara sarı gedən yolu.

Biz irəli atıldığ, arabir az qala sinəmizə çatan kolları aralayıb qaçırdıq.

Silver bizdən geriyə qalmamaq üçün əlindən gələni edirdi. Qoltuqəgacını yerə elə tez-tez vururdu ki, az qalırdı, sinəsinin əzələləri partlasın. Həkimin dediyindən belə çıxırdı ki, heç sağlam adam buna davam gətirə bilməzdii. Biz təpoyo qalxanda o bizdən ažı otuz yard dalda qalmış ve tamam əldən-dildən düşmüşdü. O:

— Həkim, — deyə bağırkı, — ora baxın! Tələsmeyin! Doğrudan da tələsmeyə heç hacət yoxdu. Geniş talaya çıxanda salamat qalmış üç quldurun Arxa-Dor təpəsinə tərəf qaçıqlarını gördük. Beləliklə biz quldurlarla qayıqların arasında durmuşduq, sakitcə oturub nəfəsimizi dərə bilərdik. Uzundraz Con üzünən tərini silə-sile bize yanaşdı.

— Həkim, sizə qəlbən təşəkkür edirəm, — dedi. — Özünüzü lap vaxtında yetirdiniz. Vaxtında hər ikimizi xilas etdiniz. Oho, bu sənəson, Ben Hann? — deyə əlavə etdi. — Görürəm, yaman qoçaqsan.

— Beli, bu mənəm, — Ben Hannın özüdür ki var! — deyə keçmiş quldur özünü itirmiş halda cavab verib, Silverin qarşısından ilanbalığı kimi sivisdi. Uzun muddət susdu, sonra soruşdu. — Mister Silver, kefiniz necədir? Deyəsən pis deyil.

— Ben, Ben... — deyə Silver dodaqaltı mızıldandı. — Gör bizim başımıza nə oyun açdın!

Quldurlar qaçıqları vaxt külüngü atıb getmişdiler. Hokim Qreyi külüngün dalınca göndərdi. Biz təpənin üstündən yavaş-yavaş qayıqların durduğu yerə enməyə başladıq, həkim sonuncu günlərin qozavü-qədərini bir neçə kəlmə ilə nağıl etdi. Silver onun hər sözünü çox diqqətlə dinləyirdi. Sohranın delisov sakını Ben Hann hekayənin əsas qəhrəmanı idi.

Həkimin sözündən belə çıxırdı ki, Ben Hann adanı uzun müddət tək-tənha dolaşlığı vaxt skeletə təsadüf edir və defineni tapır. O, skeletin var-yoxunu ələ keçirəndən sonra pulları da qazib çıxarır. Çalada gördüyüümüz bel dəstəyi də onunku imiş. O, bütün qızılları uca şam ağacının altından çıxarandan sonra çiyindəcə yavaş-yavaş adanın şimal-şərq tərəfindəki ikibaşlı dağın altındaki mağaraya daşıyıb yıgır. Uzun get-gələ əlaqədar olan bu ağır işi o, "İspanyola" adaya yan almazdan iki ay əvvəl başa vurur.

İstehkama hücum günü həkim Ben Hannla hələ ilk görüşü zamanı bütün bunları müfəssəl öyrənmişdi. Ertəsi gün həkim gəminin yox olduğunu görüb Silverin yanına getmiş, artıq heç bir əhəmiyyəti olmayan xəritəni ona vermiş və bütün ərzağı ilə birlikdə istehkamı tərk etmişdi. Çünkü Ben Hannın mağarasında onun öz əli ilə hazırlanmış istənilen qodər duzlanmış keçi eti vardı. Buna görə də mənim dostlarım təhlükədən azad bir ycre — isitmə xəstəliyi monbəyi olan bataqlıqdan xeyli aralı — ikibaşlı dağın altındaki mağaraya çekilmiş və burada dəfinəni qorumağa başlamışdılar.

— Əziz Çim, əlbəttə, mən əvvəlcəden bilirdim ki, bizim istehkamdan köçməyimiz sənin başına bəla aça bilər. Məsələnin bu tərəfi məni çox kədərləndirirdi. Ancaq hər halda, mən öz və-

zifəsini namusla yerinə yetirənləri hər şeydən əvvəl düşünməli idim. Çünkü sənin bizdən ayrı düşmeyində günahkar özündün.

Lakin həmin səhər o mənim quldurlara esir düşdüyümü görəndə başa düşdü ki, onlar dəfinənin yoxa çıxdığını biləndə bunun bütün heyfini məndən çıxacaqlar. Buna görə də skvayn, yaralı kapitana gözətçi qoyub Qreylə Ben Hannı özü ilə götürür və birbaş böyük şam ağacının yanına yollanır. Yolda dəstəmizin onu qabaqladığını duyan kimi, ayaqdan çox iti olan Ben Hannı, bizi yubatmağa göndərir. Ben Hann da öz köhne yoldaşlarının mövhumatçılığını bildiyindən, bundan istifadə edir və onları qorxutmağa başlayır. Bu müddətdə Qreylə həkim gəlib çatır, xəzino axtaralar yetənə kimi şam ağacının böyründəcə gizlənirlər.

Silver dedi:

— Yaxşı ki, Hokins mənimlə imiş. O yanında olmasayıd, quldurlar məni xingal kimi doğrayacaqdılar, siz isə heç vecinizə də almayıacaqdınız.

Həkim Livsi gülərək cavab verdi:

— Məlum şeydir ki!

Bu vaxt biz gəlib qayıqlara çatdıq. Həkim onlardan birini külünglə vurub qırıldı ki, quldurlara qalması. O birisine isə minib sahilə adanın başına dolanaraq Şimal duracağá sarı üzdük.

Qayıqla səkkiz-doqquz milə kimi yol getməli olduq. Silver ölümcül yorulsa da, bizimlə birlikdə avar çəkirdi. Boğazdan keçib açıq dənizə çıxdıq. Dəniz səkitdi. Dörd gün əvvəl "İspanyola"nın ötüb keçdiyi burunun böyründə dövrə vurub ötdük.

İkibaşlı dağın böyründən keçəndə Ben Hannın mağarasına açılan qara dəlik nəzərimizi cəlb etdi. Bu qara dəliyin böyründə əli tūfəngli bir adam dayanmışdı. Bu, skvayr idi. Biz yaylıqlarımızı yellədib üç dəfə "ura" deyə bağrıdıq. Burasını da deyim ki, Silver hamidən bərk çığırırdı.

Üç mil də keçib Şimal duracağına yetdik və "İspanyola"nı gördük. O, sükansız, yelkənsiz, sular qoynunda yırğalanırdı. Qabarma onu sayadan çıxarmışdı. Həmin gün külək qalxsayıdı, ya-xud Cənub duracaqdakı kimi Şimal duracaqdə güclü axın olsay-

di, şübhəsiz, biz onu həmişəlik itirəcəkdik. Olsa-olsa bəlkə qırıq tikələrini tapacaqdıq. Böyük yelkənin cirılması nəzəre alınmasa, xoşbəxtlikdən gəmi sağ-salamatdı. Ehtiyat lövbəri, dərinliyi bir sajen yarımdan çox olmayan suya atdıq. Sonra qayıqla Benhanın xəzinəsinə ən yaxın yer olan Sərxaş limana sarı üzdük. Sərxaş limanda qayıqdan düşdük, səhərə kimi gəmini qorumaq üçün Qreyi geriyə – “İspanyola”ya göndərdik.

Dik yoxuşa mağaraya dırmandıq. Yuxarıda bizi skvayr qarşıladı. Mənimlə çox səmimi görüsdü. Özbaşına qaçıb getməyimdən söz salmadı, bu barədə bir kəlmə də danışmadı. Məni nə təriflədi, nə də danladı. Ancaq Silver ona nozakətlə təzim edəndə hirsindən qızardı:

– Con Silver, siz çox yaramaz eclafınız və dəhşətli yalancısınız. Böyük yalancısınız, ser. Mənə öz vurdular ki, sizi izləməyim, mən də söz verdim. Lakin ölenlərin qanı, dəyirmən daşı kimi boynunuzdan asılıb.

Bu sözlərin qabağında Uzundraz Con yenə nozakətlə baş eyərək dedi:

– Ser, size ürəkdən təşəkkür edirəm.

– Mənə təşəkkür ctmeyin, – deyə skvayr çıçırdı. – Sizin ucbatınızdan men vədə xilaf olmuşam. Rədd olun buradan!

Biz mağaraya girdik. Mağaranın içərisi çox genişdi. Havası da təmizdi. Yerin altından təmiz bulaq qaynayıb çıxırdı. Su, etrafını sıx qızı kolları basmış gölə töküldürdü. Döşəmə qumdu. Kapitan Smollett zəbanə çəkən tonqalın qabağında uzanmışdı. Mağaranın o başında küncdə bir qalaq qızıl pul və qızıl külçələr parıldayırdı. Bunlar Flintin dəfinesi idi. Bu həmin dəfinə idi ki, ondan öteri biz uzun bir yol ötüb keçmişdik, bu dəfinənin ucbatından “İspanyola” heyətindən on yeddi adam helak olmuşdu. Bu sərvəti toplamaq üçün nə qədər insan həyatı bada getmişdi, bu nə qədər iztirab və qan bahasına başa gəlmışdı. Nə qədər gözəl gəmiler batılmış, gözü bağlı taxta üzərilə getməyə məcbur olmuş, nə qədər igid oğullar işgəncələr çekmişdilər! Mərmilər atılmış, nə qədər yalan və zülmələr edilmişdir! Bu adada olan-

lardan üç nəfər – vaxtilə bu dəhşətli cinayətlərdə iştirak etmiş Silver, qoca Morqan və Ben Hann hələ indi də bu qənimətdən öz paylarını qopartmağa can atırdılar. Kapitan dedi:

– Cim, gir içəri. Bəlkə də heç pis oğlan deyilsən, ancaq bir də səni özümlə dəniz səyahətinə aparmaram. Çünkü sən çox ərköyünsən, bildiyini edirsən... hə, Con Silver, bu sənsən?! Sən hara, bura hara?

– Mən öz vəzifəmi yerine yetirmek üçün qayıtmışam, ser, – deyə Silver cavab verdi.

– Belə de! – kapitan dilləndi. Daha bir kəlmə də olsa dinmədi.

Dostlarla əhatə olunduğuundan o axşam çox ləzzətli şam etdim. Benin hazırladığı duzlu keçi əti də çox dadlı idi. Yeyib-içir, üstündən də “İspanyola”dan gətirdiyimiz qədim şərabı ötürürdü. Dünyada bizdən şən və xoşbəxt adam yoxdu. Silver bir kənarda, qaranlıq bucaqda oturmuşdu; hey yeyirdi, bir şey lazımlı olanda hamidən əvvəl yerində sıçrayıb gətirir, hamiya qoşularaq zarafatlarımıza urəkdən gülürdü, – xülasə, o yenə, bütün səyahət boyu olduğu kimi, əvvəlki səmimi, nəzakətli, qulluqda hazır duran həminki aşpazdı.

#### XXXIV fəsil

#### VƏ SONUNCU

Ertəsi gün biz səhər tezdən işə başladıq. Sahilə kimi yol bir milə yaxındı. Qızıllarımızı sahilə daşımali, oradan da qayıqla aparıb “İspanyola”ya yükleməli idik. Adamımız az olduğu üçün, bu yüngül iş deyildi. Uç quldurun adada sağ-salamat gəzməyi bizi bir-ele qorxutmurdu. Hər ehtimala qarşı təpənin başında bir keşikçi qoymuşduq. Buna görə də gözlənilməz hücumdan çəkinmirdik. Bundan əlavə, bilirdik ki, onlar uzun müddət hücum etmək həvəsində olmazlar.

Var gücümüzü toplayıb işləyirdik. Qreylə Ben Hann qızılı qayıqla aparıb gəmiyə yükləyirdi. Qalan adamlar da mağaradan

sahilə daşıyırıldılar. Yoldaşlarımız iki qızıl külçəni bir-birinə bağlayıb çiyinlərinə atıb daşıyırıldılar. Bir adamın iki külçəyə ancaq gücü çatırdı. Mən ağır yükü daşıya bilmədiyimdən mağarada qalıb pulları suxarı torbalarına doldururdum.

Billi Bonsun sandığındaki kimi burada cürbəcür pullar vardi. Ancaq əlbəttə ki, burada pul daha çoxdu. Bu pulları çeşidlərə ayırmak çox xoşuma gəlirdi. Burada ingilis, fransız, ispan, portuqal pulları, gineyi və lündorlar, dublonlar, ikiqat gineylər, muadorlar, sexinlər, son yüz ildə mövcud olan bütün Avropa krallarının şəkilləri həkk olunmuş sikkələr, üzərində bir qulac kəndiro və ya hörümçək toruna oxşar şəkller olan qəribə şərq pulları, girdə, dördkünc, kərdənbənd kimi boyuna salmaq üçün ortası dəlik pullar – qorez bütün dünyada mövcud olan pulların hamisindən vardi. Burada pul çoxdu. Onlarla əlləşməkdən belim qırıldı və barmaqlarım sizildədi.

Günlər ötüb keçir, işimiz isə qurtarmırıldı. Hər axşam gəmiyə bir qalaq dəfinə daşıyırdıq. Ancaq mağarada qalanlar da azalmaq bilmirdi. Bütün bu müddətdə sağ qalmış qudlurlardan xəbər-ətər eşitməmişdik.

Nəhayət, bir axşam həkimlə birlikdə təpəyə qalxdığımız vaxt, aşağıda qaranlıqdan külək bizi bir səs çatırdı – bu qışqırıqdimi, ya nəgmə oxuyurdularmı, doğrusunu öyrənə bilmədik.

Həkim dedi:

– Allah, özün onların günahından keç, bu – qudlurlardır. Arxadan Silverin səsi eşidildi:

– Ser, hamısı – üçü də sərxoşdur.

Silver tamam azad gəzib-dolanırdı. Biz ona qarşı çox soyuq davransaq da, o özünü sindirmir, hamı ile səmimi rəftar edir, özünü yaxşı bir xidmətçi kimi aparırı. Elə bil bizim nifrətimizi heç duymur, hər birimizə xidmət etməyə səy göstərir, hamı ilə hədsiz nəzakətlə davranırdı. Ancaq onu heç it yerinə qoymurdalar. Ona mənimlə Ben Hann bir az yaxşı münasibət bəsləyirdik. Ben Hann öz köhnə tosərrüfat müdirləndən hələ də bir balaca çəkinirdi. Mən isə ona minnətdardım, məni xilas etdiyinə görə

minnətdardım. Halbuki ona pis əlaqə bəsləməyə mənim haqqım vardı, çünki məni ikinci dəfə güdaza verəcəyini heç unuda bilmirdim. Silverə həkim çox sərt cavab verərək dedi:

– Bəlkə də xəstədirler, sayıqlayırlar. Silver dedi:

– Doğrudur, ser, ancaq bunun bizə nə dəxli.

Həkim istehza ilə:

– Mister Silver, – dedi, – zənnimcə, siz insanpərvər, nəcib bir adam sayılmaq iddiasına düşməzsiniz. Burasını da bilirəm ki, mənim hissələrim sizə bir qədər qəribə görünəcək. Lakin əger onlardan hər birinin xəstə olduğuna və sayıqladığına əmin ol-sayıdım, güdaza gedə bileyəcəyimdən çəkinmədən tibbi yardım göstərmək üçün birbaş yanlarına gedərdim.

– Bağışlayın, ser, – belədə böyük bir sehv etmiş olardınız, – deyə Silver etirazını bildirdi. – Onda siz qiymətli həyatınızdan məhrum olardınız ki, bununla da iş bitirdi. Mən indi can-başla sizin tərəfinizdəyəm, buna görə də isteməzdim ki, dəstəmiz sizin kimi bir adamı itirsin. Mən sizə o qədər minnətdaram ki! Onlar heç vaxt verdikləri vədə sadıq qala bilməzlər. Sizin sözlarınız də qətiyyən inanmazlar.

Həkim dedi:

– Sizin də sözünüzün üstündə neçə möhkəm durduğunuza görmüşük.

Üç quldur barədə bundan sonra daha heç bir xəbər-otor eşitmədik. Ancaq bir dəfə uzaqdan gülə səsi eşidildi. Yəqin onlar ova çıxmışdır. Sonra məsləhət-məşvərət üçün yiğisdiq, belə qərara gəldik ki, onları özümüzə aparmayaq, adada qoyub gedək. Bu qərar Ben Hannı çox sevindirdi. Qrcy də qərarımızı bəyəndi. Biz onlara çoxlu barıt, gülə, bir qalaq duzlanmış keçi otı, bir qədər dərman və başqa gərkli şeylər, həmçinin bir neçə alət, geyim, əlavə yelkən, bir neçə yard kəndir və həkimin israrı ilə bir xeyli tütün qoysduq.

Bundan sonra adada görüleşi işimiz yoxdu. Qızılı gəmiyə yuklədikdən sonra bir xeyli su və hər ehtimala qarşı bir qədər də duzlu keçi otı götürdük. Nəhayət, Şimal duracaqdən açıq dənizə

çıxdıq. İstehkamı quldurlardan qoruyaraq vuruşduğumuz zaman asdıgımız bayraq da başımız üzərində yellənirdi.

Bu yerde başa düşdük ki, quldurlar bizi təsəvvür etdiyimizdən daha çox diqqətlo güdürmüşlər. Çünkü boğazdan çıxıb adanın cənub qurtaracağına yaxınlaşanda hər üçün qum təpəsi üstündə diz üstə çökən gördük. Əllərini bizə sarı uzadaraq yalvarırdılar. Onları kimsəsiz adada tənha qoyub getdiyimizə görə ozab çekirdik. Ancaq başqa çare yoxdu. Özümüzə götürsəydik, kim zəmanət verədi ki, təzədən üşyan qaldırmaq fikrinə düşmeyəcəklər! Bir də axı, vətəndə onları dar ağacından başqa bir şey gözləmirdi. Hekim çıçıraraq bildirdi ki, onlar üçün ərzaq və barıt qoymuşaq və bütün bunları necə tapmaq olar. Ancaq onlar hamımızı adbaad səsləyir, yalvarırdılar ki, hallarına acıyaq, tək-tənha ölməklərinə razı olmayaq.

Nohayət, gördülər ki, gəmi uzaqlaşib. Bu vaxt quldurlardan biri yerindən sıçrayıb vəhşicəsinə çıçırdı, tüfəngini qapıb atəş açdı. Güllə Silverin başı üzərindən vıylıtlı ilə keçib böyük yelkəni deldi.

Biz ehtiyatı gözləyərək aşağı əyildik və fasbortun arxasına çəkildik. Bir azdan gizləndiyim yerdən başımı qovzadım. Artıq quldurlar görünmürdülər, təpənin özü də gözdən itmekdə idi. Günortaya yaxın Dəfinələr adasının ən uca dağı belə üfüqdə yoxa çıxanda hədsiz dərəcədə sevindim.

Adamımız az idi, buna görə də var qüvvə ilə işləyirdik. Kapitan gəminin arxa tərəfində döşəkçə üzərində uzanmışdı. Əmrələrini də elə bu vəziyyətdə verirdi. Sağalmışdı, ancaq yenə ona istirahət lazımdı. Biz İspaniya Amerikasının ən yaxın limanlarından birinə istiqamət götürmüştük ki, orada gəmiyə təzə matroslar kirə edək. Bunsuz evə, vətənə üzməyə çəsarət etməzdik. Külək tez-tez dəyişdiyindən gəminin yolunu azdırırdı. Bundan başqa, iki dəfə kəskin firtinaya düşmüştük. Bir sözlə, Amerikaya çatana kimi eldən düşmüştük.

Nehayət, biz gözəl mənzərəli, ətrafi örtülü limanda lövbər salanda Günəş artıq batırdı. Gəmimizi zəncilərin, mulat və Mck-

sika hindularının qayıqları dövrəyə aldı. Onlar meyvə və tərəvez satır, suya düşən hər quruşdan etəri dənizə baş vurmağa hazır olduqlarını bildirirdilər. Bu adamların, xüsusən zəncilərin dadlı tropik meyvələri və ən başlıcası da şəhərdə bir anda alışib-yanan işıqlar bizi valch etdi.

Bu yerin kədərli torpağına qan çılənmiş Dəfinələr adasına qəti oxşarı yoxdu. Həkimlə skvayr gecəni şəhərdə keçirməyi qərara aldılar. Onlar məni də özləri ilə apardılar. Sahildə biz hərbi ingilis gəmisinin kapitanı ilə tanış olduq. Onun gəmisinə qonaq getdik. Orada vaxtumuzu çox şen keçirdik və “İspanyola”ya hava işıqlaşanda qayıtdıq.

Göyərtədə təkcə Ben Hann dayanmışdı. Bizi görən kimi qəribə hərəkətlər edib çox pis iş gördüyüünü, günah işlətdiyini söylədi. Sən demə Silver baş götürüb qaçıbmış, Ben ona qayığa minməkdə kömək etdiyini boynuna aldı: “Çünki mən emindim ki, nə qədər bu tayqış iblis gəmidədir, bizi təhlükə gözləyir”. Ancaq aşpaz əliboş qaçmamışdı. O, arakəsməni gizlিয়ে yarib bir kisə pul aparmışdı. Kisədə üç yüz-dörd yüz giney olardı. Bu pullar, şübhəsiz, uzun səfor zamanı ona lazım olacaqdı. Ondan belə asan yaxa qurtarmağımızdan çox razı qaldıq.

Xülasə, sözü uzatmaq istəmirəm. Ancaq deyim ki, gəmiyə bir necə matros götürəndən sonra səferimizi davam etdirdik və Bristolda sağ-salamat gəlib çıxdıq.

Mister Blendli bizə yardım üçün ikinci gəmi göndərmək fikrinə düşəndə “İspanyola” gəlib Bristolə çatdı. Gəmi heyətindən yalnız beş adam salamat qayıtmışdı, qalanlar quldur mahnisinin peyğəmbərcəsinə söylədiyi – “İç, şeytan özü qəyyumun olsun!” sözlerini doğrultmaq istəmişdilər. Bir də:

Yetmiş beş nəfərdən bircəciyi də qayıtmadı  
Onlar dənizin girdabında batdlar.

Quldur mahnisindəki gəmidən “İspanyola” daha xoşbəxt imiş, onun bəxti gətirmişdi.

Bizim hər birimiz Flintin dəfinəsindən öz payına duşəni aldı. Bəzisi öz sərvətini ağılla sərf etdi, başqaları isə axmaqcasına sovurmağa başladı, bir sözlə, hər kəs öz məcazi çəkən kimi hərəkət etdi. Kapitan Smollett doniz xidmətindən çıxdı. Qrey öz pullarının qədrini bilib, gözlənilmədən necə olur-olsun həyatda şöhrət qazanmaq fikrinə düşdü, buna görə də seylo dəriçiliyi öyrənməyə başladı. İndi də o, gözəl, yaxşıca təchiz olunmuş bir gəminin sahibi və şurmanıdır. Ben Hanna gəldikdə, öz payına duşən min funt pulu üç həftədə – daha doğrusu, on doqquz gündə israf edib dilənci kökündə yanımıza qayıtdı. Skvayr isə Benin ən çox qorxduğu bir işə el atdı: onu öz bağına gözetçi götürdü. O indi də sağ-salamatdır, kənd uşaqları ilə gah savaşır, gah da mehriban dolanır. Bazar günləri və bayramlarda kilsə xorunda əla oxuyur.

Silverden iso xəbər-əter çıxmadı. Bu müdhiş, tayqış dənizçi həyatından həmişəlik silindi. İndi yəqin ki, zənci arvadını da axtarıb tapmışdır, yeyib-içir, kef çekir, öz arvadı və Kapitan Flinti ilə güzəran keçirir. Arzu edək ki, belə olsun, çünki o dün-yada onu rahatlıq yox, əzab-əziyyət gözləyir. Dəfinənin qalan hissəsi isə – gümüş külçolər və silahlar hələ də adada – morhum Flintin basdırıldığı yerdə, torpağın altında yatır. Yatır-yatsın! İndi məni dunyada heç bir şey o mənhus adaya çökib apara bilməz. İndi də sahilə çırpan dalğaların gurultusu “piastr, piastr, piastr” çığırın Kapitan Flintin xırıltılı səsi yuxuma girəndə soyuq tər içinde qalxıb yatağında otururam.

## MÜNDƏRİCAT

İşıqla zülmətin döyüşü .....	4
<i>Birinci hissə. Qoca dəniz qulduru .....</i>	7
<i>İkinci hissə. Gəmi aşpazı .....</i>	49
<i>Üçüncü hissə. Mənim qurudakı macəralarım .....</i>	89
<i>Dördüncü hissə. Çəpər .....</i>	107
<i>Beşinci hissə. Mənim dənizdəki macəralarım .....</i>	138
<i>Altıncı hissə. Kapitan Silver .....</i>	169

Buraxılışa məsul: *Əziz Güləliyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rossam: *Nərgiz Əliyeva*  
Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*  
Korrektor: *Ceyran Abbasova*

Yığılmaga verilmişdir 18.05.2004. Çapa imzalanmışdır 11.12.2004.  
Formatı  $60 \times 90 \frac{1}{16}$ . Fiziki çap vərəqi 13,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 203.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küç., 17.